



Mukəddəs Kitab

Təwrat 26-ķisim

«Əzakiyal»

© Mukəddəs Kitab 2012

CC BY-SA 4.0

www.mukeddeskalam.com

«Uyğurqə Kalam Tərjimisi»

Təwrat 26-ķisim

«Əzakiyal»

(Əzakiyal pəyəqəmbərning kitabı)

Kirix söz

Əzakiyal – Қandaқ adəm?

Əz həlkigə pəyəqəmbərliri arkılık dəwrdin-dəwrgə bolğan agahlıridin keyin, Həmmigə Kadir Huda miladiyədinin ilgiriki 605-yilida Babil padixaḥı Nebokadnəsargə Əz həlkı turuwatkan Kanaan (Pələstin) zemininə tajawuz ķilixişa yol koydi. U 1200 yil ilgiri, bu «mukəddəs zemin»ni İbrahim pəyəqəmbər wə əwlədləri bolğan Yəhudiylar oja miras süpitidə təkşim kiloqanidi. Bu alahidə təkşimatning məksiti bolsa, Yəhudiylər həlkı baxka əllərgə Əzinin harakteri wə mehribanlılıq toqıruluk guvahqı boluxtin ibarəttür. Bırak ular muxu mukəddəs tapxurukça satğunluq kıldı; tirik bir həkkaniy Hudaoja tirik guvahqı boluxning ornida, əksiqə ularning butpərəslikət jahıllarqa turuxi wə əhlaksızlılıq bilən, ular Hudanining harakterining əksi bolup qıqqanidi. Mana bu Hudanining Nebokadnəsarnı tajawuzluqka kojuxdikisi səwəbtür: 150 yil ilgiri, Amos, Yəxaya wə Mikah, pəyəqəmbərlər Israil towa kilmisa, dəl muxu Babil həlkı Israile tajawuzluq wə sürgün ķılıx yoli arkılık Hudanining jazalax şorralı bolidiojanlılıq toqıruluk eniç agah bərgənidi. Bu üq pəyəqəmbərdin keyin, Həoxiya, Həabakkuk, Yərəmiya wə Zəfaniya pəyəqəmbərlərmü oxhax agah signalını bərgənidi.

Nebokadnəsar padixaḥının birinci ketimki besip kirixi birkədər «aman-tinqlik» bilən bolğanidi. Israil padixaḥı Yəhəoakim urux ķilmay uningoja təslim boldi; Nebokadnəsar Israileñi eziqə bekindi ķiloqandin keyin kayıtip kətti. Keyin Yərəmiya pəyəqəmbərnin agahlırioja կulaq salmay, Yəhəoakim Nebokadnəsaroja isyan kətürdü. Miladiyədinin ilgiriki 598-yilida Nebokadnəsar kayıtip kelip Yerusalemni muhasirigə aldı. Uzun etməy Yəhəoakimning oqlı, yax padixaḥ, Yəhəoyiakin uningoja təslim boldi. Nebokadnəsar Sulayman padixaḥ, 350 yil ilgiri kurojan mukəddəs ibadəthaniyoja kirip, uningdin barlıq altun-kümüx կaqa-kuqılarnı, jabduklarnı wə xəhərdə udul uqriqanla barlıq bayılıkları Babiləja elip kətti. U yənə «insan bayılıkları» — Yəhəoakinni, ordidiki wə ibadəthanidiki tərbiyə kərgən bilimlik yigitlərinin ələlirini, palwan-əskərlərni wə xəhərdiki barlıq usta hünərəwənləri elip kətti. U Yəhəoakinnin taqisi Zədəkiyanı padixaḥının ornıyoja kojuxdı. Nebokadnəsarning tajawuz ķılıxi pəyəqəmbərlər eytkəndək unqə dəhəxətlik bolmiojan idi — u xəhərni wəyran ķilmidi, manga bekindi bolup baj-selikni tapxursanglarla boldi dəp, həlkəqə əz hakimiyitini қaldurdu.

Əməliyəttə bolsa, tokkuz yıldın keyin, Zədəkiya kətürəgən bir isyan tüpəylidin tehimü dəhəxətlik bir «besip kirix» yüz beridu. Biz Hudanining bu «jazalax başquqları»nın Uning rəhəimdillikini kərələymiz; qünki Huda pəyəqəmbərlər bexarət ķilojan wəhəxətlər ularning bexioja qübüxtin burun Əz həlkigə Babilning wəyranqılıkları toqıruluk agahlıduruxlirining həkikiyi ikənlilikini ayan kiloqanidi. Bırak ular yənilə կulaq salmida, wə əng ahirki «besiktuqoquqı zərbə» miladiyədinin ilgiriki 587-yilida boldi. Üq yil muhasirigə elinoqandın keyin, aqarqılık iqidə ķalojan

«Əzakiyal»

xəhər bəsüldi. Həmmə jay kəydürüldi yaki yər bilən yəksan əlində. Neboğadınəsar Zədəkiya padixaḥning kəz aldida oğullarını əltürüwətti andin padixaḥning kəzlerini oyuwətti. Tirik ələqənlarning kəpinqisi sürgün əlində; intayın az sandiki bir kisim adəmlər zemində əlduruldu.

Birinqi ketimki (miladiyədin ilgiriki 598-yilidiki) «sürgün bolux»ta elip ketilgənlər arısida, tarıhta izlirini əldurmuş bəx yax yigit bolənənidi. Daniyal wə uning Hənaniya, Mixaəl, Azariya degən üç dosti pak-diyanətlikli təpəylidin Babil həkümət əməldarları qataridin orun aloşanı; bəxinqi adəm bolsa əzakiyal idi.

Əzakiyal ola nisbətən sürgün bolux ezbətinidin ayrılxınmu eoqır zərbə idi. Qünki əzakiyal kahin idi. Xu wakitka ədər, uning pütün emri uning ottuz yaxka kirgəndə, mukəddəs ibadəthanıqə kirip, Hudanıng hizmitidə bolidioqan xu künigə birhil təyyarlıq bolənənidi. Birak axu uluq kün kəlgüqə u ikki ming kilometr yıraklıktı, pütünləy yat bir yurtka elip ketildi. Hudanı seyğən əzakiyalda yax bir yigit üçün muxundak ümidsizlik adəmni tolumu əyəqənə salidioqan ix. Əz qüixinxi boyiqə, Hudanıng «mukəddəs jay»da turup uning hizmitidə bolux wə ibadəthanıda Hudanıng wəhiyilər astıda kahinlarning ortak turmxudin müvəssər bolus bolsa, insanlar üçün əng yuxarı imtiyaz hesablinətti. Birak əzərənən həlkinqing gunahları təpəylidin, u bu imtiyazdin məhrum boldı.

Muxuningdin biz uning kitabining birinci ayitini qüxinələymiz: «**Ottuzinqi yili asmanlar eqilib, mən Hudanıng alamat kərünüxlirini kərdüm**». Qünki əzakiyal ola «ottuzinqi yil»ning pəkət birlə mənisi bar idiki, — u bolsimu birinci ketim kahinlik «xahanə kiyimlər»ni kiyip, «mukəddəs jay»oja kirip Hudanıng həzuri aldida huxbu yakidioqan kuni dəl xu yil, xu kuni bolətti. Uning ornda bu xu künidə bəlkim u Babildiki məlum bir «yeza türmə»si yaki «əmgək lageri»oja berip əldədi. Birak uning ümidsizlik əng küqlük bolənən axu künidə, ibadəthanidiki ixləroq nisbətən, uningoja tehimə əhəmiyyətlik wə imtiyazlıq bir ix yüz bərdi — «**Asmanlar eqilib, mən Hudanıng alamat kərünüxlirini kərdüm**»!

U kərgən «Hudanıng alamat kərünüxi»ni bolsa, baxka pəyoqəmbərlər kerüp bakmioqan. U awwal tət ajayıb küqlük «hayat məhlük» (kerublar)ni kərdi. Ular tət yüzlük, tət kanatlıq wə tət kolluk idi. Ularning hərbirinən yenida yoojan pirkiraydioqan parkırak qak turidu. Kerublar Hudanıng Rohinən yolyorukluları bilən qakmaknəng sür'itidə yürüdü. Ularning arısında bir-birigə qakmak wə ot yalt kılıp turattı. Ularning yürüxürlidən adəmni pang kəlidioqan xawqun anglinətti. Məhluklar üstidə yoojan bir «gümbəz»dək nərsə kərünətti; gümbəz üstidə bir parkiraydioqan təht turattı, wə təhtinən üstidə Hudanıng bir kərünüxi olturattı — roxənki, U xunqə parkirayttdi, əzakiyal Uni təswirləx uyaqtı tursun, Uningoja aran əyriyalaydı.

Kəndək adəm pəyoqəmbər bolidu, dəp oyliximiz mümkün. Adəmni pəyoqəmbər bekitix Hudanıng talliwləxidiki ix, əlwəttə. Xundaq bolənəni bilən biz əzakiyalın Hudanıng bu wəzipigə tallaydioqan adəmning kəndək bolidioqanlığını kərimiz — demək, u Hudanıng həzurioqə təxna bolənə, ezbətinin gunahlıridin qongkur azablınioqan bir kixi bolidu. Əzakiyalda bir kixigə Hudadin wəhiylər kəlmigən bolsa adəmni həyran əldurulduğadək ix bolətti; qünki əzakiyalın 600 yil keyin Rəb Əysə Məsih; «Tilənglər, u silərgə ata kılınıdu; izdənglər, tapisilər; ixikni keçənglər, silərgə eqilidu» degən mənggülüq prinsipni bizgə eytip bərgən («Mat.» 7:7-8). Xübhisizki, əzakiyal xundak bir adəm idiki — sorioqan, izdigen, ixikni əkəkən kixi idi.

Əmdı Huda bu adəmgə nemə həwərnı tapxuroqan?

«Əzakiyal»

Əzakiyal yətküzgən həwər

Huda Əzakiyal ola tapxuroqan həwər dəsləptə intayın eojir wə azablıq idi; xundak bolqını bilən, u bizgə bugün intayın mühim bir həwərdür. U sürgün bolqında, həlkining yerimi Pələstində qaldurulowanıdi. Həlk pəyəqəmbərlərning Babil arkılıq bolidioqan jaza toopruluk agahlırını həm bexarətlirining eż kəzi aldida əməlgə «yerim axurulux»lirini bilip tursimu, əjəblinərlikli xuki, Pələstində qalqanlar həm Babil ola sürgün bolqanlar arisida, «ümidwar kezkarax»lar heli dəwr sürgənidi — «Bizning əhwalımız bunqə eojir əməstu», «Biz Babiliklardin kutulup əkalimiz», «İbadəhanidiki mukəddəs əqa-kuqıqlar bizgə kəyturup berilidü», «Misir bizni Babildin kütküzüdü» degəndək gəplər idi. Pələstində qalqanlardın hətta: «Gunahkar bolqan adəmlər bolsa, ular sürgün bolup elip ketildi, biraq biz qalqanlar Hudanıng həkikiy tallıqanlıri, Uning alahıdə amraq adəmliri» degüqilərmə bar idi.

Bundak nadanlarqə kezkaraxlar kəpligən sahta pəyəqəmbərlər wə nuroqunlioqan palqıllarning əllinqoja erixkənidi. Muxundak kixilər hərdaim kılıqinidək, həlkələr nemini angliqusi bolsa ularmu dəl xuni ularoja eytətti. Dərəvəkə muxundak sahta pəyəqəmbərlər: «Hudanıng İbrahim wə ata-bowlirimizoja bəht-bərikət yətküzgən wədiliri»ni təkitləydi, Uning ata-bowlilaroja gunah toopruluk tapxuroqan agahlırını həq tiləqə almayıttı. Hudanıng wəhiyi bilən Əzakiyal ularni «tamni akartkan tamqıllar»oja wə Israilin «**kəp yeriklər bilən yerilip kətkən, yikilay dəp qalqan bir tam**»oja ohxatkanidi. Tamqıllar yikilay dəp qalqan bu tamni kərüp, yasitixning orniqoja, yerikləri kərünmisiş dəp uni pəkət «hək suwak» bilən akartkan. Əməliyəttə «tam»ning həli tehimu qataq idi; qünki həlk uning «yerikləri»ni kərəlməy, uning ərəlüxidin həwərsiz bolup qalqanidi.

Əzakiyal həlkə yətküzgən awwalki həwər xuki — «Hudanıng toluk jazasi bexinglaroja qüxməy əkalmayıdu, həmdə qübüx waktiqoja az kaldi». U Hudanıng xan-xəripining Yerusalemдин kətkənlilikini kərdi — xuningdək xəhərninq baxpanahı, xundakla Hudanıng guwahqisi bolux roli əzidin kətkənidi. Dunyadiki barlik «ümidwarlıq» bu əmaliy əhwalni eżgərtəlməydi. Yerusalem kan, bulang-talang, jazanıhorluq wə xəhwaniy gunahlaroja toloqan bir xəhər idi. Pəyəqəmbərlər pəkət kəlgüsü ixlarnı aldın'ala eytipla əkalmay, ular yənə ətkən wə həzirki zamanlar toqrisidiki həkikətni ayan kılıdu. Əzakiyal əzidin ilgiriki pəyəqəmbərlərgə kariqanda Israillar intayın pəhirlinidioqan «uluoj ata-bowlirimiz»ning gunahlarını keprək ayan kıldı. Israilning Misirdin qıkkanda «uluoj baxlinixlirimiz» bolmaq tüğül, bəlkı eż kəzi bilən kərgən mejizilərdin sawak almayı, eż məbdulirini wə butpərəslikkə qetixlik xəhwaniy gunahlarını həqkəqan taxlimioqan. 16- wə 23-babni kərüng. Hudanıng nəzaridə Israilning kilmixlili uningdək pursət wə bərikətlərni kərüp bəkmiqoqan koxna əllərningkidin bəttər kərünidü. Bu ikki babni okuqanlar bəlkim Əzakiyal həlkəni əyibləx üçün ixlətkən küqlük, hətta kopal sezlərdin həyran kəlidü. Kəngli kəttik adəmlərning wijdanını pəkət zərblik, wəhəxətlik wə qəqütərlik sezlər bilənən oyoqatkılı bolidü. Əysə Məsih Əz dəwridə pəkət hökük-mənsəp wə pulqo amraq bolqan, xuningdək xularni kəqədəp kəlix üçün ammini əqapilliqtə qalduridioqan diniy ərbablarnı əyibləydiqan ohxax dəhəxətlik sezlərni ixlətkən («Matta» 23-bab).

Biz bəlkim Yəhudiylarning jahil asiylikoja karap əjəblinip ketimiz. Biraq eż-ezimizdin: «Biz ularning ornidə bolqan bolsaq, baxğıqə kılarmıduğ?» — dəp soriximiz kerək. Injildiki təlimdin, Hudanıng Israilning tarihida pütkül insanlarning insaniy təbiitini «mikroskop astıqoja koyoqan»lığını kərimiz. Baxğıqə eytkənda, biz ularda kayta-kayta kərüngən əhlaklıy məəqlubiyatlər, gunahlar, tilning uqidila kiloqan towisi wə itaətsilikliridin ezmizning «tilimizning uqidila kiloqan towimiz wə itaətsiliklirimiz»ni kərələymiz; wə yillar ətkənseri ular

«Əzakiyal»

arisiidiki bəzilərdə: «Hudaning «Mən Uni dunyaçı əwətimən» dəp wədə bərgən Kütkuzojuqisioja intayın möhtajmən» deyəndək qongur ang pəydə bolidu; bizmə eż əhlakiy məqlubiyitimizgə səmimiyyilik bilən yüzlənsək, «Biz Huda əwətkən Kütkuzojuqıja intayın zor kerək» dəp bilip yetimiz wə xuningdək Uni köbul kılıxka layık kengüldə bolımız. Biz bu toopruluk «köxumqə səz»imizdə, bolupmu 36-babka munasiwbəlik muzakirimizdə yənə tohtilimiz.

Əzakiyal ezi bərgən bəzi bexarətlərni ipadıləp «rol elix»kimə buyrulmuş. U seçiz laydin Yerusalemning əndizisini yasap wə uni «muhasirə»ga aldı; xu «muhasirə»da u həm Hudaning rolini, xundakla muhasırə astida қaloğan, «aqarqlik waktidiki normilik» tamak yegən adəmning rolini aldı (3-5-bab). Uning hərikətləri sürgün bolğan yurtdaxlar oja intayın kızık kerüngini bilən, ular ixanqə yaki towa kılıxka həq kəzəpəlmidi. Əzakiyal ular oja zadila «adəttiki parang»ni kılmayıttı — pəkət Hudadin kəlgən həwərnili ular oja yətküzətti. Bir kuni u: «Hudadin manga: «Bügün Yerusalem muhasirigə qüxti» deyən wəhiy kəldi!» — dəp jakarlıdı. Uzun ətməy yənə bir kuni uningoja: «Ətə kəqtə seyümlük ayalingdin juda bolisən» dəp ayan kılındı; dərwəkə xu kəqta uning ayalı kaza kıldı (24-bab). Hudanıg alahıda yolyorukı bolşaqka, u ayilioja həq yioqlımıdi, həq matəm tutmadi. Bu ix yənə həlkni əjəbləndürdü; u xu pursəttin paydilinip ular oja ezelirining uzun ətməy ohxax ixka yolukidioqanlığını jakarlıdı. Hudanıg jazası qüxkən künü ular kəngül azabi wə dərd-əlimining zorlukı tüpəylidin nə yioqlaxnı na adəttikidək matəm tutuxni biləlməy қalıdı.

Üq yil etti. Bir kuni Əzakiyal adəttikidəkla halayıq bilən salamlaxtı. Ular yənə buningdin əjəblinip kətti. Uning əhəmiyyəti ətisi ətigəndə ayan boldı. Israildin qıkkən birsi: «Yerusalem pütünləy wəyrran bolup, ahalisining kepinqisi əltürüldi» deyən xum həwərnı yətküzdi (33:21). Bu kixi yənə Əzakiyalning Israil wə Yerusalem toopruluk bərgən baxka bexarətlərinin həkikət ikanlığını təstiklədi, əlwəttə. Xu wakıttın tartıp Əzakiyal «kızık bir xəhs» sanalmıdı, bəlkı pəyərəmbər dəp həsablinip etirap kılındı; əmma həlk yənilə u arkılık kəlgən, Muqəddəs Rohning üzül-kəsəl towa kılıxka bolğan qakırıqıja həq կulak salmayıttı.

Israil toopruluk 1-33-babta hatırıləngən bexarətlər iqidə ətraplıktı əllər toopruluk bexarətlərmə bar (25-33). Kəzkariximizqə bu bexarətlərning məksəti: —

(1) Baxka əllərning siyasiy wə hərbviy küqiqə hə dəp tayanoğan Israilning: «Bu əllərning həmmisi Hudanıg əlqididur» dəp aqahlanduruluxi üçün. Ularning ixinix-tayinixi kerüngən küqəkə əməs, bolupmu Misiroja (29-33-bablar) əməs, bəlkı kerünməs Huda oja boluxi kerək.

(2) Israil oja Hudanıg yan basmaydiqan, bitərəp adalitini kərsitix üçün;

(3) Israil oja qüxkən jazani kərgən ətrapidiki əllərni təkəbbur bolmaslıqka wə Hudadin körkəxkə dəwət kılıx üçün idi.

1-33-babtiki bexarətlərdin keyin, Əzakiyal kəlgüsidi ki yirək künələr toopruluk sezləxkə ətidü. Bu bexarətlərning məksəti xübhisizki, eż həwirini köbul kılıqan birnəqqə məmin bəndini riqbətləndürүү üçün idi. Əzakiyal heli burunla Huda ularning allikändək həkəkəniyiliği üçün əməs, bəlkı Əz nami üçün Israilning sürgün bolovanlığının əsligə kəltüridioqanlığı toopruluk bexarət bərgənidi (11:16-20, 16:53-54, 60-63, 20:33-34). Bu bexarətlər hazır 33-39-bablardarda tehimu gəwdinlinidü. Bu bexarətlərning birinqisi «Yahxi Padiqi» toopruluk bexarəttür (34-bab). Injilni okuojanlar «Yuhanna» 10-babtin, Məsih Əysanıng «Mən yahxi padigidurmən» deyənlilikini, xundakla Məsih Əysanıng bexarətning əzini kərsitidioqanlığını eytikanlığını

«Əzakiyal»

kərməy kəlməydi. Xübhəsizki, ahirkı zamanlarda Yəhədiy həlkə üçün bu bexarət Məsih, Əysanın dunyoqası əytiplərini düxmənliridin kütküzidiqanlıq bilən alahidə əməlgə axurulidu. Bəlkim bu səwəbtin 34-babtin keyin, Israiloja kükəndə bolup kəlgən Edomni əyibləydiqan bir bexarət kelidi (35-bab); 36-babta Hudanıng Israil bilən tüzidiojan ajayıb «yengi əhdə»si toqıruluk bexarət hatirilidu; 37-babta bu bexarətning məzmuni baxka xəkildə, yəni danglıq «ķuruk səngəklər jilojisi»da Israilning tirildürülüxini kərsətkən kərünüüxtə təkrarlinidu. 38-wə 39-bablar ahirkı zamanları kərsitidu. Israilning düxmənliri, sirlək xahzadə Gog wə uning həlkə Magog Israiloja hujum kılıdu. Huda Əzi Israilni kəçədəp ularni üzül-kesil məəqlup kılıdu. Bu bablar (36-39) toqrisida «köxumqə səz»imizdə yəna tohtilimiz.

Yerusalem wəyran kılinojanlıq həwiri kəlgəndin 13 yil keyin, yəna bir kərünüüx Əzakiyalıq kəldi. Bu 40-48-bablarda hatiriləngən. Bu kərünüüx tehimu yiraq kəlgüsini kərsitidu. Əzakiyal Hudanıng Rohida kəlgüsü zamandıki Israilni kərükə kətürülüdü. U awwal xu künlərdə bolidiojan yengi ibadəthanını kəridü. U ibadəthana u yaxlıkıda «xu yərdə mən Hudanıng hizmitidə bolıman» dəp oyliqan, yəni Sulayman kurojan ibadəthanıdin ziyadə qong bolidü. U kahin bolojqəkə, bu yengi ibadəthana dəl uning barlıq ümid kıləjanlırinin əməlgə axuruluxi bolidü. Yengi ibadəthana wə uningda yürgüzlidiqan bəlgilimə-həkümələr təpsiliy əhalə təswirlinidu; u yengi Yerusalem xəşirini kəridü; xəhər wə ibadəthana intayın egiz taq üstigə jaylixidü. Xəhər wə ibadəthana Qənaan (Pələstin) zemininOTTURISIDA bolidü; yengi qəgralar wə Israilning on ikki kəbilisigə bolidiojan zemin təkşimati təswirlinidu. Hudanıng həzuri otturuda bolojqəkə, həmmisi aman-tinqlik, hatırjəmlik, xan-xərəplik bolidü. Biz bu ixlər üstidə «köxumqə səz»imizdə yəna tohtilimiz. Tərjimimizdə bu ibadəthanining təpsilatlarını wə Hudanıng Pələstin zeminini yengi təkşim kıləjanlığını kərsətkən shemilarını köxüp koyduk; shemilarqa қarıqanda, okurmənlər bu bexarətlərning təpsilatlarını birinqi ketim okuojinida, qüixinixigə yardımən bolidü. Bolmisa, okermənlər ezləri shemilarını sizip baksimu bolidü.

Tərjimimizdə həzirki zamandıki Yəhədiy alim Doktor Arnold Fruhstenbaumning tətkiqlikləridin wə əngliyəlik alim J.W.Taylorning: «Əzakiyal — tonuxturuluxi wə xərhəliri» (1969) degən kitabının paydilandı.

Yiçip eytkanda «Əzakiyal» kitabının kisimlari təwəndikidək: —

- (1) Hudanıng alamat kərünüüxləri — Əzakiyalning qakırılıxi wə uningoja tapxurulmuş həwər (1:1-5:17)
- (2) Jazalax toqıruluk bexarətlər (6:1-7:27)
- (3) Yerusalemning jazalinixini kərsətkən alamat kəzünüx (8:1-11:25)
- (4) Israil wə Yerusalemning gunahlarını pax kılıdiqan bexarətlər (12:1-24:27)
- (5) Əllərni əyibləydiqan bexarətlər (25:1-32:32)
- (6) Yerusalemning erülüxi wə əsligə kəltürülüxi (33:1-37:28)
- (7) Gogning tajawuz kılıxi — Uni əyibləydiqan bexarət (38:1-39:29)
- (8) Yengi Yerusalem (40:1-48:35)



Əzakiyal

Hudaning alamət kərünüxləri – Əzakiyalning qakırılıxi wə uningoşa tapxurulqan həwər

1 ¹ Ottuzinqi yili, tətinqi ayning bəixinqi künidə, mən Kewar dəryasında sürgün kılinoşanlar arısida turojan məzgildə, mana asmanlar eqilib, mən Hudaning alamət kərünüxlərini kerdüm. ² Tətinqi ayning bəixinqi kün — Yəhəoakinning sürgün bolovanlığının bəixinqi yili idi — ³ Kaldıylarning zeminida, Kewar dəryası boyida, Buzining oqlı Əzakiyal kahinoşa Pərvərdigarning sezi kəldi — xu yərdə Pərvərdigarning koli uning wujudişa əndi.

⁴ Mən kerdüm, mana! Ximaldin boran-qapqun kətürəldi; yoojan bir bulut wə uni orap turojan bir ot, uning ətrapida bir yorukluk julalinip turatti; otturisidin, yəni xu ot iqidin, issiktin julalanıjan parkıraq mistək bir kərünüx kəründi. ⁵ Yənə uning otturisidin, tət həyat məhlük kəründi; ularning kərünüxi xundak idiki: — ularda insanning kiyapiti bar idi; ⁶ ularning hərbirining təttin yüzü bar idi; hərbirining təttin ənənti bar idi. ⁷ Ularning tüptüz putluları bar idi; tapanlıri bolsa mozayning tuyaklırişa oxhaytti; ular parkırıtilqan mistək parlap turatti.

⁸ Tət yenida, ənəntilri astida insanningkidək bardin koli bar idi; tətisining hərbirining təttin yüzü wə təttin ənənti bar idi; ⁹ ularning ənəntilri bir-birigə tutax idi; ular yüksəndə həqyakka burulmayıttı; ular həmmisi udul aldioşa yürətti. ¹⁰ Ularning yüz kərünüxləri insanningkidək idi; u tətisining ong təripidə xırningkidək yüzü bar idi; tətisining sol təripidə bukiningkidək yüzü bar idi; tətisining bürkütnüngidək yüzimə bar idi.

¹¹ Ularning yüzləri ənə xundak idi. Ənətliyərək kərənək turatti; hərbirining ikki ənənti ikki təripidəki məhlükənin ənəntişi tutixatti; ənənə ikki ənənti əz tenini yepip turatti. ¹² Ularning hərbiri udulmuşa qarap mangatti; ularda bolovan roh nəqə barımən desə, ular xu yərgə mangatti; ular mangoşanda həqkəysə tərəpkə burulmayıttı. ¹³ Həyat məhlükəlarning kiyapiti bolsa, kəyüp yalkunlap turojan otning qoçqidək, məxəllərdək idi; muxu ot uyan-buyan aylanıp məhlükələr arısında yürətti; ot intayın yalkunluq idi, ottin qakmaklar qekip turatti; ¹⁴ həyat məhlükələr qakmaktaş pal-pul kılıp uyaktın-buyakka yüksərək turatti. ¹⁵ Mən həyat məhlükələrə qaridim, mana həyat məhlükəlarning hərbirining yenida yərdə turidişən, ularning yüzügə udullanıjan bardin qak turatti; ¹⁶ qaklarning xəkli wə yasılıxi beril yakutning kərünüxidə idi; tətisining bir-hilla kərünüxi bar idi; ularning xəkli wə yasılıxi bolsa, qakning iqidə qak bardək idi.

¹⁷ Məhlükələr mangoşanda, ular yüzləngən tət təripinən həmmisigə udul mangatti; mangoşanda ular heq burulmayıttı. ¹⁸ Qaklarning ultanglıri bolsa, intayın egiz həm dəhəxətlik idi; ular tətisining ultanglırinən pütün ətrapi kezlər bilən tololanıdi. ¹⁹ Həyat məhlükələr mangoşanda,

1:1 «Ottuzinqi yili» — Əzakiyalning əziningki 30-yili bolsa kerak. Əzakiyal əslisi kahin bolup, ottuz yaxqa kirgəndə mükəddəs ibadəthəndidiki toluk kahinlik ornişa (bolupmu kurbanlıq kılıxla) qıqxı kerək idi. Birak u sürgün bolup, undak nesivigə müvəssər bolalımdı.

1:1 Zəb. 137:1

1:5 «ularda insanning kiyapiti bar idi» — bu sözlər, ehtimal, muxu məhlükəlarning əra turojan həlitini kərsitidü. — Məhlükələr sürətləngən almaxlar bəzidə ərənqə rotda, bəzidə ayalqa rotda kərəlidü. Bəlkim ularning kərünüxi pəyəqəmberga bir təripi ərənqə kiyapəttə, yənə bir təripi ayalqa kiyapəttə kərəngən boluxi mumkin.

1:6 Əz. 10:14

1:8 «tətisining hərbirining təttin yüzü wə təttin ənənti bar idi» — bəzi alimlər: — «tətisining hərbirining yenida ikkiden insanningkidək koli bar idi» dəp tərjimə kılıdu — demək, hərbir məhlükənin təttin əməs, bəlkı ikkiden koli bar idi.

1:8 Əz. 10:8

1:10 Əz. 10:14; Wəh. 4:7

1:12 «ularda bolovan roh» — bəlkim Hudaning Rohidur.

1:16 «...qakning iqidə qak bardək idi» — baxşka birhil tərjimisi: «...bir qak yənə bir qak bilən girəlxəkən idi».

1:16 Əz. 10:9,10

1:18 Əz. 10:12

«Əzakiyal»

qaklar ularoja yandixip mangatti; həyat məhluklar yərdin kətürülgəndə, qaklarmu kətürülətti.
²⁰ Roh nəgə mang desə, ular xu yərgə mangatti — demək, ularning rohi Rohka əgixip mangatti. Qaklar ular bilən təng kətürülətti; qünki məhluklarning rohi qaklırida idi. ²¹ Məhluklar mangojanda, qaklarmu mangatti; məhluklar tohtiojanda, qaklarmu tohtayttı; ular yərdin kətürülgini də, qaklarmu ularoja қoxulup təng kətürülətti; qünki həyat məhluklarning rohi qaklarda idi.

²² Həyat məhluklarning baxlırı üstidə bir yoojan kez yətküsiz gümbəzgə oxhaydiqan bir nərsə turattı; u hrustaldək dəhxətlik parkırap, ularning bexi üstidə yeyilip turattı. ²³ Bu gümbəzdək nərsining astida ularning қanatlrı kerilip, bir-birigə tegixip turattı; hərbir məhlukning əz tenining ikki yenini yapıdiqan ikkidin қanitı bar idi.

²⁴ Ular mangojanda, mən қanatlırıning sadasını anglidim — u uluq sularning xarkırıqan sadasidək, Həmmigə Kadirning awazidək — қoxunning yürüx kılıwatkan qaqdiki sürən-xawqunlırıning sadasidək idi; ular tohtap turojan qaqlarda, ular қanatlırını təwəngə qüxürətti. ²⁵ Wə ularning bexi üstidiki gümbəzdək nərsə üstidin bir awaz anglandı. Ular tohtap turojan qaqlarda, ular қanatlırını təwəngə qüxürətti.

²⁶ Ularning bexi üstidiki gümbəzdək nərsə üstidə, kək yakut kəbi bir təhtning siyması turattı; bu taht siymasının üstidə, tolimu yukirida, insan kiyapitidə kərungən bir zat turattı.

²⁷ Wə mən bu zatni belining üstü təripining turki mistək parkiroqan, ətrapini ot orap turojan kiyapettiki bir kerünüxtə kerdüm; wə belining astı təripining turki, otnıng kiyapitidə idi, uning ətrapida küqlük yorukluk turattı. ²⁸ Bu ətrapida turojan küqlük yoruklukning kerünüxi bolsa, yamoqurluk künidiki bulutta pəydə bolovan həsən-həsənnıng kerünüxidək idi. Bu bolsa Pərvərdigarning xan-xəripining kiyapitining kerünüxi idi. Buni kərüpla mən düm yikildim; wə mən səzləwatkan birsining awazını anglidim..

Əzakiyalning wəzipisi

2 ¹Wə U manga: I insan'oqli, ornungdin dəs tur, wə Mən sanga sez kılımən, — dedi.

2 ²U manga sez kılqanda, Roh manga kirip, meni dəs turoquzdi; wə mən manga sez Kılqoqining awazını anglap turdum. ³ Wə U manga: — «I insan'oqli, Mən seni Israil balılırioja, yəni Manga asiylik kılqan asiy «yat əllər»gə əwətimən; bügüngə kədar həm ular həm ularning ata-bowlıri Manga yüz ərüp asiylik kılıp kəlməktə», — dedi..

1:19 Əz. 10:16

1:20 «Roh nəgə mang desə, ular xu yərgə mangatti...» — «Roh» muxu yərdə bəlkim Hudanıng Rohini kərsitudu.

1:22 «bir yoojan kez yətküsiz gümbəz» — bu gümbəz 26-ayat boyiqə Hudanıng təhtining ulini kərsitudu. «u hrustaldək dəhxətlik parkırap» — yəki «u müzsüman dəhxətlik parkırap...».

1:23 «hərbir məhlukning əz tenining ikki yenini yapıdiqan ikkidin қanitı bar idi» — baxqa birhil tərjimi: «hərbir məhlukning yapkuqi ikki қanitı bar idi» — demək, hərbirinin tenini yapıdiqan ikki қanitı bar idi.

-Biziñning tərjimimiz boyiqə, bir yelinixkə uqkanda, қanatlırıdin ikkisini ixitlidü, yənə bir yelinixkə uqkanda, baxki ikki қanitini ixitlidü.

1:28 «Bu ətrapida turojan küqlük yoruklukning kerünüxi bolsa, yamoqurluk künidiki bulutta pəydə bolovan həsən-həsənnıng kerünüxidək idi» — bu səzlər, bəlkim bu küqlük nurnıng Pərvərdigarning kerünüxining ətrapida qəmbərsiman xəkilda bolovanlığını kərsitudu.

1:28 Dan. 10:9

2:2 «U manga sez kılqanda, Roh manga kirip, meni dəs turoquzdi» — «Roh», muxu yərdə xübhisizki, Hudanıng Rohini kərsitudu.

2:2 Əz. 3:24; Dan. 10:10

2:3 «Manga asiylik kılqan asiy «yat əllər»» — muxu yərdə «yat əllər» kinayilik gəp bolup, xübhisizki «Israil» (ximaliy padixahlıq) wa Yəhuda (jənubiy padixahlıq) deqən ikki əlni kərsitudu. Ular Hudaqa «yat», ular qətallıklərdək butka qoçkundi. «Israil» (ximaliy padixahlıq) 125 yil ilgiri Asuriya imperiyası təripidin sürgün bolovanıdı. Asuriya imperiyası oqulioqandın keyin, bəlkim sürgün bolovan kep Israillar Babilda kəlip, sürgün bolovan «Yəhuda»dikilər bilən arilixip bir bolup kətkən.

2:3 Yər. 3:25

«Əzakiyal»

⁴ — «Bu balilar bolsa nomussiz wə kengli qattiktur; Mən seni ularoja əwətimən; sən ularoja: «Rəb Pərvərdigar xundak dəydu!» — degin —

⁵ xuning bilən ular məyli kulağ salsun, salmisun (qünki ular asiylik kılıdiqan bir jəmət) — əzliri arisida həkikiy bir pəyojəmbərning turoqanlığını tonup yetidi.

⁶ Əmdı sən, i insan'ooqli, gərqə sanga tikən-jiojanlar həmrəh bolsimu, wə sən qayanlarning arisida tursangmu, ulardin korkma, wə səzliridinmu korkma; xundak, ularning səzliridin korkma, wə zərdilik қaraxlidirin dəkkə-dükkigə qüxmə; qünki ular asiy bir jəməttur. ⁷ Sən ular tingxisun, tingximisun Mening səzlirimni ularoja yətküz; qünki ular asiylik kılquqlardur. ⁸ Wə sən, i insan'ooqli, sanga eytikan səzlirimgə kulağ sal; bu asiy jəməttək tətür bolmiojin; aqzingni eqip, Mən sanga bərginimni yegin».

⁹ — Mən kərisam, mana manga sozulojan bir kol turuptu; wə mana, uningda bir oram yazma turuptu. ¹⁰ U kez aldimda uni eqip yeyip koydi; uning aldi-kəynining həmmə yerigə hət yeziolanidi; uningoja yeziolanlırları mərsiyə, matəm səzliri wə dərd-ələmlərdin ibarət idi.

3 ¹ Wə U manga: — I insan'ooqli, erixkiningni yegin; bu yazmini yəp, berip Israil jəmətigə söz kilojin, dedi.

² Xuning bilən mən aqzimni aqtım, U manga yazmini yegüzdi. ³ U manga: — I insan'ooqli, korsikinqni tok kılıp, iqı-baqrıngni Mən sanga bərgən bu oram yazma bilən toldurojin, — dedi. Xuning bilən mən yedim, aqzımda u həsəldək tatlık id. ⁴ Wə U manga mundaq dedi: «I insan'ooqli, baroqın, Israil jəmətigə baroqın, Mening səzlirimni ularoja yətküzgin». ⁵ Qünki sən oqayıriy yeziqtiki yaki tili təs bir əlgə əməs, bəlkı Israil jəmətigə əwətilding; ⁶ — oqayıriy yeziqtiki həm tili təs, səzlirini qüxəngili bolmaydiqan kəp əllərgə əwətilmiding; Mən seni xularoja ətətkən bolsam, ular sanga kulağ salatlı!

⁷ Birək Israil jəməti sanga kulağ salmaydu, qünki ularning həqbırı Manga kulağ selixni halimaydu; qünki pütün Israil jəmətining қapıki tong wə kengli qattiktur. ⁸ Mana, Mən yüzungni ularning yüzlirigə қarxi taxtək, wə sening pezanəngni ularning pezaniliriqə қarxi taxtək kildim.. ⁹ Bərhək, sening pezanəngni qakmak texidin qattık, hətta almastək kildim. Ulardin korkma, wə ular tüpəylidin dəkkə-dükkigə qüxmə; qünki ular asiy bir jəməttur».

¹⁰ Wə U manga: — I insan'ooqli, Mening sanga eytməkqi bolovan həmmə sezlirimni kənglünggə püüküp koyojin, ularını kəngül koyup angliojin. ¹¹ Wə hazır baroqın, sürgün bolovanlaroja, yəni əz elindikilərgə söz kıl, ular anglisun, anglimisun ularoja: «Rəb Pərvərdigar xundak dəydu!» — degin! — dedi..

2:5 Əz. 33:33

2:6 «Əqrəb sanga tikən-jiojanlar həmrəh bolsimu, wə sən qayanlarning arisida tursangmu,...» — «tikən-jiojanlar» wə «qayanlar» deyənlər xübhisizki, Israillarnı kersitidü.

2:6 Yər. 1:8, 17; Əz. 3:9; Lukə 12:4; 1Pet. 3:1

2:8 Wəh. 10:9

2:10 «U kez aldimda uni eqip yeyip koydi; uning aldi-kəynining həmmə yerigə hət yeziolanidi» — adətə, «oram yazmilar»da pəkət iqidila hət yeziqlik bolatti. Alimlarning bu oram yazmining «aldi-kəyni»gə hət yeziolanlıqli tooruluk hərhil pikri bar. Xübhisizki, uning bir əhəmiyyəti xuki, Hudanıng sap sezlirigə həqkiminqə қoxumqə sezlərni yezix mumkinqliki yok idi; bizningqə, bu ix yənə Hudanıng ularını əyibləydiqan sezlərinin nuroqunılığını təkitləydi.

3:1 Yər. 15:16; 2:8; Wəh. 10:9

3:3 Əzb. 19:10-11; 119:103; Wəh. 10:10

3:4 Yər. 1:17

3:8 Yər. 1:18; Mik. 3:8

3:9 Yər. 1:8,17; 5:3; Əz. 2:6; 1Pet. 3:14

3:11 Əz. 2:5, 7

«Əzakiyal»

¹² Xuning bilən Roh meni kətürdi, mən arkamdin zor xarkırıqan bir awazni anglidim — «Pərvərdigarning xan-xəripigə təxəkkür-mədhiyə əz jaylirida okulsun!» —.

¹³ — Həyat məhluklarning ənatlırinin bir-birigə tegixkən awazi, wə ularning yenidiki qəqlarning awazlırları bəhəywət xarkırak bir sada idi. ¹⁴ Wə Roh meni kətürüp, yirəkə apardı; wə mən kəttik azab, rohimdiki oğəzəp bilən bardım, wə Pərvərdigarning əcoli menin wujudunda küqlük idi. ¹⁵ Xuning bilən mən Təl-Abib xəhəridə sürgün bolovanlar, yəni Kewar dəryası boyida turoqanlarning yenioq yetip kəldim; mən ular turoqan jayda olturdum; ularning arisida yəttə kün həng-tang ketip olturdum.

¹⁶ Mana yəttə kün toxup, Pərvərdigarning sözü manga kelip mundak deyildi: —

¹⁷ «I insan'ooqli, Mən seni Israil jəməti üçün kezətqi kılıp tiklidim; sən Mening aqzimdin sözünü anglap, ularqa Məndin bolovan agahni yətküzgin..

¹⁸ Mən rəzillərgə: «Sən jəzmən elisən» — desəm, biraq sən uni agahlandurmışang — yəni bu rəzil adəmni həyatka erixsun dəp rəzil yolidin yandurup, uni həyatka erixsun dəp agahlandurmışang, xu rəzil adəm əz kəbihlikidə əlidü; biraq Mən uning kəni üçün səndin hesab alıman..

¹⁹ Biraq sən axu rəzil adəmni agahlandursangmu, u rəzillikidin, yəni əz rəzil yolidin yanmisa, u əz kəbihlikidə əlidü; lekin sən əz jeninqni kütküzup kalısən.

²⁰ Yaki bolmisa bir həkkaniy adəm əz həkkaniylikidin yenip, kəbihlik kılıdioqan bolsa, uning aldioq qomak salsam, u əlidü; qunki sən uni agahlandurmıding, u əz gunahıda əlidü, wə u kılqan həkkaniy ixlar əslənməydi; biraq uning kəni üçün səndin hesab alıman. ²¹ Wə əgər sən həkkaniy adəmni gunah sadir kılma dəp agahlandurup tursang, wə u gunah sadir kılmisa, u qaoqda u jəzmən həyat əlidü, qunki u agahka kəngül koydi; xuning bilən sən əz jeninqni kütküzup kalısən»..

²² Wə Pərvərdigarning əcoli menin wujudunda turatti; U manga: — Ornundin tur, tüzlənglikkə baroqın, Mən xu yerdə sən bilən sezliximən, — dedi..

²³ Xuning bilən mən ornumdin turup, tüzlənglikkə qıktım; wə mana, mən Kewar dəryası boyida turup kərgən xan-xərəptək, Pərvərdigarning xan-xəripi xu yerdə turatti; kərüpla mən düm yikıldım. ²⁴ Wə Roh iqımgə kirip meni tik turoquzdi; U manga söz kılıp mundaq dedi: — «Baroqın, eygə kirip ezungni bənd kiloqın. ²⁵ Wə sən, i insan'ooqli, mana, ular aroqamqılarnı üstüngə selip, ular bilən seni baqlaydu; buning bilən sən talaqə qıkalmay, əl-yurt iqığə

3:12 «xuning bilən Roh meni kətürdi,...» — «Roh», xübhisizki, Hudaning Rohı.

3:12 ƏZ. 8:3

3:14 «mən kəttik azab, rohimdiki oğəzəp bilən bardım,...» — Əzakiyalning dərd-əlimi wə rohining aqqıqliki nemə üçün? Xübhisizki, u Hudaning sözünü anglap əz halkının kəttik kəngüllüklikini qüsixinip yetip, intayın azablanıqan wə ularning Hudaqan bolovan wapasızlıqqa kəttik oğəzəpləngən.

3:15 Ayup 2:13

3:17 Yax. 62:6; Əz. 33:7; 1Tim. 3:1

3:18 «Xu rəzil adəm əz kəbihlikidə əlidü» — ibranı tilida bu ikki bislik söz. Birinci mənisi: «U əz kəbihlik tüpəylidin əlidü». İkinci mənisi: «U əz kəbihlik kəşürüm kiliñmiojan haldə əlidü» — demək, u Hudaning dostlukidin ayrılojan haldə əlidü. Bıznıqça ikinci imkanıyat bəlkim töprürid. Bəribir həmmimiz əliniz; biraq Hudadin ayrılojan haldə əlidü, həklikiy ham körkənqlük olımdur.

3:18 ƏZ. 33:8

3:20 ƏZ. 18:24; 33:12,13

3:21 «U qaoqda u jəzmən həyat əlidü, qunki u agahka kəngül koydi» — bəzi alımlar, Hudaning bu sözünü pəkət jisməniy jəhəttiki «əlüm» wə «hayat» dəp karaydu. Hudaning Musa pərvəndər arkılık Israil bilən bekitkən əhdisi boyiqə, Israillər uning pərmənlirdə yürgən bolsa, omuman eytkanda, keç böhtlik, uzun emürlük bolıdu. Biraq biz bu sezələr bəlkim jisməniy tərəptin boluxı mumkin bolsımı, uningdinmu muhimi, rohiy tərəptinmu eytılıqan, dəp karayımız. Demək, sezələr manggüllük həyat wə manggüllük ölümə karitilojan. Undak bolmisa həkkənliy adəm töprülük «uning kılqan həkkənliy ixliyi əslənməydi» degən agah sözünə nema körkənqlükli bolsun?

3:22 «U manga: — Ornundin tur, tüzlənglikkə baroqın, mən xu yerdə sən bilən sezliximən, — dedi» — Huda Əzakiyal bilən sezlixix üçün uning bir hilwət jay («tüzlənglik» yaki «jiloq») oja qıkixını tələp kıldı.

3:23 ƏZ. 1:3

3:24 ƏZ. 2:2

«Əzakiyal»

həq kirəlməysən..²⁶ Xundakla ularoja tənbih bərgüqi bolmaslıqin üçün, Mən seni gaqa kılıp, tilingni tangliyingoqa qaplaqturımən; qünki ular asiy bir jəməttur..²⁷ Wə Mən sən bilən səzləxkinimdə, aqzingni ekip, sən ularoja: «Rəb Pərvərdigar mundak dəydu!» dəysən; kim anglaymən desə anglisun, kim anglimaymən desə anglimisun; qünki ular asiy bir jəməttur..

Yerusalemning muhasirigə elinixi

4¹ Əmdi sən, i insan'oqli, bir kesəknə elip ez aldingoqa koyojin; uning üstigə bir xəhərni –
yani Yerusalemni oyup koyojin.² Andin uni muhasirigə elip, uningoja potəylərni kurup,
sepiloja qıkıdıcıqan bir dənglük yasap, uning ətrapıqə bargahıları tikip wə sepilni bəsküqi
bazəjanıları tikləp koyojin.³ Bir temür tahtını elip, uni ezung bilən xəhərning arisioqa tiklə;
yüzüngni uningoja ərətip tiklə; u muhasirigə elinidu, sən ezung uni muhasirigə alısən; bu
inxning əzi Israil jəmətiga bexarət bolidu.

4 Wə sən, sol yeningoja yanpaxlap yatkın; Israil jəmətining kəbihlikini ez üstünggə koy; soloja
yanpaxlap kənqə kün yatsang, sən xunqə kün ularning kəbihlikini ketürisən.⁵ Mən sanga yetix
kerək bolovan kün'lərni ularning kəbihlik kılqan yilları boyiqə, yəni üq yüz töksən kün kılıp
bekitkənmən; xuning bilən sən Israil jəmətining kəbihlikini ketürisən.

6 Bu kün'lər tügigəndin keyin, sən yənə ong yanpaxlap yetip, Yəhuda jəmətining kəbihlikini
ketürisən; sanga kırıq künni bekitkənmən, hərbir kün bir yilni ipadıləydi.⁷ Wə sən yüzüngni
Yerusalemning muhasirisigə ərətip, yengingni türən həlda, uni əyibləp bexarət berisən,⁸ wə
mana, Mən üstünggə arojamqılları salımanı, sən muhasirining kün'lərini tügətmigüqə uyan-
buyanoqa həq ərəlməysən..

9 Wə sən ezunggə buğday, arpa, purqak, kizil max terik wə kara buğdaylarnı elip bir idix iqiqə
sal; wə buningdin ezung üçün tamak təyyarlaysən; sən buni yanpaxlap yatkan kün'lərdə, yəni
üq yüz töksən kündə yəysən;¹⁰ sən yəydiqan tamak bolsa mikdəri boyiqə hər künü yigirmə
xəkəldin boluxi kerək; sən uni balgiləngən wakıtlarda yəysən;¹¹ wə hər künü sunimu norma
boyiqə, yəni altidin bir hın iqisən; hər kündiki bəlgiləngən wakıtlarda iqisən..

3:25 «ular arojamqılları üstünggə selip, ular bilən seni baojlayıdu» — «ular» zadi kim? Baxka ayətlərgə kariçanda Ezakiyalı
«baqlıolanlar» al-yurtikilər əməs; xunga biz xundak karayımızı, bu «ular» pərixtılərdin ibarat. Huda parixtilər arkılıq «əqayib
arojamqıllar» yaki «rohiy arojamqıllar» bilən əzakiyal payəombərnı ornidin turalmayıqon kılıdu: 4-bab, 8-ayətnimu körüng.

3:26 «Mən seni gaqa kılıp, tilingni tangliyingoqa qaplaqturımən» — bu «gaqılık» adəttiki gəp-sezni kərsitudu; uning
arılıqta borib, Huda bərgən bexarətlərni eytix mas'uliyiti bar idi. Xunga Hudanıng muxu buyruğı bilən əzakiyal həkələr
bilən heq salamlaxmaytti, adəttikidək gəplərnimü kılalmayıtti. Bu gaqılık bəx yıldın keyin, 24:27-ayəttə tügəydi.

3:26 Əz. 2:5

3:27 «Mən sən bilən səzləxkinimdə, aqzingni ekip, sən ularoja: «Rəb Pərvərdigar mundak dəydu!» dəysən...» — bu ikki
ayat (26-27) kariçanda, Huda əzi payəombərnin «gaqılık»ni gahi-gahi üzidü wə xuning bilən əzakiyal həlkə sez
kılıdu. Baxka wakıtlarda u həq gəp kılalmayıtti.

3:27 Əz. 2:5, 7

4:1 «bir kesəknə elip ez aldingoqa koyojin; uning üstigə bir xəhərni — yəni Yerusalemni oyup koyojin» — keyinkı ayətlərgə
kariçanda, bu «kesək» Yerusalem xəhərini ipadılək üçün nahayıti qong kesək bolux kerək idi.

4:2 2Pad. 25:1

4:4 «Israil jəmətining kəbihlikini ez üstünggə koy» — muxu ayəttiki «Israil jəməti» bolsa, «ximaliy padixahlıq» (on kəbiliə
ittipakı)ni kərsitudu. 7-ayəttə «Yəhuda» «jənubiy padixahlıq»ni kərsitudu.

4:5 Qol. 14:34

4:6 «Mən sanga yetix kerək bolovan kün'lərni .. üq yüz töksən kün kılıp bekitkənmən; xuning bilən sən Israil jəmətining
kəbihlikini ketürisən; 5-ayət... keyin, sən yənə ong yanpaxlap yetip, Yəhuda jəmətining kəbihlikini ketürisən; sanga kırıq
künni bekitkənmən, hərbir kün bir yilni ipadıləydi» — Israilin 390 yıllık jazanı wa Yəhudanıng 40 yıllık jazanı kərüxi
toorluk koxumqə sezimizni körüng.

4:8 «mana, Mən üstünggə arojamqılları salımanı, sən muhasirining kün'lərini tügətmigüqə uyan-buyanoqa həq ərəlməysən»
— yəna 3-bab, 25-ayətni körüng. Bu «arojamqıllar» kərüngən yaki əqayibtin bolsun, əzakiyalıng sol yanjılıp andin ong
yanjılıp yetixiqə yardım bordı. Bəlkim kəqta (kerüwtənən halk uning eyidin qıkıp katkəndin keyin) u ez məyliqə koyulqan.

4:10 «yigirmə xəkəl» — yəni yerim kədək — təhminən 230 gram.

4:11 «altidin bir hın» — ondin alta litr ətrapida. «Hər kündiki bəlgiləngən wakıtlarda iqisən» — demisəkmə, bundak
yemək-iqmək aqarlıqlikə yüzləngən əhwalda bolidu.

«Əzakiyal»

¹² Sən uni arpa kəmiqi xəklidə kılıp yəysən; sən uni ularning kez aldida insan nijasiti üstdə pixurisən».

¹³ Pərvərdigar: «İsraillar Mən ularni həydəp qıkırıdoğan əllər arısında turup xu əhram yolda əz nenini əhram yəydu» — dedi..

¹⁴ Andin mən: «İ Pərvərdigar! Mən əzümni əqeqaşan buloşap koymidim, wə yaxlıkimdin tartip büküngə ədər mən ezi elgəndin, yaki yirtkənlar boşup koypən nərsidin həq yemigənmən; əqeqandak yirginqlik gəxkə aqzım tegip bəkmioğan!» — dedim..

¹⁵ Wə U manga: «Mana, Mən sanga insanning nijasitining ornişa kalining tezikini bərdim; sən neningni xuning üstdə pixurisən» — dedi..

¹⁶ Wə U manga: «İ insanoqlı, mana Mən Yerusalemda ularoşa yələnqük boloşan nanni kərətəwetimən; ular nanni tarazışa selip, uni təxwix iqidə yəydu, suni elqəm bilən alakzidilik iqidə iqidü; ¹⁷ Qünki nan wə su ulardin əhalidi; ular bir-birigə ərəxip dəhəxət basıdu, əz əbəhlikidin əhərəp kətidi».

5 ¹ «Wə sən, i insanoqlı, əzüng etkür bir kiliqni al; uni ustira süpitidə ixlitip, qeqing wə sakilingoşa sürtüp koy; andin tarazını elip aloşan qaqlarnı təng bəlgin». ² Muhəsirə künləri tütigəndə, üqtin birini xəhər iqidə keydürügən; yənə üqtin birini elip xəhər ətrapişa qepiwtəkin; yənə üqtin birini xamaloşa sorıwətkin; Mən bir kiliqni suoqurup ularni kəqələyəmən.

³ Sən yənə ulardin birnəqqə talni elip tonunğning pexigə tikip koypojin; ⁴ bulardın yənə nəqqə talni elip ot iqidə taxlap keydürüwətkin; bulardın pütün Israil jəmətigə ot tutixip kətidi».

⁵ Rəb Pərvərdigar mundak dəydu: — Mana, bu Yerusalem; Mən uni əllərning dəl otturisioşa orunlaxturdum; baxka məmlikətlər uning əpqərisidə turidu; ⁶ Bırak u Mening həkümlirimə qarxılıxip rəzillikdə əllərdinmu axuruwətti, bəlgilimilirimə qarxılıxıxta əpqərisidiki məmlikətlərdinmu axuruwətti; qünki Mening həkümlirimni ular rət kıldı, Mening bəlgilimilirim bolsa, ularda akmaydu.

4:13 «İsraillar Mən ularını həydəp qıkırıdoğan əllər arısında turup xu əhram yolda əz nenini əhram yəydu» — Huda Musa pəyərəmbar arklılıq Israillarşa qong-kıqık tarətlər hərdaim adəmzat turojan jaylardın nəri əlini kərətəp buyruqan (məsilən, «Qən» 23:13-14). Xunga «insan nijasiti otida» tamak etix muxu əhanən boyiqə bolmayıttı, əlvəttə.

4:13 Həq. 9:3

4:14 «Mən əzümni əqeqaşan buloşap koymidim, ... əqeqandak yirginqlik gəxkə aqzım tegip bəkmioğan!» — Huda Musa pəyərəmbar arklılıq Israillarşa bəzi gəxlər (məsilən, qoxka gəxi)ni mən'i kılıqan («Law.» 11-bab, «Qən.» 14-bab). Uning üstügə əzlikindən elən, yaki yirtkən həyvanlar təripidin əltürülük həyvanlarıñ gəxələrinə yeyixə bolmayıttı («Law.» 22:8). Əzakiyal ezi kahin boloşaqka, muxu tələplər uning üçün tehimə kəttili boloxan.

4:15 «Mən sanga insanning nijasitining ornişa kalining tezikini bərdim» — alımlar Hudanıñ muxu sezləri üstdə ikki hil pikirdə boloşan: (1) Huda əzakiyal pəyərəmbərgə bərgən buyrukını siliklaxturup, uningoşa nijasitining ornişa kala tezikinən otida (halal dəp hesablan)oşan) tamak etixə ruhsat kılqan; (2) Huda pəyərəmbəri üçün möjizə yaritip, uning nijasitinin kala tezikigə aylandur-oşan; xuning bilən u halal haldə tamak yaydiyan boldi.

-Bəzinqə 2-pikir toopridur. Qünki xuning bilən uni kezitip yürgən yurdaxlar buni bilməy, uning muxu «axni əhram haldə yeganlikığa» karap nahayıti qeqüp kətətti. Bolmisa, pəyərəmbəning adəmni agahlandırdıqan ix-hərikətlərinin ahəmiyyəti yok bolatti.

4:16 «Mən Yerusalemda ularoşa yələnqük boloşan nanni kərətəwetimən» — sözümüzə tərjimə kılqanda «Mən Yerusalemda «nan boloşan əhasə»ni sunduruwetimən». «Yələnqük» deyən söz ibraniy tilidə adətə «tayaq» yaki «əhasə»ni bildirir. Mumkinlikli bərki, ədəmlik zamanlarında Yəhədüd həlkəi ez nanlırları bir təyakta (zihkə tiziłoşandək) ketürüp mangatti. Hərhalda omumiy mənisi bizning tərjimə kılqonimizdək boludı.

4:16 Law. 26:26; Yəx. 3:1; Əz. 5:16; 14:13

5:1 «...uni ustira süpitidə ixlitip, qeqing wə sakilingoşa sürtüp koy» — qaqlarnı qüfürüwetixning ezi matəm tutuxni bildirətti.

5:3 «...tonunğning pexigə tikip koypojin» — Israillarning tonlurining pexidə Hudanıñ əmrlərini əslitidıqan quqılar bar idi («Qəl.» 15:38-39nı kerüng). Huda bu əmri bilən əzakiyalıqa: «Kimlər Mening əmrlirim iqidə yuridiyan bolsa, Mening sezlərim unı saklaydu» deyəndək eytikan bolsa kerək.

5:5 «Mən unı Israilli əllərning dəl otturisioşa orunlaxturdum; baxka məmlikətlər uning əpqərisidə turidu» — Hudanıñ buningda Israillərə boloşan məksəti, «yat əllər» u arklılıq əzining həkkikiy Huda ikənlilikini, həkkənliylikini, mehri-xəpkitini kərsun degenliktur. Bırak Israilli əllərgə xundak bir ülgə bol müdidi. Hazır ular «yat əllər»ga Hudanıñ jazasining əndək ikənlilikiga bir misal bolidi.

«Əzakiyal»

⁷ Xunga Rəb Pərwərdigar mundak dəydu: — Qünki silər əpqərənglərdiki əllərdinmə bəkrək baxbaxtaşlıq kıləjanlıqlıqlardın, Mening bəlgilimilirimdə mangmaslıqlıqlardın wə həkümlirimni tutmaslıqlardın, hətta əpqərənglərdiki əllərning həkümliridimə mangmaslıqlar tüpəylidin, ⁸ Əmdi Rəb Pərwərdigar mundak dəydu: — «Mana, Mən Əzümki sanga karxımən, i Yerusalem; sening arangoja əllərning kez alidila jazalarını yürgüzimən; ⁹ Wə sening barlık yirginqlikliring tüpəylidin arangda Əzüm kılıp bakmiojan həmdə kəlgüsü ikkinqi kilmaydıqan ixni kılımən.

¹⁰ Xuning bilən atilar eż balılırini yaydiojan bolidu, balilar eż atılırını yaydiojan bolidu; wə Mən sanga jazalarını yürgüzimən, wə sening barlık kıləjanlıringning həmmisini hər tərəptin qıkkan xamaloja soriwetimən.

¹¹ Xunga, Mən həyatım bilən kəsəm kılımənki, — dəydu Rəb Pərwərdigar — qünki sən Mening mukəddəs jayimni əzüngning barlık lənətlilik nərsiliring həm barlık yirginqlikliring bilən bulojojining tüpəylidin, bərəhək, Mən silərni kırqın kılımən; kəzüm sanga rəhim kilmaydu, iqimnimə sanga aqritmaymən. ¹² Xəhərdikilərdin üqtin bir kismi waba kesili bilən elidu həmdə aranglarda bolidiojan aqarqılıktin beinxini yəydu; üqtin bir kismi əpqərənglərdə kiliqlinidü; wə Mən üqtin bir kismini hər tərəptin qıkkan xamaloja soriwetimən, andin bir kiliqlini ojlaptin suqurup ularnı kooqlaymən. ¹³ Xuning bilən Mening oqəzipim besikjidi, Mening kəhrimni ularning üstigə qüxürüp könçuzup, piqandın qikimən; Mən Əz kəhrimni ular üstigə teküp tügətkəndin keyin, ular Mən Pərwərdigarning rəzillikkə qidimaydıqan otumdin söz kıləjanlıkimni tonup yetidi..

¹⁴ Wə Mən sening əpqərəngdiki əllər arısida həmdə etüp ketiwatqanlarning kez aldida seni wəyrənə kılımən wə məşhirə obyekti kılımən; ¹⁵ sening üstüngə oğəzəp həm kəhr wə kəhrlik əyiblər bilən jazalarını yürgütginimdə sən əpqərəngdiki əllərgə horluk, wə tapa-tənining obyekti, bir iibrət həm alaşədilik qıçaroquqı bolisən; qünki Mən Pərwərdigar xundak söz kildim!.

¹⁶ Mən ularoja əhaləkət elip kəlgüqi, aqarqılıq zəhərlik oklərini yaqdurojinimdə, silərninq üstünglardiki aqarqılıknı küqəytimən, wə yelənqük bolovan neningni əkurutuwetimən. ¹⁷ Wə üstünglaroja eż balılırları əzünglardın juda kılıdiojan aqarqılıq həm yirtküq haywanları əwətimən; waba kesilliri wə kan tekküqilər aranglaroja yamrap ketidu; üstünglaroja kiliq qüxürimən; Mənki Pərwərdigar söz kildim!».

İsrail təqəlirioja karitilojan bexarət

6 ¹ Pərwərdigarning sözü manga kelip mundak deyildi: —

² I insan'oöli, Israilning təqəlirioja yüzüngni karitip ularnı əyibləp mundak dəp bexarət bərgin: —

5:7 Law. 18:24,28

5:10 Law. 26:29; Kan. 28:53; 2Pad. 6:29; Yioj. 4:10

5:11 «Mən silərni kırqın kılımən» — ibraniy tilida «Mən seni kırkijetiman» deyiliidu. Bu söz Əzakiyalning simwolluk hərikətləri bilən baqılık (1-ayət). Baxka birhil tərjimisi: «Kəzüm sanga erülüp karimaydu».

5:11 Əz. 7:4

5:12 «Xəhərdikilərdin üqtin bir kismi waba kesili bilən elidu həmdə aranglarda bolidiojan aqarqılıktin beinxini yəydu... andin bir kiliqlini ojlaptin suqurup ularnı kooqlaymən» — bu ayət Əzakiyalning (1-4-ayəttiki) simwolluk hərikətlərinin qıxəndürüp beridu. Kərənüturuptiki, (1-ayətə) Əzakiyal xəhərgə saloqan «ot», «waba kesili həm aqarqılıq»ka wəkillik kiliidu.

5:12 Yər. 15:2

5:13 «rəzillikkə qidimaydıqan otum» — ibraniy tilida «həsitm» degən söz bilən ipadilinidu.

5:15 Kan. 28:7

5:16 «... yelənqük bolovan neningni əkurutuwetimən» — ibraniy tilida «nan bolovan hasang»ni sunduruwetimən»; 4-bab, 16-ayəttiki iżahatni kerüng.

5:16 Law. 26:26; 2Pad. 6:25; Yəx. 3:1; Əz. 4:16; 14:13

5:17 Law. 26:22

6:2 Əz. 36:1

«Əzakiyal»

³ «Israilning taqliri, Rəb Pərvərdigarning səzini anglap koyunlar: Rəb Pərvərdigar taqlar wə egizliklərgə, wadilar wəjiləqlərə qumundak dəydu: — Mana, Mən üstünglərə bir kılıqni qüxürüp, «yukarı jay»liringlarnı wəyrən kılımən. ⁴ Xuning bilən silərning kurbangahlıringlər wəyrənə bolidu, «kün tüwrük»liringlər buzulidu; silərdin eltürülgənlərni butliringlarning aldiqa taxlay mən. ⁵ Israillardin boローン əlüklərnı eż butliri aldiqa yatkuzimən; kurbangahlıringlər ətrapıqə ustihanlırını qeqiwetimən.

⁶ Silər turojan barlık jaylarda xəhərlər yər bilən yaxsan kılınidu, «yukarı jaylar» wəyrənə bolidu; xuning bilən kurbangahlıringlər əhalək bolidu, butliringlər qekiliq yokılıdu, «kün tüwrük»liringlər kesiliq qulitlidu, wə həmmə yasinqininglər yok kiliwetili. ⁷ Wə eltürülgənlər aranglarda yikilixi bilən, silər Mening Pərvərdigar ikanlikimni tonup yetisilər.

⁸ Birak Mən silərdin bir əldəni kəldurımən; qunki yat məmlikatlıqə tarkitiwetilgininglərda, silərdin əllər arısında kılıqtın kutulup ələşənlər bolidu. ⁹ Wə silərdin kılıqtın kutulup ələşənlər sürgün kılınojan məmlikətlərdə Məndin yanojan wapasız kələbləri wə butlirioja pahixiwazlardək həwəs kilojan kəzliyi bilən baqrımnı par-para kilojanlığını esigə kəltiridu; xuning bilən ular kilojan rəzillilikli həm yirginqlik kilmixləri tüpəylidin eż-ezliridin nəprətlinidu. ¹⁰ Wə ular Mening Pərvərdigar ikənlikimni tonup yetidü; Mən muxu külpətni silərning bexingləroq qüxürimən degənlikim bikardın-bikar əməsən.

¹¹ Rəb Pərvərdigar mundak dəydu: — «Alikininqni-alikininqoja urup, putung bilən yərni təpkin: «Israil jəmətinən barlık kəbəh, yirginqlik kilmixləri üçün way! Qunki ular kiliq, aqarqliq wə waba kesili bilən yikili. ¹² Degin!..

¹² Yırakta turojan wabadin əlidü; yekində turojan kiliq bilən yikili. həm tirik ələşən, yəni muhəsirigə qıxkən kixi aqarqliktin əlidü; xuning bilən menin ularoja boローン kəhərimni qüxürüp piçandın qıkımən. ¹³ Əmdi ulardin eltürülgənlər eż butliri arısında, ularning kurbangahlıri ətrapida, eż butlirioja huxbuy yaklaşan hər bir egiz dəng üstidə, taoq qoqqılırida, barlık yexil dərəh wə barakaşan dub astida yatkən qaoğda, ular Mening Pərvərdigar ikənlikimni tonup yetidü. ¹⁴ Wə Mən Əz kolumni ularning üstigə sozimən, ular hər turojan jaylirida zeminni Diblattiki qel-bayawandin bəttər wəyrən kiliwetimən. Andin ular Mening Pərvərdigar ikənlikimni tonup yetidü»..

Hatimə wəkti kəldi!

7 ¹ Pərvərdigarning sezi manga kelip mundak deyildi: —

2 «Sən angla, i insan'ooqli, Rəb Pərvərdigar Israil zeminiqə mundak dedi: Hatimə! Zeminning tət bulungiça hatima berilidü!..

6:3 «yukarı jay»liringlarnı wəyrən kılımən» — «yukarı jaylar» — Israil wə Yəhuda uzundan beri taoq qoqqılıri katarlıq jaylarda hərhlı butlaraq qoqunuş, hətta axu jaylarda «insan kurbanlıqlarını kiliq kalğan (16:21, 20:26-ayat katarlıqlarını kerüng).

6:4 «kün tüwrük»liringlər buzulidu» — «kün tüwrükli» — yaki «kuyax butliri» degənning baxxa bir tərjimişi «isrikgahlar».

6:5 əlüklərnı eż butliri aldiqa yatkuzimən; kurbangahlıringlər ətrapıqə ustihanlırını qeqiwetimən» — xu qaoğdiki butpərəslər: «kurbangah»lırimiz jəsətlər yaki adəm ustihanlırına tegixi bilən «bulqınip», «ħaram» boローン, xunga uni kəytidin ixlatlık bolmadyu, dəp kərəyitti

6:6 «kün tüwrükli» — yaki «kuyax butliri» degənning baxxa bir tərjimişi «isrikgahlar».

6:11 Alikininqni-alikininqoja urup, putung bilən yərni təpkin» — muxu hərikətlər muxu yərda kixininə kənglininə azablananlığını bildüridu, əlwətə.

6:12 Əz, 21:22

6:13 «yexil dərəh wə barakaşan dub astida...» — Israillar muxu jaylarda olğuqları dəpnə kılatti (məsilən, «Yər.» 35:8). Mumkinqliki barkı, ular keyinrət muxu jaylarnı «tawapqah»wəy aylandurup, xu yerda eż ata-bowlirlioq dua kilojan. Muxundak kilmixlər Təwratta kət'iy mən'i kılınojan (məsilən, «Kan.» 18:11)

6:14 «ular hər turojan jaylirida zeminni Diblattiki qel-bayawandin bəttər wəyrən kiliwetimən» — baxxa birhil tərjimişi: «ular hər turojan jaylirida zeminni jənubiy qel-bayawandin Riblatkılıq (yəni, Israilning əng ximaliy xəhərlərinin) wəyrən kiliwetimən». İbraniy tilida «Diblat» bilən «Riblat» yəzilixi bir-biriga nahayıp kətkaqka, keqürküqi katiplar aslıy tekistirning «Riblat» degən sezinə hata keqürğən boluxumu mumkin.

7:2 «Hatimə! Zeminning tət bulungiça hatima berilidü!» — ilgirkili pəyoğəmbərlər (Yəel, Amos, Yəxaya, Həxiya, Mikah, katarlıqlar) Hudanıng muxu jazası tövərələk bəxşət bərgən. Əzakiyal pəyoğəmbər muxu yərəd, wəkti-saiti hazır bolidü, dəydu.

«Əzakiyal»

³ Sanga hazır hatimə berilidu! Θəzəzipimni bexingoqa qüxürimən, eəz yolliring boyiqə üstünggə həküm qıkırıp jazalap, əzüngning barlıq yirginqlik ixliringni eəz bexingoqa yandurimən.

⁴ Mening kəzüm sanga rəhim kilmaydu həm iqimnimə sanga aoritmaymən; əksiqə eəz yolliringni bexingoqa yandurimən, eəz yirginqlikliring eəz arangda bolidu; andin silər Mening Pərwərdigar ikənlikimni tonup yetisilər».

⁵ Rəb Pərwərdigar mundak dəydu: — «Balayı'apət! Həq bolup bəkmiojan balayı'apət kelidu! Mana, u kəldi!

⁶ Hatimə, hatimə! U sanga ərəxi əkozalıdı! Mana, u keliwati!

⁷ Halakət yeningoqa kəldi, i zemində turoquqi; wəkət-saiti toxtı, axu kün yekinlaxtı; huxallik wərkiraxlırı əməs, bəlki dawaloşuluq bir kiyəs-sürən təqlidərəngəndən anglinidu. ⁸ Mən tezla kəhrimni üstünggə təküp, sanga ərətkən oəzəpim bilən pioqandin qıkımən; Mən eəz yolliring boyiqə üstünggə həküm qıkırıp jazalap, əzüngning barlıq yirginqlikliringni bexingoqa kayturup qüxürimən. ⁹ Mening kəzüm sanga rəhim kilmaydu həm iqimnimə sanga aoritmaymən; Mən eəz yolliringni bexingoqa yandurimən, wə eəz yirginqlik ixliring eəz arangoja qüxidu; xuning bilən silər əzünglərni urojuqırıng Mən Pərwərdigar ikənlikimni tonup yetisilər.

¹⁰ Mana, axu kün! Mana u kəldi! Halakət qikip yürüwatidu! — tayak bihlandı, həkawurluk qeqəklidi!. ¹¹ Zorawanlıq yetilip rəzzilik tayıki bolup qikti; ularningkidin həqnərsə kalmaydu — ularning adəmlər topidin, dələt-bayılıklıridin yaki həywısidin həqnemə kalmaydu.. ¹² Wəkət-saiti kəldi, kün yekinlaxtı; alopası huxal bolup kətmisun, satkuqi matəm tutmisun; qunki kəttik oəzəp muxu bir top kixılerning həmmisining üstigə qüxidu. ¹³ Qunki gərqə alopası bilən satkuqi tirik kəlsimə, satkuqi ezi setiwtəkinigə kaytidin igə bolmaydu; qunki bu top kixılər toopruluk kərüngən bexarət inawətsiz bolmaydu; ulardin həqkaysisi əbəhiliyi bilən eəz həyatını sakliyalmaydu.

¹⁴ Ular kanayni qelip həmmini təyyarlıdı, bırak həqkim jənggə qıkmaydu; qunki Mening oəzəpim muxu bir top kixılerning həmmisigə karitilojan. ¹⁵ Talada kılıq, iqidə waba wə aqarqılık turidi; dalada boləjan kixini kılıq, xəhərdə boləjan kixini bolsa, waba wə aqarqılık uni yutuwetidu. ¹⁶ Wə ulardin kutulup kəlip bulardın əqəmkənarlar təqlidərəngəndən yürüp hərbiri eəz əbəhiliyi üçün jılıqidiki pahtəklərdək buküldap matəm tutidu.

¹⁷ Hərbirining əcoli dərmansızlinidu, tizliri süydük bilən qılıq-qılıq həl bolup ketidu; ¹⁸ Ular eziqə bez kiyimini baçplaydu, wəhəxət ularni basıldı; hərkəysinin yüzədə hijalət, baxlıri takır

7:4 Əz. 5:11; 8:18

7:10 «axu kün yekinlaxtı...» — muxu «küns» «Pərwərdigarning kün» yanı «kiyamat kün»ni kersitidu. Əzakiyal pəyoğəmbərninq bu təxəllusunun ikki kətimlik əməlgə axuruluxi bar: — (1) Babil imperiyəsi Israil zəminətə qədər təjəzzer etdi; (2) kələküdə, Pərwərdigarning künidə; xu künə dəjjalın qoxunları Israil zəminətə qədər təjəzzer etdi. Bu ikki wəkətning bir-birigə oxhaydiojan kep yərları bolidu.

7:11 «tayak bihlandı, həkawurluk qeqəklidi!» — muxu «tayak» ularning zorawanlığını bildürudu — keyinkı 10-ayətini kərüng. Üninq «əhənlənənlilik» bəlkim uni jazalayıdojan wəkət-saat toxkan, deməkçi.

7:12 «azorawanlıq yetilip razılık tayıki bolup qikti» — baxka birhil tərjimi «azorawanlıq yetilip, rəzzilikni jazalayıdojan tayak bolup qikti» — Birək bizningdə bu «tayak» 10-ayətikki tayakka oxhax boluxi kerək.

7:13 «əlopası huxal bolup kətmisun, satkuqi matəm tutmisun; qunki kəttik oəzəp muxu bir top kixılerning həmmisining üstigə qüxidu» — bayayı'apət qırxan künlərədə kep nərsilərinə bahası dərhal qüxidu. Xu qəqəda alopası kixi bəlkim: «nahayit arzanqa aldım» dəp huxallinidu, satkuqi kixi bəlkim «bək orzan setiştəmən» dəp köngli yerim bolidu.

7:14 «Qunki gərqə alopası bilən satkuqi tirik kəlsimə, satkuqi ezi setiwtəkinigə kaytidin igə bolmaydu» — əgar satkan nərsə yər bolsa, Musa pəyoğəmbərgə qüxürülən miraslık tooprısidiki kanun boyiqə, satkuqi uni (muwapik bahasında) kayturup setiwti həkkükə bar. Əmdəi satkan nərsə yər bolsun bolmuşun, uni kayturuweli xəzərət bolmaydu, qunki həmmə adəm sürgün bolup epketlidü. «ulardin həqkaysisi əbəhiliyi bilən eəz həyatını sakliyalmaydu» — baxka birhil tərjimi «ularning əbəhiliyi tūplaylidin, ularning həqkaysisi eəz həyatını sakliyalmaydu».

7:15 «Hərbirining əcoli dərmansızlinidu, tizliri süydük bilən qılıq-qılıq həl bolup ketidu» — demək, korkunqıntın xundak bolidu. Baxka birhil tərjimi «Hərbirining tizliri sudək ajiz bolup ketidu».

7:17 Yəx. 13:7; Yər. 6:24

kərünüdu.¹⁹ Ular əz kümüxlirini koqilaroja taxlaydu, ularning altunliri buloqanojan nərsidək bolidu; ularning altun-kümüxlri Pərvərdigar oqəzipini kərsətkən künidə ularni կutkuzmaydu; ular bulardın aqlığını կanduralmaydu, կorsikini tolduralmaydu, qünkü bu nərsilər ularoja adəmlərni putlaxturidiojan kəbihlik boldi.²⁰ U Nuning güzəl bezəkini həywə bilən tiklidi; birək ular uning iqidə virginqlik məbudiłarnı həmdə lənətlik nərsilirini yasidi; xunga Mən uni ular üçün paskinqılıkka aylandurımən.²¹ Mən uni olja süpitidə yat adəmlərning կolioja, oqənimət kılıp yər yüzidiki rəzillərgə tapxurimən; ular buni buloqaydu.²² Mən yüzümnı ulardin ərýymən, wə kixilər Mening əziz jayimni buloqaydu; zorawanlar kirip u yərni buloqaydu.

²³ Zənjirni təyyarlangalar; qünkü zemin қanlıq jinayatlərgə, xəhər zorawanlıkka tolojan.²⁴ Xunga Mən əllər iqidiki əng rəzilini kəltürimən, ular ularning eyliriga igə bolidu; Mən zomigərlərning həkawurlukini yokitmən; ularning «mukəddas jaylıri» buloqinidu.²⁵ Wəhəxət keliwati! Ular tinq-amanlıknı izdəydiqan bolidu, birək həq tapalmaydu.²⁶ Apət üstigə apət, xum həwər üstigə xum həwər kelidu; ular pəyoqəmbərdin bexarət soraydu, birək kahinlardın Təwratning bilimi, akşakallardin, moysipitlərin nəsihət yokəp ketidu.²⁷ Padixah matəm tutidu, xahzadə ümidişizlikkə qəmülüdu, zemindiki ہalklərning kolliyi titrəp ketidu; Mən ularni əz yolliri boyiqə bir tərəp kılımən, əz həkümləri boyiqə ularoja həküm qıkırıp jazalaymən; xuning bilən ular Mening Pərvərdigar ikənlilikmi tonup yetidu.

Yerusalemning jazaliri Mukəddəs ibadəthanida bolojan butpərəsliklər

8¹ Altinqı yili, altinqı ayning bəixinqi künidə xundak əməlgə axuruldiki, mən əz eyümdə olturojinimda, Israilning akşakallırımı mening aldimda oltuoqinida, Rəb Pərvərdigarning kolı wujudumoja qüxti..

² Mən karidim, mana, otning kiyapitidə bir zatning kərünüxi turattı; belining təwini ot turkida turattı; belining üstü bolsa julaliojan yorulkul, kizitilojan mis parkirioqandək kərünüxi turattı.³ U kolning kərünüxdək bir xəkilni sozup, beximdiki bir tutam qaqnı tutti; Roh meni asman bilən zemin otturisioqa kətürüp, Hudanıng alamət kərünüxlridə Yerusalemoqa, yəni ibadəthanining ximaloja karaydiqan iqki dərwazisining bosuqisioqa apardi. Axu yər «pak-mukəddəslikkə karxlaşkan məbus», yəni Hudanıng pak-mukəddəs oqəzipini kozqaydiqan məbus turojan jay

7:18 «bəz kiyimi» — matəm tutux yaki kattik towa kılıxni bildürətti. **«baxlıri takır kərünüdu»** — matəm tutkanda, kattik puxayman kılıqanda ər kixilər qaqlarını qüxürütətti.

7:18 Yəx. 15:2; 3; Yer. 48:37

7:19 «ularning altunlari buloqanojan nərsidək bolidu» — «buloqanojan bərsə» (yaki «nijs nərsə») muxu yərdə ikki bislik söz bolup, yəna «virək kılınojan nərsə»nimə bildiridü. **«bu nərsilər ularoja adamlarını putlaxturidiojan kəbihlik boldi»** — «bu nərsilər» bəlkim ularning altun-kümüx bulojan bayılıkları wə xundakla ular altun-kümüxtin yasiojan butlar bolsa kerak.

7:19 Pənd. 11:4; Zəf. 1:14-16, 18; Dan. 9:26-27; Yəx. 10:22-23; Yer. 30:11; 46:28; Nah. 1:9

7:20 «U Nuning güzəl Bezəkini həywə bilən tiklidi» — «U» — Hudanı kərsətidü. **«Uning güzəl bezəki»** — muxu söz bizningqə mukəddəs ibadəthanıqə karıtilojan (bu ibadəthanını Sulayman padixah kuroqan, aslı intayin güzəl wə həywətlik idi). Ayətning baxxa birhil tarjimisi: «Ular ezi güzəl buyumlıridin pəhirlenən, birək ular bulardın virginqlik məbudiłarnı həmdə virginqlik nərsilərni yasidi; xunga mən bularını ular üçün paskinqılıkka aylandurımən».

—Muxu ayətiki «paskinqılık» ikki bislik söz bolup, yəna «virək kılınojan nərsə»nimə kərsətidü.

7:21 «Mən uni olja süpitidə yat adəmlərning կolioja, oqənimət kılıp yər yüzidiki rəzillərgə tapxurimən» — «uni» mukəddəs ibadəthanini kərsətidü.

—20-ayətiki izahatla kərsitilən ikkinçi tarjmə boyiqə, «uni» Israillarning zibu-zinnatlarını kərsətidü.

7:24 «ularning «mukəddəs jaylıri» buloqinidu» — muxu yərdə «mukəddəs jaylıri» bəlkim həjwiy, kinayilik gəp bolup, Israillarning butlaroja beçiqliqən jaylini kərsətidü.

7:26 «birək kahinlardın Təwratning bilimi... yokəp ketidu» — «Təwrat»ning əsliy mənisi «yolyoruk», «tərbiyə».

8:1 «Israilning akşakallırımı mening aldimda oltuoqinida...» — akşakallar bəlkim pəyoqəmbərdin nəsihət soriqili kəldi. Pəyoqəmbər Hudadin jawab kütkəndə wəhiy uningoja berilidü.

«Əzakiyal»

idi...⁴ Mana, mən tüzlənglikdə kərgən alamət kərünüxtək, Israilning Hudasining xan-xəripi xu yərdə turattı..

⁵ U manga: — I insan'ooqli, bexingni kətürüp ximal tərəpkə karap bak, dedi. Mən beximni kətürüp ximal tərəpkə karidim, mana, qurbangağın dərvazisining ximaliy təripidə, bosuojida xu «pak-mukəddəslilikkə karxilaxlaşdırma məbəd» turattı. ⁶ Wə u manga: — I insan'ooqli, ularning bundak kilmixlirini — Israil jəmətinining Meni mukəddəs jayimdin yırak kətküzidişən, muxu yərdə kilojan intayın yirginqlik ixlərini kərdüngəsən? Biraq sən tehimu yirginqlik ixlərni kərisən, — dedi.

⁷ Wə U meni ibadəthana həylisining kirix eqizioja apardı, mən karidim, mana, tamda bir təxük turattı. ⁸ U manga: — I insan'ooqli, tamni kolap təxkin, dedi. Mən tamni kolap təxkim, mana, bir ixik turattı. ⁹ U manga: — Kirgin, ularning muxu yərdə kilojan razıl yirginqlik ixlərini kərüp bak, dedi. ¹⁰ Mən kirip karidim, mana, ətrapidiki tamlarəqə nəkix kiliqojan hərhil əmilibiqi həm yirginqlik haywanları, Israil jəmətinining həmmətə butlırını kərdüm.

¹¹ Wə ularning aliddə Israil jəmətinining yətmix aksaklı turattı. Ularning otturisida Xafanning ooqli Jaazaniya turattı; ularning hərbiri kolida eż huxbuydenini tutup turattı; huxbuy kuyuk buluttək ərləp qıktı. ¹² Wə U manga: — I insan'ooqli, Israil jəmətidiki aksakallarning ərəngələlər, yəni hərbirinən eż məbəd nəkix kiliqojan hujrisida nemə kilojanlığını kərdüngəm? Qünki ular: «Pərvərdigar bizni kərməydü; Pərvərdigar zeminni taxlap kətti» — dəydu, — dedi.

¹³ Wə U manga: — Biraq sən ularning tehimu yirginqlik kilmixlərini kərisən, dedi. ¹⁴ U meni Pərvərdigarning eyining ximaliy dərvazisining bosuojisiqa apardı; mana, xu yərdə «Tammuz üçün matəm tutup» yioqlawatkan ayallar olturatı. ¹⁵ Wə U manga: — I insan'ooqli, sən muxularnı kərdungəm? Biraq sən tehimu yirginqlik ixlərni kərisən, — dedi.

¹⁶ Wə U meni Pərvərdigarning eyining iqki həylisiniqa apardı. Mana, Pərvərdigarning ibadəthanisining kirix yolidə, pexaywan wə qurbangağın otturisida, yigirmə bəx adəm, Pərvərdigarning ibadəthanisiniqa arkisini kılıp xərkəkə karap kuyaxka qoqunivatatti. ¹⁷ Wə U manga: — I insan'ooqli, sən muxuları kərdungəm? Yəhüda jəməti ezi muxu yərdə kilojan yirginqlik kilmixlərini yenik dəp, ular yənə buning üstigə zeminni jəbir-zulum bilən toldurup menin aqqikimni kəytə-kəytə kəzəbatla bolandı? Wə mana, ularning yənə xahni burnioja tutuwatkinioja kəra! ¹⁸ Xunga Mən kəhr bilən uları bir tərəp kılımən; Mening kezüm ularıq

^{8:3} «Roh meni asman bilən zemin otturisioja kətürüp, ... ibadəthanining ximaloja karaydiqan iqki dərvazisining bosuojisiqa apardı» — «Roh» muxu yərdə Hudanıng Mukəddəs Rohı. ««pak-mukəddəslilikkə karxilaxlaşdırma məbəd», yəni Hudanıng pak-mukəddəs əqəzipini kəzəbatla kərəpdiqan məbəd» — ibranıy tilida «həsətək təwə məbəd», yəni (Hudanıng) həsətinə kəzəbatla kərəpdiqan məbəd» deyildidu.

^{8:3} Dan. 5:5

^{8:4} Əz. 3:23

^{8:12} «Israil jəmətidiki aksakallarning ərəngələlər, yəni hərbirinən eż məbəd nəkix kiliqojan hujrisida nemə kilojanlığını kərdüngəm?» — muxu alamət kərünüxlərinən həmmisi ularning eż eyidə («hərbirinən eż ... hujrisida») nemə kilojanlığını kərsitidu. Xunga bu kərünüxnı asasən «simwol» dəp karaymız; xundaktimu buning bilən təng, ibadəthanidiki həkikiyə əhəwalını kərsitidu.

^{8:12} Əz. 9:9

^{8:14} «Tammuz üçün matəm tutup yioqlawatkan ayallar» — «Tammuz» — yəni «əsümlüklərning padixahi» deyilgən bir bud. Riwayatlar boyiąq ulup, təhtisaraqa qüçüp təhtisaranıng padixahı boldi. Uning «əlümü» tüپaylıdin hər yili uningoja qoqunqan ayallar «matəm tutup» ikerid idı.

^{8:16} «...Pərvərdigarning ibadəthanisioja arkisini kılıp xərkəkə karap kuyaxka qoqunivatatti» — bu babta eytilojan bəx hərikət iqida bu hərikət əng yirginlik boldi. Qünki: (1) uning Hudanıng ibadəthanisioja arkını kılıxi mutlak kupurluk bir ix; (2) ibadəthanisioja kırğız kixilərinin aliddə oquq-axkarə kupurluk kıldı; (3) kupurluk dal Hudadin rəhimbəx-pəkət sorayıqan jayda boldı («Yoel» 2:17ni kərəng).

^{8:17} «ularning yənə xahni burnioja tutuwatkinioja kəra!» — «xahni burnioja tutut» deyən hərikət toqrisida üç pikir bar: — (1) kədəmlik zamanlarında bəzi butpərəsliklər eż butlirioja qoqunojanda qeqəkləşən bir xahni burnioja tutut. Xunga bu hərikət butpərəslikni kərsitidu; (2) Yəhudiylər Hudajoa ibadət kələşəndə ohxax hərikət kılıp Hudajoa hərmət bildürinxətti; undak bolğanda, Huda xundak sahtiəpəzlik həm butpərəslik bilən baqlanojan ibadət ipadılırını kətiy kəbul kilmətti; (3) undak hərikət pəkətla Pərvərdigarə boğan intayın hərmətsizlikni, yəni kupurlukni bildürətti. Bizningqə, bəlkim 2-pikir toqridur.

rəhim kilmaydu, iqimnim ularqa aqritmaymən; ular kulisimə yuxarı awazda nida kılısimu, ularni anglimaymən, — dedi.

Yəttə jazani bəja kəltürgüçilər

9¹ U kulisimə küqlük bir awazda towlap: — Yekin kelinglər, xəhərgə məs'ul bolmuşqıllar, hərbiringlər eż ḥalakət қoralinglarnı қolunglarqa tutunglar, — dedi.

2 Wə mana, altə kixinining ibadəthanining ximalioqa қaraydiqan «Yuxarı dərwaza» tərəoptin keliwatkinini kerdüm. Hərbirisi kolida bitqit kılıquçı қoralını tutğan; ularning otturisida yenioqa pütükqining siyahəndeni esiklik turoqan, kanap kiyimlərni kiygən birsi bar idi; wə ular ibadəthanıqə kirip, mis kurbangahning yemida turdi. **3** Xu qaçda Israilning Hudasingin xan-xəripi əslı turoqan kerubtin kətürülüp eyning bosuoqisida turdi. Pərvərdigar yenioqa pütükqining siyahəndeni esiklik turoqan, kanap kiyimlərni kiygən kixini qakırıp uningoşa: —

4 Xəhərning otturisidin, yəni Yerusalemıng otturisidin etüp, xəhər iqidə etküzülgən barlıq yirginlik ixilar tüpeylidin ah-nadamat qoqqən kixilərnin pexanlırigə bir bəlgə saloşın, — dedi.

5 Wə manga anglitip baxka kixilərgə: — Bu kixinining kəynidin xəhərni kezip, adəmlərni kirişngərlər; kezünglər rəhim kilmisun, ularqa iqinglarnı aqritmanglar! **6** Birnimü koymay həmməni — kərilar, yax yigit-kızlar, bowak-balilar wə ayallarnı koymay eltürüwetinglər; pəkət bəlgə koyulqan kixilərgə yekinləxməngərlər; bu ixni eż mükəddəs jayimdin baxlangılları, — dedi.

Xunga ular Hudasingin eyi aldida turoqan həlikə akşakallardin baxlıqan. **7** Wə U ularqa: — Öyni buloqangalar, höylilirini eltürülənlər bilən toldurungalar; ömdi beringlər! — dedi. Xuning bilən ular qıkıp xəhər boyiqə adəmlərni kırıxka baxladı.

8 Wə xundak boldiki, ular adəmlərni kirojinida, mən yalouz kəldim; əzümni yərgə dum taxlidim wə: — Ah, Rəb Pərvərdigar! Sən Yerusalemıq ərəfiyəti kəhringni təkkəndə Israilning barlıq kəldisini ḥalak kılamsən? — dedim.

9 Wə manga: — Israil wə Yəhūda jəmətining kəbihliki intayın rəzil; qünki ular: «Pərvərdigar zeminni taxlap kətti; Pərvərdigar bizni kərməydu» — dəydi. **10** «Mən bolsam, Mening kezüm ularqa rəhim kilmaydu, iqimnim ularqa aqritmaymən; Mən ularning yolunu eż bexioqa qüfürimən, — dedi..

11 Wə mana, yenioqa pütükqining siyahəndənini aşkan, kanap kiyimlərni kiygən kixi kılıqan ixni məlum kılıp: «Manga Sən buyruqan ixni orundidim» — dedi.

8:18 Pənd. 1:28; Yəx. 1:15; Yər. 11:11; Əz. 5:11; 7:4

9:2 «hərbirisi kolida bitqit kılıquçı қoralını tutğan...» — yəki «hərbirisi kolida jəng tokmikini tutğan...».

9:3 «Israilning Hudasingin xan-xəripi əslı turoqan kerubtin kətürülüp eyning bosuoqisida turdi» — «tət mahluk» bolsa «kerub»lardın ibarəttü (10-babni kerüng). Bırak muxu yərdə eytılqan «kerublar» bəlkim mükəddəs ibadəthanidiki «əng mükəddəs jay»da koyulqan ikki «altun kerub» xəklini korsitidu. Hudasing yorukluk xan-xəripi xu yərdə («əng mükəddəs jay»da, kelin bir pardə kəynidə) Sulayman ibadəthanını kuroqandan beri turup kəlgəndi. Hazır Əzakiyal keriduki, u həm ibadəthanidin həm Israilning ezdin ayrılip ketidü.

9:4 ... ah-nadamat qoqqən kixilərnin pexanlırigə bir bəlgə saloşın — bu «bəlgə» (ibraniy tilida «taw» degən hərp) kədimki zamanlarda krest yaki qapras (+) xəklidə idi.

9:8 «Sən Yerusalemıq ərəfiyəti kəhringni təkkəndə Israilning barlıq kəldisini ḥalak kılamsən?» — adəttə «Israilning kəldisi» degən ibarə pütün həlkə arısında, Hudaşa sadık boloqan Yəhudiylərni korsitidü. Bırak Əzakiyal muxu yərdə (Hudasing 9-10-ayottu boloqan jawabiqə kərığında) bəlkim Yəhūdanı korsitidü; «ximaliy padixaḥlıq», yəni Israilning on ikki kəbilisidin oni Asuriya imperiyəsi təripidin baldur munkəriz kılınip sürgün boldı, pəkət ikki kəbilə, yəni «Yəhūda wə Binyamin» (janubiy padixaḥlıq) kəldi.

9:10 Əz. 5:11; 7:4; 8:18

«Əzakiyal»

Hudaning xan-xəripi ibadəthanisidin qıçıp ketidü

10¹ Mən қaridim, mana, kerublarning bexi üstidiki gümbəz üstidə, kək yakutning kiyapitidək bir təhtning kərünüxi turatti; ² Wə təhtkə Olturoquqi kanap kiyimlərni kiygən kixiga: «Kerublarning astidiki qaklarning arisıqə kir, kolliringni kerublar arısida keyüwatkan qoojlaroja toldurup, ularni xəhər üstigə qeqiwət» — dedi. Mən қaridim, u xundak қılıxka baxlıdi.

³ Bu kixi kirgəndə kerublar əyning ong təripidə turatti; xan-xərəplik bulut əyning iqki həylisini toldurdu. ⁴ Wə Pərvərdigarning xan-xəripi kerub üstidin qıçıp, əyning bosuoqisoqə kəlgənidi; ey bulutka toldı, höyla bolsa Pərvərdigarning xan-xəripining julalikiqə qəmgən.

⁵ Kerublarning қanatlırinin sadasi həmmidin қadirning səzligən qaojdiki awazidək bolup, sirttiki hoylıqa anglınip turatti.

⁶ Wə xundak boldiki, Rəb kanap kiyimlərni kiygən kixiga: «Qaklar arisidin, yəni kerublar arisidin ot aloqin» — dəp buyruqinida, u kirip bir qakning yenida turdi. ⁷ Wə kerublardın biri eż қolini kerublar otturisidiki otka sozup uningdin ot elip, kanap kiyimlərni kiygən kixinining kollirijoja saldı; u buni elip qıçıp kətti ⁸ (kerublarning қanatlıri astida, adəmning kollirininq kiyapiti kərünüp turatti).

⁹ Mən қaridim, mana, kerublarning yenida tət qak bar idi, bir kerubning yenida bir qak, yənə bir kerubning yenida yənə bir qak turatti; qaklarning kiyapiti bolsa beril yakutning kərünüxidə idi. ¹⁰ Ularning xəkli bolsa, tetilisining ohxax idi, yəni qak iqidə qak bardək kərünətti. ¹¹ Kerublar mangojanda, ular yüzləngən tetila tərəpkə udul қarap mangatti; mangojanda ular həq burulmaytti, bəlkı bexi կaysı tərəpkə kariojan bolsa, ular xu tərəpkə mangatti; ular mangojanda həq burulmaytti. ¹² Ularning pütün teni, dümbiliri, kolliri, қanatlıri wə ularning qaklırimu, yəni tetisigə təwə qaklarning ətripi kezlər bilən toləjanidi. ¹³ Qaklarnı bolsa: «pirkirkiraydıcıyan qaklar!» — dəp atioqinini eż կulikim bilən anglidim. ¹⁴ Hərbir kerubning tət yüzü bar idi; birinqisi kerubning yüzü, ikkinqisi adəmning yüzü, üçinqisi xırning yüzü, tetinqisi bürkütning yüzü idi.

¹⁵ Kerublar yukirijoja ərlidi. Bular dəl mən Kewar dəryası boyida kərgən həyat məhlukları idi. ¹⁶ Kerublar mangojanda, qaklarmu ularoja yandixip mangatti; kerublar yərdin ərləxkə қanatlırını ketürginidə, qaklarmu ularning yenidin burulup kətməyətti. ¹⁷ Ular turqanda, qaklarmu turattı; ular ketürülğəndə, qaklarmu ular bilən ketürülətti; qunki həyat məhluklarning rohi qaklarda idi. ¹⁸ Wə Parvərdigarning xan-xəripi əyning bosuojsı üstidin qıçıp, kerublar üstidə turdi;

¹⁹ Kerublar қanatlırını kerip, kəz aldimda yərdin ketürüldi; ular əydiñ qıkkanda, qaklarmu ularning yenida idi; ular Pərvərdigarning əyining xərkij dərwazisida turattı; Israilning Hudasining xan-xəripi ularning üstidə yüksəri turatti.

²⁰ Bular bolsa dəl mən Kewar dəryası boyida kərgən, Israil Hudasining astida turqan məhlukları idi; ularning kerublar ikənlilikini bildim. ²¹ Ularning hərbirinin təttin yüzü, hərbirinin təttin қanitı, қanatlıri astida insan қoli siyakidiki kolliri bar idi. ²² Ularning yüzlirininq kiyapiti bolsa, ular mən Kewar dəryası boyida kərgən yüzər idi; ularning turki wə yüzər mən kərgəngə ohxax idi; ularning hərbiri eż udulioja қarap mangatti.

^{10:3} «xan-xərəplik bulut əyning iqki həylisini toldurdu» — «xan-xərəplik bulut», 1:4ni kerüng.

^{10:9} Əz. 1:16

^{10:14} «hərbir kerubning tət yüzü bar idi; birinqisi kerubning yüzü...» — 1:10-ayəttə, «kerubning yüzü»ning ornida, «bukining yüzü» kərinidü. Xunga mumkinqliki barkı, «kerub»lar ezi bukining kiyapitidə kərinidü.

^{10:16} Əz. 1:19

^{10:17} Əz. 1:20

^{10:20} Əz. 1:3

^{10:21} Əz. 1:6, 8; 10:8, 14

«Əzakiyal»

Yetəkqılərnin jazalinxı

11¹ Roh meni kətürüp, Pərvərdigarning əyining xərkiy, yəni xərkkə karaydiojan dərwarzisioja apardı; wə mana, dərwarzining bosuojsıda yigirmə bəx adəm turattı; mən ularning otturısında awamning aksaklı bolovan, Azzurning oqlı Jaazaniya həm Bənayanıng oqlı Pilatiyani kərdüm.² Wə U manga: — I insan'oqlı, kəbəlihikni oylap qıkkuqi, muxu xəhərdə rəzil məslıhət bərgüqi adəmlər dəl bulardur.³ Ular: «Əylərni selix wakti yekinlaxtı əməsmu? Bu xəhər bolsa կazan, biz bolsak, iqidiki gəx» — dəydu.⁴ Xunga ularını əyibləp bexarət bərgin; — Bexarət bərgin, i insan'oqlı! — dedi.

5 Xuning bilən Pərvərdigarning Rohı wujudumoqa urulup qüxüp, manga sez kilojan: «Pərvərdigar mundak dəydu» — degin. «Silərning xundak deginilərni, i Israil jəməti; kenglünglaroja pükkan oy-pikringlərni, Mən bilimən.⁶ Silər muxu xəhərdə adəm eltürüxni kəpəytikənsilər; silər rəstə-koqılarnı eltürülgənlər bilən tolduroqansılar».

7 Xunga Rəb Pərvərdigar mundak dəydu: — «Silər eltürgən kixilər bolsa, dəl xu gəxtur, xəhər bolsa կazandur; birək silərni bolsa uningdin tartiwalımən.⁸ Silər kiliqtin körküp kəlgənsilər, wə Mən üstünglaroja bir kılıq qüxürimən» — dəydu Rəb Pərvərdigar.⁹ «Xuning bilən Mən silərni xəhərdin tartiwelip, yat adəmlərning kolioja tapxurimən, silərning üstünglərdin həküm qikirip jazalaymən.¹⁰ Silər kiliqlinip yikilisilər; Israil qegrəlirida üstünglərə həküm qikirip jazalaymən; wə silər Mening Pərvərdigar ikənlilikimi tonup yetisilər.¹¹ Bu xəhər silər üçün «կazan» bolmayıdu, həm silərmə uningki «gəx»i bolmaysılər; Mən Israil qegrəlirida üstünglərdin həküm qikirip jazalaymən.¹² Wə silər Mening Pərvərdigar ikənlilikimi tonup yetisilər; silər Mening bəlgilimilirimdə yürmigən, həkümlirim boyiqə mangmioqansılər, bəlkı əpqərənglardiki əllərning həkümləri boyiqə mangmioqansılər».

¹³ Xundak boldiki, Mən bexarət beriwaṭkınimdə, Bənayanıng oqlı Pilatiya jan üzdi. Mən dum yikıldım: «Ah, Rəb Pərvərdigar! Sən Israilning կaldısını pütünləy yokatmakqimusən?» — dəp қattık awazda nida կildim.

Hudanıng sürgün bolovan Israillaroja yengi wədisi — yengi kəlb, yengi roh

¹⁴ Pərvərdigarning səzi manga kelip mundaq deyildi: —

¹⁵ I insan'oqlı, Yerusalemda turuwatkanlarning: «Pərvərdigardin yırak ketinglər! Qünki muxu zemin bizgila miras kılıp təkdim kılinojan!» debyn geipi, sening kerindaxliring, yəni sening kerindaxliring bolovan sürgünlərgə həm Israilning pütkül jəmətiga karitip eytilojan.¹⁶ Xunga ularoja mundak degin: «Rəb Pərvərdigar mundak dəydu: Gərqə Mən ularını yırak yərlərgə, əllər arisoja yətkiwtəkən həm məmlikətlər iqiqə tarkitiwətkən bolsammu, ular barojan yərlərdim

11:3 «Əylərni selix wakti yekinlaxtı əməsmu? Bu xəhər bolsa կazan, biz bolsak, iqidiki gəx» — bəxarət berilgən qəqədə Yerusalem xəhiri muhəsirigə qükkən bolsa kerak. Bu adəmlər «bizgə qataq bolmayıdu, biz yənə normal turmux etküzəlaydiojan bolduk» debyn karaxta bolovan idi. Ələrning kezkarixidin «xəhər կazan, biz gəx» deginə, bəlkim «ot կazandıki gəxni keydirmiyədə, əhvalımız intayı rahət-paraoşatlıktır» debynliklər. Əzakiyal payənbər bu ibarini baxka tarəptin qüxəndürüp, ularnı qayalandurup bəxarət kıldı. «biz gəx» debyn sezinəng belkilmə yənə bir iğki mənisi bərki, «biz xəhərdə kalovan, esil gəxmis» (Huda bizni saklıqovan), birək əzakiyal bilən billa sürgün bolovanlar bolsa, pəkət «üçqay-ķarin»lardur» debyn həjwiyi, kinayilik gəp.

—(Ayətnətin birinci kışmining baxka bir hil tərjimisi: «əylərni selixning wakti yekinlaxmadi; xəhər bolsa...»).

11:10 «...Israil qegrəlirida üstünglərə həküm qikirip jazalaymən» — Babil imperatori Nebokadnəsər Zədəkiyanı Israilning qebrasası (Ləbnəh xəhirdə) sot kıldı («2Pad». 25:6-7, 18-21 ayatlarıń kerüng).

11:15 «Yerusalemda turuwatkanlarning: «Pərvərdigardin yırak ketinglər! Qünki muxu zemin bizgila miras kılıp təkdim kılinojan» debyn... — Yerusalemdeklərinəng: «sürgün kılinojanlar (yəni Yəhūdadın heli burun Babiloşa sürgün kılinojan kixilər həmdən 150 yil ilgiri sürgün kılinojan Israildiki on kəbilə) nahayiti gunahkar adəmlərdür, xunga Huda ularını sürgün kildirdi, bax bolsak pak adəmmiz, Huda muxu zeminiñ bizgə kıldurdı» debyn karixi bar idı. Bündək təkkaburluknı Huda jazalaydu.

—«Sening kerindaxliring, yəni sening kerindaxliring bolovan sürgünlər» debyn tekistning baxka birhil wariyanti: «kerindaxliring bolovan uruk-tuqşanlıring».

«Əzakiyal»

Mən Əzüm ularoqa kiqikkinə bir pak-mukəddəs baxpanah bolimən»..

¹⁷ Xunga mundaq degin: «Rəb Pərvərdigar mundaq dəydu: «Mən silərni əllərdin yioqimən, tarkitiwetilgən məmlikətlərin silərni jəm kılımən, andin Israil zeminini silərgə kayturup təkdim kılımən. ¹⁸ Xuning bilən ular u yərgə kaytip kelidu, ular barlıq lənətlik nərsilərni həm barlıq yirginqlik ixlirini u yərdin yok kılıdu.

¹⁹ Mən ularoqa bir kəlbni berimən, iqinglaroqa yengi bir rohni salimən; Mən ularning tenidin taxtək kəlbni elip taxlaymən, ularoqa mehərlik bir kəlbni berimən. ²⁰ Xuning bilən ular Mening bəlgilimilirimdə yürüdü, Mening həkümlirimni qing tutup ularoqa əməl kılıdu. Ular Mening həlkim bolidu, Mən ularning Hudasi bolimən.

²¹ Bırak kəngüllüri lənətlik nərsilərgə wə yirginqlik kilmixlirioqa beoqxılananlar bolsa, Mən ularning yollurunu ez bexioja qüxüriman», – dəydu Rəb Pərvərdigar»..

Hudanıg xan-xəripi Yerusalemın qıkıp ketidi

²² Kerublar ənatlarını yayıdı, ularning qaklırını əz yenida turattı; Israilning Hudasining xan-xəripi ular üstidə yüksəri turattı; ²³ wə Pərvərdigarning xan-xəripi xəhərning otturisidin qıkıp, xəhərning xərk təripidiki taqı üstidə tohtidi. ²⁴ Xuning bilən Roh meni kətürüp, Hudanıg Rohı bərgən bu kərənuxtə meni Kaldıyagə, yəni sürgün bolovanlaroqa apardı; xuan mən kərgən bu kərənük məndin kətti.

²⁵ Xuning bilən mən sürgün bolovanlaroqa Pərvərdigar manga kersətkən barlıq ixlarnı səzləp bərdim.

Yerusalem aħaliśining sürgün boluxining sürətlinixi

12 ¹ Pərvərdigarning səzi manga kelip mundaq deyildi: — ² I insan'oqli, sən asiy bir jəmət arısında turisən; ularning kərükə kəzi bar əmma kərməydu, anglaxka kulikli bar, əmma anglimaydu, qünki ular asiy bir jəməttur. ³ Wə sən, i insan'oqli, sürgün bolouqining yüktaklirini təyyarlap koyojin; wə kündüzdə ularning kəz aldida sürgün bolouqnidək ez jayingdin baxka jayoqa barojin. Gərqə ular asiy bir jəmət bolsimu, ehtimallıki yok əməski, ular qüxinip yetidi. ⁴ Kündüzdə ularning kəz aldida sürgün boluxka təyyarlıqan yük-taklardaq yüktakliringni elip qik; andin kəq kirəy degəndə ularning kəz aldida sürgün bolidiqan kixilərdək jayingdin qıkıp kətkin; ⁵ tamni kolap texip, yük-takliringni elip qikkin; ⁶ ularning kəz aldida buni mürüngə elip, gugumda kətürüp qıkıp kətkin; yərni kərəlməsliking üçün yüzüngni yapkin; qünki Mən seni Israil jəmətigə bexarət kıldım..

11:16 «pak-mukəddəs baxpanah» — degen səz ibranıyi tilida «mukəddəs jay» yaki «ibadəthana» degen səz. Mukəddəs ibadəthanıng bir yərda küruluxi Hudanıg xu yərda koojdıouqı wə baxpanah bolovanlığını bildürdü. Demək, ular (butpərəs) əller arısida bolsimus, Huda (ular Uni izdigən bolsa) ularoja jismənəm həm rohiy jəhəttə baxpanah bolup, ularını tinq saklaydı wə ularoja durus yollarda mengixkə yəna yardamçı bolidu.

-Baxka birhil tərjimi: «...Mən ularoja kişka wakit bir pak-mukəddəs baxpanah boldum».

11:19 «ularoja mehərlik bir kəlbni berimən» — ibranıyi tilida sezmusez: «ularoja gexlük bir kəlbni berimən» degenliktr.

11:19 Yer. 32:39; Əz. 36:26

11:20 Yer. 24:7; 30:22; 31:1; 32:38

11:21 Əz. 9:10

11:23 «Pərvərdigarning xan-xəripi ... xəhərning xərk təripidiki taqı üstidə tohtidi» — bu taq «Zəytun teoqi»dur. Əzakiyal pəyoğamber Pərvərdigarning xan-xəripiyi xu waqıtta yəna kermidi. Əzakiyalning həmmə bexarətlərini omumlaxturup karıcıqanda, Hudanıg xan-xəripi xu qaçda taqda uzun turmay Israil zeminiidimə mutlak kotti. Birak keyin (43-babta) u muxx xan-xərap yəna xərk təripidin kiliwatkanlığını keridü.

11:24 «Roh meni kətürüp, ... meni Kaldıyagə, yəni sürgün bolovanlaroqa apardı» — «Kaldıyagə» Babil imperiyasının bir kismı.

12:2 Yəx. 6:9; Yer. 5:21; Əz. 23:8; 3:26, 27

12:4 «Kündüzdə ularning kəz aldida sürgün boluxka təyyarlıqan yük-taklardaq yük-takliringni elip qik; andin kəq kirəy degəndə ... jayingdin qıkıp kətkin;...» — 4-6-ayatlırdıki buyruk bəlkim 3-ayaftılıki buyrukçı təpsiliyərək qüxəndürdü.

12:5 «Tamni kolap texip, ... qikkin» — «tam» bəlkim höylining temi.

12:6 «...yərni kərəlməsliking üçün yüzüngni yapkin; qünki Mən seni Israil jəmətigə bexarət kıldım» — bu bexarət keyinkı ayətlərdə (11-14) qüxəndürülüdü.

«Əzakiyal»

⁷ Wə mən buyruloğan boyiqə xundak ķildim; kündüzdə mən sürgün bolouqı kixidək yüksəklirimni elip qıkıtmı; wə kəq kirgəndə қolum bilən tamni kolap texip, yül-taķırimni qıkırıp, güğündə ularning kez aldida mürəməgə elip ketürüp mangdim.

⁸ Ətigəndə Pərwərdigarning səzi manga kelip mundak deyildi: — ⁹ «I insan'oqli, Israil jəməti, yəni asiy bir jəmət, səndin: «Bu nemə қiloqining» dəp soriojan əməsmu? ¹⁰ Ularqa: «Rəb Pərwərdigar mundak dəydu: Bu yüksəlgən wəhiy Yerusalemıdiki xahzadə həm xu yərdiki barlıq Israil jəmətidikilər toopluluktur» — degin..

¹¹ Ularqa: «Mən silər üçün bexarət. Mən қandaq kiloğan bolsam, əmdi ularoqumu xundaq ixlar kildurulud; ular əsir bolup sürgün bolidu» — degin. ¹² Ular arisidiki xahzadə ez yüksəklirini gugumda mürisida kətürüp qıkıdu; ular tamni kolap texip təxüktin nərsilirini qıkırıdu; u ez yüzini yepip zeminni kərəlməydiqan bolidu... ¹³ Xuning bilən Əz torumni uning üstigə yayımən, u Mening kiltikimdə tutulidu; Mən uni Kaldıylərnin zemini bologan Babiloğa apırmən, birək u u yərni ez kezi bilən kərməydu; u xu yərdə olidu... ¹⁴ Uningə ya yardəmləxkən əpqərisidikilərning həmmisini həm barlıq қoxunlarını Mən barlıq xamaloğa tarkitiwetimən; Mən kiliqni ojilaptın suojurup ularni կooqlaymən... ¹⁵ Mən ularni əllər arisoqa tarkitiwətkinimdə, məmlikətlər iqigə taratkinimdə ular Mening Pərwərdigar ikənlikimni tonup yetidi.

¹⁶ Birək ularning iqidiki az bir kısmini, kiliq, aqarqılıq həm waba kesilidin halas kilişmən; məksititmə xuki, ularqa ezliri baridioğan əllərdə ezliriga yirginqliq kilmixlirini etirap kilduruxtin ibarət; xuning bilən ular Mening Pərwərdigar ikənlikimni tonup yetidi».

¹⁷ Pərwərdigarning səzi manga kelip mundak deyildi: —

¹⁸ «İnsan'oqli, ez neningni titrigən əldə yegin, süyüngni dir-dir kiliplə ənsirigən əldə iqkin;

¹⁹ həm xu zemindiki kixılərgə mundak dəp eytkin: «Rəb Pərwərdigar Yerusalemıdikilər wə Israil zeminidə turuwatkanlar toopluluk mundak dəydu: «Ular ez nənini ənsirəx iqidə yəydu, süyini dəkkə-dükkidə iqidu; qünki zemində turuwatkanlarning jəbir-zulumi tüpəylidin, u yər həmmisi yəksən kılınidu... ²⁰ Aħalilik xəhərlər harabə bolup, zemin wəyrana bolidu; xuning bilən silər Mening Pərwərdigar ikənlikimni tonup yetisilər».

²¹ Pərwərdigarning səzi manga kelip mundak deyildi: —

²² «I insan'oqli, Israil zeminidə: «Künlər uzartılıdu, hərbir alamat kərənük bikarəja ketidu» degən mağalni eytkini nemisi?... ²³ Əmdi ularqa: — Rəb Pərwərdigar mundak dəydu: «Mən bu mağalni yok kilişmən; Israilda bu mağal ikkinçi ixitilməydu; sən əksiqə ularqa: «Künlər yekinlaştı, hərbir alamat kərənükning əməlgə axuruluximu yekinlaştı» — degin.

²⁴ Qünki Israil jəmətidə yaloğan «alamat kərənük» yaki adəmni uqurudioğan palçıılıqlar kayta bolmayıdu. ²⁵ Qünki Mən Pərwərdigardurmən; Mən sez kilişmən, həm kiliqən sezüm

12:10 «Yerusalemıdiki xahzadə» — Zədəkiya padixahtur. Birək əzakiyal pəyojəmbər bəlkim uni ərziməs dəp karijoaqka, uni härgiz «padixaht» deməydi.

12:12 2Pad. 25:4

12:13 ...u Mening kiltikimdə tutulidu; Mən uni Kaldıylərnin zemini bologan Babiloğa apırmən, birək u u yərni ez kezi bilən kərməydu; u xu yərdə olidu» — bu bexarət tez əməlgə axurului. Zədəkiya padixaht Babil imperiyasının Yerusalemıñı körxiwalıq muhasırısı astıda bəsülgən sepiildin etüp kaqmakçı idi. Babil askərləri uni tutuwelip Nebokadnasarnıñı aldiqə elip bardı, Nebokadnasar uning kezəlirini oyuhwətti. U Babilda oldu («Yər.» 52:11ni, «2Pad.» 25:1-7ni kərəng). Muxu tekistlərdə deyilgən «ixik» bəlkim təsuləyən yaki buzuļoğan boluxı mumkin, xunga keçix üçün «tamni kolax» kerək idi.

12:13 Əz. 17:20

12:14 Əz. 5:10,12

12:16 «xuning bilən ular Mening Pərwərdigar ikənlikimni tonup yetidi» — muxu jümlidiki «ular» bəlkim yat əllər; ular Israil jəmətinə başlanıb apətlərni Israillardin anglap, bu ixlərni Pərwərdigarning jazası dəp qüxinidü.

12:19 Əz. 4:16

12:22 «Künlər uzartılıdu, hərbir alamat kərənük bikarəja ketidu» — bu mağal bəlkim Israillarning kəp pəyojəmbərlərinən agahlanduruxliriça bologan gumanlırını yaki bəlkı həlkəning pəyojəmbərlərinən agahlanduruxliriça kulak salmaslılıqka bologan bahənisini ipadılıydu.

«Əzakiyal»

qoқum əməlgə axurulidu, yənə keqiktürülməydu. Qünki silərning künliringlarda, i asiy jəmət, Mən səz kılımən həm uni əməlgə axurimən» — dəydu Rəb Pərvərdigar».

²⁶ Pərvərdigarning səzi manga kelip mundak deyildi: —

²⁷ «I insan'ooqli, mana, Israil jəmətidikilər sening toopruluk: «U kərgən alamət kerünüxlər uzun künlərdin keyinkı wakıtlarnı kərsitidu, u bizgə yiraq kəlgüsü toopruluk bexarət beridu» — dəydu.

²⁸ Xunga ularoja: — Rəb Pərvərdigar mundak dəydu: «Mening səzlirimdin həqkəysisi yənə keqiktürülməydu, bəlkı kılqan səzüm əməlgə axurulidu, dəydu Rəb Pərvərdigar» — degin».

Sahta pəyojəmbərlərgə bolqan agah

13¹ Pərvərdigarning səzi manga kelip mundak deyildi: —

² «I insan'ooqli, sən Israilning bexarət bərgüqi pəyojəmbərliri, yəni eż təsəwwuri bilən bexarət bərgüqlərni əyibləp bexarət berip: «Pərvərdigarning səzini anglangalar!» — degin.

³ Rəb Pərvərdigar mundak dəydu: — Oz rohıqə əgixip mangidqan, həq wəhijini kərmigən həməkət pəyojəmbərlərinin həlioja way! ⁴ I Israil, sening pəyojəmbərlirin huddi harabilər arısında yürüwatkan tülkilərdək boldi. ⁵ Silər bəsülgən jaylaroja qıkçıqlansılər, uning Pərvərdigarning künidə bolidiqan jəngdə puhta turuxi üçün Israil jəmətining buzulqan temini həq yasimidinglar..

⁶ «Pərvərdigar mundak dəydu» degüqlər bolsa pəkət sahta bir kerünüxnı wə yaloqan palni kergənlərdin ibarəttür; Pərvərdigar ularni əwətmigən; bırak ular eż səzining əməlgə axuruluxını ümid kılıdu. ⁷ Silər «Pərvərdigar mundak dəydu» degininglarda, Mən həq səz kılımçıqan tursam, silər sahta bir «alamət kerünüx»ni kərgən, yaloqan palni eytkən əməsmu? ⁸ Xunga Rəb Pərvərdigar mundak dəydu: «Silər oydurma səzligininglar, yaloqan «alamət kerünüx»lərni kerginininglar tüpəylidin, əmdi mana, Mən silərgə karxımən, — dəydu Rəb Pərvərdigar, ⁹ — Mening ķolum sahta «alamət kerünüx»ni kərgən wə yaloqan palni eytkən pəyojəmbərlər bilən karxılıxidu; ular eż həlkimning kengixida olturmaydu, ular Israil jəmətining nəsəbnamisidə hatırılənməydu; ular Israilning zeminiqə həq kirgüzülməydu; xuning bilən silər Mening Rəb Pərvərdigar ikənlilikmi tonup yetisilər.

¹⁰ Bərhək, ular tinq-amanlıq bolmioqandimu «ting-amanlıq!» dəp jar selip, həlkimni eziketurqoşanlıq üçün, birsə nepiz ara tamni kopursa, ular kelip pəkət uni hək suwak bilən akartıp koyojanlıq üçün — ¹¹ Tamni hək suwak bilən akartiwatqanlaroja: «Bu tam yıgilidul!» degin! Kəlkündək bir yamoqur yaqıdu! I yoqan məldürər, silər qüxisilər! Dəhxətlik bir xamal qıkıldı; ¹² wə mana, tam ərülüp qüvkəndə, hək silərdin: «Silər bu tamni suwiqan hək suwak kəni!» dəp sorınamadu?

¹³ Xunga Rəb Pərvərdigar mundak dəydu: «Oz kəhrim bilən dəhxətlik bir xamal partlitip qıkırıman; Mening aqqikimdin kəlkündək bir yamoqur wə həmmimi halak kılıdiojan kəhrilik məldürər yaqıdu. ¹⁴ Xuning bilən Mən silər hək suwak bilən akartkan tamni oqulitip, uning ulini axkarə kılıp, uni yər bilən yəksan kılımən; u oqulap qüvkəndə, silər uning arısında halak bolisilər; wə Mening Pərvərdigar ikənlilikmi tonup yetisilər. ¹⁵⁻¹⁶ Xundak kılıp Mən kəhrimni tam həm uni hək suwak bilən akartkanlarning üstigə qüxürüp pioqandin qıkımən; wə: «Tam yok boldi, xundakla uni hək suwak bilən akartkanlar, yəni Yerusalem toopruluk bexarət bərgüqi,

^{13:5} «Silər bəsülgən jaylaroja qıkçıqlansılər, uning Pərvərdigarning künidə .. Israil jəmətining buzulqan temini həq yasimidinglar» — bu gəpmi sahta pəyojəmbərlərgə eytiloqan 4-ayat boyiąq ular «harabilər arısında yürgən tülkilərdək» bolıdu — bəlkim Israil jəməytinin buzulqan əhwaliqə zədili ərəmən, pəkət əzliyi üçün kiqikkinə bir «uwa təxükini» kolax bilən xüqquşunluğunuわす。

^{13:11} «Tamni hək suwak bilən akartiwatqanlaroja: «Bu tam yıgilidul!» degin!» — Əzakiyal sahta pəyojəmbərlərni mas'uliyətsiz tamqıllarоja ohxitidu. Nepiz bir tamni puhta suwap kütqaytixning ornida, ular pəkət qırayılk kerünüx üçün uni hək bilən akartidu.

«Əzakiyal»

heq tinq-amalik bolmioqandimu u toqrluk tinq-amalikni kərsətkən «alamət kərünük»ni kərgən Israilning pəyərəmbərlirim u yok boldi» — dəymən»..

«Ayal pəyərəmbərlər» toqrluk bexarət

¹⁷ «Əmdi sən, i insan'ooqli, əz təswewwuri boyiqə bexarət bərgüqi əz həlkinqning kizlirioja yüzüngni karitip, ularni əyibləp bexarət berip mundak degin: —

¹⁸ Rəb Pərwərdigar mundak dəydu: «Əz beqixlirining hərbirigə sehirlilik biləzüklərni qadap, janlarnı tuzakka elix üçün hərkandaq egiz-pakar adəmlərning bexiqə pərənqini yasiojanlar oqa way! Əmdi silər əz həlkimning janlirini tuzakka qüxürüp, janliringlarnı sak qaldurımız dəwatamsılər? ¹⁹ Nəqqə tutam arpa, nəqqə qixləm nanni dəp silər Manga kupurluk kilip, yalojan sezgə kulak salidiojan Mening həlkimə yalojanqılık ərəfələr arkılık olmasaq tegixliklərini eltürüp, tırık qalmaslıqka tegixliklərini həyat qaldurmakqimusılər?»

²⁰ Xunga Rəb Pərwərdigar mundak dəydu: «Mən, Mən silərning kuxlarnı tuzakka qüxürgəndək kixilərni tuzakka qüxürgüqi sehirlilik «tengik» liringləroja karxımən, Mən ularni bilikinglardin yırtıp taxlaymən; xuning bilən silər kuxlarnı tuzakka qüxürgəndək tutkan kixilərni ərkinlikə uqruruwetimən.

²¹ Mən silərning pərənjiliringlarnımı yırtıp taxliwetip, həlkimni kolunglardın kutkuzimən; ular yənə kolunglarda olja bolup turmaydu; xuning bilən silər Mening Pərwərdigar ikənlilikməni tonup yetisilər.

²² Silər yalojanqılık bilən, Əzüm azar bərmigən həkkaniy adəmlərning kengligə azar bərgənliklər üçün, xundakla rəzil adəmlərning həyatını saklap kutkuzuxka ularni rəzil yolidin yandurmaya, əksiqə ularning kolini küqəytkinlər üçün, ²³ silər kuruq «alamət kəzünük»lərni ikkinçi bolup kərməysilər, yaki yalojan palqılık kilməysilər; Mən əz həlkimni kolunglardın kutkuzimən; xuning bilən silər Mening Pərwərdigar ikənlilikməni tonup yetisilər».

Butpərəslik kılıdiojanlar oqa way!

14 ¹ Israil aksaçallırınınə bəziliri Mening yenimoja kelip aldimda olturuxti. ² Wə Pərwərdigarning sözü manga kelip mundak deyildi: —

³ «I insan'ooqli, muxu adamlar əz butlirini kengligə tikləp, adəmlərni putlaxturidiojan əz əkbəhəlikini kəz aldişa koyojanıdi. Əmdi ularning Meni izdəp Məndin yol sorixini kobul kılardımən? ⁴ Əmdi ular oqa söz kiliplə mundak degin: — Rəb Pərwərdigar mundak dəydu: «Israil jəmətidiki kenglidə əz butlirini tikləp, adəmlərni putlaxturidiojan əz əkbəhəlikini kəz aldişa koyup, andin pəyərəmbər aldişa kelidiqan hərbir adəmni bolsa, Mənki Pərwərdigar uning oqa butlirining keplüki boyiqə jawab kəyturimən. ⁵ Xundak kiliplə Mən Israil jəmətinə kenglini Əzümgə igildurımən; qünki ular barlıq butliri bilən Manga yat bolup kətti».

⁶ — Xunga Israil jəmətigə mundak degin: — Rəb Pərwərdigar mundak dəydu: «Towa kilinglar! Butliringlərinə yenip yenimoja kəytip kelinglər! Barlıq yirginqlik kilmixinglərinə yüzünglərni ərungular! ⁷ Qünki Israil jəmətidiki əzlişini Məndin ayrip, əz butlirini kenglidə tikləp, adəmlərni putlaxturidiojan əz əkbəhəlikini kəz aldişa koyup, andin Məndin sorax üçün pəyərəmbərning

13:15-16 «Mən kəhrimni tam həm uni hak suwak bilən akartıqların üstigə qüxürüp piçandın qıkımən; wə ... dayman» — məzkur bexarəttiki əng ahrirk ayaq boyiqə bu «neqiz tam» Yerusalemı kərsiti, əmdi sahita pəyərəmbərlər uning buzuk yərlərini puhta kilmay, pəkət həmmisi qayıtlıq kərünsün dəp uni «sahta bexarətlər» bilən akartıdu.

13:18 «Əz beqixlirininə hərbirigə sehirlilik biləzüklərni qadap, hərkəndək egiz-pakar adəmlərning bexiqə pərənqini yasiojanlar oqa way!» — ayallar bu «biləzük» wə «pərənqə»lərni kəndak ixlətəkənliki anqə eniç bolmismu, lekin xübhisizki, ular arkılık sehirlilik, judugorlik yolda hərkəndək, adəmlərni dəmədi kiliplə əz indikiga kəltürmekqı bolğan; 19-ayat tehimə kəp təpsilatlarını bizgə təminlaydu.

13:19 Mik. 3:5

14:1 əz. 20:1

«Əzakiyal»

aldoq kelidioqan hərkəysi adəm yaki xuningoqa ohxax Israilda turuwatkan hərkəysi musapirlar bolsa, Mənki Pərvərdigar Əzüm ularoqa jawab kəyturimən;⁸ Mən muxu kixini bir agah bexariti kılıp uni söz-qəqəkkə kalduruxka yüzmüni uningoja ərəxi kılımən; Mən həlkimning arisidin uni üzüp taxlaymən; xuning bilən silər Mening Pərvərdigar ikənlikimni tonup yetisilər.⁹ Birək pəyojəmbər ezi ezikturulup, bir bəxarətlik söz kılıqan bolsa, u qəoşda Əzüm Pərvərdigar xu pəyojəmbərnı eziqkuşa uqratkanmən; Mən uningoja ərəxi kolumni uzartıp, uni həlkim arisidin əhalak kılımən.¹⁰ Ular əbiblikining jazasını tartıdu; pəyojəmbərgə berilidioqan jaza bilən soriqcuqoşa berilidioqan jaza ohxax bolidu.¹¹ Xuning bilən Israıl jəməti yənə Məndin qətnəp kətməydi, yaki yənə asiyliklri bilən ezlirini buloqimaydu; ular Mening həlkim, wə Mən ularning Hudasi bolimən» — dəydu Rəb Pərvərdigar».

Keliwatkan jazani hətta həkəkənli kixilərmə Israıldın yandurmaydu

¹² Wə Pərvərdigarning səzi manga kelip mundak deyildi: —

¹³ «I insan'oqli, məlum bir zemin Manga asiylik kılıp gunah kılıqanda, Mən xuning bilən kolumni uningoja ərəxi uzartıp, ularning yelənqüki bolqan nenini kurutuwetip, uning üstigə aqarqılıkni əwətimən həm insan wə hayvanları uningdin üzimən»;¹⁴ əmdi u qəoşda Nuh, Daniyal wə Ayuptin ibarət üq həzrət uningda turuwatkan bolsimu, ular eż həkəkənliyliki təpəylidin pəkət eż janlırinila sakliyalıqan bolatti — dəydu Rəb Pərvərdigar».

¹⁵ Əgar Mən zemindin yirtküq hayvanları etküzəm, ular uni balılıridin juda kilsə, hayvanları təpəylidin uningdin etküzüq heqbir adəm bolmay, u wəyrənə bolsa,¹⁶ əmdi Mən eż hayatım bilən kəsəm kılımənki, — dəydu Rəb Pərvərdigar — muxu üq həzrət uningda turuwatkan bolsimu, ular nə eż oqulları nə kızlarını kutkuzalmayıttı; ular pəkət eż janlırını kutkuzalaydı.

¹⁷ Yaki bolmisa Mən xu zeminoja kılıqni qüxürup, uningdin insan həm haywanni üzüwətkən bolsam,¹⁸ əmdi hayatım bilən kəsəm kılımənki, — dəydu Rəb Pərvərdigar — muxu üq həzrət uningda turuwatkan bolsimu, ular nə eż oqulları nə kızlarını saklap kutkuzalmayıttı; ular pəkət eż janlırını kutkuzalaydı.

¹⁹ Yaki bolmisa Mən xu zeminoja waba kesilini qüxürup, Əz kəhrimni kan təktürülüxi bilən üstigə teksəm, uningdin insan həm haywanni üzüwətkən bolsam,²⁰ əmdi hayatım bilən kəsəm kılımənki, — dəydu Rəb Pərvərdigar — Nuh, Daniyal wə Ayuptin ibarət üq həzrət uningda turuwatkan bolsimu, ular nə eż oqlını nə kizini kutkuzalmayıttı; ular pəkət həkəkənliyliki bilən eż janlırını kutkuzalaydı.

²¹ Əmdi Rəb Pərvərdigar mundak dəydu: — Əmdi xundak bolqandan keyin, insan həm haywanni üzüwetix üçün Yerusaleməja tət jazayimni, yəni kılıq, aqarqılık, yirtküq haywan wə waba kesilini qüxürsəm kəndək bolar?

²² Biraq mana, uningda kəlip kalqanlar bolidu, yəni oqlu-kızlar uningdin qıkırılıp kutkuzulidu; mana, ular silərning yeningləroq qıçıp, silər ularning yolları həm kilmixlərini kərüp yetisilər; xuning bilən silər Mən Yerusaleməja qüxürgən küləpət, yəni uningoja qüxürülgən barlıq ix-

^{14:8} Kan. 28:37; Əz. 5:15

^{14:9} «Birək pəyojəmbər ezi ezikturulup, bir bəxarətlik söz kılıqan bolsa, u qəoşda Əzüm Pərvərdigar xu pəyojəmbərnı eziqkuşa uqratkanmən;...» — muxu degini, Pərvərdigar adamlarını ezikturuxni halaydu degenlik əməs, əlwətta. Birək Əz adımı bolqan pəyojəmbər adango huxamat kilməkçi bolsa yəki eż mənpətinə kezlep yürüdioqan bolsa, əmdi xu qəoşda Huda uni azduruxi, eziqkuşa uqrıtixi yəki yaman rohłarning kolioja tapxuruxi mumkin. Xu qəoşda uning eytənə səzinəng həmmisi kuruk boludu, əmma u ezi uningoja ixinidü.

^{14:9} Əz. 13:1, 2, 9

^{14:13} «yelənqüki bolqan nenı» — ibraniy tilida «nan bolqan hasisi» deyilidü; 4:16-ayəttiki izahatni kərəng.

^{14:13} Law. 26:26; Əz. 4:16; 5:16

^{14:14} «u qəoşda Nuh, Daniyal wə Ayuptin ibarət üq həzrət uningda turuwatkan bolsimu,...» — Daniyal pəyojəmbər on üq yil ilgiri Babilə şürgün bolup, andın Nebokadınasər üçün bax wəzir kiliqan.

lar tooqruluk təsəlli alisilər; ²³ əmdi silər ularning yolliri həm kilmixlirini kərgininglarda, ular silərgə təsəlli epkelidü; silər Mening uningda barlıq kılçan ixlirimni bikardin-bikar kilmiojanlıkimni tonup yetisilər, — dəydu Rəb Pərwərdigar».

Üzüm teli tooqruluk təmsil

15 ¹Wə Pərwərdigarning səzi manga kelip mundak deyildi: —
15 ²«I insan'oqlı, üzüm teli yaqıqining baxka dərəh yaqaqlırıdin nemə artukçılık bar, uning xehining ormandiki dərəhlər arısida nemə alahidilikli bar? ³Uningdin birər jabduknı yasaxkə materiyal aloğanning paydisi barmu? Uningdin qınılerni askudək közükni yasiqili bolamdu? ⁴Mana, u otka yekiloq bolqanda, ot uning ikki uqını keydürgəndə, otturisimu yerim keygəndə, əmdi uni birər ixka ixlətkili bolamdu? ⁵Mana, u sak bolqanda, həqkandak ixka ixlətkili bolmiojan yerdə, əmdi ot uni keydürüp yəp kətkəndə, uni birər ixka ixlətkili bolamdu? ⁶Xunga Rəb Pərwərdigar mundak dəydu: «Mən ormandiki dərəhlər arisidiki üzüm telining yaqıqını otka tapxurojinimdək, Yerusalemda turuwatqanlarnı otka tapxuriman. ⁷Yüzümüz ularoqa ərəxi kılıp ərətimən; ular bir ottin qıksa, baxka bir ot ularını yəwetidü. Əz yüzümüz ularoqa ərəxi bolup əratkanda, silər Mening Pərwərdigar ikənlilikimni tonup yetisilər. ⁸Ularning kılçan wapasızlıkları tüpəylidin mən zeminni wəyrana kılımən» — dəydu Rəb Pərwərdigar».

Wapasiz Yerusalem

16 ¹Wə Pərwərdigarning səzi manga kelip mundak deyildi: —
16 ²«I insan'oqlı, əzining yirginlik kilmixlirini Yerusalemning yüzigə selip mundak degin: —
3 Rəb Pərwərdigar Yerusalemoja mundak dəydu: «Sening əsliy zating wə tuquluxung Kənaaniylarning zeminida bolqan; sening atang Amoriy, apang Hittiyy kız idi. ⁴Sening tuquluxuoja kəlsək, sən tuquluojan künündə kindiking kesilmigən, sən suda yuyulup pakiz kılınlıqan; həqkim sanga tuz sürkmigən yaki seni zakilimiqan.
5 Həqkimning kezi muxu ixlar üçün sanga rəhim kilmiojan yaki iqini sanga aqritmiqan; əksiqə sən dalaqə taxliwetilgənsən, qünki tuquluojan künündə kəmsitilgənsən.
6 Xu qaçıda Mən yeningdin etüp ketiwetip, seni ez əkeningda eojinap yatkininingi kərgən; wə Mən əz əkeningda yatkan əhalitingdə sanga: «Yaxiojin!» — dedim. Bərhək, sən əz əkeningda yatkan əhalitingdə Mən sanga: «Yaxiojin!» — dedim.
7 Mən seni daladiki ot-qəplərdək aynittim; sən əsüb heli boy tartip qiraylık bezilip wayioja yətting, kəksiliring xəkilləndi, qaqliring üzün esti; bırak sən tehi tuoyma-yalingaq iding. ⁸Mən yənə yeningdin etüwetip sanga əkaridim; mana, ixk-muhəbbət məzgiling yetip kəldi; Mən tonumning pexini üstüngə yeyip koyup, yalingaqlığını attim; Mən sanga kəsəm iqip, sən

14:23 «əmdi silər ularning yolliri həm kilmixlirini kərgininglarda, ular silərgə təsəlli epkelidü...» — əsilda sürgün bolqanlar Yerusalemoja qüxkən balayı'apnəni anglap bəlkim intayın azablinixi mumkin idi. Birək əqəqanlar kəlgəndə, ularning kiyapitini wa kilmixlirini korüp, ular bu ixning həkikətən Hudanıng adıl jazası ikənlilikini qüxinip yetip, «bu jaza həmmisi durus» dəp kəngli jayıqə qüixi kerək.

15:8 «... Ularning kılçan wapasızlıkları tüpəylidin Mən zeminni wəyrana kılımən» — bu bəbtiyi «üzüm teli» degən təmsil üstüdə «Koxumqə sez» imizdə tohtılımiz.

16:3 «...sening atang Amoriy, apang Hittiyy kız idi» — Israelning ajdadi İbrahim wə ayalı Sarah, əlwəttə. Muxu ayət wə keyinkı 1-14-ayətlərinə bəlkim üç mühim məzmuni bar: (1) İbrahim ezi əslı Kənaandikilərdək butpərəs adam idi («Yə.» 24:2) — Huda unı zor mehîr-xəxpitidin Əzining adımı boluxı üçün tallıwalıqan; (2) Pərwərdigarning buyrukliriqə hilap halda, Israil Kənaan zeminiqə kirğonda ularning kəp oqul-kızlırları yərlik (butpərəs Kənaaniy, Amoriy, Hittiyy) kız-yigitlər bilən toy kılçan; (3) Israil Kənaan zeminiqə kirğonda Kənaandikilərlarning butpərəs yaman adətlərini köbul kılip ularqə inatayın ohxax bolup kətkənidə.

16:7 «ən əsüb heli boy tartip qiraylık bezilip wayioja yətting» — ahirki jümligə əkrioqanda, «qiraylık bezilip wayioja yətting» degən sez keksləri wə qaqlırlı toluk əşkənlilikini kərsitixi mumkin.

«Əzakiyal»

bilən bir əhdə tüzdum, dəydu Rəb Pərvərdigar, wə sən Meningki boldung.⁹ Mən seni su bilən yuyup, kəningni teningdin yuyuwetip, sanga puraklıq mayni sürttüm.¹⁰ Mən sanga kəxtilik kengləknii kiygüzüp, ayiojingoja dəlfin terisidin tikkən kəxlərni saptim; seni nepis kanap bilən orap, yipək bilən yepip koydum.¹¹ Seni zibu-zinnatlılar bilən pərdazlidim, kolliringoja biləzüklərni, boynungoja marjannı takəp koydum;¹² burnungoja əhaləni, əhalikliringoja zirilərni, bexingoja güzəl tajni kiygüzдум.¹³ Xundak kılıp sən altun-kümüx bilən pərdazlandım; kiyim-keqəkliring nepis kapap, yipək wə kəxtilik rəhttin idi. Yegining ak un, bal həm zəytun meyi idi; sən intayin güzəl bolup, hanix mərtiwigə kətürüldung.¹⁴ Güzəlliking tüpəylidin əllərdə dangking qıkğı; qünki Mən sanga kərkəmlikimni beoqxixim bilən güzəlliking kamalətkə yətti, — dəydu Rəb Pərvərdigar.

¹⁵ — Birak sən güzəllikingə tayinip, dangkingdin paydilinip paħixə boldung; sən hərbir etküqi kixigə paħixə muhəbbətliringni tektüng; güzəlliking uning boldi!¹⁶ Sən kiyim-keqəkliringdin elip əzüng üçün rənggarəng bezəlgən «yukıri jaylar»ni yasap, andin ularning üstidə buzukluk kıləjansən. Bundaq ixlar yüz berip bakmiojan, wə ikkinqi yüz bərməydi!

¹⁷ Sən Mən sanga beoqxiliojan güzəl zibu-zinnatlırim wə altun-kümüxüm bilən ərkək məbudlarnı yasap ular bilən buzukluk kıləjansən.¹⁸ Sən ez kəxtilik kiyimliringni elip ularoja kiygüzdüng; Mening meyim wə Mening huxbuyumni ularoja sunup beoqxixlidim;¹⁹ Mən əzünggə bərgən nemimni, Mən sanga ozukka bərgən ak an, zəytun meyi wə balni bolsa, sən ularning aldioqa huxpuraq hədiyə süpitidə atap sundung: ixlar dəl xundak idi! — dəydu Rəb Pərvərdigar.

²⁰ — Uning üstigə sən Əzümgə tuşup bərgən kız-oqılliringni elip, məbuqların ozukı bolsun dəp ularni kurbanlık kıldıng. Sening buzuklukung azlıq kıləjandək,²¹ sən Mening balılırimni soyup ularni ottin ətküziüp məbuqlarоja atap koydungoju?

²² Sening barlıq yirginqlik kilmixliring həm paħixə buzuklukliringda, sən yaxlıkingda tuqma-yalingaq bolup əz kəningda eeqinap yatkan künliringni heqkaqan esingga kəltürmiding.²³ Əmdi sening bu rəzillilikliringdin keyin — (Way, halingoja way! — dəydu Rəb Pərvərdigar)²⁴ sən yənə əzüng üçün bir pəxtak kurup, hərbir məydanoja bir «yukıri jay»ni yasiding;²⁵ sən hərbir koqining bexida «yukıri jay»ıngni salding; sən ez güzəllikingni yirginqlik kılıp, teningni hərbir etküqiqə tutup, putungni ekip əzüngni berip paħixə buzuklukungni kəpəyting.²⁶ Sən ixkwaz ərlikli qong қoxnang boləjan Misirliklər bilən buzukluk etküzdüng; Mening aqqikimni қozojap, paħixə buzuklukungni kəpəyting.²⁷ Wə mana, Mən Əz kolumni üstünggə uzartıp, sening nesiwəngni azaytip koydum. Mən seningdin nəprətlinidiojan, buzuk yolundin nomus kılıp qəqigənlərning, yəni Filistylərning kılzırining қolioja tapxurdum.

²⁸ Sən yənə կarımay yəna Asuriyilkər bilən buzukluk etküzdung; buzukluk etküzgəndin keyin yənə կanaət kilmidinq.²⁹ Xunga sən sodigərnin zemini, yəni Kaldı�ə bilən boləjan buzuklukungni kəpəytip, buningdin yənə կanaət kilmidinq.³⁰ Muxundak barlıq ixlərni, yəni nomussız paħixə ayalning ixlərini kılısan, nemanqə suyuk sening kəlbing! — dəydu Rəb Pərvərdigar,³¹ Əzüngning pəxtikinqni hər koqining bexida կuridiqojan, hərbir məydanda

^{16:8} «Mən tonumming pexini üstünggə yeyip koyup, yalingaqliğinı əttim» — ədəmkə zamanlarda ərkək kixi kizning üstigə kiyim-keqikini yepixi xu kızni əz əmrigə almakçı boləjanlığını bildürətti. «Rut» 3:9-ayət, «Kan.» 22:30-ayətni körüng.

^{16:8} Yar. 22:16; 24:7

^{16:16} «yukıri jaylar» — butpərəslək kılıdijojan jaylar: 6:3-ayətning izahatını körüng.

^{16:17} «altun-kümüxüm bilən ərkək məbuqlarını yasap ular bilən buzukluk kıləjansən» — «buzukluk» bolsa butkə qoqunuxni insanning Hudaqə boləjan wapasılılıqqa oxxitid; uning üstigə, Қanaandiki butlaroja qoqunuxtək «diniy murasimlər» kəp wakıtlarda xəhəwanıy buzukluk, paħixiwazlıq bilən əaqlik idi.

^{16:21} Yex. 57:5

^{16:24} «sən... hərbir məydanoja bir «yukıri jay»ni yasiding» — paħixə ayallar bəlkim koqılarda yukıri bir jayda turup «heridalarını qəkiratti. Muxu yərdə «yukıri jay» əmdi ikki bislik bolup, yəna «butkə qoqunidiojan jaylar»ni kərsitidu.

^{16:27} 2Tar. 28:18

«Əzakiyal»

«yukıri jay»ingni yasaydiqan! Uning üstigə sən pağıxə ayaldək əməs iding, qünki sən həkni nəziringga almayıttı!

³²I wapasız ayal, erining ornida yat adəmlərgə kəngül beridiojan! ³³Həklər pağıxə ayalıqə həmixinə hək beridu; birak sən axniliringni buzukluk muhəbbətliridin həzur elixka həryandin yeningoja kəlsun dəp ularning həmmisiga üstək berip in'am kılısan, ³⁴buzuklukta sən baxka ayallarning əksisən, qünki həqkim sening buzuk muhəbbitingni izdəp kəlmidi; sən üstək bərding, həq hək sanga berilmidi — sən həkikətən ularning əksisən!

³⁵Xunga, i pağıxə ayal, Pərvərdigarning səzini angla!

³⁶— Rəb Parvərdigar mundak dəydu: — Sening tənggiliring təkülüp, axniliring bilən bolovan buzuklukliring bilən sening uyat yering axkarlınojanlılı tüpəylidin, barlık yirginqlik məbdidliring tüpəylidin, ularoja atap sunqan baliliringning keni tüpəylidin —

³⁷xunga mana, Mən sening əzünggə əyx-ixrət mənbəsi kilojan, barlık seygən həm barlık nəprətləngən axniliringni yiojmən — Mən ularni sanga ərəxi qıkırıp ətrapedigin yiojip, sening uyat yeringni ularoja axkarə kılımən, ular sening barlık uyat yeringni kəridu. ³⁸Xuning bilən seni buzukluk kilojan həm kan tekkən ayallarnı jazalıqandak jazalaymən; Mən əhər bilən, ottak əqəzipimning təlipi bilən üstünggə ənənlilik jazani qüxürimən; ³⁹Wə Mən seni ularning əkliqə tapxurimən; ular sening pəxtaklıringni qulitidu, sening «yukıri jay»liringni qekip taxlaydu; ular kiyim-keqikingni üstüngdin saldurup taxlap, güzəl zibu-zinnətliringni bulap-talap, seni tuoqma-yalingaq kəlduridu. ⁴⁰Ular sanga ərəxi bir top kixilerni yiojip epkəlidu, ular seni qalma-kesək kılıdu həm seni kiliqları bilən qepiwtetidu. ⁴¹Ular əyliringni ot bilən kəydüridu, kəp ayallarning kəz aldida üstünggə jazalarnı qüxüridu; xuning bilən Mən seni pağıxə ayal boluxtin kəldurimən; sən yənə həqkəndək «muhəbbət həkki»ni bərməysən..

⁴²Xuning bilən Mən sanga əratkan əhərimni tohtitimən, Mening mukəddəslikimdin qıkkən əqəzəp səndin ketidu; Mən tinqlinip kəyata aqqiklənməymən. ⁴³Sən yaxlık künlliringni esingə kəltürmiding, əksiqə muxu kilmixliring bilən Meni əqəzəpləndürdüng; xunga mana, əz yolungni əz bexingoja käyturimən, — dəydu Rəb Pərvərdigar, — xuning bilən bu buzuklukni baxka yirginqlik kilmixliring üstigə əkliqə koxup ikkinqi kilməysən..

Yerusalem, Samariyə wə Sodom

⁴⁴ Mana, makallarnı ixlitidiojanlarning həmmisi sən tooruluk; «Anisi kəndak bolsa, kizi xundak bolar» degən bir makalnı tiloja alidu. ⁴⁵Sən əz eri həm baliliridin nəprətləngən anangning kizidursən; həm əz ərliri həm baliliridin nəprətləngən aqa-singilliringning arılıkdikisən; sening anang bolsa Hittiy, sening atang Amoriy idi. ⁴⁶Sening aqang bolsa sol təripingdə turojan Samariyə, yəni u wə uning kızılı; singling bolsa ong təripingdə turojan Sodom wə uning kızılı. ⁴⁷Sən nə ularning yollaridida mangmiojan, nə ularning yirginqlik kilmixliri boyiqə ix kilməqənsən; Yak! Bəlkı kışkiojinə bir wəkət iqidə sən barlık yolliringda ulardin buzuk bolup kətting. ⁴⁸Əz hayatım bilən kəsəm kılımənki, — dəydu Rəb Pərvərdigar, — singling Sodom,

^{16:41} 2Pad. 25:9; Yer. 52:13

^{16:42} «Mening mukəddəslikimdin qıkkən əqəzəp» — İbraniy tilida «Mening həsิตim».

^{16:43} «...bu buzuklukni baxka yirginqlik kilmixliring üstigə əkliqə koxup ikkinqi kilməysən» — baxka birhil tərjimisi: «...bu buzuklukni baxka nəprətlək kilmixliring üstigə əkliqə koxup kildində əməsmə?»

^{16:43} Əz. 9:10; 11:21; Law. 19:29

^{16:45} «sening anang bolsa Hittiy, sening atang Amoriy idi» — 3-ayattiki izahatda etyloqandək: — Israilning ejadı İbrahim wə ayali Sarah, əlwəttə. Muxı ayət wə keyinki 1-14-ayətlərinə bəlkim üq muhim məzmuni bar: (1) İbrahim əzi öslı Kənaandikilərdək butpəras adəmi idi («Ə». 24:2) — Huda unı zor mehri-xəpkətidin Əzining adımı bolux üçün tallıwalıqan; (2) Pərvərdigarning buyrulkıriqə hilə halda, Israil Kənaan zəminioja kırğında ularning kəp oqul-kızılı yərlik (butpəras Kənaanı, Amoriy, Hittiy) kız-yigitlər bilən toy kılqan; (3) Israil könən zəminioja kırğında könəndikilərinə butpəras yaman adətlərini köbul kılıp ularoja inatıyan oxhax bolup kətkənidı.

^{16:47} «Bəlkı kışkiojinə bir wəkət iqidə sən barlık yolliringda ulardin buzuk bolup kətting» — baxka birhil tərjimisi: «bəlkı ularning kilmixlirini az dəp, sən barlık yolliringda ulardin buzuk bolup kətting».

«Əzakiyal»

yəni u yaki kızliri sən yaki sening kızliringning kilmixliridək kilmidi; ⁴⁹ Mana, muxu singling Sodomning kəbəhlikı — u wə kızliringin təkəbbulukı, nanlıri mol, əndixisiz azadilik künliridə ajiz-namratlarning kolını həq küqəytmişənlikli idi. ⁵⁰ Ular təkəbburlixip, Mening alimdəmə yırqılık ixlarnı kıldı; Mən buni kərginimdə, ularnı yokättim..

⁵¹ Samariyə bolsa sening gunahlıringning yerimidəkmu gunah sadir kilmidi; halbuki, sən bolsang yirginqlik kilmixliringni ularningkidin kəp awutup kıldıng; xundak kılıp sən yirginqlik kilmixliring tüpəylidin aqa-singlingni huddi həkənayidək kəründürgəniding. ⁵² Sən əslidə ez aqa-singlingning üstidin həküm kiloquqi iding; əmdi sənmə, ez xərməndiliğin kətürüp yür! Sening ularningkidin tehimu nəpratlik gunahlıring tüpəylidin ular səndin həkənayi kərənidü; xunga sənmə aqa-singlingni həkənayi kərsətkining tüpəylidin hijalətkə kəlip xərməndiliğin kətürüp yür!

⁵³ Wə mən ularnı sürgündin, yəni Sodom həm kızlirini sürgündin, Samariyə həm kızlirini sürgündin qıkırıp, xundakla ularning arisoja sürgün boləşanlıringni qıkırıp sürgünlüktn əsligə kəltürimən; ⁵⁴ xuning bilən ularqa təsəlli bərginində, sən ez xərməndiliğin kətürisən, sening barlıq kilmixliring tüpəylidin hijalətkə kəlisən. ⁵⁵ Sening aqa-singling, Sodom həm kızliri əsl həlloja, Samariyə həm kızlirimu əsl həlloja kelidü; sənmə wə sening kızliring əsliy halinglarqa kəlisilər. ⁵⁶⁻⁵⁷ Sening rəzilliking pax kılınmay, təkəbburlukta yürgən kününgdə, singling Sodom aqzingga söz-qəqək boləşən əməsmidi? Əmdi hazır sən ezung Suriyə kızliri wə uning ətrapidikilərning həmmisi həmdə Filistiya kızliri, yəni seni kəzgə ilmaydiqan ətrapingdikilərning mazak obyekti bolup kılding..

⁵⁸ Sən buzuklukung, yirginqlik kilmixliringning jazasını kətürisən, dəydu Pərvərdigar. ⁵⁹ Qünki Rəb Pərvərdigar mundak dəydu: — Oz kiloşanlıring, yəni iqtən kəsəmingni kəməsitip, əhdini buzojanlıking boyiqə seni bir tərəp kılımən; ⁶⁰ Halbuki, Mən sening bilən yaxlık künliridə tüzgən əhdəmnı əsləymən, həm sən bilən mənggülük bir əhdə tüzimən. ⁶¹ Xuning bilən sən ezungdin qong aqılıring həmdə seningdin kiqik singilliringni tapxuruwalojiningda, sən yolliringni esinggə kəltürüp hijalətkə kəlisən; qünki muxu aqa-singilliringni sanga kızlar

16:48 «singling Sodom, yəni u yaki kızliri sən yaki sening kızliringning kilmixliridək kilmidi» — bəlkim okurmənlərinən esida bərki, İbrahimning dəvrində Sodom xəhiri aslı bəqqiwazlıq gunahı üçün Huda taripidin ot bilən halak kiliñojan.

16:49 «Mana, muxu singling Sodomning kəbəhlikı — u wə kızliringin təkəbbulukı, nanlıri mol, əndixisiz azadilik künliridə ajiz-namratlarning kolını həq küqəytmişənlikli idi» — bu ayət Sodomun bəqqiwazlılığındı asası gunahlırını kərsitip, bugünkü kəp bay delətlərgə yaki bay adəmlərgə qongkur agah beridu.

16:50 Yar. 18:20-21; 19; Am. 5:12

16:51 «Samariyə bolsa sening gunahlıringning yerimidəkmu gunah sadir kilmidi..» — «Samariyə» muxu yərdə «Ximaliy Padixahlıq»ni kərsitidü. U Israilning on kəbililik «Ximaliy Padixahlıq»ining paytəhti idi. Ularning butpərəsliki tüpəylidin Huda Asuriyə imperiyasının wasitisi bilən miladiyədən ilgiriki 722-yilda ularnı jazalap sürgün kıldı.

16:52 «Sən əslidə ez aqa-singlingning üstidin həküm kiloquqi iding;...» — baxxa birhil tərjimisi: «Sən aqa-singlingning üstidin yahxi bir həküm qıkarıqnu bolup kılding;...» — demək, «ularnı ez kilmixliringə selixturup, ularnı adıl dəp kərsətting». Birak 56-ayət bizning tərjimimizni kəllaydu, dəp karayımız.

16:53 «mən ularnı sürgündin, yəni Sodom həm kızlirini sürgündin.. qıkırıp, ... əsligə kəltürimən» — Sodom xəhiri aslı «Əlük dengiz» boyida idi. «Əlük dengiz»ning ətrapidik xəhirlər miladiyədən ilgiriki 537-yilidin baxlap kəyidiñ aħħalik boldi. Sodom xəhiringin ezinin əsli dal kayaṛde ikeñlikini bilməymiz. ... Samariyə həm kızlirini sürgündin qıkırıp, xundakla ularning arisoja sürgün boləşanlıringni qıkırıp sürgünlükdn əsligə kəltürimən» — bu bəxarət bəlkim Pars imperatori Kərəxning Babil imperiyası sürgün kilojan həlkələrni azad kliixliri bilən (miladiyədən ilgiriki 539-yili) kışmən baxlanıjan, kəlgüsida toluk əmələx axurulidu, dəp ixinimiz: 37-babta, «Yəħuda» wə «Israilning yengidin «bir həlk» bolidiojanlıklı toqıruluk yəna bir bəxarət bar.

16:54 «Xuning bilən ularqa təsəlli bərginində...» — bu təsəlli bolsa əlləرنin kaloşanlıringin Yəħuda wə Yerusaleməqə qüxürülən jazani kerüp «biz yamanlık kıldı, birak ular bizdin tehimu yaman kıldı, tehimu eojir jazani kəridü» dəp tapkan təsəllişli boluxi kerak.

16:55-57 «singling Sodom aqzingga söz-qəqək boləşən əməsmidi?» — baxxa birhil tərjimisi: «singling Sodomni hətta tilinqə almayıttıng».

16:56-57 Yəx. 9:10-16

16:59 «Oz kiloşanlıring, yəni iqtən kəsəmingni kəməsitip, əhdini buzojanlıking boyiqə...» — «əhdə» xübhisizki, Huda Musa pəyoqəmbər arkılık tüzgən əhdə («Mis.» 19-20-babını kerüng).

«Əzakiyal»

süpitidə tapxurimən; bıraq bu ixlar seningdiki əhdə tüpəylidin bolmayıdu. ⁶² Mən Əz əhdəmni sən bilən tüzimən, sən Mening Pərvərdigar ikenlikimni bilisən; ⁶³ xuning bilən seni kəqürüm kılɔjinimda, sən kılɔmixliringni esingga kəltürüp hijil bolup, xərməndilik tüpəylidin kaytidin aqzinqni həq aqmaysən» — dəydu Rəb Pərvərdigar.

İkki bürküt toqrluluk təmsil

17 ¹Wə Pərvərdigarning səzi manga kelip xundak deyildi: —

²I insan'oqlı, bir tepixmaknı otturioqa köyup, Israil jəmətigə bir təmsilni səzləp berip mundaq degin: —

³Rəb Pərvərdigar mundaq dəydu: — «Kəng əkanatlıq, ziq rənggarəng uzun pəylik qong bir bürküt Liwanoja kelip, xu yerdiki egiz kədir dərihining uqidiki xahni aldı; ⁴ U əng yukiri yumranbihini üzüwelip, uni sodigərning zeminiqa apirip, tijarətqılerning xəhiringə tiktı. ⁵ U yənə zemindindən baxka urukni elip baqlılık bir etizoja tiktı; uni mol sular boyida selip, sügət telidək tiklidi.

⁶ U əsüb, kəng yeyilip, pəs boyulk üçüm teli bolup qikti; uning xahliri bürküt tərəpkə karap esti, yiltizlirimu uning astıqə sozldı. Xu yol bilən u üzüm teli bolup, xahlandı, bihlandı.

⁷ Əmdi kəng əkanatlıq, ziq pəylik yənə bir qong bürküt pəyda boldi; wə mana, bu üzüm teli «U meni suoqarsun» dəp, tikilgən qənəkliridin yiltizlirini uningoqa karap tarttı, xahlirini uningoqa karap sozdı; ⁸ Mana, u obdan xahlap mewə bərsun, esil üzüm teli bəlsun dəp munbət etizə, mol sular boyıqə tikelgənidi.

⁹ Əmdi Rəb Pərvərdigar mundaq dəydu: — «U ronak tapamdu? Uni қaқxal kiliwetix üçün bürküt yiltizlirini yulup, mewisini kesiwətməndu? Uning yumran yopurmaklıri hazan bolidu; xu qaoğda uni yiltizliridin yuluwelixkə küqlük bir bilək yaki nuroğun həklərning həq keriki bolmayıdu. ¹⁰ Əmdi hətta kaytidin tikilgən bolsa, ronak tapamdu? Xərk xamili uningoqa təkgəndila taza қaojjirap kətməndu? U tikilip əskən qənəkliridə қaojjirap ketidu.

Təmsil qüxəndürülüyü

¹¹ Wə Pərvərdigarning səzi manga kelip xundak deyildi: —

¹² «Asiy jəməttin: «Muxu ixlarning manisini biləmsilər?» dəp sorap, ularoja mundaq degin: «Mana, Babil padixahı Yerusalemə oja kelip, uning padixahı həm xahzadilirini elip əzi bilən Babiloja kayturup apardı.

¹³ Xu wakıttı u padixahning nəslidin bir kixini elip uning bilən əhdə tütüp uningoqa kəsəm iqtküdüz. U yənə zemirdiki esil-mətiwər bolqanlarnı uning bilən elip kətti; ¹⁴ məksət, padixahlıqning təwən ajız haləttə bolup, kəddini rusliyalmay, pəkət uning əhdisini tutuxi bilən jenini jan atküzüx üçün idi.

¹⁵ Bıraq u Misir bizgə atlar həm qong қoxunni təminlisun dəp əlqilirini xu yərgə əwətip, uningoqa asılık kıldı. Əmdi u ronak tapamdu? Mundak ixlarnı kılqılıqi tırık kəlamdu? U əhdini buzup

16:61 «...qunki muxu aqa-singilliringni sanga kızlar süpitidə tapxuriman; bıraq bu ixlar seningdiki əhdə tüpəylidin bolmayıdu» — ahirki zamanda Israıl həlkə kəp əllərgə Hudanıng yolini kərsitdiyan yahxi bir ülgə bolidu. Bu ixlar Musa pəyəqəmber arkılıq «kona shdə» bilən əməs, bəlkı Hudanıng ular bilən yengi «mənqəlük əhdə»si bilən bolidu.

17:3 «uzun paylıq qong bir bürküt Liwanoja kelip...» — təmsildiki «Liwan» Yerusalemını kərsitidu.

17:4 «U qong bürküt əng yukiri yumranbihini üzüwelip, uni sodigərning zeminiqa apirip, tijarətqılerning xəhiringə tiktı» — təmsildiki birinqi «qong bürküt» — Babilning imperatori Nebokadnəsər idi. U miladiyədin ilgiriki 598-yilidə Yerusalemə oja kelip, Yəkoniya (yax padixahı)ñi, bəzi han ailisidikilər wə zemindiki əng usta hünərəvənlərini Babiloja apardı. Bu təmsil 12-21-ayətə qüxəndürülüyü.

17:6 «U əsüb, kəng yeyilip, pəs boyulk üçüm teli bolup qikti» — «üzüm teli» Zədəkiya padixahını kərsitidu. U əslidə (Hudanıng iradisi boyiqə) Babil imperatorioja bekinip ronak taptı.

17:7 «Əmdi kəng əkanatlıq,... yənə bir qong bürküt pəyda boldı» — ikkinçi qong bürküt xübhisizki, Misir padixahı (Psammētikus II).

«Əzakiyal»

tirik կալամdu? ¹⁶ Mən həyatim bilən կəsəm kəlimənki, — dəydu Rəb Pərvərdigar, — bərəkək u əzini padixah kələqan padixahning zeminidə, — yəni uning կəsimini kəmsitkən, əhdisini buzəqan həlikə padixahning zeminidə, — uning yenida, Babilning otturisida əlidü.

¹⁷ Bolidioğan jəngdə, ular kelip nuroğun kixilərni kırıx üçün sepilöja qıkıcıoğan dənglüklərni selip, potəylərni kuroqanda, Pirəvn küqlük köxün həm nuroqunlioğan əskərlərni baxlap kəlsimu, uning üçün həqnemə kılıp berəlməydu. ¹⁸ U կəsəmnin kəmsitip, əhdini budzi; mana, u kol elixip söz bərdi, birak u muxu ixlarni kıldı; xunga u tirik կəqip kutululmaydu.

¹⁹ Xunga Rəb Pərvərdigar mundak dəydu: «Mən həyatim bilən կəsəm kəlimənki, bərəkək, u kəmsitkən կəsimim həmdə buzəqan əhdəmni bolsa, bularnı eż bexiqə kiygüzimən». ²⁰ Mən Өz torumni üstiga yeyip taxlaymən, u Mening kiltikimda tutulidu; Mən uni Babiloqa apirimən həmdə xu yerdə Manga kələqan mutlək wapasızlıq üçün uning üstiga həküm qıkırıp jazalaymən..

²¹ Uning bilən billə barlık қaqqanlar, barlık қoxunlari kılıq bilən yıkılıdu; bulardin қəloşanlar hərbir xamaloqa tarkitilidu; xuning bilən silər Mənki Pərvərdigarning söz kələqanlığını tonup yetisilər».

Kedir dərihi toopruluk baxka bir təmsil

²² Rəb Pərvərdigar mundak dəydu: «Mənmu egiz kədirning uqidin bih elip tikimən; uning yappyax xahqılırinin uqidin yumran birsini üzüp, egiz həywətlik taoq üstiga tikimən; ²³ Israil egizlikidiki taoqka Mən uni tikimən; u obdan xahlap, mewə berip, esil kədir dərihi bolidu; uning astıqə hərkəndək uqar-kanatlar könidi; uning xahlirinining sayısında ular könup turidu; ²⁴ xuning bilən daladiki barlık dərəhlər biliydi, Mənki Pərvərdigar egiz dərəhni pəs kildim, pəs dərəhni egiz kildim, yexil dərəhni қaojirattim, қaçxal dərəhni kəkərtip baraksan kildim; Mənki Pərvərdigar mundak söz kildim wə xuni ada kəlimən».

Hərbir adəmning Huda aldida bolqan jawabkarlığı

18 ¹Wə Pərvərdigarning sözü manga kelip mundak deyildi: —

² «Israil zemini toopruluk silər: «Atilar aqqıq-qüyük üzümlərni yesə, balilarning qixi қerik sezildi» degen muxu makalni ixlitidioğan kixilar zadi nəmə deməqsisilər?»

³ Mən həyatim bilən կəsəm kəlimənki, dəydu Rəb Pərvərdigar, silər Israil iqidə muxu makalni

17:15 «Bırak u Zədəkiya Misir bizgə atlar həm qong қoxunni təminlisun dəp əlqilirini xu yərgə əwətip, uningoşa Nebokadnəsərə asılılık kıldı» — bu ayəttə intayın mühim söz bar. Nebokadnəsərə ezi butpəras «kapır», idi. Bırak enik turiduki, Hudaoja ixəngən, ixənmigən bolsun, Өz həlkədən birsti baxka birsti bilən əhdə yaki tohtam kələqan bolsa, Huda muxundak əhdini Əziningki dəp kərəydi; hərkəndək etikadçı baxka bir etikadçı bilən yaki kapır bilən əhdə tütəsə, wə əhdisini buzsa, Hudanıng Əziga karxi qıkkən bolidu. 19-20-ayətni kerüng.

17:15 Yər. 37:5

17:17 «Bolidioğan jəngdə, ular kelip nuroğun kixilərni kırıx üçün sepilöja qıkıcıoğan dənglüklərni selip,...» — «ular» muxu yerdə Babiliklərni kərsitudu. «Pirəvn küqlük қoxun həm nuroqunlioğan əskərlərni baxlap kəlsimu, uning üçün həqnemə kılıp berəlməydu» — dərəvəkə Pirəvnning yardımı yokka qıktı («Yər.» 37-bab, 5-, 21-ayətni wə 32-bab, 1-2-ayətni selixtirüp kerüng).

17:17 2Pad. 25:1; Yəx. 29:3; Əz. 4:2

17:19 «Bərəkək, u kəmsitkən կəsimim həmdə buzəqan əhdəmni bolsa, bularnı eż bexiqə kiygüzimən» — yənə dikkət kiliqxə ərziduki, Nebokadnəsərə əzəkəyə qıkgən կəsəm wə uning bilən tütən əhdini Huda «Mening կəsimim», «Mening əhdəm» dəydu.

17:20 Yər. 4:12; 25:31; Əz. 12:13; 32:3

17:21 Əz. 5:10, 12; 12:14; 16:40

17:24 ... Mənki Pərvərdigarning egiz dərəhni pəs kildim, pəs dərəhni egiz kildim, yexil dərəhni қaojirattim, қaçxal dərəhni kəkərtip baraksan kıldı» — xübhisizki, bu ahrirkı təmsil Kutkuçojuqı-Məsih wə Uning səltənətinini kərsitudu. Hərbir Israiliy kixi Masihnıng Dawut padixahning naslidin qıkkənlikini biliyti.

18:2 «Atilar aqqıq-qüyük üzümlərni yesə, balilarning qixi қerik sezildi» — demək, ata-bowimiz yaman ix kələqan, birak biz uning yaman nətiyələrini, Hudanıng jazasını kerimiz. Keyinkı ayətlərni kerüng.

18:2 Yər. 31:29

«Əzakiyal»

keytidin ixlətməsilər.⁴ Mana, barlıq janlar Meningkidur; atining jeni Meningkidək, balining jenimu Meningkidur; gunah sadir kılıoqujı jan igisi bolsa, u elidu.

Üq misal

⁵ Birsi həkkaniy bolsa, adillik wə adalət yürgüzidiojan bolsa,⁶ — u nə təqlər üstidə butka atalojan taamni yemigən, nə Israil jəmətidiki butlaroja bax ketürüp ulardin tilimigən, nə köxnisining ayalini həq buzmiojan, nə ay kərgəndə ayaloja yekin kəlmigən.⁷ nə əqəbirigə zulum-zumbuluk ixlətmigən, bəlkı kərzədardın kapalət alojanni kəyturidiojan, bulangqılıq kilmiojan, eż nenini aq əloqanlaroja təksim kılıp bərgən, yeling-yalingaqka kiyim kiygüzən;⁸ pulni esümgə bərməydiojan, jazanə almaydiojan, bəlkı əolini əbəhihliktin tartip, ikki adam arisida durus həküm qıkırıldiojan;⁹ Mening bəlgilimilirimdə mangidiojan, baxkılaroja adil muamilə kılıx üçün həkümlirimni tutidiojan bolsa — mana muxu kixi həkkaniy, u jəzmən hayat bolidu, dəydu Rəb Pərvərdigar.

¹⁰ Əgərdə eż puxti bolovan, zorawanlık kılıoqujı, kan təkküqi bolovan, xundak yamanlıklarning birini eż kərindixiyoja kılıojan, həmdə yukarıkı yahxilikning əqəkaysisini kilmiojan, bir oqlı bolsa, — yəni təqlər üstidə butka atalojan taamni yegən, əxnisining ayalini buzojan,¹² ajiz-namratlaroja zulum-zumbuluk ixlətkən, bulangqılıq kılıojan, kərzədardın kapalət alojanni kəyturmiojan, butlaroja bax ketürüp ulardin tiligən, yirginqlik ixlarnı kılıojan,¹³ pulni esümgə bərgən, jazanə əloqan bir oqlı bolsa — əmdi u hayat əlamdu? U hayat əlməydi; u muxundak yirginqlik kilmixlarnı kılıojni üçün u jəzmən elidu; uning eż kəni eż bexi üstigə qüxicidu.

¹⁴ Biraq mana, muxu kiximu bir oqlu tapsa, u atisining sadir kılıojan barlıq gunahlılarını kərgən bolsımı, həm kərgini bilən xundak kilmisa¹⁵ — yəni təqlər üstidə butka atalojan taamni yemigən, Israil jəmətidiki butlaroja bax ketürüp ulardin tilimigən, əxnisining ayalini buzmiojan,¹⁶ əqəbirigə zulum-zumbuluk ixlətmigən, kərzədardın kapalət elixni həq əzığə tutmiojan, bulangqılıq kilmiojan, eż nenini aq əloqanlaroja təksim kılıp bərgən, yeling-yalingaqka kiyim kiygüzən,¹⁷ eż əolini əbəhihliktin tartidiojan, pulni esümgə bərməydi, esüm-jazanə almiojan, bəlkı Mening həkümlirimgə əməl kılıdiqan, bəlgilimilirimdə mangidiojan bolsa — u eż atisining əbəhihliki tüpəylidin əlməydi, u jəzmən hayat bolidu.

¹⁸ Uning atisi bolsa, zulum-zumbuluk ixlətkən, eż kərindixiyoja bulangqılıq kılıojan, eż həlkı arisida natəqəra ixlarnı kılıoşanlıq tüpaylidin, mana u eż əbəhihliki iqidə elidu.¹⁹ Silər: «Nemixka oqlu atisining əbəhihlikining jazasını kəturməydi?» dəp soraysılar; biraq oqlu adillik həm adalətni yürgüzən, Mening barlıq bəlgilimilirimni tutup ularoja əməl kılıojan; u jəzmən hayat bolidu;²⁰ gunah sadir kılıoqujı jan igisi elidu. Oqlu atisining əbəhihlikining jazasını kəturməydi, wə yaki ata oqlının əbəhihlikining jazasını kəturməydi; həkkaniy kixinin həkkaniyiliyi eż üstidə turidu, rəzil kixinin rəzilliliyi eż üstidə turidu;²¹ wə rəzil kixi barlıq sadir kılıojan gunahlılarından yenip towa kılıp, Mening barlıq bəlgilimilirimni tutup, adillik həm adalətni yürgüzidiojan bolsa, u jəzmən hayat bolidu, u əlməydi. ²² Uning sadir kılıojan barlıq itaətsizlikliri uning hesabiqə əslənməydi; u kılıojan həkkaniyiliyi bilən hayat bolidu.

^{18:6} Law. 18:19,20 ; Yəx. 57:7; 65:7

^{18:7} Mis. 22:21, 26; Law. 19:13; 25:14; Kan. 15:7; 24:12; Yəx. 58:7; Mat. 25:3

^{18:8} Mis. 22:25; Law. 25:35, 36

^{18:10} «xundak yamanlıklarning birini eż kərindixiyoja kılıojan, həmdə yukarıkı yahxilikning əqəkaysisini kilmiojan, bir oqlı bolsa» — baxka birhil tərjimi: «muxundak yamanlıklarning birini eż kərindixiyoja kılıojan bir oqlı bar bolsa, — (atis ulardin birini həq kilmiojan bolsımı), — »

^{18:16} «əqəbirigə zulum-zumbuluk ixlətmigən, kərzədardın kapalət elixni həq əzığə tutmiojan» — Musa pəyojəmbərgə qüxürülğən kanun boyıqə kərzədardın «kapalət alsə» bolatti (məsilən, pulning orniqə kiyim-keşək, koral-əswab alsə bolatti), biraq kərzədar uningoja kerək bolovanda, uningoja kəyturup turuxi kerək idi («Mis.» 22:26, «Kan.» 24:6-17-ayətni kerüng).

^{18:19} Kan. 24:16; 2Pad. 14:6; 2Tar. 25:4

«Əzakiyal»

²³ Mən rəzil adəmning əlümidin huzur alamdimən? — dəydu Rəb Pərvərdigar. Əksiqə, məndiki huzur uning eż yolidin yenip towa kılqanlılığının əməsmu?

²⁴ Həkəkaniy kixi eż həkəkaniylikidin yenip, kəbihlik kılqan, rəzil adəmlərning yirginqlik kılmixliri boyiqə ix kılqan bolsa, u həyat əlamdu? Uning kılqan həkəkaniylikliridin həqkaysisi əslənməydu; etküzgən asiyılıq, sadir kılqan gunah iqidə, u elidu.

²⁵ Əmma silər: «Rəbning yoli adil əməs» dəysilər; əmdi, i Israil jəməti, anglangalar; Mening yolum adil əməsmu? Silərning yolliringlar adilsizlik əməsmu? ²⁶ Həkəkaniy kixi həkəkaniylikidin yenip, kəbihlikni etküzgən bolsa, u elidu; etküzgən kəbihliki bilən u elidu. ²⁷ Həm rəzil adəm etküzgən rəzillikidin yenip towa kili, adillik həm adalət yürgüzidiqan bolsa, u eż jenini həyat saklaydu. ²⁸ Qünki u oylinip, barlıq etküzgən itaətsizlikliridin yandi; u jəzmən həyat bolidu, u əlməydu. ²⁹ Lekin Israil jaməti «Rəbning yoli adil əməs» dəydu; i Israil jaməti, Mening yollirim adil əməsmu? Adil bolmiojını silərning yolliringlar əməsmu?

³⁰ Xunga Mən üstünglarqa, yəni hərbiringlarnı eż yolliringlar boyiqə həküm qıkırıp jazalaymən, i Israil jəməti, dəydu Rəb Pərvərdigar. Kəytip yenimoja kelinglar, barlıq itaətsizlikliringlardın yenip towa kilinglar; xuning bilən kəbihlik silərgə kiltək bolmayıdu. ³¹ Əzünglardın barlıq etküzgən itaətsizlikliringlarnı taxliwetinglar, özünglarqa yengi kəlb wə yengi rohni tiklənglar; nemixə əlməkqisilər, i Israil jəməti? ³² Qünki elidiojan kiximinq əlümidin manga huzur yoktur, dəydu Rəb Pərvərdigar; xunga yolunglardın yenip towa kiliş həyat bolunglar!».

Israil xəhzadılırigə bir mərsiye

19¹ — «Əmdi sən, Israil xəhzadılırigə bir mərsiyanı aqzingoja elip mundak dəp okuqojin: —

² «Xırlar arısida anang qandaq bir qixi xır idi!

U yax xırlar arısida yatkan, u arslanlırını bekip ķuwwətlidi.

³ U arslanlıridin birini qong kıldı, u yax xır bolup qıktı;

U owni tutup yırtıxni əgəndi;

U adəmlərnimə yəwetətti.

⁴ Əllər uningdin həwər anglidi;

U ularning ora tozikida tutuwelindi;

Ular uning burnıqə ilməknə selip,

Misir zeminoja epkətti..

⁵ Qix xır əzining arminini bikar kütkinini,

Ümidning yokałoqanlığını kərüp,

U baxkə bir arslinini elip,

Uni bekip yax xır kıldı;

⁶ U xırlar arısida uyan-buyan kəzdi;

U yax xır bolup,

Owni tutup yırtıxni əgəndi;

U adəmlərnimə yəwetətti.

^{18:23} Əz. 33:11

^{18:25} Əz. 33:17,20

^{18:30} Mat. 3:2

^{18:31} «Əzünglarqa yengi kəlb wə yengi rohni tiklənglar» — 11:19-ayətni kərüng. Bu «yengi kəlb», «yengi roh» towa kiliş yolidə Hudadının kelidi.

^{18:31} Yər. 32:39; Əz. 11:19; 36:26

^{18:32} «Elidiojan kiximinq əlümidin manga huzur yoktur, dəydu Rəb Pərvərdigar» — «köxumqə sez»imizdə muxu mühim bab üstidə tohtılımız.

^{18:32} Əz. 33:11

^{19:4} 2Pad. 23:33; Yər. 22:11

«Əzakiyal»

⁷ U ularning istihkamlirini buzup,
Ularning xəhərlirini harabə ķiliwətti;
Zemin wə uning üstdikи həmmisi uning hərkirigən awazi bilən dəkkə-dükkigə qüxti.
⁸ Andin əllər uning ətrapidiki rayonlardın kelip uningoja қarxi qıktı;
Ular uning üstigə torini yeyip taxlidi;
U ularning ora tozikdə tutuwelindi.
⁹ Ular burnioqa ilmək selip կəpəskə solidi;
Uni Babilning padixahioqa apardi;
Ular uni torlirioqa eliwaldi;
Xuning bilən uning awazi Israil taqlırıda kaytidin anglanmaydu..
¹⁰ Sening anang üzümzaringda bir üzüm teli idi;
U su boyida tikləngənidi;
Sularning mollukidin,
U intayın mewilik, kəp xahlik boldi.
¹¹ Uning küqlük xahliri bar idi,
Həküm sürgüqilərning xəhanə həsilirioqa layık idi;
Uning boyi bulutlardınmu egiz kekkə taqaxti,
U egizlikə wə xahlirinə nuroqunlik bilən kərünərlik idi;
¹² Biraq u կəhr bilən yulundi,
U yərgə taxlandı,
Xərk xamili mewisini kürutuwətti;
Uning küqlük xahliri sunduruldi, կəojjirap kətti;
Ot ularni yutuwaldi.
¹³ Həzir u qel-bayawanda,
Qangkak, susiz bir yərdə tikildi;
¹⁴ Uning xahlirinə birsidin ot qikip,
Uning bıhlıri həm mewisini yutuwaldi;
Xuning bilən uningda həkündarning xəhana həsisi bolouqdək küqlük xehi կalmidi.
Bu səzlər mərsiyədur, bular pəkət mərsiya üçünla ixlitlidü»..

Israilning asiylikining tarifi wə Hudanıng uning keləqiki toqruşluq pilani Akşakallar kelip Əzakiyalın yol soraydı

20¹ Yəttinqi yili, bəxinqi aynıng oninqi künü xundak boldiki, Israilning bəzi akşakalları Pərvərdigarnı izdəp uningdin soriojılı mening aldimoja kelip olturdi.

² Wə Pərvərdigarning səzi manga kelip mundak deyildi: —

³ I insan'oqlı, Israilning akşakallırıqə söz kılıp mundak degin: — Rəb Pərvərdigar mundak dəydu: — Silər Məndin soriojılı kəldinglər? Əz həyatım bilən կəsəm kılımənki, — dəydu Rəb Pərvərdigar — Mən silərnəng Məndin sorixingləroja yoloja koymaymən. ⁴ Əmdı ularning üstigə həküm qıkıramsən, i adəm balisi, həküm qıkıramsən? Ular oja ata-bowilirinə yirginqlik kılmlıxırını ayan kılıp ular oja mundak degin: —

⁵ Rəb Pərvərdigar mundak dəydu: — Mən Israillni tallıqan künidə, Yakup jəmətininə nəsligə kol kətürüp կəsəm kılıp, Misir zeminida Əzümni ular oja ayan kılıqinimda, yəni ular oja

^{19:9} 2Tar. 36:6

^{19:14} «Uning xahlirinə birsidin ot qikip, uning bıhlıri həm mewisini yutuwaldi...» — bu «xah» («xahlardin bırsi») Zəkeriya padixah boluxı mumkin. Uning Hudaioja ixənməslikli həm əhməklikli Israilning bəxiqə kəp bayayı'apətlərni qüxürdü («2Pad.» 24:17tin-17:25-ayətkiqə kerüng).

^{20:4} Əz. 22:2; 23:6

«Əzakiyal»

kol kətürüp kəsəm kılıp ularoqa: «Mən Pərvərdigar sening Hudayingdurmən» deginimdə.⁶ — xu küni Mən ularni Misir zeminidin qıkırıp ular üçün alahidə izdəp tapşan süt həm bal ekip turidiojan, həmmə zemin arisidiki əng güzəl zeminning gülü bolşan zeminoja kirküzük üçün, kol kətürüp kəsəm kıldım; ⁷ Mən ularoqa: «Hərbiringlər eż kəzünglər alididiki nəprətlik nərsilərni taxliwetinglər, Misirning butliri bilən eżünglərni buloşimanglar; Mən Pərvərdigar Hudaynglardurmən» — dedim.

⁸ Lekin ular Manga asiylik kılıp Manga kulaç selixni halimaytti; həqkəyisini nə eż kezi alididiki nəprətlik nərsilərni taxliwətmidi, nə Misirning butliridin heq ayrılmidi. Andin Mən kəhərimni Misir zemini iqidə ularoqa təküp, ularoqa karatkan aqqikimni basımən, dedim — ⁹ halbüki, namimning ular turoqan ellər arisida buloşanmaslıq üçün, Əz namim üçün hərikət kıldım; qünki Mən bu əllərning kez aldida ularni Misirdin qıkırıxmı bilən Əzümni ayan kılqanıdim; ¹⁰ xunga Mən ularni Misir zeminidin toluk qıkırıp, qəl-bayawanoqa apardım. ¹¹ Wə Mən bəlgilimilirimni berip, Əz həkümlirimni ularoqa ayan kıldım — ularoqa əməl kılıdiojan kixi ularning səwəbidin həyatka erixidu.

¹² Əzüm həm ular arisidiki bexarət bolsun dəp, Mening ularni pak-mukəddas kılıdiojan Pərvərdigar ikenlikimni bilixi üçün «xabat kün»lirimni ularoqa beqixlidim; ¹³ lekin Israil jəməti qəl-bayawanda Manga asiylik kıldı; qünki ular Mening bəlgilimilirimdə mangmidi, Mening həkümlirimni qətkə kəkti (əgər adamlar bu əmrlərgə əməl kilsə, u ularning səwəbidin həyatka erixidu) wə Mening «xabat kün»lirimni kattik buloşdı; Mən ularning üstigə qəl-bayawanda ular əhalak kılınoğuzqə kəhərimni təkimən dedim — ¹⁴ halbüki, namimning ellər arisida buloşanmaslıq üçün, Əz namim üçün hərikət kıldım; qünki Mən bu əllərning kez aldida ularni Misirdin kütküzup qıçaroşanmən.

¹⁵ Mən yənə qəl-bayawanda ularoqa süt həm bal ekip turidiojan, həmmə zeminning gülü bolşan zeminoja kirküzməymən dəp, kolumni kətürüp kəsəm kılımən dedim ¹⁶ (qünki ularning kəlbəi butlirioqa əgixip kətkəqkə, Mening bəlgilimilirimni qətkə kəkkən, Mening həkümlirimdə mangmiojan, Mening «xabat kün»lirimni buzoqan); — ¹⁷ halbüki, kəzüm ularoqa rəhimbə kılıp ularni əhalak kılımidim yaki ularni qəl-bayawanda tüğəxtürmidim.

¹⁸ Mən qəl-bayawanda ularning balılırioqa mundak dedim: «Ata-bowliringlarning bəlgilimiliridə mangmanglar, nə ularning həkümlərini tutmanglar nə butliri bilən eżünglərni buloşimanglar.

¹⁹ Mən Pərvərdigar Hudaynglardurmən; Mening bəlgilimilirimdə mengip, Mening həkümlirimni tutup ularoqa əməl kilinglar; ²⁰ Mening «xabat kün»lirimni pak-mukəddəs dəp etiwarlanglar; u silərning Mening Pərvərdigar Hudaynglər ikenlikimni bilixinglər üçün Mən wə silər otturımızdiki bir bexarəttür. ²¹ Lekin balılırimu Manga asiylik kıldı; ular nə Mening bəlgilimilirimdə mangmiojan nə Mening həkümlirimni tutmiojan (birsə ularoqa əməl kilsə, u ular bilən həyatka erixidu) ular Mening «xabat kün»lirimni buloşiojan; xunga Mən kəhərimni ular üstigə təküp ularoqa karatkan aqqikimni qüsürüp piçəndin qıkımən, dedim; ²² lekin jazadın kolumni tartip, namimni əllərning kez aldida buloşamışın dəp Əz namim üçün hərikət kıldım; Mən bu əllərning kez aldida ularni Misirdin kütküzup qıçaroşanmən.

²³ Qəl-bayawanda Mən kolumni kətürüp ularoqa silərni əllər arisoja tarķitimən, məmlikətlər

^{20:5} Mis. 3:8; 4:31; 6:7

^{20:10} «xunga Mən ularni Misir zeminidin toluk qıkırıp, qəl-bayawanoqa apardım» — Israilning Hudadin gumanlinip, Uningoşa asiylik kılıxi Misirdin qıkıx jöryandım, ular tehi Misir territoryisidə bolşan qəoşdimu bar idi. Xu qəoşda Huda pəkət Əz nami wə wədisi üçün bu «qıkırıx» kütküzuxini toluk ada kılıp, ularni dengizdən etküzüp qəlgə apardı.

^{20:10} Mis. 13:18

^{20:11} Law. 18:5; Kən. 30:15, 16, 19, 20; Rim. 10:5; Gal. 3:12

^{20:12} «Menin ularni pak-mukəddəs kılıdiojan Pərvərdigar ikenlikimni bilixi üçün «xabat kün»lirimni ularoqa beqixlidim» — «xabat kün» xənbə künü bolup, Huda Yəhudiylərə beqixliojan dəm alidiojan, Hudani seçinidiojan künü.

^{20:12} Mis. 20:8; 31:13-17; 35:2

^{20:13} Mis. 16:28

«Əzakiyal»

iqigə taritimən dəp kəsəm kilmən, dedim; ²⁴ qünki ular Mening həkümlirimni ada kilmioqan, bəlgilimilimini qotkə қakқан, Mening «xabat kün»lirimni buzoqan; ular kezlerini atabowlirining butlirioja tikməktə idi; ²⁵ xunga Mən ularoja yahxi bolmioqan bəlgilimilerni, ularni həyatka elip barmaydioqan həkümlərni beqixlidim; ²⁶ wə ularni eż-ezidin səskəndürüp, Mening Pərwərdigar ikənlikimni tonup yetixi üçün, Mən ularni eż hədiyələri arkılık bulqidim, qünki ular hədiyə süpitidə barlıq tunji balılırını atap koyattı..

²⁷ Xunga, i insan'oqlı, Israil jəmatiga söz kılıp mundak degin: — Rəb Pərwərdigar mundak dəydu: — Ata-bowliringlar xu ixtimu Manga kupurluk kılqankı, ular Manga wapasızlık kilojan; ²⁸ ular Mən Əz kolumni ketürüp: «Muxu zeminni silərgə berimən» dəp kəsəm kilojan yərgə kirgəndə, ular xu yərdiki udul kəlgən hərbir yukiri dəng həm baraksan dərhəni kərüpla xu jaylarda ular kurbanlıklarını kılıp, Meni aqqiklanduridioqan hədiyələrni kılatti; ular xu yərdimu «huxpurak hədiyə»lirini puritip, «xarab hədiyə»lirini təkətti; ²⁹ xuning bilən Mən ulardin: «Silər qıkıdiaoqan bu yukiri jay degən nemə?» dəp soridim; xunga bügüngə kədər uning ismi «Bamah»dur.

³⁰ Xunga Israil jəmatığə mundak degin: — Rəb Pərwərdigar mundak dəydu: «Silər atabowliringlarning yolidə əzliringlarnımu buloqımaqqimusılər? Ularning nəprətlik kilmixlirioja əgixip buzukluk kılmaqqimusılər? ³¹ Əmdi silər hədiyeliringlarnı sunup, eż oqulliringlarnı ot-tin etküzgəndə, silər yənilə bügüngə kədər ezunglarnı barlıq butliringlar bilən buloqawatisıllər; əmdi Mən silərning Meni izdəp sorixinglaroja yol köymədimən, i Israil jəmati?! Mən hayatım bilən kəsəm kılımənki, — dəydu Rəb Pərwərdigar, — Mən silərning Meni izdəp sorixinglaroja yol köymaymən! ³² Xuningdək silərning kənglünglardıki «Biz yat əllərdək, baxka yurtlardıki jəmatlərdək yaqəq həm tax məbudlaroja qoqunimiz» degən koyunglar əməlgə axurulmaydu!

³³ Mən hayatım bilən kəsəm kılımənki, — dəydu Rəb Pərwərdigar, Mən bərəhkək küqlük kol, uzartkan bilikim həm teküp yaqdurojan kəhrim bilən üstünglardin həkümranlıq kılıman.

³⁴ Mən küqlük kol, uzartkan bilikim həm teküp yaqduruluojan kəhr bilən silərni əllərdin qikirip epkelimən, tarkitiləjan məmlikətlərdin silərni yiqimən; ³⁵ silərni əllərgə təwə bolojan qel-bayawanoqa kirgüzüp, xu yərda üstünglardin yüz turanə həküm qikirip jazalayman; ³⁶ atabowliringlarning üstidin Misir zeminidiki qel-bayawanoqa həküm qikirip jazalojinimdək, silərning üstünglardin yüz turanə həküm qikirip jazalaymən, dəydu Rəb Pərwərdigar. ³⁷ Mən silərni həsa astidin etküzüp, əhdining rixtisiga baolandurımən. ³⁸ Mən aranglardın Manga wapasızlık kilojan asıylarnı xallap qikirimən; ularnı turuwartkan jaylardin qikirimən, bırak ular Israil zeminiqə kirməydu; xuning bilən silər Pərwərdigar ikənlikimni tonup yetisilər.

³⁹ — Əmdi silər bolsanglar, i Israil jəmati, Rəb Pərwərdigar silərgə mundak dəydu: — Manga külək salmaymız desənglər, beriweringlar, hərbiringlar eż butliringlaroja qoquniweringlar!

^{20:25} «yahxi bolmioqan bəlgilimilər» ... «hayatka erixməydiqan həkümlər» — 26-ayəttiki izahatni kərung.

^{20:26} «yahxi bolmioqan bəlgilimilər» ... «hayatka erixməydiqan həkümlər» 25-ayət...» — bu ikki ayət (26-25) intayin muhim.

— «Yahxi bolmioqan bəlgilimilər», «hayatka erixməydiqan həkümlər» degoşər əmaliyyətə butpərəslik diniy kaidə-yosunlardın ibarət. Huda ularının Əzining adəmni hayatka erixtüridiqan əmr-pərmanlarını qotkə kəkəp, aldinip, intayin rəzil butpərəslikkə beqixlinixioja yol köyoqan: 31-ayətnimü korüng, Əz balılırını Hudaqə (yaki butlaroja, əlwətətə) atop kurbanlıq kılıx Təwratta kat'iy mən'i kiliñojan. «Kan.», 12:29-31-ayətni kərung.

^{20:26} Əz, 16:21

^{20:28} «ular xu yərdiki udul kəlgən hərbir yukiri dəng həm baraksan dərhəni kərüpla xu jaylarda ular kurbanlıklarını kılıp, Meni aqqiklanduridioqan hədiyələrni kılatti» — Huda Musa payəmbar arkılıq «Silər Mən bekitikan jayda kurbanlıq kilinglər» degən («Kan.» 12-bab). Həklərning eż beximqılık kılıp «yukiri jay»larda kurbanlıq kılıxları bəribir butpərəslikkə aylınlıq ketətti.

^{20:29} «xunga bügüngə kədər uning ismi «Bamah»dur» — «Bamah» degərning mənisi «yukiri jay». Bəlkim xu qaçıda uning baxkə bir həjwiy, kinayilik mənisi bar idı; birək bügün biz uni bilməymiz.

^{20:37} «Mən silərni həsa astidin etküzüp, əhdining rixtisiga baolandurımən» — «həsa astidin etküzüp» tooğruluk «Law.» 27:32, «Yer.» 33:13 kərung. Koylardın yamanlarını xallap qikix üçün köyqi ularnı bir-birləp eż həsisi astidin etküzüp təkxürətti.

Birak silər yənə hədiyəliringlar həm məbduliringlar bilən Mening namimni ikkinqi bulojimaysılər!.⁴⁰ Qünki Mening mukəddəs teqimda, yəni Israilning egizlikidiki təqədə, — dəydu Rəb Pərvərdigar, — barlıq Israil jəməti, ularning həmmisi Manga zemində turup hizmət kılıdu; Mən u yərdə ularni köbül kılımən wə u yərdə Mən silərdin «kətürmə hədiyə»liringlərni, tunji həsul boloğan kektat-mewiliringlərni, xundakla barlıq mukəddəs dəp ayırıb beqixlioğan nəsriliringlərni tələp kılımən.

⁴¹ Mən silərni əllər arisidin qıkırıp, məmlikətlərdin elip yioqkinimda, esil huxbuydək silərni köbül kılımən; xuning bilən əllərning kəz aldida aranglarda Əzümning pak-mukəddəs ikənlilikmi kərsitmən.⁴² Ata-bowiliringləroqa қolumni kətürüp: «Muxu zeminni silərgə berimən» dəp kəsəm kılıqan Israil zeminiqə silərni kirgüzginimdə, silər Mening Pərvərdigar ikənlilikmi bilip yetisilər.⁴³ Silər u yərdə ez yolliringlərni wə ezunglərni buloqjan barlıq kilmixliringlərni əsləysilər; xuning bilən etküzgən rəzil ixliringlər tüpəylidin silər ezentünglərni kezgə ilməsilər, ezentünglərdin nəprətlinisilər.⁴⁴ Mən rəzil yolliringləroqa asasən əməs, yəki buzuk kilmixliringləroqa asasən əməs, bəlkı Əz namim üçün silərgə xəpkətlik muamilə kılıqandın keyin, i Israil jəməti, silər Mening Pərvərdigar ikənlilikmi bilip yetisilər, — dəydu Rəb Pərvərdigar.

Ot wə kiliq arkılık boloğan jaza

⁴⁵ Pərvərdigarning səzi manga kelip mundak deyildi: —

⁴⁶ I insan'ooqli, yüzüngni Teman xəhiriqə karitip, jənubtikilərni əyibləp, Nəgəw ormanlık dala-sını əyibləydiqan bexarət berip, —.

⁴⁷ Yəni Nəgəw ormanlık dalasıqə mundak degin: — Pərvərdigarning səzini angla; Rəb Pərvərdigar mundak dəydu: «Mana, Mən sanga bir ot yakımən; u səndiki həmmə yexil dərəhni həmdə həmmə қaçxal dərəhni yəwetidu; yalkunluk ot həq eqməydu, jənubtin ximaloqıqə püt-kül yər yəzi uning bilən kəyüp ketidu; ⁴⁸ barlıq ət igiliri Mənki Pərvərdigar uni yakşanlıkimni kerüp yetidi; u həqkaqan eqrürülməydu!».

⁴⁹ Wə mən: — Ah, Pərvərdigar! Ular mən tooqluluk: «U pəkət təmsillərnəla səzləwatidu» dəydu! — dedim.

«Kiliq» həkkidə

21¹ Wə Pərvərdigarning səzi manga kelip mundak deyildi: —

² I insan'ooqli, yüzüngni Yerusaleməqə karitip, «mukəddəs jaylar»ni əyibləp, Israil zeminini əyibləp bexarət berip, ³ Yəni Israil zeminiqə mundak degin: — Pərvərdigar mundak dəydu: «Mana, Mən sanga ərəxidurmən; kiliqimni əqilaptin suqurup, səndin həm həkkəniylər həm rəzillərni üzüp taxlaymən.

⁴ Mən səndin həm həkkəniylər həm rəzillərni üzüp taxlimaqçı boloqnim üçün, kiliqim barlıq ət igiliri, yəni jənubtin ximaloqıqə boloğan həmməylən bilən ərəxiliqə əqilaptin qılıdu;

⁵ xuning bilən barlıq ət igiliri Mənki Pərvərdigarning Əz kiliqimni əqilaptin suquroqanlıkimni tonup yetidi; kiliq əqilapka kaytidin yenip kirməydu.

⁶ Əmdi uğ tartışın, i insan'ooqli; iq-başqıring eqixküdək dərd-ələm bilən ularning kəz aldida uğ-zar kıl. ⁷ Wə xundak boliduki, ular səndin: «Nemixka uğ tartışən?» dəp sorioğanda, sən ularoja:

20:39 «Birak silər yənə hədiyəliringlar həm məbduliringlar bilən Mening namimni ikkinqi bulojimaysılər!» — baxka birhil tərjimi: «Birak keyin, hətta silər Manga ələk salmioğan bolsanglarmu, silər yənilə hədiyəliringlar həm məbduliringlar bilən Mening namimni ikkinqi bulojimaysılər!».

20:46 «Teman xəhiri» — Israilning xərkij ənubiy qərəsiqə tutixidu, «Nəgəw» Israilning ənubiy tərihpini kərsitmə.

20:47 ... püt-kül yər yəzi uning bilən kəyüp ketidu» — yəki ... hər adəmning yər yəzi uning bilən kəyüp ketidu».

20:47 Luka 23:31

«Əzakiyal»

«Bolojan xum həwər tüpəylidin! Mana, u kelidu! Barlıq yürəklər erip, barlıq kowski boxap ketidu, barlıq rohlar zəiplixip, barlıq tizlər süydük bilən qılıq-qılıq həl bolup ketidu; mana u keliwatidu! U yetip kəldi! — dəydu Rəb Pərvərdigar» — degin...

⁸ Wə Pərvərdigarning səzi manga kelip xundak deyildi: —

⁹ I insan'ooqli, bexarət berip mundak degin: — Rəb Pərvərdigar mundak dəydu: — Mana, bir kılıq, bir kılıq, bislanojan, parkiriləjan! ¹⁰ U zor kiroyinqılık üçün bislanojan, uni yaltiraxka parkiratkan; Əz oqlumning xahana həsisi hərkəndək addiy tayağni kəmsitkənlikli tüpəylidin, huxal bolup ketiximizgə tooqra keləmdü?

¹¹ U kiliqni parkirilixkə, kol bilən tutuxkə bekitkən;

Kılıq biləngən, parkiriləjan,

Kətl kılçuqining kolioja tutkuzuxkə təyyarlanıojandur!

¹² Nalə-pəryad kətürüp piojan qəkkin, i insan'ooqli,

Qünki kılıq Mening həlkimə karxi qıkqan;

U Israilning barlıq xahzadılırigə karxi qıkqan;

Ular Əz həlkim bilən təng kılıqka tapxuruləjan;

Xunga yanpixingəja kattik urup koyojin! —

¹³ Qünki sinak kəldi; əmdi bu «xahana həsa » baxka yaqaqlarnı kəmsitkini bilən, u bəribir tügenixidu əməsmü?! — dəydu Rəb Pərvərdigar.

¹⁴ — Əmdi sən, i insan'ooqli, bexarət bərgin, qawak qalojin! Kılıq ikki ketim, üq ketim urup kırısun! U kiroyuqi kılıq, ularnı hər tərəptin körxiwaləjan zor kətl kılçuqi kılıqtur!

¹⁵ Ularning yürəklərini erisun dəp, ulardin nuroqunları putlixip kətsun dəp, Mən ularning barlıq dərwazılırija təhdit salojuqi kılıqni karitip koydum. Way! U qakmaktaş parkiriləjan, u kirixkə suquruləjan; ¹⁶ i kılıq, ong tərəpkə ətkür bol! Sol tərəpkə burulup qap! Bisingni kəyərgə karatkan bolsa xu yərgə qap! ¹⁷ Mənki Pərvərdigar Əz əzəm bilən qawak qalımən, Əz kəhrimni təküp piojandin qıkımən; Mənki Pərvərdigar xundak sez kıldırm.

Hudanıng Babilning padixaħını Yerusalem oħra hujum kılıxka karitip koyidiojanlığı

¹⁸ Wə Pərvərdigarning səzi manga kelip xundak deyildi: —

¹⁹ Sən i insan'ooqli, Babil padixaħının kılıqining mengioxja təyyarlanıojan ikki yolni bekitip koyojin; ikkilisi bir zemindin qikidiojan bolsun; Yerusalem xəhiriğə mangidiojan yolning bexida bir yol bəlgisini tikləp koyojin; ²⁰ yəni kılıqning yetip kelixi üçün Ammoniylarning Rabbah xəhiriğə bir yol həmdə Yəħuda oħra, yəni istiħkami məstəħkəm Yerusalem xəhiriğə yənə bir yolu bekitip koyojin; ²¹ qünki Babilning padixaħi aqa yolda, yəni ikki yolning bexida pal aqkuzidu;

^{21:7} «barlıq tizlər süydük bilən qılıq-qılıq həl bolup ketidu» — demək, korkunqtin xundak bolidu. Baxka birhil tərjimisi «barlıq tizlər sudək ajız bolup ketidu».

^{21:7} Yər. 6:24; 49:23; Əz. 4:17; 7:17

^{21:10} «U zor kiroyinqılık üçün bislanojan, ... Əz oqlumning xahana həsisi hərkəndək addiy tayağni kəmsitkənlikli tüpəylidin, huxal bolup ketiximizgə tooqra keləmdü?» — okurmənlər keç hil tarjimiləri bilən uqrixxi mumkin. Bu jümlining eyni tekistini qıixin ix tas. «Əz oqlum» muxu yerdə bəlkim Yəħuda yaki Yəħudanıng padixaħi Zədəkiya boluxi mumkin. Zədəkiya özini «yengilmas» dəp hesabliojni bilən, uning Huda məhsus təyyarlıojan kılıqni «bir tal yaqaq tayak»tak asanalı bir tərap kılıxi hərgiz mumkin emas.

^{21:12} «xunga yanpixingəja kattik urup koyojin!» — «yanpaxkə urux» kattik dərd-ələmning ipadisi idi.

^{21:12} Əz. 6:11; 7:27

^{21:13} Yəx. 1:5; Yər. 6:28-30

^{21:14} «bexarət bərgin, qawak qalojin!» — «qawak qelix» bəlkim pəyoqbərninq Huda oħra wəkil bolup, Hudanıng bu ixlarnı toqra degənlilikini ipadılıxi idi.

^{21:15} «ularning yürəklərini erisun dəp, ... Mən ularning barlıq dərwazılırija təhdit salojuqi kılıqni karitip koydum. Way! U qakmaktaş parkiriləjan, u kirixkə suquruləjan» — okurmənlər baxka nəqqə hil tərjimiləri bilən uqrixxi mumkin. İbraniy tilida bu ayəttiki bəzi sozning mənşisini pəkət pərəz kılıxkila bolidu.

^{21:15} Əz. 21:32

«Əzakiyal»

u okłarni silkiydu, «kəqmə məbudlar»din soraydu, jigərni təkxüridü.

²² Əmdi sepiñi bəsküqi bazojanlarnı tikləxni, kan təkükə pərman kılıxni, jeng elan kılıp tow laxni, dərwazilarqa urulmuşuqi bazojanlarnı tikləxni, sepişa qıkıldıqan dənglüklərni yasaxni, potəylərni kuruxni, Yerusalemni muhəsirigə elixni kərsitidioqan pal uning ong əolioja qüxitü;

²³ gərqə bu pal ularoja yalojan kərüngini bilən, ular iqtən kəsəmlər tüpəylidin, Yəhudadikilərni qanggilioja alsun dəp padixaḥ, ularning kəbihlikini esigə kəltüridü.

²⁴ — Xunga Rəb Pərvərdigar mundak dəydu: Silərning asiylikinglar axkarlinip, barlik kilmixliringlarda gunahlıringlar kərüngəqə, kəbihlikinglarnı əskə kəltürgininglar tüpəylidin — yəni əzünglar pax kılınip əskə elinojininglar tüpəylidin, silər əloja elinisilər. ²⁵ Əmdi sən, i Israilning munapiq həm rəzil xahzadisi, kəbihlikingning jazalinix waqtı-saiti toxkınida, keridioqan küninq kelidul.

²⁶ Rəb Pərvərdigar mundak dəydu: — Səllini uningdin eliwət, tajni eliwət; ixlar eż petida turıwərməydu; pəs turojanni egiz kıl, egiz turojanni pəs kıl; ²⁷ uning təhtini ərūwət, ərūwət, ərūwət! Uning hökükining Igisi kəlmigüqə, u yənə məwjuṭ bolmayıdu; Mən uni Uningoja təkdim kılımən..

Ammon həlkı toopruluq bexarət

²⁸ Əmdi i insan'oqlı, bexarət berip mundak degin: — Rəb Pərvərdigar Ammoniylar wə ularning mazaklıri tooprısında mundak dəydu: «Bir kılıq, bir kılıq kətl kılıxka suqurulojan; u adəmni yəwetixkə, qakmaqtək yaltıraxka parkırıtilojan!» — degin!

²⁹ Qünki palqılar sən kılıq tooprungda kırık alamat kərünüxlərni kərüp, sən üçün yalojandin bir pal salidu; rəzillərning keridioqan küni kəlgəndə, kəbihliking jazalinix waqtı-saiti toxkanda, bular seni xu kırilojan rəzillərning boyunlari üstigə əxup yatçuzidu!

³⁰ Bu kılıqnı eż oqılapioja kayturup sal!

Mən sening üstünggə əzüng yaritilojan jayda, yəni sən tərüləğən jayda həküm qikirip jazalaymən.

³¹ Xuning bilən Mən üstünggə kəhrimni təküp yaqdurup,

Öləzipimning oti kılıp püwləymən;

Mən seni ətəllilikkə mahir yawuz adəmlərning əloja tapxurup berimən;

³² Sən otka yekiloju bolisan;

Sening kəning eż zeminingdə təkülüdü;

Sən kaytidin əslənməysən;

Qünki Mənki Pərvərdigar söz kilojan.

^{21:21} «kəqmə məbudlar» — ibranı tilida «tərafim»; kiçik, kol bilən ketürigli bolovan «kolaylık butlar». «jigərni təkxüürük» — kona zamandiki palqılıknıq bir usulü idi. Biliximizqə ular bir haywanni soyup, andın üqey-karnı katarlıqlarını təkxüürük, kərgən alamətlər boyiqə kararəqə leketti.

^{21:22} Əz, 4:2; 17:17

^{21:23} «gərqə bu pal ularoja yalojan kərüngini bilən, ... Yəhudadikilərni qanggilioja alsun dəp padixaḥ, ularning kəbihlikini esigə kəltüridü» — pütün bu ayətnin ayını tekistri qüxinix təs. «iqtən kəsəmlər» bəlkim Zədəkiya Nebokadnəsar oja iqtən kəsəmlərini kərsitidi. Nebokadnəsarning maslıhətləri bu palni yalojan dəp kəriqini bilən, Huda Yerusalemni jazalansun (Nebokadnəsarning qanggilioja qüxsün) dəp kət'iy bekitikan boloxaqja, Nebokadnəsər bəribir Rabbah xəhiriğa əməs, balki Yerusalemning asiylikini esigə kəltürüp uningoja hujum kılıxını karar kıldı.

^{21:25} «İsraelning munapiq həm rəzil xahzadisi» — «razil xahzadə» Zədəkiya padixaḥını kərsitidi. Əzakiyal pəyoğembər uni «padixaḥ» değisi kəlməydi. «kəbihlikingning jazalinix waqtı-saiti toxkınida, keridioqan küninq kelidul» — ibranı tilida «kəbihlikingning jazalinix waqtı-saiti toxkınida, keridioqan küninq kəldil» deyildi. Demək, keridioqan künining yekin kəlgənləkini təktitiləydi.

^{21:27} «Uning hökükining igisi kəlmigüqə, u yənə məwjuṭ bolmayıdu; Mən uni uningoja təkdim kılımən» — bu ayətnin manisi, Zədəkiyadın keyin, Dawut padixaḥının əwlədi, Israfil həm əlmənning tegixlik padixaḥı Kutkuzojuqı-Məsih kəlgüqə Israileting tahtığa eż həlkidin bolovan heqkim padixaḥ bolup olturnuydu. «Yar.» 49:10-tiki bexarətnimü kerüng.

^{21:28} «Bir kılıq, bir kılıq kətl kılıxka suqurulojan; u adəmni yəwetixkə, qakmaqtək yaltıraxka parkırıtilojan!» — Ammoniylar ezlirinen muxu kılıqını Israillarnı soyux üçün suqurojan (keyinkı ayətlətni kerüng). Bırak ahırda u ezlirinen bexişa qüxitü.

«Əzakiyal»

Yerusalem toopruluk üç bexarət Birinqi: — ənlik xəhər

22¹ Pərvərdigarning səzi manga kelip xundak deyildi: —

² Əmdi sən, i insan'oqli, ənlik xəhər üstigə həküm qıqarmamsən? Həküm qıqarmamsən?
Əmdi uning yirginqlik kılmlarıni yüziga selip mundaq degin: —

³ Rəb Pərvərdigar mundak dəydu: «Əz jaza künining kelixi üçün əz iqidə kan təkküqi xəhər,
ezini bulqaz üçün əziga məbuqlarını yasiqan xəhər —

⁴ Sən tekkən kan tüpəylidin gunahkar boldung, yasiqan məbuqlar tüpəylidin əzüngi
bulqiding; sən ez jaza künlliringni yekinlaxturdung, yilliringni toxturdung; xunga Mən seni
əllərgə rəswa, barlıq məmlikətlərgə mazaqning obyekti kıldırm.. ⁵ Sanga yekindikilər həmdə
səndin yıraklıkilər seni mazaq kılıdu, i kiya-qiyaqə tolajan bətnamlik, xəhər!

⁶ Israelning xahzadılıri, hər birining həqükündin paydilinip iqingdə kəndak kan təkkənlilikə
kara! ⁷ Sening iqingdə ular ata-anisini kəzgə ilmiqan; aranglarda musapirlar oja zulum-
zumbuluk kılqan, yetim-yesirlər həm tul hotunlar oja uwal kılqan; ⁸ Mening pak-mukəddəs
nərsilirimni sən kəmsitkən, Mening «xabat kün»lirimni bulqap buzqansən; ⁹ sening iqingdə
kanoşa təxna təhməthor adəmlər bolqan; ular təqələr üstidə butpərəslək exini yegən; sening
iqingdə ular buzukluk pəsəndilik kılqan; ¹⁰ səndə əz atisining nomusioqa təgkənlər bar; ay
kərgən kız-ayallarnı ayaq astı kılqanlarmu bar..

¹¹ Birsi əxnisining ayalı bilən yirginqlik buzukluk kılqan; yənə birsi əz kelinini buzup
xəhwaniyət kılqan; səndə bolqan yənə birsi əz singlisioqa, yənə atisining kiziqa basqunqılık
kılqan.. ¹² Ular kan təkəx üçün arangda «sowojatlar»ni kəbul kılqan; sən əsüm-jazanə
alojan; sən ez əxniliringdin həramni məjburiy yuluwelip, Meni untuoqansən — dəydu Rəb
Pərvərdigar.

¹³ Wə mana, Mən həramni məjburiy yuluwelixingoşa wə sən əz arangda tekkən ənlar oja karap
kolumni-kolumnoja urдум!

¹⁴ Mən seni bir tərəp kılıdoqan kūnlərdimu yürüking yənilə tok, kolliring qing turiwerəmdü?
Mənki Pərvərdigar səz kıldırm, Əzüm uni ada kılımən.. ¹⁵ Mən seni əllər arisiqa tarkitimən,
məmlikətlər iqiqə taritimən, otturangda bolqan pəsəndilikləgə hatimə berimən.. ¹⁶ Əmdi sən
ezüng arkılık əllərning kez aldida bulqinisən, andin Mening Pərvərdigar ikənlikimni tonup
yetisən..

İkkinqi bexarət: — Tawlaxning nətijisi — həqnemə ələmətli!

¹⁷ Pərvərdigarning səzi manga kelip xundak deyildi: —

¹⁸ I insan'oqli, Israel jəməti Manga huddi daxşal bolup qikti; ularning həmmisi humdanda
kalojan mis, kələy, temür wə kooqquxunlardur; ular kümünxning pokı bolup qikti..

^{22:2} Əz. 20:4; 23:36

^{22:4} 2Pad. 21:16; Əz. 5:14; 20:30,31

^{22:9} Əz. 18:6,11

^{22:10} «atisining nomusioqa təgkənlər» — ibranit tilida buning ikki mənisining mumkinqliki bar: (1) əz atisioqa basqunqılık
kılqan; (2) atisining ayalı (əz anisi yaxşı əgəy anisi) oja basqunqılık kılqan. Bizningqə muxu yərdə (2) tooprıdur.

^{22:10} Law. 18:8,19; Əz. 18:6

^{22:11} Law. 18:15, 20; Yer. 5:8

^{22:13} «sən əz arangda tekkən ənlar oja karap kolumni-kolumnoja urдум» — «kol-koloja urux» kəttik əpsuslinarlıq,
piçənni bildiridü.

^{22:13} Əz. 21:22

^{22:14} Əz. 17:24

^{22:15} Əz. 12:14, 15

^{22:16} «Əmdi sən əzüng arkılık əllərning kez aldida bulqinisən, andin Mening Pərvərdigar ikənlikimni tonup yetisən» —
okurmənlər baxka hil tərjimilərni uqrıtixi mümkün. Ayətninə əyni tekistini qüixinix səl təs.

^{22:18} Yəx. 1:22

«Əzakiyal»

¹⁹ Xunga Rəb Pərwərdigar mundaq dəydu: — Həmminglər daxkal bolup qıkkəqkə, mana əmdi Mən silərni Yerusalem otturisoqla yiojmən; ²⁰ kixilər üstigə ot püwləp, ularni eritip tawlax üçün kümüx, mis, təmür, қoоlخun wə kələyni humdan iqigə yioqkandək, Mən oqəzipim wə kəhrim bilən silərni yiojip xəhər iqigə selip silərni eritmən. ²¹ Xundak, Mən silərni yiojip, oqəzipimning otini üstünglaroqla püwləymən, silər uning otturisida erip ketisilər; ²² kümüx humdanda eritiləndək, silər xəhər otturisida eritilisilər; wə silər Mənki Pərwərdigarning Əz kəhrimni üstünglaroqla tekkənlilikimi tonup yetisilər.

Üqinqi bexarət: — Israelning pütün jəmiyiti buzuldi!

²³ Pərwərdigarning səzi manga kelip xundak deyildi: —

²⁴ I insan'oqlı, xəhərgə mundaq, degin: — Olaşəp qüxkən kündə sən paklandurulmiojan, yamoqur qüxmigən bir zeminsən. ²⁵ Əz oljisini titma kılıdiojan, hərkirəydiojan xirdək ularning pəyoğəmbərləri uningda suyikəst ixlitidü; ular janlarnı yəwetidü; həzinilərni, kimmətlik nərsilərini buliwalidü; ular uning otturisidiki tul hotunlarnı kəpəytəmkətə..

²⁶ Uning kahinləri Təwrat-kanunumnu buzup taxlap, pak-mukəddəs nərsilirimni bulojojan; ular pak-mukəddəs bilən addiy nərsilərni pərk kilmaydu; ular «xabat kün»lirimə kəzini yumup yürüdu; xuning bilən ular arısında Manga botnam qaplinidü. ²⁷ Uning iqidiki xahzadilər huddi oljisini titma kılıdiojan bərilərdək; ular qan təküxidü, janlarnı nabut kılıxidü, haram mənpəətni bulixidü. ²⁸ Uning pəyoğəmbərləri ularning kilmixlərini «ħaq suwak» bilən akartkan, «Rəb Pərwərdigar mundaq dəydu!» dəp sahta kərənűxlərni kərəwəlip, pal selip yaloqanqılık yətküzidü; lekin Pərwərdigar ularoqla söz kılqan əməs. ²⁹ Zemindiki addiy pukralarmu jəbir-zulum kılıxip, bulang-talang kılıdu; ular ajiz-namratlarnı bozək kılıp, musapirlarоqla zulum se-lijip uwal kılıdu. ³⁰ Mən ular arısından tamni kaytidin yasitip beridiojan, Meni ularning zeminini wəyran kılıximdin yanduridiojan, uning yerikini ətküdək, Mening aldimda turidiojan ariqi bir əzimətni izdəp kəldim; birak həqbirni tapalmidim. ³¹ Xunga Mən kəhrimni üstigə təkimən; oqəzipimning oti bilən Mən ularni һalak kılımən; Mən ularning yollırını əz bexioqla kayturimən, — dəydu Rəb Pərwərdigar..

Oholah həm Oholibah — ikki ayal toopluluk bolovan təmsil

¹ Pərwərdigarning səzi manga kelip xundak deyildi: —

²³ ² I insan'oqlı, bir anidin tuoqluolan ikki ayal bar ikən; ³ ular Misir zeminidə pahxixilik kılqan; ular yaxlılıqta pahxixilik kılqan; xu yərdə ularning keksiləri mijiklinip, kızlıq əmqək topqılıri silanojan. ⁴ ULARNING İSİMLİRİ BOLSA, QONGINİNG OHOLAH, KIQIKINİNG OHOLIBAH İDİ; ULAR MENİNGKİ İDİ; ULAR OOQL-KİZLARNI TUOQLAN. Samariyə bolsa Oholah, Yerusalem Oholibahdır.

⁵ Oholah, Meningki bolovan təkdirdimu yənə buzukluk kılqan — u axiklirioqa, yəni koxnilərini bolovan Asuriylərgə pəs arzu-həwəslərdə bolovan; ⁶ kək kiym kiygən, əmaldar-həkümdarlar, həmmisi kelixkən yigitlər, atka mingən qəwəndazlar idi. ⁷ U əz buzuklukını ularning üstigə

^{22:24} «Olaşəp qüxkən kündə sən paklandurulmiojan, yamoqur qüxmigən bir zeminsən» — Hudanıng oqəzipi tüpəylidin, ularda bəlkim bir kurojakqılık bolovanıdi. «Qan». 28-babni körüng.

^{22:25} Mat. 23:14

^{22:26} Law. 10:10; Əz. 44:23

^{22:27} Mlik. 3:11; Zəf. 3:3

^{22:28} Əz. 13:7, 9, 10; 21:29; 22:12

^{22:30} Zəb. 106:23

^{22:31} Əz. 9:10; 11:21; 16:43

^{23:3} Əz. 20:8

^{23:4} «Ularning isimləri bolsa, qongininq Oholah, kiqikininq Oholibah idi; ular Meningki idi» — demək, Oholah Israelning ximaliy padixaħħilini, Oholibah, Yəħudani kersitsidu. «Oholah» — «uning qediri», «Oholibah» — «mening qedirim uningdidur» degen mənilərdə.

«Əzakiyal»

beqixliojan; ularning həmmisi Asuriyəning esilzadiliri idi; əz arzu-həwəslirini barlıq əzəqatkanlar bilən wə ularning barlıq məbudliri bilən u əzini bulojojan.⁸ U yənilə Misirdə bolojan pahixilikliridin waz kəqmidi; qünki uning yaxlıkıda axu yerdikilər uning bilən billə yattı, kızlıq əksilirini silap, əz buzukluklirini uning üstigə tektili.⁹ Xunga Mən uni əz axnilirining, yəni uning arzu-həwəslirini əzəqatkan Asuriyların kəliqə tapxurdum;¹⁰ ular uning nomusunu axkarılap, uning oqul-kızlırını elip ketip, uni kiliqlap əltürüwətti; u ayallar arisida yaman atakka əldi; uning üstigə həküm qıkırılıp jazalandı.

Əholibah

¹¹ Uning singlisi Əholibah buni kərüp turupmu, arzu-həwəsliridə hədisidin tehimu buzuk, pahixilikliri hədisiningkidin kəp bolup kətti.¹² U əz əxñiliri bolojan Asuriylərgə pəs arzu-həwəslirni əzəqatkan; ular əməldar-həkümədarlar, həxəmətlik sawut, formilarnı kiygən, atka mingən qəwəndazlar, ularning həmmisi kelixkən yigitlər idi.¹³ Mən uning bulojojinip kətkənlikini kərdim; ular ikkilisi bir yolluk idi.

¹⁴ U uning pahixiliklirini axurdy; qünki u tamda pərəng bilən sürətləngən adəmlərni, yəni Kaldıylərning rəsimlirini kərdi; ¹⁵ ularning bəlliri potilar bilən oralıqan, bexioja կuyrukluq səllilər kiyilgən; ularning həmmisi ləxkər bəxidək, yəni tuqulqan yurti Kaldıyədiki Babilliklarning kiyapitidə idi.¹⁶ U xuan ularoqa karap ularning xəhwaniy həwsini əzəqatqojan, xuning bilən ularını izdəp Kaldıyəgə əlgilərni əwətkən.

¹⁷ Xuning bilən Babilliklər uningoja, yəni uning axnilik orun-kərpilirigə yekin kelip, uni əz zinaları bilən bulojojan; u əzini ular bilən billə bulojojandın keyin ulardın bizar boldi.¹⁸ U əz buzukluklirini oquq kilipli, nomusunu axkarılıxi bilən, jenim hədisidin yırgəngəndək uningdinmu yırgəndi.¹⁹ Bırak u yənə əzining yaxlık künlərini, yəni Misir zeminidə buzukluk pahixilik kılıqan künlərini esigə kəltürüp əz buzukluklirini tehimu kəpəytti.²⁰ Uning ərlikli exək mədəkliridək, məniysi atlarningkidək bolojan Babilning pahixiwaz ərkəklirigə karap həwəslirli əzəqatıldı.

²¹ Sən yaxlıkingdiki buzuklukliringoja, yəni yaxlıkingda Misirlilərning əmqəklirinqni siliqinqinoja yənə təxna bolup təlmürdürdung.

²² Xunga, i Əholibah, — dəydu Rab Pərvərdigar — Mana, Mən jeninq əzüngə karxi əzəqatitəmən, ularını sən bilən əzəqatixxəkə həmmə təripingdin elip kelimən;²³ Babilliklər, barlıq Kaldıylər, Pekodlar, Xoalar, Koallar həmdə Asuriylərning həmmisini ular bilən təng əzəqatymən; ularning həmmisi kelixkən yigitlər, əməldar-həkümədarlar, uluq bəglər wə janablar, həmmisi atka mingən qəwəndazlardur;²⁴ ular koral-yaraklar, jəng hərwiliri, yüksək hərwiliri həm zor bir top həlkələr bilən sanga karxi qıçıdu; ular əzərinə həmmə təripingdə sıpar-ķalkanlar wə dubulqalarnı kiyip sanga karxi səpras bolidu; bexinqoja qüxicidən tegixlik jazanı ularoqa tapxurimən, ular əz həkümli boyiqə jazalandı.

²⁵ Mən mukəddəslikimdən qıçqan oqəzəpni sanga karitimən; xuning bilən ular kəhr bilən seni bir tərəp kılıdu. Ular sening burnung wə əzəqatqojsaqını kesiwetidü; səndin ahirkı əzəqatqojsaqını kılıqlınlıdu; ular oqul-kızlırlıqni elip ketidü, səndin yənilə əzəqatqojsaqı otta yutuwetilidü.²⁶ Ular səndin kiyim-keqəklirinqni eliwlip, güzəl zibu-zinnətlirinqni bulaydu.

^{23:7} «U əz buzuklukını ularning üstigə beqixliojan; ularning həmmisi Asuriyəning esilzadiliri idi» — yəki «U əz buzuklukını ularning üstigə beqixliojan; ularning həmmisini Asuriyəning esilzadılığa beqixliojan».

^{23:9} 2Pad. 17; 18

^{23:12} 2Pad. 16:7

^{23:16} «U xuan ularoqa karap ularning xəhwaniy həwsini əzəqatqojan, xuning bilən ularını izdəp Kaldıyəgə əlgilərni əwətkən» — bundakı bayanlar bəlkim Yəhudanıng padixəhlili Babilində yardım soriojanlığını, Babilliklər bilən dostlaşmakçı bolojanlığını, xundakla ularning butpərəslikini köbul kılıqanlığını kərsitidü («2Pad.» 20:12-15, 21:1-9-ayətlərni kerüng).

^{23:25} «Mening mukəddəslikimdən qıçqan oqəzəp» — ibranıy tilida «(Mening) həsətim».

^{23:26} Əz. 16:39

«Əzakiyal»

²⁷ Xuning bilən Mən səndə Misir zeminida baxlanqan buzuklukliringni wə paħixilikliringni tohtitimən; sən bu ixlaroja yənə təlmürməysən, Misirni qayta əsliməysən.

²⁸ — Qünki Rəb Pərvərdigar mundak dəydu: — Mana, Mən seni əzüng nəprətləngənlərning kolioja, yəni jening yirgəngənlərning kolioja tapxurimən;²⁹⁻³⁰ ular seni əqmənlik bilən bir tərəp kılıp, barlıq əjirliringni elip ketip, seni tuqıma-yalingaq қaldurup, paħixilikliringning nomusunu axkarilaydu. Sən əllər bilən paħixilik kilojanlıking, ularning məbdulrı bilən əzüngni buloqjanlıking tüpəylidin, sening buzuklukliring həm paħixilikliring bularni bexingoja qüfürdi.³¹ Hədəngning yolidə əzüng mangojsən; xunga Mən uningdiki kədəhni sening kolungojumu tutkuzdum.

³² — Rəb Pərvərdigar mundak dəydu: — Hədəngning kədəhini, qongkur wə qong bir kədəhni sənmə iqisən; sən rəswa bolup mazak kılınisən, qünki uning həjimi qongdur;³³ sən dəhxətlik wə halakət kədəhini, yəni hədəng Samariyəning kədəhli bilən məstlik həm dərd-ələmgə toldurulisən;³⁴ sən uni iqiwtip yənə yalaysən, hətta uning parqilirinimu oqajlaysən, andin kəksiliringnimu yulup taxlaysən; qünki Mən xundak səz kıldı, dəydu Rəb Pərvərdigar.

³⁵ Xuning üçün Rəb Pərvərdigar mundak dəydu: — Qünki sən Meni untup arkangoja taxliwətənliking üçün, xunga ez buzuklukung həm paħixilikliringning jazasını ketürisən..

³⁶ Wə Pərvərdigar manga mundak dedi: — I insan'ooqli, sən Oholah wə Oholibamah, üstigə həküm qıkıramsən? Əmdi ularoja ez yirginglik kilmixlirini ayan kılıp kərsətkin.³⁷ Qünki ular buzukluk kıldı; kolları kan boldı; ular ez butliri bilən buzukluk kılıp, uning üstigə Manga tuoqkan ez balılırını ularning ozukı süpitidə kurbanlık kılıp etküzüp beqixıldı.³⁸ Uning üstigə ular Manga xundak ix kilojankı, ohxax bir kündə ular Mening mukəddəs jayimni buloqap, «xabat kün»lirimni buzoqan.³⁹ Qünki ular ez balılırimni butliryoja soyongan qaçıda, ular ohxax bir kündə mukəddəs jayimni buloqaxka kirdi; mana, ular Mening əyüm otturisida xundak kılıojan..

⁴⁰ Uning üstigə adəmlərni yırakṭın qakırdı, ularnı elip kelixkə əlqi əwətti; mana, ular kəldi; sən ularnı dəp yuyunup, kəz-kaxliringoja osma koyup, əzüngni zibu-zinnətlər bilən pərdazlıding;

⁴¹ həxəmətlik bir diwanda olturdung, uning aldioja üstigə Mening huxbuyum həm zəytun meyim koyulqan dastihanni koydung;⁴² oqemsiz yürgən bir top kixılerning awazi uningda anglandı; qüpərəndə adəmlər bilən billə qəl-bayawandin Sebaiylarmu elip kelindi; ular hədəsingilning kollırıqə biləzükklər, bexioja qıraylıq tajlarnı saldı.⁴³ Əmdi Mən zina-buzukluklar bilən uprap keriojan paħixa toopruluk; «Ular əmdi uning bilən buzukluk kiliwərsun; qünki u həkikətən paħixə» — dedim..

⁴⁴ — Xuning bilən ular paħixə ayalqa yekin laxkandək uningoja yekin berip billə yatti; ular xundak kılıp Oholah wə Oholibamah bu ikki buzuk ayalqa yekinlixip billə yatti.

⁴⁵ Bırak, həkkaniy adəmlər ularnı zinahor ayallarnı wə kan təkküqi ayallarnı jazaliojanıa ohxax, ularning üstigə həküm qıkırıp jazalaydu; qünki ular zinahor ayallar, ularning kolları

^{23:28} Əz. 16:37; Əz. 23:17

^{23:29-30} Əz. 16:39; Əz. 23:25, 26

^{23:35} Yər. 2:32; 3:21; 13:25; 18:15; Əz. 22:12

^{23:36} Əz. 20:4; 22:2

^{23:37} «ez balılırını ularning ozukı süpitidə kurbanlık kılıp etküzüp beqixıldı» — «(ottin) etküzük» degən səz, butpərəslik toopruluk bayanlar arısında bolsa, adətə insanları, bolupmu balılları butlaları «kurbanlık süpitidə ottin etküzük»ni kərsitidi.

^{23:37} Əz. 16:21; 20:26,31

^{23:38} Əz. 22:8

^{23:39} 2Pad. 21:4-7; Əz. 16:21; Əz. 20:13, 16

^{23:41} Pənd. 7:17

^{23:42} «..Sebaiylarmu elip kelindi» — «Sebaiylar»ning baxqa birhil tərjimi: «ħarakkəxlər».

^{23:43} «Ular əmdi uning bilən buzukluk kiliwərsun — qünki u həkikətən paħixə» — yəki «U həkikətən xundak bolsa, ular yənilə hazırlıq uning bilən rast buzukluk kılmalıdır?».

«Əzakiyal»

ķandur...⁴⁶ Qünki Rəb Pərwərdigar mundak dəydu: — Bir top adəmlərni ularoqa қarxi qıkırıp elip kelimən, ularni həryanoşa həydiwetixkə wə bulangqılıq kılıxıq təpxurimən.⁴⁷ Bu top kixılər ularni taxlar bilən qalma-kesək kılıp, kılıqları bilən qepip soyidu; ular ularning oοulgätzilərini əltüridü, eylirini ot bilən kəydürütəndi.

⁴⁸ Xuning bilən Mən zemində buzuklukka hatimə berimən; xuning bilən barlıq ayallar silərdin sawak elip silərning buzuklukliringni dorimaydu.⁴⁹ Ular buzuklukungni əz bexingəja կayturup qüsüridü, wə silər məbduliringlarça qetixlik bolqan gunaħlarni kətürisilər; silər Mening Rəb Pərwərdigar ikənlilikimni tonup yetişilər..

Daqlıxip kətkən kazan

24¹ Tokkuzinqi yili, oninqi ayning oninqi künidə, Pərwərdigarning səzi manga kelip mundak deyildi: —

² I insan'oqli, bu künni, dəl muxu künning qıslasını yeziwalojin; qünki dəl muxu kündə Babilning padixahı Yerusalemni muhəsirigə aldi.

³ Asiy jəmətning aldioqa bir təmsilni koyup mundak degin: — Rəb Pərwərdigar mundak dəydu: — «Kazanni otning üstigə koyunglar, ot üstigə koyunglar, uningoşa su kuyungla r; ⁴ gəx parqılıri, hərbir esil gəx parqılırını, put wə kolını uningoşa yioüp selinglar; esil ustihanlarnımu қoxunglar; ⁵ koy padisidin əng esillirini elinglar; ustihanları pixuruxka uning astioqa otun toplap koyunglar; uni kattik қaynitınglar, uningdiki ustihanlar obdan қaynisun.

⁶ — Xunga Rəb Pərwərdigar mundak dəydu: — Kənhor xəhərning һaliqə, yəni dat başkan kazanoşa, həq deti kətməydiojan kazanoşa way! Uningdiki həmmmini bardin-bardin al; uningoşa nesiwa qeki taxlanmışsun!..⁷ Qünki u təkkən қan uning otturisida turidu; u қanni topa bilən kəmgili bolqudək yərgə əməs, bəlkı takir tax üstigə tekti.⁸ Kəhrimni kozojax, intikam elix üçün, u təkkən қanning yepilməşlikü üçün takir tax üstigə қaldurdum.

⁹ Xunga Rəb Pərwərdigar mundak dəydu: — Kənhor xəhərning һaliqə way! Mənmu uning otun dewisini yoqan kılımən!¹⁰ Otunni dəwilənglar, otni yekip quhqlıngalar, gəx obdan pixsun, dora-dərməklərni қoxunglar, ustihanlar kəyüp kətsun!¹¹ Andin kazanni kizitip, uningdiki misni kipkızıl kilinglar, iqidiki daq-kirlər eritiliп, uning deti qıkırıwetilix üçün uni kuruk peti qooşlar üstigə koyunglar!

¹² Uning kılajan awariqılıkları Meni upratti;

Lekin uning қelin deti uningdin kətmidi;

Xunga uning deti otta turıwarsun!

23:45 «Bırak həkkəniy adəmlər ularni zinahor ayallarnı ...Jazalıqanoşa ohxax, ularning üstigə həküm qıkırıp jazalaydu» — bizningqə bu jümlidiki «həkkəniy adəmlər» kəttik kinayılık, həjwiy gəp idi. Qünki u Babilliklarnı kərsitidü (46-47-ayətlərni kerüng). Manisi bəlkim: «Ular silər bilən selixturulmuşanda, həkkəniy adəmlər kerünidü».

23:45 Əz. 16:38

23:47 Əz. 16:41

23:49 Əz. 16:58.

24:3 Yər. 1:13

24:6 «Kənhor xəhərning һaliqə, yəni dat başkan kazanoşa, həq deti kətməydiojan kazanoşa way!... uningoşa nesiwa qeki taxlanmışsun» — kazanning deti қan rənggida bolup, bəlkim xəhərning kənhorluğunu bildürdü. Aytənkeyinkı kışmining manisi bəlkim, kazanning dat başkan parqılıridək, xəhərdikilərmə pərqə-pərqə tarkılıp ketip, heqkandaq bəhtning nesiwisini kərməyüdə degənlik. «uningdiki həmmmini bardin-bardin al» — yaki «uningdiki gəx parqılırını bir-bardin al».

24:6 Əz. 22:2

24:7 «Qünki ... u қanni topa bilən kəmgili bolqudək yərgə əməs, bəlkı takir tax üstigə tekti» — demək, ezlizi eltürgən adməmlərgə tehimü bihərmətlik kılıp ularni dəpnə kilməjan; yənə kelip, həq nomus kilməy təkkən қanni yoxuruxning hajiti yok dəp yürgən.

24:9 Nah. 3:1; Hab. 2:12

«Əzakiyal»

¹³ Sening paskiniqilikində buzuk pahixilik bardur; Mən seni pakizlimakçı boldum, lekin sən paskiniqilikdən pakizlandurulmamış dedim; əmdi əhərimni üstüngə təküp tohatmılınqə sən paskiniqilikdən pakizlandurulmamışın. ¹⁴ Mənki Pərvərdigar xundak söz kıldı; u əməlgə axurulidu, Mən uni ada kılımən; Mən nə buningdin yanmamışın, nə həq sanga iqimni aqritmamışın, nə uningdin əknüməmən; ular sening yolliring wə kilmixliring boyiqə üstüngə heküm qıkırıp jazalaydu — dəydu Rəb Pərvərdigar.

Əzakiyalning seyümlük ayalining əlumi

¹⁵ Wə Pərvərdigarning sezi manga kelip xundak deyildi: —

¹⁶ «İ insan'oqlı, Mən sening seyümlük kəz əharıqungni bir urux bilən səndin elip ketimən; bırak, sən həq matəm tutma, həq yioqlima, həq kəz yexi kılma; ¹⁷ sükit iqidə uh-zar tartışan; əlgüqi üqün həq haza tutma; səlləngni bexingoşa orap, kəxliringni putungoşa baqlıqin; yüzungning təwinini yepiwətma, adamlar epbərgən nandin yemə». ¹⁸

Xuning bilən Mən etigəndə həlkəkə söz kıldı; kəqkurunda ayalim əldi. İkkinçi künü etigəndə mən buyrulqını boyiqə ix kıldı. ¹⁹ Əmdi halayıq manga: «Sening bu kılıqan ixliringning nemini kərsətkənlikini deməmsən?» dedi.

²⁰ Mən ularoşa mundak dedim: — Pərvərdigarning sezi manga kelip xundak deyildi: —

²¹ Israil jəmətigə mundak degin: — Rəb Pərvərdigar mundak dəydu: — «Mən Əz mukəddəs jayimni, yəni sən pəhlirləngən küq-tayanqingni, kezünglarnı huxal kılıqı, jeninglər təxna boləqan nərsini bulqay dəwətimən; silərnin kəyninqlarda kələqan kız-oqlullar kılıq bilən yokıldı. ²² Xu tapta silər mən Əzakiyal hazır kılıqınımdək kılısilər; silər yüzunglarning təwinini yapmaysilər, adamlar epbərgən nandin yeməsilər; ²³ səllənglər bexinglarda, kəxinglər ayaqliringda boliweridu; silər həq matəm tutmaysilər yaki həq yioqlımasilər; silər kəbihlikliringlər iqidə solixip, bir-biringlaroşa karixip uh-zar tartisilər. ²⁴

Xundak kılıp Əzakiyalning ezi silərgə bexarət bolidu; u əndək kılıqan bolsa, silər xundak kılısilər; bu ix əməlgə axurulqanda, silər Mening Rəb Pərvərdigar ikənlikimni tonup yetisilər. ²⁵

— Wə sən, i insan'oqlı, Mən ulardin küq-istihkəmini, ular pəhlirləngən güzək gəhrini, seyümlük kəz əharıqlarını, jan-jigiri boləqan kız-oqlullarını ulardin məhrum kılıdiqan künidə, ²⁶ — yəni xu künidə, sanga bu həwərni əhərlikinqoşa yətküzüx üçün bir əqəmkun yeningoşa kalməmdu? ²⁷ Xu künidə aqzıng eqiloqan bolidu, sən bu əqəmkun bilən sezlxisən, yənə həq gaqa bolmamışın; xundak kılıp sən ularoşa bexarət bolisən; wə ular Mening Pərvərdigar ikənlikimni tonup yetidü». ²⁸

Əllər toopruluk bexarətlər Birinci bexarət — Ammon toopruluk

25¹ Pərvərdigarning sezi manga kelip mundak deyildi: —

² Insan'oqlı, yüzungni Ammoniyalaroşa karitip, ularmı əyibləp bexarət berip mundak degin: —

³ — Ammoniyalaroşa mundak degin — Rəb Pərvərdigarning səzini anglangalar! Rəb Pərvərdigar mundak dəydu: — Mening mukəddəs jayim bulqanoqanda, Israil zemini wəyrən kılinoqanda,

^{24:14} Əz. 5:11; 23:24

^{24:23} «Silər həq matəm tutmaysilər yaki həq yioqlımasilər; silər kəbihlikliringlər iqidə solixip, bir-biringlaroşa karixip uh-zar tartisilər» — demisəkmə, balayı apət xundak eçir boliduki, heqkandak kəz yaxlırı yaki matəm tutuxlar uningoşa layik kəlməydu.

^{24:23} Əz. 4:17

^{24:24} Əz. 12:6

^{24:27} «Xu künidə aqzıng eqiloqan bolidu, sən bu əqəmkun bilən sezlxisən, yənə həq gaqa bolmamışın» — bu gaqılıq bəx yil ilgiri baxlanqan. 3:26-ayətni izahıti bilən wə 33:22-ayətnimə kerüng.

^{25:2} Yər. 49:1

«Əzakiyal»

Yəhuda jəməti sürgün kılınoqanda sən ularoja қarap: «Wah! Yahxi boldil!» deginig tūpəylidin,⁴ əmdi mana, Mən seni xərkətiki əllərning igidarqılıqıça tapxurimən; ular sening arangda bargaḥ kürup, arangda qedirlirini tikidü; ular mewiliringni yəp, sütüngni iqidü. ⁵ Mən Rabbah xəhərinə tegilər üçün otlak, Ammoniyarning yerini köy padilir üçün aramgaḥ kılımən; xuning bilən silər Mening Pərvərdigar ikənlilikimi tonup yetisilər.

⁶ — Qünki Rəb Pərvərdigar mundak dəydu: — Qünki sən Israil zeminoja қarap qawak qelip, putungni tepqəklitip, kəlbingdiki pütün əqmənlik bilən hux bołożanlıq tūpəylidin,⁷ əmdi mana, Mən üstünggə kolumni uzartip, seni əllərgə olja boluxka tapxurimən; Mən seni həlkər iqidin üzimən, məmlikətlər iqidin yokitimən; Mən seni ھalak kılımən; xuning bilən sən Mening Pərvərdigar ikənlilikimi tonup yetisən..

Ikkinqi bexarət — Moab toopruluk

⁸ Rəb Pərvərdigar mundak dəydu: — Qünki Moab wə Seirning: «Yəhuda pəkət barlıq baxka əllər bilən ohxax, halas» degini tūpəylidin,⁹ xunga mana, Mən Moabning yenini — qebrasidi xəhərlərni, zemininən pəhri bołożan Bəyt-Yəximot, Baal-Meon wə Kiriyatayim xəhərləridin baxlap yerip aqımən; ¹⁰ ularni Ammoniyarning zemini bilən billə xərkətiki əllərgə tapxurimən; Mən Ammoniyarning yənə əllər arısida əslənməslikü üçün, ularning igidarqılıqıça tapxurimən;¹¹ wə Moab üstigə həküm qıkırıp jazalaymən; ular Mening Pərvərdigar ikənlilikimi tonup yetidü..

Üqinqi bexarət — Edomni əyibləx

¹² Rəb Pərvərdigar mundak dəydu: — qünki Edom Yəhuda jəmətidin eq elip yamanlık kılıp, xuningdək eojir gunahkar bołożını tūpəylidin, intikam alojnini tūpəylidin,¹³ — əmdi Rəb Pərvərdigar mundak dəydu: — Mən Edomoja kolumni sozimən; xuning bilən uni zeminidin adəmlər həm həyanlardın məhrum kılımən; Mən uni Teman xəhəridin tartip wəyrən kılımən; ular Dedan xəhərigiqə kılıq bilən yikilidü. ¹⁴ Xuning bilən Mən ھalkim Israilning kolı arkılık Edom üstdidin Əz intikamimni alımən; ular Mening aqqikim həm kəhrim boyiqə Edomda ix kılıdu; Edomiylar Mening intikamimning nemə ikənlilikini bilip yetidü, — dəydu Rəb Pərvərdigar..

Tətinqi bexarət — Filistiyəni əyibləx

¹⁵ Rəb Pərvərdigar mundak dəydu: — Filistiyalar intikam niyiti bilən hərikət kılıp, kona əqmənlik bilən Yəhudani yokitalı dəp iq-iqidin eq alojını tūpəylidin,¹⁶ Xunga Rəb Pərvərdigar mundak dəydu: — Mana, Mən Filistiyəning üstigə kolumni ozartimən; Mən Kərətiylərni kiriwetimən, dengiz boyidikilərning қaldırıclarını wəyrən kılımən. ¹⁷ Mən ularning üstigə kəhrilik tənbihlərni qüxtürüp kattik intikam alımən; ularning üstidin intikam alojınımda ular Mening Pərvərdigar ikənlilikimi tonup yetidü..

^{25:6} «sən Israil zeminoja қarap qawak qelip, putungni tepqəklitip, kəlbingdiki pütün əqmənlik bilən hux bołożanlıq tūpəylidin... — muxu yərda «qawak qeliş» wə «putni tipqəklitix» intayın huxal bolup kətkənlilikini bildürdü.

^{25:7} əmdi mana, mən üstünggə kolumni uzartip, seni əllərgə olja boluxka tapxurimən...» — Babilning padixahi Nebokadnasar miladiyədin ilgiriki 582-yili Rabbah xəhərinə wəyrən kiliwətti. Keyin «Nabatiylik» ərəblər xərk təripidin kılıp Ammon zeminini igiliwaldi.

^{25:8} Yər. 49:1-47

^{25:10} Əz. 21:37

^{25:11} «Moab üstigə həküm qıkırıp jazalaymən; ular Mening Pərvərdigar ikənlilikimi tonup yetidü» — Babilning padixahi Nebokadnasar miladiyədin ilgiriki 582-yili Moabning zeminini ixojal kıldı. Keyin «Nabatiylik» ərəblər xərk təripidin kelip Moab zeminni igiliwaldi.

^{25:14} «Mən ھalkim Israilning kolı arkılık Edom üstdidin əz intikamimni alımən; ular Mening aqqikim həm kəhrim boyiqə Edomda ix kılıdu...» — miladiyədin ilgiriki 120-yili Yəhudiylarning yetəkcisi Yuhanna Hirkanus Edomoja hujum kılıp ularoja «towa kılıp Pərvərdigarə qoxıningar, yaki kiliqimdə elünglər» deqət tallax yolini bərdi.

^{25:17} «Mən ularning Filistiyərənning üstigə kəhrilik tənbihlərni qüxtürüp kattik intikam alımən» — Filistiyalar awwal Babilning padixahi Nebokadnasar təripidin azab kərdi; andın Grek imperiyası təripidin ixojal kılındı; miladiyədin ilgiriki 148-146-yillarda ular Yəhudiylar təripidin bir məzgil ixojal kılındı. ularning əwlədləri bugünkü «Pələstinliklər»ning bir

«Əzakiyal»

Tur wə Zidonni əyibləx

26¹ On birinqi yili, ayning birinqi künidə xundak boldiki, Pərvərdigarning səzi manga kelip mundak deyildi: —

² I insan^oqli, Turning Yerusalem tooqluluk; «Wah! Yahxi boldi! Əllərning dərwazisi bolquqi wəyran boldi! U manga karap қayrilip eqildi; uning wəyran қilinixi bilən ezümni toyqızızmən!» degini tüpəylidin, ³ — Xunga Rəb Pərvərdigar mundak dəydu: — Mana, i Tur, Mən sanga karxımən, dengiz dolqunlarnı қozojıqandək, kep əllərni sən bilən қarxılıxka қozojaymən; ⁴ ular Turning sepillirini bərbat kılıp, uning munarırını qekip yokitidu. Uning üstidiki topilirini kırıp taxlap, uni takır tax kılıp koyımən. ⁵ U pəkət dengiz otturisidiki torlar yeyildiqan jay bolidu; qünki Mən xundak sez kildim, daydu Rəb Pərvərdigar; u əllər üçün olja bolup қalidu. ⁶ Uning kuruklukta қalojan kızlıri kılıq bilən kırıldı; xuning bilən ular Mening Pərvərdigar ikənlilikni tonup yetidi.

⁷ — Qünki Rəb Pərvərdigar mundak dəydu: — Mana, Mən Tur bilən қarxılıxka Babil padixahı Nebokadnəsar, yəni «padixahlarning padixahı»ni, atlar, jəng hərwiliri bilən, atlıq qəwəndazlar, қoxun wə zor bir top adamlar bilən ximal təripidin qıkırıp epkelimən. ⁸ U kuruklukta қalojan kızlırını kılıq bilən soyidu, sanga muhasırə potəylirini kırıldı, sepilöja qikidiojan dənglüknı ya-saydu, sanga karap kalkanlarını kətüridu. ⁹ U sepilliringoja bəsküqi bəzəqənlarnı karitip tikləydi, koral-paltılıri bilən munarliringni qekip oqulitidu. ¹⁰ Uning atlirining kəplükidin ularning ketürgən qang-topisi seni kaplaydu; sepilliri besülgən bir xəhərgə bəsüp kirgəndək u sening қowukliringdin kirgəndə, sepilliring atlıq əskərlərning, qaklarning həm jəng hərwilirining sadasi bilən təwrinip ketidu. ¹¹ Atlirining tuyaklıri bilən u barlıq rəstə-koqiliringni qəyləydi; u pukraliringni kılıq bilən kırıldı, küqlük türvükliring yərgə yikiliidu.

¹² Ular bayılırlıringni olja, mal-tawarlıringni oğnimət kıldidu; ular sepilliringni buzup oqulitip, həxəmətlik əyliringni harabə kıldidu; ular sening taxliring, yaqqaq-limliring wə topa-qangliringni dengiz suliri iqiqə taxlaydu. ¹³ Mən nahxliringning sadasını tügitimən; qiltarliringning awazi kaytidin anglanmaydu. ¹⁴ Mən seni takır tax kılımən; sən torlar yeyildiqan bir jay bolisən, halas; sən kaytidin kürulmaysən; qünki Mənki Pərvərdigar xundak degənmən, dəydu Rəb Pərvərdigar.

¹⁵ Rəb Pərvərdigar Turoqa mundak dəydu: — Sən oqulap kətkiningdə, yarilanoşanlar ah-zarlıqınida, otturunda kırıqın-qapqun қilinoşanda, dengizning qət yakılıri təwrinip kətməndu? ¹⁶ Dengizdiki xəhzadilar təhtlidirin qüxüp, tonlurini biryakka taxlap, kəxtilik kiyim-keqəklirini seliwtidu; ular əzlirini korkunq-titrək bilən pürkəydi; ular yərgə olturup, həq tohtawsız titrəp, sanga karap sarasimiga qüxitidu. ¹⁷ Ular sən üçün bir mərsiyəni okup sanga mundak dəydu: —

«I ahaləng dengizdikilərdin bolojan, dangki qikqan,
Dengiz üstidin küqlük höküm sürgən,
Əz wəhəxtliringni barlıq dengizda turuwatqanlaroja saloqan xəhər!
Sən wə sənda turuwatqanlar nəkədər ḥalak boloqan!»

¹⁸ Hazır sening oqulap kətkən kününgdə,

kismi.

^{26:1} «on birinqi yil» — sürgün bolojanlıkinin 11-yili idi. Bəlkim on birinqi ay boluxi mümkün.

^{26:6} «kuruklukta қalojan kızlıri» — bəlkim turoqa bekindi bolojan yezilarnı kərsitudu. 8-ayatnimu kərung.
—Bu bəxarət tooqluluk yənə «köxumqə səz»imizni kərung.

^{26:11} Yəx. 5:28; Yər. 47:3

^{26:13} Yəx. 24:7, 8; Yər. 7:34; 16:9

^{26:14} «Mən seni takır tax kılımən; sən torlar yeyildiqan bir jay bolisən, halas; sən kaytidin kürulmaysən» — bu bəxarət awwal Babilning imperatori Nebokadnəsar, andin Grek imperatori «Büyük Iskəndər» təraplıridin əməlgə axuruldi. Turning hazırkı əhvali dəl muxu ayətə eytiləqəndəktur. Bu ixlar tooqluluk yənə «köxumqə səz»imizni kərung.

^{26:17} Wəh. 18:9-19

«Əzakiyal»

Dengiz boyidikilər titrəp ketidü;

Dengizdiki arallar wə kiqoşaktilər sening yok bolup kətkiningdin dəkkə-dükkigə qüxüp kəldi»..

¹⁹ — Qünki Rəb Pərvərdigar mundak dəydu: —

«Mən seni adəmzsız xəhərlərdək, harabə xəhər kılqınımda,
Mən üstüngə dengiz qongçurluklınızı qıkırıp seni qəkürginimdə,
Uluq sular seni besip yapkanda,

²⁰ Xu tapta Mən seni hangoşa qüzxənlər bilən billə qüxürimən,
Kədimki zamandikilərning katarioqa qüxürimən;

Seni yərning təgliridə turquzimən;

Seningdə kaytidin adəmzat bolmaslıkı üçün,

Seni kədimki harabilər arisioja,

Hangoşa qüzxənlər bilən billə boluxka qüxürimən;

Bırak tiriklərning zeminida bolsa güzəllik tikləp köymən;

²¹ Mən seni baxkilaroja bir agahi-wəhəxət kılımən;

Sən kaytidin həq bolmaysən;

Ular seni izdəydu, bıraq sən mənggüğə tepilməysən»

— dəydu Rəb Pərvərdigar.

Tur tooruluğ yənə bir bexarət — Tur xəhərini qiraylık kemigə ohxitix

27 ¹Pərvərdigarning səzi manga kelip mundak deyildi: —

²Sən, i insan-oqlı, Tur tooruluğ bir mərsiyəni aozingga elip uningoja mundak degin: —

³ I dengizlarning kirix aozzida turukluk, dengiz boyliridiki kəp əllər bilən sodilaxkuqi, Rəb Pərvərdigar mundak dəydu: —

«I Tur, sən «Mening güzəllikim kamalətkə yəttii!» deding.

⁴ Sening qebraliring bolsa dengizlarning otturisida idi;

Seni yasiqanlar güzəllikingni kamalətkə yətküzdi.

⁵ Ular barlıq tahtayliringni Senirdiki karioqlaylardın yasiqan;

Sanga moma üçün ular Liwandin kədir dərihini epkəlgən;

⁶ Palaklıringni Baxandiki dub dərəhliridin yasiqan;

Palubangni səmxit dərəhliridin yasap,

Kupros dengiz boyidiki pil qixi bilən nəkixligən..

⁷ Yəlkining Misirdin kəltürulgən kəxtilik libastin yasalojan, u sanga tuq bolojan;

Sayıwining bolsa dengiz boyidiki Elixahdiki kək wə sesün rəhtlərdin idi;

⁸ Zidondikilər həm Arwadtilər sening palak urquqiliring idi;

Səndə bolojan danixmənlər, i Tur, sening yol baxlıqquqiliring idi.

⁹ Gəbaldiki aksakallar wə uning danixmənləri səndə bolup, kawakliringni etətti;

Dengiz-okyandiki barlıq kemilər wə ularning dengizqılırıcı mal almaxturuxka yeningoja kelətti.

¹⁰ Parslar, Ludtikilər, Liwiyədikilər koxunoja tizimlinip, sening ləxkərliring bolojan;

^{26:18} «Həzir sening oqulap kətkən kününgdə, dengiz boyidikilər titrəp ketidü...» — bu bexarətning kəp jəhətlərdə əməlgə axuruluxi tooruluğ «kökumqa sez»imizni kerüng.

^{26:20} «Bırak tiriklərning zeminida bolsa güzəllik tikləp köymən» — baxka birhil tərjimi: «Sən kaytidin tiriklərning zeminində hərmətka sazawor orunda bolməyən».

^{27:3} «I dengizlarning kirix aozzida turukluk...» — ibraniy tilida «kirix aozzi» degən söz «yüplük xəklidə», qünki turning ikki porti bar idi.

^{27:3} Əz. 28:12

^{27:6} Yəx. 2:13

^{27:7} «Elixah» — bəlkim Kuprosni kərsitudu.

«Əzakiyal»

Ular қалқан-dubulqilirini üstünggə esip, seni həywətlik kılıqan;¹¹

¹¹ Arwadtilikər қoxuning bilən hər taripində sepilliringda turup kəzəttə bolovan; Gammadtikilərmə munarlıringda turojan;

Ular қalқan-korallırını ətrapingoja, sepilliringoja esip köyən;

Ular güzəllikni kamalətkə yətküzən;

¹² Tawarliringning mol bolovanlığının Tarxix sanga heridar bolovan;

Məhsulatliringoja ular kümük, təmür, kələy, köçərxun tegixip bərgən.

¹³ Jawan, Tubal wə Məxək sən bilən soda kılıqan;

Ular tawarliringoja adəmlərning janlıri, mis қaqa-kazanları tegixən..

¹⁴ Torgamah jəmətidikilər məhsulatliring üçün atlar, jəng atları wə əqirlərni tegixip bərgən.

¹⁵ Dedandikilar sən bilən sodilaxkan;

Dengiz boyliridiki kəp həlk sanga heridar bolovan;

Ular sanga dəndən, əbnus yaqıqını təlibən;

¹⁶ Suriyə kol hünərliringning mol bolovanlığının sanga heridar bolovan;

Ular məhsulatliringoja mawi yakutlar, səsün rəhtlərni, kəxtılərni, nəpis kanap rəhtlərni, marjanları, kızıl yakutları tegixip bərgən.

¹⁷ Yəhuda wə Israil zeminidikilərdimə sən bilən sodilaxkuqlar bolovan;

Tawarliringoja ular Minnitning buqdaylıri, peqinilər, həsəl, zəytun meyi, məlhəm dorilərni tegixip bərgən.

¹⁸ Dəməxək kol hünərliringning mol bolovanlığının,

Hərhil bayılıring tüpəylidin sanga heridar bolup sanga Həlbonning xarablırını, ak yunglərni tegixip bərgən.

¹⁹ Wedan wə Uzaldın qıkkən Jawandikilər məhsulatliringoja sokulojan təmür, kowzaqdərinqin, egiñri tegixənədi.

²⁰ Dədan sanga at tokümlərini tegixip bərgən;

²¹ Ərəbistan wə Kedardiki barlıq xahzadılər sanga heridar boldi;

Sanga pahlənlər, koqkarlar wə eąkilərni tegixip bərgən.

²² Xeba həm Raamahdiki sodigərlər sən bilən tijarət kılıqan;

Məhsulatliringoja ular hərhil sərhil tetitkular, əmmətlik jawahıratlar wə altun almaxturup bərgən.

²³ Ḥaran, Kannəh, Edəndikilər wə Xeba, Axur, Hilmadtili sodigərlər sən bilən tijarət kılıqan;

²⁴ Ular sanga həxmətlik kiyim-keşək, səsün rəhtlər wə kəxtılər, rəngmurəng giləmlərni tegixip bərgən;

Bularning həmmisi tütünqəklərin tana-arəjamqılar bilən qing baqlınip, bazarlingoja kirdi.

²⁵ Tarxixtiki kemilər tawarliringni ketürgən karwanlardək bolovan;

Xuning bilən sən dengiz-okyanning baqrıda mal bilən toldurulup, intayın eçirlixip kətkənsən;

²⁶ Sening palak uroquliring seni uluoq sularoja apardı;

^{27:10} «Liwyədikilər» — «Liwyə» yaxı ibraniy tilida «Put» degən sözdür.

^{27:12} «Tarxix» — əldimki zamanlarda dengiz sodisi bilən dangki qıkkən «Tarxix» dəydiojan üq yurt bar boluxi mümkün idi. Birinqisi, ximalı Afrikada (həzirki Marakəx ətrapida); ikkinqisi İspaniya, üçüncüsi Əngliyə idi. Muxu yerdə bəlkim İspaniyini korsiditü.

^{27:13} «Jawan» — həzirki Gretsiyədər. Tubal wə Məxək əslidə həzirki Türkiyə zeminidə yaxiojan ikki kəbilə idi. Keyin ular Rusiyə tərəpkə keçüp kətkən boluxi mümkün. «adəmlərning janlıri» — kullar degənlik.

^{27:16} «Suriyə kol hünərliringning mol bolovanlığının sanga heridar bolovan...» — bəzi kona keçirmə nushılarda «Aram» (Suriyə) əməs, «Edom» deyildi: 18-ayətə «Dəməxək» (Suriyəning paytaşı) toopruluk söz bolоqqa, «Edom» bəlkim tooprıdır.

^{27:23} «Axur» — Asuriyə.

^{27:25} «eçirlixip kətkən» — ibraniy tilida ikki bislik gəp bolup, uning ikkinqi mənisi «hərmət-abruyluk bolovan» degən mənida. Xübhisizlik, bu kinayilik gəp idi.

«Əzakiyal»

Xərk xamili seni dengiz-okyan ning baoṛida parə-parə kiliwətti;

²⁷ Sening mal-mülük liring, bazar liring, dengiz qiliring wə yol baxlıoq uqiliring, Kawakliringni ətküqilər, sən bilən sodilaxşan sodigərlər, səndə bolovan barlık ləxkərliring, Jümlidin arangda toplanovan adəmlərning həmmisi sən ərülüp kətkən kününgdə ərülüp dengiz-okyan ning koynioja ojərk bolup ketidu.

²⁸ Yol baxlıoq uqiliringning ah-zarlıridin daladikilər təwrəp ketidu.

²⁹ Palak orouqıllarning həmmisi,

Dengiz qilar, dengizda barlik yol baxlıoqıllar ez kemiliridin qüixidu;

Ular ķuruklukta turidu;

³⁰ Ular sanga ķarap awazini anglitip,

Kəttik ah-zar kətürividu;

Ular topa-qang qikirip bexioja qaqidu;

Ular küllər iqidə eojinaydu.

³¹ Ular seni dəp qaqlırını qüxürüp ezlirini taz kılıp, bəz kiyimlərgə oraydu;

Ular kəttik matəm tutup sən üçün zor dərd-ələm iqidə yioqlaydu..

³² Ular ah-zarlırinı kətüriginidə sən üçün bir mərsiyəni okup, sən toqıruluk haza kılıp mundak dəydu:

— «Tur dengiz-okyanlar otturisida, hazır jimjit kılınojan!

Əsl kim uning oja təng keləyətti?

³³ Məhəsulat liring dengiz-okyanlardın etüp kətkəndə,

Sən kəp həlkərnı қanaatlındürgən;

Baylıkliring wə tawarliringning molluksi bilən yər yüzidiki padixaḥlarnı beyitkənsən.

³⁴ Sən sularning qongkər tegidə dengiz-okyanlar təripidin parə-parə kılınojanda,

Tawarliring həm arangda bolovan top-top adəmliringmu ərülüp ojərk bolup kətti.

³⁵ Barlık dengiz boyidikilər sanga ķarap alakzada bolovan;

Ularning padixaḥlirları dəhəxət körkup, ularning yüzürləri sur başkan.

³⁶ Həlkələr arisidiki sodigərlər sanga ķarap «ux-ux» kıldı;

Sən ezung bir wəhəxət iding, əmdi kaytidin bolmaysən»..

Turning padixaḥini əyibləydiqan bir bexarət

28¹ Pərwərdigarning sözü manga kelip mundak deyildi: —

² I insan'oqli, turning xahzadisiga mundak degin: — Rəb Pərwərdigar mundak dəydu: —

«Sening ezungni qong tutup: «Mən bir ilahturmən;

Mən Hudanıgə təhtigə, yəni dengiz-okyanlarning baoṛida olturımən», deyənsən;

(Biraq sən insan, Huda əməssənl)

Sən ez kənglüngni Hudanıgə kəngli dəp oylap ķaldıng..

³ Mana, sən Daniyaldın danasən;

Həqkandaq sir səndin yoxurun əməs;

^{27:26} Əz, 17:1

^{27:27} Wəh, 18:9-19

^{27:28} Əz, 26:10, 15

^{27:31} «bəz kiyimlər» — matəm tutux yaki kəttik towa kılıxni bildürətti.

^{27:31} Yer, 48:37

^{27:36} «sodigərlər sanga ķarap «ux-ux» kıldı» — «ux-ux kılıx» kona jəmiyəttə məshira kılıxni bildürədi.

^{27:36} Əz, 26:21

^{28:2} Yəx, 31:3

^{28:3} «Mana, sən Daniyaldın danasən» — xu wağıtta Daniyal pəyəqəmbər allikəqan Babil ordisida birnəqqə yil bax wəzir bolovan.

«Əzakiyal»

⁴ Danalikinq wə əkling bilən sən baylıklar oja igə boldung,
Altun-kümüxnı həziniliringgə toplap koydung;
⁵ Tijarəttə bolojan zor danalikinq bilən baylıkliringni awuttung;
Baylıkliring tüpəylidin əzüngni qong tuttung: —
⁶ Xunga Rəb Pərwərdigar mundak dəydu: —
Sən əz kənglüngni Hudaninq kəngli dəp oylap kətkənlikingdin,
⁷ Əmdi mana, Mən yat adəmlər,
Yəni əllərning dəhxitini üstünggə epkelimən;
Ular danalikinqning parlaklığını yokitixka kiliqlirini suçurup,
Xan-xəripingni buloqaydu; —
⁸ Ular seni həngəm qüxiürudu;
Xuning bilən sən dengiz-ökyanlarning koynida əltürülənlərning əlümidə elisən.
⁹ Əmdi seni əltürgüqininq aldida: «Mən Huda» — dəmsən?
Bırak sən əzüngni sanjip əltüridiqojanning kəli astida Təngri əməs, insan bolup qıkışən.
¹⁰ Sən yat adəmlərning kəlidə hətnə kiliñmiojanlar oja layik bolojan əlüm bilən elisən;
Qünki Mən xundaq səz kılqan», — dəydu Rəb Pərwərdigar.

Turning padixahı toopruluq bir mərsiyə

¹¹ Pərwərdigarning səzi manga kelip mundak deyildi: —
¹² I insan'ooqlı, Turning padixahı toopruluq awazingni kətürüp bu mərsiyəni aozzingoja elip
uning oja mundak degin: —
Rəb Pərwərdigar mundak dəydu: —
«Sən, kamalətninq jəwhiri bolojan,
Danalikqa tolojan, güzəlliktə kamalətkə yətkənidinq; —
¹³ Sən Erəm baoqısı, yəni Hudaninq baoqısında boloqansən;
Hərbir kimmatlık taxlar, yəni kızıl yakut, serik gehər wə almas, beril yakut, ak həkik, anartax,
kek yakut, zumrat wə kek qaxtax sanga yeqək bolojan;
Yakut kəzliring wə nəkkaxliring altın iqiqə yasaloqan;
Sən yaritilojan künündə ular təyyarlanqanidi.
¹⁴ Sən bolsang Məsihləngən muhəpiżatqı kerub idingsən,
Qünki Mən seni xundaq bekitkənidim;
Sən Hudaninq mukəddəs teqida boloqansən;
Sən otluk taxlar arisida yürətting;
¹⁵ Sən yaritilojan kündin beri, səndə kəbihlik pəyda bolouqə, yolliringda mukəmməl bolup
kəlgənidinq. —

28:7 Yər. 6:23

28:10 «Sən yat adəmlərning kəlidə hətnə kiliñmiojanlar oja layik bolojan əlüm bilən elisən» — Turdikilər adəttə «hətnə kiliñmiojan»lardır. «Əzakiyal pəyoğambər» deyən kitabta, «hətnə kiliñmiojan» petida elüx» deyən səz «Hudanın ayrılojan petida elüx» deyən manrı bildiridu. «Koxumqə səz»imizdə biz «hətnə» deyən tema üstidə tohtitlimiz.

28:12 «Sən, kamalətninq jəwhiri bolojan» — yaki «sən, kamalətninq məhüri bolojan».

28:12 Əz. 27:3

28:14 «Sən bolsang Məsihləngən muhəpiżatqı kerub idingsən» — «kerub» toopruluq 9:3-ayəttiki izahat, «Yar.» 3:24 wə «Təbirlərinim» körüng. «Kerub»lar külliük pərixtılardır.

— «Məsihlənin» yaki «məsih kiliñin» — Təwərəttiki bəlgilimidə, yengi padixah, «bax kahin» həm bəzi qaoqlarda pəyoğəmbərlərni tikləx üçün «məsih kiliñin» murasimi etküzülləti. Murasimda bəxioja puraklık may kuyulətti. Bu «məsihləx» dəp atalojan. Bırak muxu yarda bir kerub (perixta) «məsih kiliñoqan»; Huda Əzzi uni alahidə bir hizmat kiliñxə təyyar lax üçün məsihlığın bolsa kerək.

28:15 «Sən yaritilojan kündin beri, səndə kəbihlik pəyda bolouqə, yolliringda mukəmməl bolup kəlgənidinq» — okurmənlər bəlkim hazır kəriduki, Əzakiyal pəyoğambər Tur padixahıja əməs, bəlkim uning kəynidə turojan rohiy küqə səz kiliñati. Alididiki 1-10-ayətlər «Turning xəhzadisi» toopruluq idi; hazır tema «Turning padixahı»qə eżgatılıdu. Bizda heq guman yokki, xəytanoja gəp kiliñati. Muxu yərdə xəytan toopruluq birnəqqə mühüm hawərlər bar: —

«Əzakiyal»

¹⁶ Kilojan sodiliringning kəp bolqanlığının sən zorluk-zumbuluq bilən tolup, gunah sadir kilojan;

Xunga Mən seni Hudanıng teojidin haram nərsə dəp taxliwətkənmən;

Mən seni, i muhapızətqi kerub, otluk taxlar arisidin həyədəp yoqtənənmən;

¹⁷ Sening könglüng güzəlliking bilən təkəbburlıxip kətti;

Parlaklıking tüpəylidin sən danalıqingni bulojiqansən;

Mən seni yərgə taxliwəttim;

Padixahlar seni kərüp yetixi üçün Mən seni ular aldida yatquzdum..

¹⁸ Sening kəbihlilikliringning keoplüğü tüpəylidin,

Kilojan sodangning adilsizlik tüpəylidin,

Əz mukəddəs jayliringni bulojiqansən;

Mən ezungdin bir otni qıvardım,

U seni kəydürüp yəwətti;

Xuning bilən sanga қarap turojanlarning həmmisining kəz aldida,

Mən seni yərdə kalojan küllərgə aylanduruwəttim.

¹⁹ Seni tonuojanlarning həmmisi sanga қarap sarasimidə kalidu;

Sən ezung bir wəhəxət bolup kalding, əmdi kaytidin bolmaysən».

Zidonni əyibləydiqan bir bexarət

²⁰ Pərwərdigarning səzi manga kelip mundaq deyildi: —

²¹ I insan'oqli, yüzungni Zidonqa қaritip uni əyibləp bexarət berip mundaq degin: —.

²² Rəb Pərwərdigar mundaq dəydu: —

«Manə, Mən sanga қarxi, i Zidon; Əzüm arangda uluqlınımən;

Mən uning üstigə həküm qıkırıp jazalıqınımda,

Əzümni uningda pak-mukəddəs ikənlərimni kərsətkinimdə,

Ular Mening Pərwərdigar ikənlərimni tonup yetidi.

²³ Mən ularoja wabani əwitip, rəstə-koqılırda qan akkuzimən;

Uningoja қarxi qıkkan kiliqning hər ətrapida bolqanlığının otturisida əltürülgənlər yıkıldı;

Xuning bilən ular Mening Pərwərdigar ikənlərimni tonup yetidi;

²⁴ Ular yəna Israil jomatini kezgə ilmiojan ətrapidikilər arisida,

Israil üçün adəmni sanjıloquji jiojan yaki dərd-ələmlik tikən bolmayıdu;

Xuning bilən ular Mening Rəb Pərwərdigar ikənlərimni tonup yetidi».

²⁵ Rəb Pərwərdigar mundaq dəydu: «Mən ular tarkıtılıjan əllər arisidin Israil jəmətini kaytidin yioğkiniimdə, ularda əllərinəng kez aldida Əzümning pak-mukəddəs ikənlərimni kərsətkinimdə, əmdi ular Mən Əz ķulum bolojan Yakupka təkđim kilojan, eźining zeminida olтурıdu; ²⁶ ular uningda tinq-amanlıq iqidə yaxap, eylərni selip üzümzarları tikidu; Mən ularni kezgə ilmaydiqan ətrapidikilərning həmmisining üstigə həküm qıkırıp jazalıqınımda, ular tinq-amanlıq iqidə turidu; xuning bilən ular Mening Pərwərdigar, ularning Hudasi ikənlərimni bilip yetidi»..

—(1) u Huda taripidin yaritilojan.

—(2) uning Erəm baqqısında alahidə muhapızətqılık kılıdiqan hizmiti bar idi.

—(3) u aslı intayın qırayılıq wa küqlük kerub (pərixtə) idi.

—(4) u Erəm baqqısında bolojan wakitta Hudaqa қarxi qıkkan.

—(5) xu gunahı tüpəylidin in Hudanıng huzuridin həydiwetilən.

^{28:17} «... Mən seni yərgə taxliwəttim; padixahlar seni kərüp yetixi üçün Mən seni ular aldida turojuzdum» — muxu 17-wa keyinki ayatlarında, əzakiyal həm Xəytanoja həm Tur padixahi (İttobal II)qa söz kıldı. Tur padixahi Xəytanoja intayın ohxap kətkən.

^{28:21} «Zidon» — Tur xəhərinin ətrapida bolup, uningoja қaraxlıq rayon idi.

^{28:26} Yər. 31:5

Pirəwn wə Misirni əyibləydiqan bexarət

29¹ Oninqi yili, oninqi ayning on ikkinqi künidə Pərvərdigarning səzi manga kelip mundak deyildi: —

² I insan ooplı, yüzüngni Misir padixağı Pirəwngə əkarıtip uni wə Misirning barlık əhlini əyibləp bexarət berip munu səzlərni degin: —

³ Rəb Pərvərdigar mundak dəydu: — «I əz-əziga: «Bu dərya əzümningki, mən uni əzüm üçün yaratkanmən» degiqli bolovan, əz dəryaliri otturisida yatkan yoojan ejdiha Misir padixağı Pirəwn, mana, Mən sanga əkarımən!»

⁴ Mən əkarmaklarnı engəkliringgə selip, dəryaliringdiki beliklarnı əz əsirəkliringoja qaplaxturup seni dəryaliring otturisidin qıçıriman; dəryaliringdiki barlık beliklər əsirəkliringoja qaplixidu. ⁵ Mən seni, yəni sən wə dəryaliringdiki barlık beliklarnı qəl-bayawanoja taxlaymən; sən dalaqə qüxüp yikilisən. Həqkim seni yioğmaydu, dəpnə kilmaydu; Mən seni yər yüzdiki həyvanlar, asmandı uqar-kanatlarning ozukı boluxqa təkədim kılımən. ⁶ Xuning bilən Misirdə barlık turuwatkanlar Mening Pərvərdigar ikənlilikmi tonup yetidi; qünki ular Israil jəmətigə «kömək həsa» bolovan. ⁷ Ular seni kol bilən tutkanda, sən yerilip, ularning pütküll Müriilirini tiliwətting; ular sanga tayanoqanda, sən sunup, pütküll bəllirini mitkut kiliwətting».

⁸ Əmdı Rəb Pərvərdigar mundak dəydu: «Mana, Mən üstünggə bir kılıq qıçırip, səndiki insan wə həyvanları kırıwetimən. ⁹ Misir zemini wəyrənə wə harabilər bolup əkalidu; xuning bilən ular Mening Pərvərdigar ikənlilikmi tonup yetidi; qünki Pirəwn: «Nil dəryası meningki, mən uni yaratkanmən» deyənidi.

¹⁰ Xunga mana, Mən sanga həm sening dəryaliringoja əkarımən; Mən Misir zeminini Migdoldin Səwəngiqə, yəni Efiopiyanın qebraslıqıq pütünləy harabə-wəyrənə kiliwetimən. ¹¹ Kırık yıl iqidə, insanning yaki həywanning ayoji uni besip etməydu wə uningda həq adəm turmaydu. ¹² Mən Misir zeminini wəyrən kılınoqan zeminlər arısında wəyrən kılımən; wə uning xəhərləri harabə kılınoqan xəhərlər arısında kırık yıl wəyrən bolidu; Mən Misirliklarnı əllər arisioja tarkitiwetimən, ularını məmlikətlər arisioja taritimən»..

¹³ Biraq Rəb Pərvərdigar mundak dəydu: «Kırık yılning ahirida Mən Misirliklarnı tarkitiloqan əllərdin yioqip kəyturimən; ¹⁴ Mən Misirni sürgündin əsligə kəltürüp, ularını Patros zeminoja, yəni tuquloqan zeminoja kəyturimən; ular xu yərdə təwən dərijilik bir məmlikət bolidu. ¹⁵ U məmlikətlər arısında əng təwən turidu; u kəytidin ezini baxka əllər üstüga ketürməydu; Mən ularını pəsəytişmənki, ular kəytidin baxka əllər üstüdin həküm sürməydu. ¹⁶ Misir kəytidin Israil jəmətining tayanqisi bolmayıdu; əksiqə ular daim Israil üçün uningdin panah izdəx gunahının əslətmisi bolidu; andin ular Mening Rəb Pərvərdigar ikənlilikmi bilip yetidi»..

^{29:2} «Misirning barlık əhlini əyibləp bexarət berip...» — Misir ikki kismioja, yəni «təwən Misir» wə «yukarıki Misir» oja bəlünən. «Misirning barlık əhlini...» deyən söz bu ikki kismioja əkarıloqan.

^{29:3} Zəb. 74:13,14; Yəx. 27:1; 51:9

^{29:6} «kömək həsa» — demək, tayanqılı bolmayıdiqan, ixanqsız yardım. 7-ayatni kərüng.

^{29:6} 2Pad. 18:21; Yəx. 36:6

^{29:10} «Misir zeminini Migdoldin Səwəngiqə, yəni Efiopiyanın qebraslıqıq...» — «Migdol» bəlkim Nil dəryasının deltsidə, «Səwən» bolsa hazırlı «Aswan» (qong damba yasaqlıq) xəhərnı kərsitidü.

^{29:12} «zemini wəyrən kılınoqan zeminlər arısında wəyrən kılımən» — bu wə uningoja ohxap ketidiqan ibarılər bəlkim «dunya boyinə uni əng wəyrənə zemin kılımən» degen manidır. «uning xəhərləri harabə kılınoqan xəhərlər arısında kırık yıl wəyrən bolidu» — «kırık yıl wəyrən bolux»ni kərsatkən bu bexarət, bəlkim birinqi kətim miladıyadın İlgriki 525-487-yillarda, Pars imperatori «Kambisis»ning Misir üstüdin rəhimsiz həküm sürüxi, xuningdək Misirning pəs orunoja qüxürülükü bilən əməlgə axurulıqan. Biraq xu dərwdə Misirdə «uningda həq adəm turmaydu» degen (11-ayottiki) bexarət toluk əməlgə axurulımı. Xunga bexarətning toluk əməlgə axuruluxi Məsihning dunyoja kəytip kelixi bilən bolidu, dəp oylaymır. «Koxumqə sez»imiznimini kərüng.

^{29:16} «Misir kəytidin Israil jəmətining tayanqisi bolmayıdu; əksiqə ular daim Israil üçün uningdin panah izdəx gunahının əslətmisi bolidu» — Israillar hərdaim Misirdin panah izdəp kəlgən, bu Hudaçşa ixənməslik gunahı bolovan.

^{29:16} Yioj. 4:17

«Əzakiyal»

Misir wə Babil

¹⁷ Yigirmə yəttinqi yili, birinqi ayning birinqi künidə xundak boldiki, Pərwərdigarning səzi manga kelip mundaq deyildi: —

¹⁸ I insan'ooqli, Babil padixahı Nebokadnəsar Turoja jəng kılıxta қoxunini qattık, japalıq əmgəkkə saldı; xuning bilən hərbir bax takır bolup kətti, hərbir mürə sürkilip yeçir bolup kətti; biraq nə u nə қoxuni Tur bilən қarxilaxkan əmgəktə həqkandak hək alındı; ¹⁹ xunga Rəb Pərwərdigar mundaq dəydu: — Mana, Mən Misir zeminini Babil padixahı Nebokadnəsarqa təkdim kılımən; u uning bayılıklırını elip, oljisini bulap, oqənimittini tutup elip ketidü; bular uning қoxuni üçün ix həkkə bolidü. ²⁰ Mən uningoşa Turoja jəng kılqanınning ix həkkə üçün Misir zeminini təkdim kıldı; qünki ular Meni dəp ajır kıldı, — dəydu Rəb Pərwərdigar.

²¹ — Mən xu kündə Israil jəmati üçün bir münggüz estürüp qıkırımən, wə sən Əzakiyalning aqzıngı ular arısında aqımən; xuning bilən ular Mening Pərwərdigar ikənlilikimni bilip yetidü..

Misir toqruluk eytiloqan mərsiya

30 ¹Pərwərdigarning səzi manga kelip mundaq deyildi: —

²I insan'ooqli, bexarət berip: — Rəb Pərwərdigar mundaq dəydu: — «Silər dad-pəryad selip: «Way xu künü!» — dənglər!» — degin.

³ Qünki kün yekinlaxtı; bərhək, Pərwərdigarning kün, bulutlar կaplanqan kün yekinlaxtı; u əllərninq bexiq qüxicən qılıqanda, uning zor bayılıkları bulinip kətkəndə, uning ulları ərəlüləp qüxkəndə, Efiopiyləklər dərd-ələm tartıdu.

⁵ Efiopiya, Put, Lud, barlıq Ərəbiyə, Liwyə wə əhdə kılınoqan zemindikilərmü Misir bilən billə kılıqlılinidü..

⁶ Rəb Pərwərdigar mundaq dəydu: — Misirni kollaydioqlar yikılıdu; uning küqidin bolovan pəhri yərgə qüxicü; Migoldin Səwəngiqə bolovan həlk kılıqlılinidü, — dəydu Rəb Pərwərdigar.

⁷ — Ular wəyran kılınoqan zeminlər arısında wayran kılınidü; uning xəhərliri harabə kılınoqan xəhərlər arısında yatıdu. ⁸ Xuning bilən, Mən Misirqa ot salqınimdə, uning yardımida bolqanlar sundurulqanda, ular Mening Pərwərdigar ikənlilikimni tonup yetidü; ⁹ Xu künə əlqıllar Efiopiyanı körkütix üçün kemilərda olturup Məndin qıkıldı; Misirning bexiq qüxkən kündək ularçıımı azab-ökubət qüxicü; mana, u keliwatidü!

¹⁰ Rəb Pərwərdigar mundaq dəydu: «Mən yənə Misirning top-top adəmlərini Babil padixahı Nebokadnəsarning koli bilən tügitimən.. ¹¹ U wə uning bilən kəlgən həlkı, yəni əllərninq ari-

^{29:17} «Yığırma yattinqi yili, birinqi ayning birinqi künida ... Pərwərdigarning səzi manga kelip mundaq deyildi» — okurmlər bəlkim xuningə dikkət kılıqon boluxi mumkinki, Misir toqruluk bu bexarət yüksəklik bəxarətlərinin 17 yil keyin berilən. Xübhisizki, u Misir toqrusidiki bexarətlərni kəm kılıp toluk bulsun dəp muxu yarда қoxuloqan.

^{29:18} «Babil padixahı Nebokadnəsar Turoja jəng kılıxta қoxununu qattık, japalıq əmgəkkə saldı... biraq nə u nə қoxuni Tur bilən қarxilaxkan əmgəktə həqkandak hək alındı» — əməliyyətə Babil padixahı Nebokadnəsar Tur xəhərini 13 yil muhəsirigə aldı! U ahirdə Babilə qəslim boldı, biraq bu sezgə kariqanda Nebokadnəsar uningdin həq payda kermiğən. ^{29:20} «Mən uningoşa Turoja jəng kılqanınning ix həkkə üçün Misir zeminini təkdim kıldırm» — ibranı tilida muxu yərdə «Turoja» deyənlər «uningə» deyildi. 18-aytəni körüng.

^{29:21} «Mən xu kündə Israil jəmati üçün bir münggüz estürüp qıkırımən» — Təwratta, «münggüz»lər kəp həllarda adəmlərninq abrux-xəhrətinin yaki hokukını bildiridü. Muxu yarда Kütközüquqi-Məsilhni kersitixi mumkin. «Zəbur» 132-küy, 17-aytəni körüng. Bu münggüzələr adəmning bexidin eskon əməs, olwət!

^{30:3} «Pərwərdigarning künü» — addətə ahirkı zamandıki, hər əl-millətin başkan azab-ökubətlik kün'lərini kersitidü. Muxu yərdə «Pərwərdigarning künü» bəlkim həm yekin arioja bolidioqan wə yırak kəlgüsədə bolidioqan (ahirkı zamandıki) ixlarnımlını kersitidü.

^{30:5} «barlıq Ərəbiyə» — yaki, «arilixip kətkən top-top adəmlər». «Liwyə» — (yaki «Libya») ibranı tilida «Lubiylar». Bəzı keşürlər də «Qubdikilər» deyildi. Addətə «Put» Liwyəni kersitidü. «əhdə kılınoqan zemindikilər» — bəlkim (Hudanıng yolyoruklırlıq hilap) Misiroşa keçip kətkən Yəhədiylərni kersitixi mumkin («Yər.» 44-babni körüng).

^{30:10} «Mən yənə Misirning top-top adəmlərini Babil padixahı Nebokadnəsarning koli bilən tügitimən» — muxu ayəttiki «yənə» bexarətninq həm yekin arını (Nebokadnəsar arklılık) həm yırak kəlgüsini (ahirkı zamanlarnı)mu kersitidioqanlıını

«Əzakiyal»

sidiki əng dəhxətlik zeminni ھalak қılıxka elip kelinidu; ular Misir bilən қarxilixka қılıqlarnı suoğurup, zeminni oltürülənlər bilən tolduridu.

¹² Mən Nil dəryalırını қurutımən,

Wə zeminni rəzil adəmlərning қolioqə setiwetimən;

Zemin wə uningda turojan həmməmini yat adəmlərning қolida wəyranə қılımən; Mənki Pərvərdigar xundak səz kılıqan».

¹³ Rəb Pərvərdigar mundak dəydu: «Mən Nof xəhəridin butlarnı yokitımən, oyojan məbədlarnı yokitımən; Misir zeminidin kaytidin xahzadə bolmas; Mən Misir zeminini korkunqə qüxürimən.. ¹⁴ Mən Patros xəhərinə wəyranə қılıp, Zolan xəhəridə ot salımən, No xəhəri üstidin həküm qıkırıp jazalaymən.. ¹⁵ Misirning istihkamı bolovan Sin xəhərinən üstigə қəhrimni tekiman; No xəhərinən top-top adamlarını kırıwetimən.

¹⁶ Mən Misirdə bir ot salımən; Sin azablardın tolqinip ketidi; No xəhəri bəsülidü, Nof xəhəri hər künü yawlarqa yüzlinidü. ¹⁷ Awən wə Pibəsat xəhərliridiki yigitlər қılıqlinidü; bu xəhərlər sürgün қılınidü. ¹⁸ Mening xu yərdə Misirning boyunturuqlarını sundurojinimda, Tahpanəs xəhəridə kün қarangojulixidü; uningda əz küçqidin bolovan pəhri yokılıdū; bir bulut uni қaplaydu; uning kızılırları sürgün қılınidü.

¹⁹ Mən xundak қılıp Misir üstidin həküm qıkırıp jazalaymən; wə xular Mening Pərvərdigar ikənlilikmi tonup yetidi».

Pirəwn toqrluk yənə bir bexarət

²⁰ On birinqi yili, birinqi ayning yəttinqi künidə xundak boldiki, Pərvərdigarning səzi manga kelip mundak deyildi: —

²¹ I insan'ooqli, Mən Misir padixahı Pirəwnning bilikini sundurdum; wə mana, u dawalinixka tengilmidi, yaki қılıq tutuxka tengik bilən küqeytilmədi..

²² — Xunga Rəb Pərvərdigar mundak dəydu: «Man, Mən Misir padixahı Pirəwngə қarxımən; Mən uning biləklirini, həm küqlük bolqinini həm sundurulojan bilikini üzüwetimən; xuning bilən kiliqini қoldırin qüxürimən; ²³ Misirlıklärni əllərgə tarkitiwetimən, məmlikatlar arisioqa taritimən. ²⁴ Mən Babil padixahining қolını küqeytip, kiliqimni uning қolioqə tutkuzimən; Mən Pirəwnning biləklirini sundurimənki, u Babil padixahı aldida əjili toxkan yarilanıjan adəmdək ah-zarlar bilən ingraydu.

²⁵ Mən Babil padixahining biləklirini küqeytimən, wə Pirəwnning biləkliri sanggilap қalidu; Mən Əz kiliqimni Babil padixahining қolioqə tutkuzojinimda, u uni Misir zemini üstigə sozojinida, ular Mening Pərvərdigar ikənlilikmi tonup yetidi; ²⁶ wə Mən Misirlıklärni əllər arisioqa tarkitimən, məmlikatlar iğiqə taritimən; wə ular Mening Pərvərdigar ikənlilikmi tonup yetidi».

Asuriyə қandaq bolovan bolsa, Misir xundak bolidu

31 ¹On birinqi yili, üqinqi ayning birinqi künidə xundak boldiki, Pərvərdigarning səzi manga kelip mundak deyildi: —

² I insan'ooqli, Misir padixahı Pirəwngə wə uning top-top adəmlirigə mundak degin: — Əmdi sən büyülüküngdə kim sən bilən təng bolalaydu?

ispatalaydu.

^{30:11} «U Nebokadnəsar ... elip kelinidu» — demək, Nebokadnəsarning tajawuz қılıp kelixi Hudanıng orunlaxturuxidur.

^{30:11} Əz, 28:7

^{30:13} «Nof xəhəri» — həzirki Məmfis xəhəri.

^{30:14} «No xəhəri» — həzirki Tebes xəhəri.

^{30:21} «...Mən Misir padixahı Pirəwnning bilikini sundurdum; wə mana, u ... қılıq tutuxka tengik bilən küqeytilmədi» — bu bexarət bəlkim «Yər.» 37:1-10-ayətlərdə təswirləngən wəkəni kərsitudu. Hofna Pirəwnning қoxunluları Yerusalemı mühasirəgə aloqan Babil қoxuniqə қarxi jənggə qıpkanda, məqəlibiyətkə uqrəp Misirə qekinqən.

^{31:2} «Əmdi sən büyülüküngdə kim sən bilən təng bolalaydu?» — Hudanıng bu soali «Kimmu sən bilən təng turalaydu?»

«Əzakiyal»

³ Mana, Asuriyəmu Liwandiki bir kədir dərihi idi; uning ormanlıkkə sayə bərgən güzəl xahliri bolup, u intayın egiz boy Luk idı; uning uqi bulutlar oqa taqaxxanidi;⁴ Sular uni yoojan kılıp, qongkūr bulaklar uni egiz kılıp əstürgəndi; erikliri uning tūwidin, ətrapidin ekip ətətti, ular ez əstənglirini daladiki barlık dərəhlərgiçə əwətkənidi.⁵ Xuning bilən, u bihlanojan wakitta, mol sular bilən egizlikli barlık dərəhlərdin egiz bolojan, uning xahliri kəpəygən wə xahqılıri uzun bolojan;⁶ asmandiki barlık uqar-kanatlar uning xahlirida uwiliojan, xahqılıri astida daladiki barlık janiwarlar baliliojan; uning sayisi astida barlık uluq əllər yaxiqan.

⁷ Xundak bolup uning xahliri kengiyip, u büyülükidə güzelləxkən; qünki uning yiltizliri mol sular oja yatkən.⁸ Hudanıng baqqisidiki kədir dərəhlərmü uni tosalmaytti; karıqayılar uning xahliridək, qınar dərəhlili uning xahqılıridəkmü kəlməyitti; Hudanıng baqqisidiki həqkandaq dərəh güzallıktə uningoja ohximaytti.⁹ Mən uni xahlirinin keplüki bilən güzəl kılıqanmən; Hudanıng baqqisida bolojan barlık dərəhlər, yəni Erəmdiki dərəhlər uningdin həsət kılıqanidi.¹⁰ Xunga Rəb Pərvərdigar mundak dəydu: — Qünki u əzini egiz ketürüp, uqını bulutlar oqa taqaxturup uzartkanlıkı, egizlikidin kənglining təkəbburlaxkanlıkı tūpəylidin,¹¹ əmdi Mən uni üzül-kesil bir tərəp kılıxka uni əllərning arisidiki mustəbitning kolioja tapxurdum; Mən uni rəzzilliKİ tūpəylidin həydəp qətkə kəkkanidim.¹² Yat adəmlər, yəni əllər arisidiki əng wəhxişlər uni kesip taxlıdi. Xahliri taqlar wə barlık jiloqlar oqa yikiliп, uning xahqılıri zemindiki barlık jıralar oqa sundurulup yatiidu; yər yüzdiki həlkələr uning sayisidin qıkıp uningdin neri kətti.¹³ Uning yikilojan oqoli üstiga asmandiki barlık uqar-kanatlar konup yaxaydu; daladiki barlık janiwarlar xahliri üstidə turidu.

¹⁴ Buning məksiti, sulardin suojirildiojan dərəhlərning həqbırı əzini egiz ketürmisun, yaki uqını bulutlar oqa taqaxturmışun, yahxi suojirildiojan dərəhlərning həqbırı undak egizlikə kətərülmişun üçündür; qünki ularning həmmisi elümə bekilgən — yərning təglirigə qüxükə bekitilgənlərning, olidiojan adəm balılırinin, hangoja qüxicidənlərning qatarididur.¹⁵ — Xunga Rəb Pərvərdigar mundak dəydu: — U təhtisara oqa qüxkən künidə, Mən üning üçün bir matəm tutkuzojanmən; qongkūr sularını etiwetip uning bulak-eriklirini tosuwətkənmən; xuning bilən uning uluq suliri tizginləngən. Mən Liwanni uning üçün karılık kiygüzdüm; uning üçün daladiki barlık dərəhlər solixip kətti.¹⁶ Mən uni hangoja qüxicidənlər bilən billə təhtisara oqa taxliwətkinimdə, uning yikilojan qaojdiki sadasi bilən əllərni təwritiwəttim; xuning bilən Erəm baqqisidiki barlık dərəhlər, Liwandiki sərhil wə əng esil dərəhlər, yahxi suojirilojan həmmə dərəhlər yər təgliridə turup təsəlli tapkən.¹⁷ Uning sayisidə turojanlar wə əllər arisida uni қollaydıcınlər uning bilən təng təhtisara oqa, kılıq bilən eltürülgənlərning yenioja qüxkən.

degəngə ohxiqını bilən, əmaliyətə xundak mənidə aməs. 3-14-ayətlərdin karıqanda, Hudanıng Misiroja eytən sözü «Sən Asuriyədən heq büyük əməssən, Asuriyəga ohxax yərning tegigiça təwən klinisən» degəngə barəwər.

^{31:3} «Asuriyəmu Liwandiki bir kədir dərihi idı; uning ormanlıkkə sayə bərgən güzəl xahliri bolup, u intayın egiz boy Luk idi...» — Asuriyə imperiyası bu bəxərəttin 25 yil ilgiri, yəni miladiyədən ilgiriki 612-yili Babil təripidin hələk bolojan.

^{31:3} Dan. 4:7

^{31:6} Dan. 4:9

^{31:8} Yar. 2:8

^{31:10} «Qünki u əzini egiz ketürüp, uqını bulutlar oqa taqaxturup uzartkanlıkı, egizlikidin kənglining təkəbburlaxkanlıkı tūpəylidin, ...» — ibranıyi tilidə bu ayətnin xəkli: «Qünki sən eżüngi egiz ketürgənlikin tūpəylidin, uqını bulutlar oqa taqaxturup uzartkanlıkı, egizlikidin kənglining təkəbburlaxkanlıkı tūpəylidin...».

-Xunga mumkinlikli barkı, ayətnin birinci jümləsi (Sən... tūpəylidin...) Misiroja eytən. Birak jümlə muxu ayətə tütüymədi; Misirni kərsatkan bolsa pekət 18-ayət kalgında tūxığı kerak. 11-18-ayətlər yənilə Asuriyəga eytən.

^{31:12} Əz. 28:7; 30:11

^{31:16} «Mən uni hangoja qüxicidənlər bilən billə təhtisara oqa taxliwətkinimdə... ... yahxi suojirilojan həmmə dərəhlər yər təgliridə turup təsəlli tapkən» — demək, Asuriyə imperiyəsinin ilgiri oqulujan imperiyalar Asuriyəning oqulap ketixığa karan «Bizdən uluq bolojan imperiyəmu darwəkə oqlidi» dəp təsəlli tapıldı.

^{31:16} Yəx. 14:9

^{31:17} «Uning sayisidə turojanlar ... uning bilən təng təhtisara oqa, kılıq bilən eltürülgənlərning yenioja qüxkən» — «...kılıq bilən eltürülgənlərning yenioja qüxkən» deyənlilikning mənisi bəlkim xuki, rəsmiy dəpnə kılınmayı təhtisarada pəs dəp

¹⁸ Kəni eytə, Erəm baqışidiki dərəhlərning kəysisi xan-xərəp wə güzəlliktə sən Misiroqa təng kelələyti? Bırak, sənmə Erəm baqışidiki dərəhlər bilən təng yər təglirigə qüxürülisən; sən hətnə kılınmioğanlar arısida, kılıq bilən əltürülgənlər bilən billə yatisən; mana bu Pirəvn wə uning top-top adəmlirining həmmisining nesiwisdur, dəydu Rəb Pərvərdigar.

Misiroqa kılinoğan mərsiya

32¹ On ikkinqi yili, on ikkinqi ayning birinqi künidə xundak boldiki, Pərvərdigarning sezi manga kelip xundak deyildi: —

² I insan-oqlı, Misir padixahı Pirəvn üçün bir mərsiyəni aqzıngə elip uningoja mundaq degen: — Sən eziungni əllər arısida bir xiroqa ohxatkənsən, bırak sən dengiz-okyanlar arısındaki bir ajdihəsən, halas; sən palaklixip erikliringni exip taxturup, sulirini ayaqliring bilən qalojtitip, dəryalarını leyitip köydung.

³ — Əmdi Rəb Pərvərdigar mundaq dəydu: — Kəp əllərning top-top adəmliri aldida Əz torumni üstünggə yeyip taxlaymən; ular seni torumda tutup tartixidu. ⁴ Mən seni kurukulukta qaldurup, dalaqə taxlaymən; asmandiki barlıq uqar-kanatlarnı üstünggə kondurup, yər yüzidiki janiwarları seningdin toyundurımən; ⁵ gəxüngni taoqlar üstigə köymən, jiloqlarını pütükəl əzaying bilən toldurımən; ⁶ Mən kəningning ekixləri bilən zeminni həttə taoqlarçıqımı suqırıımən; jিralar sən bilən toxup ketidü.

⁷ Nurungni eçürginimdə, Mən asmanlarnı tosuwetimən, yultuzlarnı qara kılımən; kuyaxnı bulut bilən kaplaymən, ay nur bərməydi. ⁸ Asmanlardıki barlıq parlaydiojan nurları üstüngdə qara kılıp, zemininggə karangoğuluknı kaplaymən, dəydu Rəb Pərvərdigar. ⁹ Mən əllər arisoja, yəni sən tonumioğan məmlikətlər arisoja sening əhalixinin qaləjan adəmliringni elip kətkinimdə, kəp əllərning yürükini biaram kılımən; ¹⁰ Mən kəp əllərni sən bilən alakzadə kılımən, ularning padixahlısı sanga əharap dəhəxətlik korkixidü; Mən kılıqimni ularning kez aldida oynatqınimda, yəni sening yikiloğan künингdə ularning hərbiri əz jan kəyoqusuda hər dəkikə təwrinidü.

¹¹ — Qünki Rəb Pərvərdigar mundaq daydu: — «Babil padixahining kılıqi üstünggə qikidu.

¹² Palwanlarning kılıqları bilən Mən sening top-top adəmliringni yikitimən; ularning həmmisi əllər arısındaki mustəbitlərdür; ular Misirning pəhrini yokitidü, uning top-top adəmliri kurutuwetilidü.

¹³ Mən zor sular boyidin barlıq haywanlırinumu əhalək kılımən; insan ayioji kəytidin ularni qalojatmaydu, haywanlarning tuyaklısı kəytidin ularni leyitmaydu. ¹⁴ Xuning bilən Mən ularning sulirini tindurımən; ularning eriklirini süpsüzük maydək akturımən, dəydu

kəralojan, yaki bolmisa təhtisarada əng təwən jayda turidiojan. Əhwalning kəndək boluxidin kəp'iyñazər, Huda Pirəvn, Misir wə koxunlırının rəsmiy dəpnə qəlinmaslıq arkılık, Əzining ulardın rənjigənlikini baxxa əllərgə kərsitidü.

31:18 «Kəni eytə, Erəm baqışidiki dərəhlərning kəysisi xan-xərəp wə güzəlliktə sən Misiroqa təng kelələyti? ... Mana bu Pirəvn wə uning top-top adəmlirining həmmisining nesiwisdur» — bexarətninq bu əng ahirki jümlesi, yəni 18-ayət Misir wə padixahı Pirəvngə eytilidü. Ilgiriki 2-17-ayətlarning həmmisi Asuriyə imperiyəsinin əhwalını təswirləydi; Misirning akıwtı ularningkigə ohxax bolidü.

31:19 Əz. 28:10

32:2 «Sən eziungni əllər arısida bir xiroqa ohxatkənsən, bırak sən dengiz-okyanlar arısındaki bir ajdihəsən, halas» — baxxa birhil tərjimi: «Sən əllər arısida bir xirdək bolqanidinq, dengiz-okyanlar arısida ajdihəsən». «Əjdihə» degen söz muxu yərde yəna (Nil dəryasında kəp tepilidiojan) timsaşını kərsitixi mumkin.

32:2 Əz. 29:3

32:3 Əz. 12:13; 17:20

32:7 Yəx. 13:10; Yo. 2:31, 3:15

32:8 «Asmanlardıki barlıq parlaydiojan nurları üstüngdə qara kılıp, zemininggə karangoğuluknı kaplaymən, dəydu Rəb Pərvərdigar» — yəna təkrarlaymızkı, bu bexarət bəlkim həm yekinkı waqt (Babilning hujumi arkılık)ni həm ahirki zamanlardıki «Pərvərdigarning künü»nimə kərsitidü. Ahirki zamanlardımu əllərni körkitidiojan «yengi Babil» pəyda boluxi mumkin («Wəh.» 17-18-bablarını körüng).

32:12 Əz. 28:7; 31:12; 31:2,18; 32:16

32:13 «zor sular» — Nil dəryası wə uning deltisini kərsitidü.

«Əzakiyal»

Rəb Pərvərdigar. ¹⁵ — Mən Misir zeminini wəyranə kılɔjinimda, zemin əzining barlıqidin məhərum bolojınında, Mən uningdiki barlıq turuwatqanlarnı uruwətkinimdə, əmdi ular Mening Pərvərdigar ikənlilikmi tonup yetidi.

¹⁶ — Bu bir mərsiya; ular uni okuydu — əllərning kızlari matəm kılıp uni okuydu; mərsiyəni ular Misir wə uning barlıq top-top adəmlirigə okuydu, — dəydu Rəb Pərvərdigar.

Pirəwn təhtisaraoqa qüxitu

¹⁷ On ikkinqi yili, ayning on bəxinqi künidə yənə xundak boldiki, Pərvərdigarning səzi manga keliп xundak deyildi: —

¹⁸ I insan'ooqli, Misirning top-top adəmliri üçün ah-zar qəkkin; xuningdək ularni, yəni uni küqlük əllərning kızlari bilən billə təwəngə, həngəja qüxicidəjanlarqa həmrəh, boluxka yər təglirigə qüxürüp taxliwət; ¹⁹ güzəllikdə sən kimdin artuk iding? Əmdi qüxüp, hətnə kılınmiojan bilən billə yat! ²⁰ Ular kılıq bilən eltürülgənlər arisoja yikilidu; kılıq suquruldu; u wə uning top-top adəmlirininq həmmisi sərəp apiriwetilsun! ²¹ Əmdi palwanlarning arisidiki batur-əzimətlər təhtisaranıñ otturısında turup Misir wə uni kollıqjanlarqa sez kılıdu: — «Mana, ular qüxti, ular jim yatidu — hətnə kılınmiojanlar, kılıq bilən eltürülgənlər!».

²² — Mana, xu yərdidur Asuriya wə uning yiçilojan қoxunu; uning gerliri eż ətrapididur; mana ularning həmmisi eltürülgən, kılıqlanqan. ²³ Ularning gerliri qongır həngning tegididur; uning yiçilojan қoxunu eż geri ətrapida turidu; ular tiriklərning zeminida adəmlərgə wəhxtə salojanlar — bularning həmmisi eltürülgən, kılıqlanqan.

²⁴ Mana Elam wə uning gerininq ətrapida turojan uning barlıq top-top adəmliri; ularning həmmisi eltürülgən, kılıqlanqan, ular hətnə kılınmiojan peti yər təglirigə qüxkənlər — yəni tiriklərning zeminida adəmlərgə eż wəhxitini salojanlar! Bırak hazır ular həngəja qüxkənlər bilən billə iza-ahənətkə qəmidu.

²⁵ Kixilər uning üçün eltürülgənlər arisida, top-top adəmliri arisida bir orun raslıqan; həlkining gerliri uning ətrapididur; ularning həmmisi hətnə kılınmiojanlar, kılıqlanqanlar; xunga ular həngəja qüxkənlər bilən billə iza-ahənətkə kəlidu; ular eltürülgənlər arisoja yatkuзulidu — gərqə tiriklərning zeminida ularning wəhxitini adəmlərgə selinqan bolsimu!

²⁶ Mana xu yərdə Məxək bilən Tubal barlıq top-top adəmliri bilən turidu; ularning gerliri eż ətrapididur; ularning həmmisi hətnə kılınmiojanlar, kılıqlanqanlar — gərqə ular tirik turuwatqanlarning zeminida eż wəhxitini adəmlərgə salojan bolsimu! ²⁷ Ular jəng koralları bilən təhtisaraoqa qüxkən, kılıqları eż bexi astıqə qoyulqan, hətnə kılınmay turup yiçilojan palwanlar arisida yatmaydu; ularning kəbihlikləri eż ustihanlırı üstidə bolidu — gərqə ular tiriklərning zeminida baturlarqımı wəhxtə salojan bolsimu!.

²⁸ Sən Pirəwnmu hətnə kılınmiojanlar arisida tarmar bolup, kılıq bilən eltürülgənlər arisida yatisən.

²⁹ Mana xu yərdə Edom, uning padixaħlıları, barlıq xahzadilrimu; ular küqlük bolsimu, kılıqlanqanlar bilən billə yatkuзulidu; ular hətnə kılınmiojanlar arisida, həngəja qüxicidəjanlar bilən billə yatidu.

^{32:17} «On ikkinqi yili, ayning on bəxinqi künidə...» — bəlkim on ikkinqi ayda, yəni yüksəkki bəxarəttin ikki həptə keyin: 1-ayətni kerüng.

^{32:18} «I insan'ooqli, Misirning top-top adəmliri üçün ah-zar qəkkin; xuningdək ularni, yəni uni küqlük əllərning kızlari bilən billə təwəngə, həngəja qüxicidəjanlarqa həmrəh, boluxka yər təglirigə qüxürüp taxliwət» — baxka birhlə tarjimi: «I insan'ooqli, Misirning top-top adəmliri üçün ah-zar qəkkin, sən wə küqlük əllərning kızlari ah-zar qekinqilar; xuningdək ularni həngəja qüxicidəjanlarqa həmrəh, boluxka yər təglirigə taxliwət».

^{32:27} «ular jəng koralları bilən təhtisaraoqa qüxkən, ... hətnə kılınmay turup yiçilojan palwanlar arisida yatmaydu; ularning kəbihlikləri eż ustihanlırı üstidə bolidu — gərqə ular tiriklərning zeminida baturlarqımı wəhxtə salojan bolsimul» — demək, Məxək wə Tubal degən ikki kəbilidikilər (həzirki Rusiyədiki «Moskwa» wə «Tobolsk» bilən munasiivi bar boluxi mümkün) jəngdə kırılıp, baturlardək dəpnə kılınmay, bəlkı ularning kəbihlikini kersitix üçün ustihanlırı oquq asman astida yatidu.

«Əzakiyal»

³⁰ Mana ximaldiki xahzadilər, həmmisi; mana barlıq Zidondikilər, oltürülgənlər bilən billə qüvkən; gərqə əz kūqi bilən wəhəxət salışan bolsimu, ular hazır hijaləttə kəldi; ular hətnə kılınmioğan bolup, kılıqlanojanlar arısida yetip, həngəja qüxicidənələr bilən billə hijalətkə əkalidü.

³¹ Pirəwn bularni kəridü, xuningdək əzininə kılıqlanoğan top-top adəmliri toqşruluk, yəni əzi wə əkoxunu toqşruluk ulardın təsəlli alıdu, — dəydu Rəb Pərvərdigar. ³² — Gərqə Mən uning wəhəxitinə tirik turuwatkanlarning zeminoğan salduroğan bolsammu, birak u hətnə kılınmioğanlar arisioğan, kılıq bilən oltürülgənlər arisioğan yatkuzulidü, — yəni Pirəwn wə uning barlıq top-top adəmliri, — dəydu Rəb Pərvərdigar.

Yerusalemning oqulixi Kəzətqining wəzipisi

33¹ Wə Pərvərdigarning səzi manga kelip xundak deyildi: —

² I insan'oqlı, əl-yurtungdikilərgə söz yətküzüp ularoğan mundak degin: — Mən kılıqni məlum bir zemin üstigə qıçarojınımda, zemindiki həlkə əz arısından bir adəmni tepip uni kezətqi bekitsə, — ³ u kılıqning zemin üstigə qıçkarlığını kərüp, kanay qelip həlkəni agahlandursa, ⁴ kimdikim kanay awazini anglap, agahni almisa, kılıq kelip uni elip kətsə, əmdi uning keni əz bexi üstigə bolidü. ⁵ U kanay awazini anglap, agahni almioğan; xunga uning keni eziqə bolidü; u agah aloğan bolsa, jenini kutkuzoğan bolatti.

⁶ Birak kezətqi kılıqning keliwatqinini kərüp, kanay qalmay, həlkəni agahlandurmisa, əmdi kılıq kelip ular arısından birawını elip kətsə, undakta u əz kəbihlikidə elip ketilidü; birak uning keni üçün Mən kəzətqidin hesab alımən.

⁷ Əmdi, i insan'oqlı, Mən seni Israel jəməti üçün kezətqi dəp bekitkənmən; sən Mening aqzimdin həwər anglap, ularoğan Məndin agah yətküzisən.. ⁸ Mən rəzil adəmgə: «I rəzil adəm, sən qokum əlisən» desəm, wə eziüng bu rəzilni yolidin yanduruxka söz kilmay uni agahlandurmisang, u rəzil əz kəbihlikidə elidü; birak uning keni üçün səndin hesab alımən.. ⁹ Birak sən rəzilni yolidin yenix toqşruluk agahlandursang, u yolidin yanmisa, u əz kəbihlikidə elidü; birak eziüng əz jeninqni kutkuzup kəlisən.

¹⁰ Əmdi sən, i insan'oqlı, Israel jəmətigə söz kılıp: — Silər: «Bizning itaətsizliklirimiz wə gunahlırimiz beximizdidur, biz ular bilən zəiplixip ketiwatımız; əmdi biz kəndakmu həyatka eriximiz?» dəysilər.. ¹¹ Ularoğan səzünni yətküzüp: «Mən həyatım bilən kəsəm kılımənki, — dəydu Rəb Pərvərdigar, — Mən rəzil adəmning elümidin həq hursənlikim yoktur; pəkət ularını rəzil yolidin yenip həyatka erixsun dəymən; rəzil yolliringlardın yeninglər, yeninglər! Nemixşə elgüngərler kəlidü, i Israel jəməti?!» — degin..

¹² Wə sən, i insan'oqlı, əl-yurtungdikilərgə mundak degin: — Həkkaniy adəmning həkkaniyılığı asiylik kılıqan künidə uni kutkuzmaydu; həm rəzil adəm bolsa, u əz rəzillikidin yanoğan künidə rəzillikidin yıqlımaydu; həkkaniy adəm gunah sadir kılıqan künidə, u əslidiki həkkaniyılığı bilən həyattaya turiwərməydi..

33:7 Əz. 3:1

33:8 «I rəzil adəm, sən qokum əlisən» — bu agah pəkət jismanı jəhətnilə kərsətməydi, dəp karaymır. Hərbir adəm ilgiricəyin (Adəm'atımızning gunahining səwəbidin) olidü. Muxu yərdə kərsitilən olıoux Hudanıng huzuridin, bərikətliridin ayrılxıtxti ibarət dəp karaymır (11-ayətnimü kerüng).

33:10 «əmdi biz kəndakmu həyatka eriximiz?» — yəki «əmdi kəndak yaxaymır?».

-Bu ayətlərdə «həkkaniyılık» (insanning həkkaniyılığı) adəmning eziükidin qıkmayıdu, bəlkı adəmning Hudanıng Əzığə tayanınanlığının bir mewisi, dəp ispatlinidü. «Həkkaniy adəm» «əz həkkaniyılık» oğan tayansa (demək, uning kezli Hudaqə əməs, eziqə bolsa) tūğixidü.

33:10 Əz. 24:23

33:11 Əz. 18:23, 32

33:12 Əz. 18:24

«Əzakiyal»

¹³ Mən həkkaniyəqə: «Sən bərəkə hayatka erixsən» deginimdə, u əz həkkaniylikə tayinip kəbihlik sadir kilsə, əmdi uning həkkaniy ixliridin həqkəsisi əslənməydi; əksiqə u ətküzgən kəbihlik tüpəylidin olidu..

¹⁴ Əmdi mən rəzilgə: «Sən qoşum elisən» desəm, birak u gunahının yenip, kəz aldimda adalət wə həkkaniylikni yürgürsə — ¹⁵ Rəzil adəm kərzəgə kapalətkə alojan nərsini kıyturup bərsə, — bulangqılıktə alojanni kıyturup bərsə — kəbihlik sadir kilmay, hayat bəlgilimilirdə mangsa — əmdi u bərəkə hayatka igə bolidu, u əlməydi. ¹⁶ Uning sadir kilojan gunahlıridin həqkəsisi əslənməydi; u adalət wə həkkaniylikni yürgürgən — u bərəkə hayatka igə bolidu.

¹⁷ Birak əl-yurtungdikilər: «Rəbning yoli həmmigə barawər əməs» dəydu; əməliyəttə ularning yoli bolsa həmmigə barawər əməs..

¹⁸ Həkkaniy adəm əz həkkaniylikidin yenip, kəbihlikni sadir kilsə, u buningda olidu. ¹⁹ Rəzil adəm əz rəzillikidin yenip, adalət wə həkkaniylik yürgürsə, bu ixlardın hayatka igə bolidu. ²⁰ Lakin silər: «Rəbning yoli həmmigə barawər əməs» dəysilər; i Israil jəməti, Mən hərkəsingləroja əz yolliringlar boyiqə üstüngləroja həküm qıkırımonə..

²¹ Wə xundak boldiki, sürgünolojan on ikkinçi yili, oninqi ayning bəixinçi künidə, Yerusalem-din əqəqan birsi yenimoja kelip: «Xəhər besüldi!» — dedi..

²² Əmdi əqəqan adəmning yetip kelixininə aldinkə axhimida Pərvərdigarning kəli mening wujudumoja kənoqanidi; xuning bilən U aqzimni ekip köydü; aqzim eqilip, mən yənə gaqa bolmidim..

Israil zeminida əalojanlar toqrluluk bexarət

²³ Wə Pərvərdigarning səzi manga kelip xundak deyildi: —

²⁴ I insan'ooqli, Israil zeminidiki harabə jaylarda turuwtənənlər: «İbrahim pəkət bir adəm turupmu bu zeminoja miras bolojanidi; birak biz kəp adəmmiz; əmdi zemin bəribir bizgə təkədmək lində» — dəp eytiyatidu..

²⁵ Xunga ularoja mundak degin: — Rəb Pərvərdigar mundak dəydu: «Silər gəxni əkan bilən yəysilər; silər əz məbudliringlərni bax kətürüp izdəysilər; silər əkan təküwatisilər; əmdi silər zeminoja miras bolamsilər?»²⁶ Silər kiliqinqləroja tayinilər, silər yirginqlik ixlərni qıkırışılər, hərbiringlər ez əxənsinəng ayalıqə buzukqılık kılıdu. Əmdi silər zeminoja miras bolamsilər?».

²⁷ Ularoja mundak degin: — Rəb Pərvərdigar mundak dəydu: Mən həyatım bilən kəsam

^{33:13} «əksiqə u ətküzgən kəbihlik tüpəylidin olidu» — ibraniy tilidə «əksiqə u ətküzgən kəbihlik tüpəylidin, uningda olidu».

-Bu ayətlərdə «həkkaniylik» (insanning həkkaniylik) adəmning əzlikidin qıkmayıd, bəlkı adəmning Hudanıng Əzığə təyanoşanlığının bir mewisi, dəp ispatlinidü. «Həkkaniy adəm» «əz həkkaniylik»ə qaya təyansı (demək, uning kezlini Hudaoja əməs, eziqə bolsa) tükigidü.

^{33:17} Əz, ^{18:25}, ^{29; 33:20}

^{33:20} «i Israil jəməti, Mən hərkəsingləroja əz yolliringlar boyiqə üstüngləroja həküm qıkırımon!» — bu muhim bətbəti 1-20-ayətlərinən məzmuni toqrluluk «koxumqa sezvimiznimə kerüng».

-32:1-33:21dilik bexarətlər 29-31-bablardı. Misir toqrluluk bexarətlərin heli burun berilən. Lakin bexarətlərin kepinçisi Misir toqrluluk boloqaq, burun berilən bexarətlərmə 29-31-bablardıki bexarətlərgə ulap bayan kılınoqan.

^{33:21} «sürgünolojan on ikkinçi yili, oninqi ayning bəixinçi künü...» — bu wakıt xəhərning ixəjal bolojinidin 18 ay keyinkı wakıt boluxi mumkin. Yerusalem-din Babiləqə mangidiqan yol adətə 4 aylıq bolatti («Əzra 7:9ni kerüng»). Tekistning bəzi keçürməlirida «on birinci yıl» deyildi, birak bir kisiim ilmalar «on ikkinçi yıl» deyix toqra dəp karaydu; qünki yənə imkaniyət barkı, Israil wə Babil pütünləy oxhimayıdıqan kalendarnı ixtələknə. Biz bu pikirgə mayılmız.

^{33:21} 2Pad. 25; Əz. 24:26

^{33:22} «Əmdi əqəqan adəmning yetip kelixininə aldinkə axhimida Pərvərdigarning kəli mening wujudumoja kənoqanidi; xuning bilən U aqzimni ekip köydü; aqzim eqilip, mən yənə gaqa bolmidim» — bu gaqılık təhminən alta yil ilgiri baxlanıqan (32-ayətni izahçı bilən wə 24:32-ayətnimə kerüng).

^{33:24} «İbrahim pəkət bir adəm turupmu bu zeminoja miras bolojanidi; birak biz kəp adəmmiz; əmdi zemin bəribir bizgə təkədmək lində» — Babilikilər Kənaanda (Pəlestində) turojan Yəhudiylarning kepinqisini eltürgən yaki sürgün kilojanidi. Zəminda kəldurulqan az kisiim adəmlər (tehi həq towa kilmiojan) təkəbburlixip xundak söz kılıdu.

^{33:25} Yar. 9:4; Law. 3:17

«Əzakiyal»

kılımənki, bərəkək, harabə jaylarda turuwatkanlar kılıqlanıp yikılıdu; dalada қalojanni yawayi həyanlıarning yəwetixkə tapxurimən; istihkamlar wə oqarlıarda turojanlarmu waba kesildidin əlidü. ²⁸ Mən zeminni wəyrənə wə qəl-bayawan kılımən; uning küqidin bolovan pəhri yokılıdu; Israilning taqliri wəyrənə boliduki, ulardin ətküqi həqbir adəm bolmaydu.. ²⁹ Ularning yürgüzən yirginqlik kilmixliri tüpəylidin Mən zeminni wəyrənə wə qəl-bayawan kılɔjinimda ular Mening Pərvərdigar ikənlilikimni tonup yetidi».

Əzakiyal pəyəqəmbər həkikətən karxi elindimu?

³⁰ — Əmdi sən bolsang, i insan'oqlı, əl-yurtungdikilər hərdaim seni aqzioja elip əylirining tamlırining yenida wə dərwazılarda sezləp bir-birigə həm hərbiri eż əkerindixioja sən toqıruluk: «Keni berip, Parvərdigardin nema səz barkin, anglap keləylil!» — dəydu.

³¹ Ular jamaət süpitidə yeningoja kelip, Mening həlkimning süpitidə aldingda olturidu; ular sezliringni anglaydu, birak ularoja əməl kılmayıdu; ular aqzi bilən sanga muhəbbət kərsitidu, birak kəngli haram mənpəətkə tartidu; ³² mana, sən ular üçün pəkət yekimlik awaz bilən, sazlırı obdan təngxilip eytilojan muhəbbət nahxisiən, halas; ular sezliringni anglaydu, birak ularoja əməl kılmayıdu. ³³ Əmdi buning həmmisi əməlgə axurulojinida (u bərəkək əməlgə axurulidul) ular bir pəyəqəmbərning ularning arisida bolovanlığını tonup yetidi».

Ətmüxtiki wapasız padıqı-bakkuqılar wə keləqəktə bolidiojan «Yahxi Padıqı »

34 ¹ Wə Pərvərdigarning səzi manga kelip xundak deyildi: —² I insan'oqlı, bexarət berip Israilni bakkuqı padıqıları əyibləp mundak degin: — Padıqılaroja mundak degin: — Rəb Pərvərdigar mundak dəydu: — Əzlinilə bekıwatkan Israilning padıqırının həlioja way! Padıqıarning padisini ozuklandurux kerək əməsmə? ³ Silər yeçini əzüngər yəysilər, yungini əzüngər kiysilər; bordalojan esil malni soyisilər; lekin կoylarnı bakmaysilər. ⁴ Ajizlarnı küqəytmidinqilar, kesəllərni sakaytmidinqilar, zəhimləngənlərni tengip koymidinqilar, tarkılıp kətəkənlərni kəyturup əkəlmidinqilar, ezip kətəkənlərni izdəp barmidinqilar; əksiqə silər zorluğ-zumbuluk wə rəhimsizlik bilən ular üstidin həküm sürüp kəlgənsilər..

⁵ Ular padıqısız bolup tarkılıp kətti; ular tarkılıp ketip daladiki barlık həyanlar ozaq bolup kətti. ⁶ Mening կoylirim barlık, taqlar arisidin, hər yüksəri egizlik üstidə tenəp kətti; Mening կoylirim pütkül yər yüzügə tarkıp kətti, birak ularni tepixkə tirixküqi yaki izdigüqi yok idi.

⁷ Xunga, i padıqılar, Pərvərdigarning səzini anglangalar: —

⁸ Mən həyatım bilən kəsəm kılımənki, — dəydu Rəb Pərvərdigar, — Կoylirimning padıqısı bolmioqaqka, ular ow bolup kəldi, daladiki hərbir həyanaroja ozuk boldi; qürki Mening padıqırim eż padamni izdiməydu, ular pəkət əzliyini bakıdu, Mening կoylirimni bakmayıdu. ⁹ — Xunga, i padıqılar, Pərvərdigarning səzini anglangalar!

¹⁰ Rəb Pərvərdigar mundak dəydu: — Mana, Mən padıqılar oja karxımən; Mən eż կoylirimning hesabını ulardin alımən, wə ularni padını bekixtin tohtitimən; xuning bilən padıqılar

^{33:28} «Mən zeminni wəyrənə wə qəl-bayawan kılımən» — yaki «Mən zeminni wəyrənə wə (adəmni korkutğuq) bir wəhəx kılımən».

^{33:31} Əz. 1

^{33:31} «Ular aqzi bilən sanga muhəbbət kərsitidu, birak kəngli haram mənpəətkə tartidu» — baxka birhil tərjimisi: «Əməliyyətə ular aqzıda eytkən xəhsir arzu-həwaslırlığa əməl kılıdu, kəngli haram mənpəətkə tartidu».

^{33:31} Əz. 14:1-3; 20:1-3

^{33:33} «Əmdi buning həmmisi əməlgə axurulojinida ... ular bir pəyəqəmbərning ularning arisida bolovanlığını tonup yetidi» — xübhisizki, Yerusaleməndin kaqşan adəm kelip xəhərnıng həwirini eytxi bilən, həlkə əzakiyalınlı uluoq pəyəqəmbər dəp bilip yattı. Əpsus, ular əzakiyalıning sezlirini pəkət kulağ tūwidila anglap, üzül-kesil towa kilmiojan. Xunga 24-29 ayəttə aldın eytilojan balayı'apətlərmə ularning bexioja qüfürülüxi kerək.

^{34:2} Yər. 23:1

^{34:4} 1Pet. 5:3

«Əzakiyal»

əzlirinimu bağmaydu; wə Mən köylirimni ularoja yənə ozuk bolmisun üçün ularning aqzidin kutuldurimən.

¹¹ Qünki Rəb Pərwərdigar mundak dəydu: — Mana, Mən Əzüm eż köylirimni izdəp ularning halini soraymən; ¹² padıqi əzinin köyliri arısida, tarap kətkən köylarnı tepip bağkandək, Mənmu köylirimni izdəp bakımən; ular bulutluk karangoju kündə tarilip kətkən hərbir jaylar-din Mən ularni kutuldurimən.

¹³ Mən ularni həlkələrin epkelimən, ularni məmlikətlərdin yiojmən, eż zeminişa apirmən; Mən ularni Israil taqlırı üstidə, erik-üstənglər boyida wə zemindiki barlıq turaloju jaylarda bakımən; ¹⁴ Mən ularni esil qimənzarda bakımən; Israil taqlırı ularning yaylıki bolidu; ular xu yerdə obdan yaylaqtı yatidu; Israil taqlırı üstidə, munbət qimənzarda ozuklinidu. ¹⁵ Mən Əzüm Əz padamni bakımən, ularni yatkuzimən, — dəydu Rəb Pərwərdigar. ¹⁶ — Mən yoldın tenəp kətkənlərni izdəymən, tarkılıp kətkənlərni kayturimən; zəhimləngənlərni tengip köyimən, aji-zlarnı küqayıtmən; birək səmrigənlər wə küqlüklərni yokitimən; padamni adalət bilən bakımən.

¹⁷ Əmdi silərgə kəlsəm, i Mening padam, Rəb Pərwərdigar mundak dəydu: — Mana, Mən köy wə köy arısida, koqçarlar wə tekilər arısida həküm qıkırıman. ¹⁸ Əmdi silərning yahxi qimənzarnı yegininglar azlıq kılıp, qiməndiki əloqan ot-qəplərni ayaqlıringlar bilən qayıliwetixinglar kerəkmə? Silər süpsüzük sulardin iqkəndin keyin, əloqonını ayaqlıringlar bilən leyitiwetixinglar kerəkmə? ¹⁹ Xunga Mening köylirimoja silərning ayaqlıringlar qayıliwətkənni yeyixtin, ayaqlıringlar dəssəp leyitiwetkənni iqixtin baxka amal yok.

²⁰ Xunga Rəb Pərwərdigar ularoja mundak dəydu: — Mana Mən, Mən Əzüm səmrigən köylər wə oruk köylər arısida həküm qıkırıman. ²¹ Qünki silər mürä-yanpaxliringlar bilən ittip, müngüzliringlar bilən ularni tərəp-tərəpkə tarķitiwətküqə üsüsilər, ²² — Mən ularni yənə o obyekti bolmisun dəp Əz padamni kutkuzimən; wə Mən köy wə köy arısida həküm qıkırıman.

²³ Mən ularning üstigə bir padıqını tikləyimən, ularni bağıdu; u bolsa Mening əkulum Dawut; u ularni beküp, ularoja padıqi bolidu; ²⁴ wə Mənki Pərwərdigar ularning Hudasi bolimən, Mening əkulum Dawut ular arısında əmir bolidu; Mənki Pərwərdigar xundak söz kıldı. ²⁵ Mən ular bilən aman-hatırjəmlik beqixlaydiqan əhdini tütüp, yirtkən həyvanları zemindin tütgitimən; ular bihətar bolup janggalda turidu, ormanlıklarda könüp uhləydi. ²⁶ Mən ularni həm egizlikim ətrapidiki jaylarnı bərikətlik kılımən; yamoqur-yeoqınlarnı eż pəslidə yaqdurimən; bular barikətlik yamoqlar bolidu.

²⁷ Daladiki dərəhlər mewilirini, təprək ündürməlini beridu; ular eż zeminida bihətar turidu; Mən ularning boyunturuk-asarətlərini sundurup, ularni kullukka tutkənlarning kolidin kutuldurojinimda, ular Mening Pərwərdigar ikənlikimni bilip yetidi. ²⁸ Ular yənə əllərgə o biləndə, yər yüzidiki həyvanlar yənə ularni yəwətməydü; ular bihətar turidu, heqkim ularni körkətməydi. ²⁹ Mən ular üçün danglı qıkkən alahidə bir bostanlıq jayni təminləymən; ular kaytidin zemində aqarqılıqta yigləp kalmayıdu, yaki kaytidin əllərning mazak obyekti bolmayıdu. ³⁰ Andin ular Mənki Pərwərdigar Hudasining ular bilən billə bolidiqənlilikimni wə

^{34:13} Əz. 28:25

^{34:17} «Əmdi silərgə kəlsəm, i Mening padam, ... — Mana, Mən köy wə köy arısida, koqçarlar wə tekilər arısida həküm qıkırıman» — Əzakiyal «padıqlar»nı, yəni Israil padixaşları, kahinləri wə pəyəmberlərini ayıblap qıktı. U hazır həlk arisidiki ajiz-namratları bozak kılıp kələn bayar wə mənsəplər (səmrığan wə küqlük köylər)ni ayıbləxka baxlaydu.

^{34:23} Yəx. 40:11; 42:1; 50:10; 52:13; 53:11; Yər. 30:9; Yh. 10:11

^{34:24} «Mənki Pərwərdigar ularning Hudasi bolimən, Mening əkulum Dawut ular arısında əmir bolidu» — 11-ayatə Pərwərdigar: «Əzüm köylirimoja padıqi bolimən» dəp wədə kılıdu. Muxu ayatlərdə u «Əkulum Dawut»nı ularoja padıqi boluxkə tikləyən, daydu. Dawuttin uluq, Dawutning oqlu bolovan Məsihədə Hudanıng bu ikki wədisi təng əməlgə axuruləşən həm axurulidu. «Yh.» 10-bab, jümlidin Məsihning «Mən Əzüm yahxi padıqidurmən» değən sezini kərung.

^{34:24} Yəx. 55:4

^{34:26} «Mən ularni həm egizlikim ətrapidiki jaylarnı bərikətlik kılımən» — «egizlikim» (yaki «dənglüküm») Zion teojini kərsitidü.

^{34:29} Əz. 36:6-38

«Əzakiyal»

ezlirining, yəni Israil jəmətining Mening həlkim bolidiqanlığını bilip yetidü, — dəydu Rəb Pərvərdigar.³¹ — Əmdi silər bolsanglar, i Mening köylirim, Mening qımənzarımdiki köylirim, insanlardursılər, halas; Mən bolsam silərnəgə Hudayinglardurmən» — dəydu Rəb Pərvərdigar..

Edom, yəni Seir toqıruluk bexarət

35¹ Wə Pərvərdigarning sezi manga kelip xundak deyildi: —

² I insan'oqlı, yüzungni Seir teojoqa karitip, bexarət berip uni əyibləp mundaq degin: —
³ Rəb Pərvərdigar mundaq dəydu: — «Mana, i Seir teoqi, Mən sanga қарximən; Mən қolumni üstüngə uzartip, seni bir wəyrana wə qəl-bayawan kılımən. ⁴ Mən xəhərliringni harabə kiliwetimən, wə sən wayrana bolışan; andin sən Mening Pərvərdigar ikenlikimni tonup yetisən. ⁵ Qünki sən mənggүə eqmənlik saklap kəlgənsən, Israillarning bexioqa külpət qüvkən künidə, kəbihlikning jazalinix waqtı-saiti toxkanda, ularni kılıq kūqığa tapxurup bərgənliking tüpəylidin, ⁶ Xunga Mən hayatım bilən қəsəm kılımənki, — dəydu Rəb Pərvərdigar, — Mən sanga kan tekülüxnii bekittim; kan seni kooqlaydu. Sən kan teküxtin nəprətlənmigənliking tüpəylidin, əmdi kan seni kooqlap yürudu. ⁷ Mən Seir teojonı wəyrana wə qəl-bayawan kılıp, uningdin besip etküqi həm uningoja kəytkəuqini üzüp taxlaymən. ⁸ Mən uning taqlirini eltürülgənləri bilən toldurimən; sening egizlikliringdə, sening jiloqliringda, sening barlık jiraliringda kılıq bilən eltürülgənlər yikildi. ⁹ Mən seni mənggүə wəyrana kılımən; sening xəhərliring adəmzsatsız bolidu; wə silər Mening Pərvərdigar ikenlikimni tonup yetisilər.

¹⁰ — Qünki sən: «Bu ikki əl, ikki məmlikət Meningki bolidu, biz ularoja igə bolimiz» deginin tüpəylidin — gərqə Mən Pərvərdigar xu yərdə boləjan bolsammu, — ¹¹ əmdi Mən hayatım bilən қəsəm kılımənki, — dəydu Rəb Pərvərdigar, — Mən sening nəpritingdin qıkqan aqqikinq boyiqə wə həsiting boyiqə sanga muamilə kılımən; Mən üstüngə həküm qıkırıp jazalixim bilən, Mən ular arısida Əzümnii kərsitimən.

¹² Xuning bilən sening Israil taqlirioqa karap: «Ular wəyrən boldi, ular bizgə yəm boluxka təkdim kılındı» degən barlık həkarətliringni Mən Pərvərdigarning angliojinimni sənlər tonup yetisilər. ¹³ Uning üstiga aqzinglarda silər Manga қarxi qıkıp eözünglərni qong kərsitip, Manga kupurluk kilojan səzünglərni kəpəytikənsilər; Mən ularni anglidim. ¹⁴ Xunga Rəb Pərvərdigar mundaq daydu: — Pütkül yər yüzü xadlinip katkinida, Mən seni wayrana kılımən.

¹⁵ Israil jəmətining mirasi wəyrən kılınoğanda buningdin sən xadlanqiningdək, Mənmu sanga xundak kılımən; sənmu, i Seir teoqi wə barlık Edom — silərnəgə barlıqıngalar wəyrənə bolidu; wə Edomiylar Mening Pərvərdigar ikenlikimni tonup yetidü».

Huda Əzining nami üçün Israilni əsligə kəltüridu

36¹ Əmdi sən, i insan'oqlı, Israil taqlirioqa bexarət berip mundaq degin: — Israil taqliri, Pərvərdigarning səzinə anglangalar: —

² Rəb Pərvərdigar mundaq dəydu: — Düxmənning silərgə karap: «Wah! Mənggү yukarı jaylar

^{34:31} Yh, 10:11

^{35:2} «yüzungni Seir teojoqa karitip, bexarət berip uni əyibləp mundaq degin: —» — «Seir» Edomning baxka bir ismi. Okurmanlıning esidə bəlkim barkı, Yakup wə Edom uka-aka bolup, ular arısida eqmənlik pəydə boləjan. Gərqə Edom Yakupni kəqürüm kilojan bolsimu, uning keyinkı əwlədləri boləjan Edomiylar Yakupning əwlədləri boləjan Israiloja küqlük eqmənlik saklap kalğın.

^{35:5} Oz, 25:15

^{35:10} «Bu ikki əl, ikki məmlikət Meningki bolidu» — «ikki əl, ikki məmlikət» Yəhuda wə Israil (ximaliy padixaḥlıq)ni kərsitudu.

^{35:10} Zəb, 83:12

^{36:1} Oz, 6:2

«Əzakiyal»

bizgə təəllük boldi!» degini tüpəylidin,³ xunga bexarət berip mundaq degin: — Rəb Pərwərdigar mundaq dəydu: — Bərhək, qünki ular silərni wəyrənə kılıp, əllərdin қalojanlırioja təwə kiliixka həryandin silərni əzgənlikli tüpəylidin, wə silər əllər arısida səz-qəqək wə təhmət obyekti bolup қalojanlıkinglardin,⁴ əmdi xunga, i Israil taqlırı, Rəb Pərwərdigarning səzini anglangalar: — Rəb Pərwərdigar əllərdin қalojanlırioja olja həm mazak obyekti bolup қalojan taqlar, egizliklər, jiralar wə jilojilaroja, wəyrənə bolovan harabilər wa taxliwetilgən xəhərlərgə mundaq dəydu: —⁵ Xunga Rəb Pərwərdigar mundaq dəydu: — Huxal boluxup kəlbiddiki pütün eqmənlikli bilən Mening zeminimni ezlirigə təəllük boluxka bekitip, uni bulang-talang kiliwalaylı degen əllərdin қalojanlırioja wə Edomdikilərning həmmisigə bərhək, Mən Əz həlkiməgə bolovan kiziqinlikimdin qıkkən aqqik otida səz kıldı: —

⁶ Israil zemini toqıruluk bexarət berip, taqlar, egizliklər, jiralar wə jilojilaroja səz kılıp mundaq degin: — Rəb Pərwərdigar mundaq dəydu: — Mana, Mən Əz həlkiməgə bolovan kiziqinlikimdin kəhrim bilən səz kıldı: — qünki silər əllərning mazak-ahənatlılarını yegənsilər.

⁷ — Xunga Rəb Pərwərdigar mundaq dəydu: — Mən əkləmni kətürüp xundak kəsəm iğkənki, bərhək, ətrapinglardiki əllər əzininə mazak-ahənatlılarını ezi ixitidu.⁸ Lekin silər, i Israil taqlırı, xahlinisilər, həlkim Israiloja mewə berisilər; qünki ular pat arida kaytip kelidu.

⁹ Qünki mana, Mən silər təriplinglardidurmən; Mən silərgə əkərimən, silər yumxitlisilər həm terilisilər.¹⁰ Wə Mən üstünglarda adəmlərni, yəni Israilearning pütkül jəmətini, ularning barlığını kəpəytimən; xəhərlər ahəllilik bolidu, harabilər kaytidin kürulidu.¹¹ Mən üstünglarda adəm həm həywanlarnı kəpəytimən, ular awup nəsil kəridu; Mən etkən zamanlardıkidək silərni oltraraklık kılımən; bərhək, əhalilərni əslidikidin əzwəl kılımən; silər Mening Pərwərdigar ikənlikimni bilip yetişilər.

¹² Mən üstüngləroja adəmlərni, yəni həlkim Israilearning mangdurimən; ular silərgə igidarqılık kılıdu, silər ularning mirasi bolisilər; silər yənə ularni baliliridin juda kilmaysilər.¹³ Rəb Pərwərdigar mundaq dəydu: — Qünki ularning silərgə: «Silər adəmlərni yəysilər, eż elinglərni balilardin juda kılqansılsılər!» degini tüpəylidin,¹⁴ əmdi silər yənə adəmlərni yeməysilər, eż elinglərni baliliridin yənə juda kilmaysilər, dəydu Rəb Pərwərdigar.

¹⁵ — Mən silərgə yənə əllərning mazak-ahənatlılarını anglatkuzmaymən; silər əllərning tapa-tənisi yənə kətürməysilər, silər eż elinglərni kaytidin yikitməysilər, — dəydu Rəb Pərwərdigar.

¹⁶ Pərwərdigarning sezi manga kelip xundak deyildi: —

¹⁷ I insan'ooli, Israilearning jəməti eż zeminida turojan qaqlarda, ular eż yoli həm kilmixliri bilən uni bulojojan; Mening aldimda ularning yoli ay kərgən ayalning napaklikioja ohxax.¹⁸ Xunga zeminoja tekkən kan üçün, zeminni məbudlului bilən bulojojanlıkı üçün, Mən kəhrimni ular üstigə tektum;¹⁹ Mən ularni əllər arisioja tarkitiwəttim, ular məmlikətlər iğiqə tarilip kətti; Mən ularning yolları həm kilmixliri boyiqə ularning üstigə həküm qıvardım.

²⁰ Ular baridiojan hərkəysi əllərgə kalğəndə, ular toqrisida: «Bular Pərwərdigarning həlkə, birak, ular Uning zeminindən qıkkən!» — deyilgəndə, ular yənilə Mening pak-mukəddəs namimni bulojojan;²¹ Biraq Mən Israilearning hərkəysi əllər arısida bulojojan pak-mukəddəs namim üçün köngül beldüm.²² Xunga Israilearning jəmətigə mundaq degin: — Rəb Pərwərdigar mundaq dəydu: — Mən bu ixni silərni dəp əməs, i Israilearning jəməti, bəlkı silər barojan hərkəysi əllər arısida silər bulojojan eż pak-mukəddəs namim üçün kılımən.²³ Mən əllər ari-

^{36:2} Əz. 35:10

^{36:3} «Qünki ular silərni wəyrənə kılıp, əllərdin қalojanlırioja təwə kiliixka həryandin silərni əzgənlikli tüpəylidin,...» — muxu ayəttiki «ular» wə «(yat) əllərdin қalojanlar» bəlkim (1) «Babil» wə «baxxa əllər»ni kərsitidü; (2) ahirki zamandı «dəjjal» wə uningoja bekinənən əllər»ni wə ulardın «baxxa əllər»ni kərsitidü. Babil Israilearning ixtələf kılıp bulang-talang kiliyandın keyin asasən uni taxlap kətti; ətrapidiki əllər қalojan həlkinqing ajizlikidin paydilinip uni tehimu kəprək bulang-talang kıldı.

^{36:6} Əz. 34:29

^{36:20} Yəx. 52:5; Rim. 2:24

«Əzakiyal»

sida buloqanqan, Өзүмning büyük namimni pak-mukəddəs dəp kərsitimən; namimni dəl silər ular arısında buloqıjan; ularning kez aldida Mən Өзүmni silərning aranglarda pak-mukəddəs kərsətkinimdə, əllər Mening Pərvərdigar ikənlilikimni bilip yetidi, — dəydu Rəb Pərvərdigar.

²⁴ Mən silərni əllər arısından elip, məmlikətlər iqidin yioqıp, silərni eż zemininglarqa kayturimən.

²⁵ — Mən süpsüzük suni üstünglarqa qaqımən, buning bilən silər pak bolisilər. Silərni həmmə paskinilikinqlardın wə butliringlardın paklaymən. ²⁶ Mən silərgə yengi kəlb berimən, iqinglarqa yengi bir roh salımən; teninglardiki tax yürəkni elip taxlap, mehrlük bir kəlbni ata kılımən... ²⁷ Mening Rohimni iqinglarqa kirgüzüp, silərni əmr-pərmanlırim boyiqə mangozumən, həkümlirimni tutkuzimən, xuning bilən ularqa əmal kılısilər; ²⁸ silər Mən atabowliringlarqa təkđim kılqan zemində yaxaysılar; Mening kowmim bolisilər, Mən silərning Hudayinglar bolımən. ²⁹ Mən silərni barlıq paskiniqılıktın kütkuzimən; Mən buqdayını awun boluxka buyruymən; üstünglarqa həq aqarqılıknı koymaymən; ³⁰ Mən dərəhlərning mewisiyi wə etizdiki məhsulatlarnı awutimənki, silər aqarqılık tüpəylidin əllər arısında bolmaysılar. ³¹ Silər rəzil yolliringlar wə naqar kilmixliringlarnı əsləp, kəbihlikliringlar wə yirginqlik kılqanlıringlar üçün eż-ezünglardın yirginisilər. ³² Silərgə melum bolsunki, bu ixni kılıxım silər üçün əməs, — dəydu Rəb Pərvərdigar, — eż yolliringlar üçün hijil bolup xərməndə bolungalar, i Israil jəməti..

³³ — Rəb Pərvərdigar mundak dəydu: — Mən kəbihliklarning pakliqan künidə, Mən xəhərlərni ahalilik kılımon, harabə kılqan jaylarmu kaytidin kürulidü. ³⁴ Wəyran kılıqan zemin etüp ketiwatkan hərbirining kez aldida wəyranə kərünsimu, u kaytidin terilidü. ³⁵ Xuning bilən ular: «Bu wəyran kılıqan zemin huddi Erəm baqısidək boldi; harabə, wəyran kılıqan xəhərlər hazır mustəhkəmləndi, ahalilik boldi» — dəydu.

³⁶ Wə ətrapida kılqan əllər Mənki Pərvərdigarning buzulqan jaylarnı kuroquqi həm wəyranə kılıqan yərlərni kaytidin teriəquqi ikənlilikimni bilip yetidi; Mənki Pərvərdigar sez kildim, buningə əməl kılımən..

³⁷ Rəb Pərvərdigar mundak dəydu: — Mən yənilə Israilning jəmətinin bu ixlarnı tiləydioqan dua-tilawətliriga ijabət kılıquqi bolımən; Mən köy padisidək ularning adəmlirini awutimən;

³⁸ Muqəddəs dəp ayrıqan kurbanlıq köy padisidək, bekitilgən heyt-bayramlıriqə beçixlanoqan köy padisi Yerusalemqa toldurulqandak, harabə boloqan xəhərlər kaytidin adəm padiliri bilən toldurulidü; ular Mening Pərvərdigar ikənlilikimi bilip yetidi.

Kuruk, səngəklərgə toloqan jiloşa — Israilning tirilixi

37¹ Pərvərdigarning kolı wujudumqa kəndi; Pərvərdigar meni Rohi bilən ketürüp qikip, bir jiloqining otturisioqa turoquzdi; u yər səngəklərgə toldi..² U meni səngəklər ətrapidin uyak-buyakka etküzdi; mana, bu oquq jiloşda səngəklər intayın nuroqun idi; wə mana, ular intayın kürup kətkənidı.

³ U məndin: — I insan-oqli, bu səngəklər kaytidin yaxnamdu? — dəp soridi. Mən: — I Rəb Pərvərdigar, sən bilisən, — dedim.

⁴ U manga mundak dedi: I insan-oqli, bu səngəklər üstigə bexarət berip mundak degin: «I

^{36:26} «...mehrlük bir kəlbni ata kılımən» — ibar ni tilida bu sez «...gəx yürəkni ata kılımən» deyilgən.

^{36:26} Yer. 32:39; Əz. 11:19

^{36:29} Əz. 34:29

^{36:31} Əz. 6:9; 20:43; 16:61,63

^{36:32} «bu ixni kılıxım silər üçün əməs,...» — demək, bu ixni Huda Əzi üçün kılıdu.

^{36:35} Yax. 51:3; Əz. 28:13

^{36:36} Əz. 17:24; 22:14; 37:14

^{37:1} «Pərvərdigar meni Rohi bilən ketürüp qikip,...» — ibar ni tilida «Pərvərdigar meni Rohi bilən ketürüp qikip,...». Demək, Pərvərdigar Əz Rohi bilən pəyojəmbərnı kətirdi.

«Əzakiyal»

ķuruk səngəklər, Pərvərdigarning səzini anglangalar! ⁵ Rəb Pərvərdigar bu səngəklərgə mundak dəydu: — Mana, Mən silərgə bir roh-nəpəs kirgüzimən, wə silər hayat bolisilər. ⁶ Mən üstünglaroja pəy-singirlərni salımən, silərni terə bilən yapımən, silərgə roh-nəpəs kirgüzimən; wə silər Mening Pərvərdigar ikənlilikimni bilip yetisilər».

⁷ Xunga mən buyrulojını boyiqə bexarət bərdim; mən bexarət beriximgə, bir xawkun kətürüldi, mana jalak-julak bir awaz anglandı, səngəklər jipsilixip, bir-birigə қoxuldu.

⁸ Mən kərdum, mana, pəy-singirlər wə ət ularning üstiga kelip ularni կaplidi; birak ularda həq roh-nəpəs bolmidi.

⁹ U manga: — I insan'ooqli, roh-nəpəskə bexarət berip mundak degin: «Rəb Pərvərdigar mundak dəydu: Tət tərəptin xamal kəlgəysilər, i roh-nəpəs, wə muxu əltürulgənlər tirilsün üçün ularning üstiga piüwlənglər» — dedi..

¹⁰ Xunga mən buyrulojandək bexarət beriwidim, roh-nəpəs ularoja kirdi-də, ular hayat bolup tik turdi — büyük bir қoxunoja aylandı.

¹¹ Wə U manga mundak dedi: — I insan'ooqli, bu səngəklər bolsa Israilning pütün jəmətidur. Mana, ular: «Bızning səngəklərimiz kurup kötti, ümidişimiz üzüldi; biz tügəxtuk!» — dəydu.

¹² Xunga bexarət berip ularoja mundak degin: «Rəb Pərvərdigar mundak dəydu: — Mana, Mən gerünglərni ekip, silərni gərünglərin qıkırırmən, i Mening həlkim, silərni Israil zəmininoja elip kirimən; ¹³ Mən gerünglərni aqkinimda, silərni gərünglərin qıkarojinimda, i Mening həlkim, silər Mening Pərvərdigar ikənlilikimni bilip yetisilər. ¹⁴ Wə Mən Əz Rohimni silərgə kirgüzimən, silər hayat bolisilər; wə Mən silərni əz zemininglər turozuzimən; silər Mənki Pərvərdigarnı xundak səzni kılıp, xuni ada kıldı, dəp bilip yetisilər».

İkki tayaķıning bir boluxi toopruluq bexarət

¹⁵ Pərvərdigarning səzi manga kelip mundak deyildi: —

¹⁶ I insan'ooqli, bir tayaķıni elip, uning üstigə «Yəhūda wə uning həmrəhələri boローン Israil-lar üçün» dəp yazoin; yənə bir tayaķıni elip, uning üstigə «Yüsüp, yəni Əfraim wə uning həmrəhələri boローン pütün Israil jəmətidikilər üçün» dəp yazoin; ¹⁷ wə ularni bir-birigə ulap koy; ular kolungda bir bolsun.

¹⁸ Həlkimdikilər səndin: «Bu ixlar bilən nemini qüxəndürməkqi bizgə dəp bərməmsən?» dəp so-risa, ¹⁹ ularoja: «Rəb Parvərdigar mundak dəydu: «Mana, Mən Əfraimning wə uningçə həmrəh, boローン Israil kəbililirinin köli tutkən Yüsüpning tayikini elip, uni Yəhūdaning tayikçə қoxup ulap, ularni birlə tayaķ kılımən; ular Mening kolumna bir tayaķ bolidu.

²⁰ Sən yazojan tayaķlarıni ularning kəz aldida kolungda tutup ularoja xundak degin: —

²¹ «Rəb Pərvərdigar xundak dəydu: «Mana, Mən Israil balılırini baroşan əllər arisidin elip, ularni həryəndin yiojip əz zəmininoja epkelimən. ²² Mən ularni Israil taoqlırının üstidə bir əl kılımən; bir padixah ularning həmmisigə padixah bolidu; ular käytidin ikki əl bolmayıdu, yaki käytidin ikki padixahlılıq həq bələnməydi. ²³ Ular əzliyini käytidin ularning məbədləri, lənətlilik ixlili yaki asılılıklarının həqkayisisi bilən həq buloqimaydu; Mən ularni gunah etküzən olturnak laxkan jayliridin kutkuzup, ularni paklandurımən; ular Mening həlkim bolidu, Mən ularning Hudasi bolumən. ²⁴ Wə mening kulum Dawut ularoja padixah bolidu; ularning həmmisining birlə padıqisi bolidu; ular Mening həkümərimdə mengip, Mening bəlgilimilirimni tutup ularoja əməl kılıdu.. ²⁵ Ular Mening kulum Yakupka təkədüm kılōjan, ata-bowiliringlər turup kəlgən

^{37:5} «mən silərgə bir roh-nəpəs kirgüzimən, wə silər hayat bolisilər» — ibraniy tilida «roh» wə «nəpəs» bir sez.

^{37:9} «roh-nəpəskə bexarət berip mundak degin: «Rəb Pərvərdigar mundak dəydu: Tət tərəptin xamal kəlgəysilər, i roh-nəpəs,...» — ibraniy tilida «roh» (yaki «roh-nəpəs») wə «xamal» bir sez.

—Tət tərəptin xamal kəlgəysilər, ...» ibraniy tilida «tət tərəptiki xamaldın kəlgəysilər, ...»

^{37:22} Yəh. 10:16

^{37:24} Yəx. 40:11; Yər. 30:9; Əz. 34:23

«Əzakiyal»

zeminda turidu; ular uningda turidu — ular, ularning baliliri, wə balilarning baliliri mənggү turidu — Mening қulum Dawut ularning xahzadisi bolidu.²⁶ Mən ular bilən aman-hatırjəmlik beoqıxləydiqan bir əhdə tüzimən; bu ular bilən mənggülük bir əhdə bolidu; Mən ularni jayida makanluxturup awutimən; wə Mening mukəddəs jayimni ular arisioja mənggütə tikləymən..²⁷ Mening turaloju jayim ularda bolidu; Mən ularning Hudasi bolimən, ular Mening həlkim bolidu..²⁸ Mening pak-mukəddəs jayim ular arisida mənggütə tikləngəndə, əmdi əllər Əzüm Pərvərdigarning Israilni pak-mukəddəs kılquçı ikənlilikini bilip yetidi».

Ahirki zamanlar — «Gog»ni əyibləydiqan bexarət

38¹ Pərvərdigarning səzi manga kelip mundak deyildi: —

38² Insan^{oqlı}, yüzüngni Magog zeminidiki Rox, Məxək wə Tubalning əmiri Gogka karitip uni əyibləp bexarət berip xundak degin: —

³Rəb Pərvərdigar xundak dəydu: «Mana, i Gog, — Rox, Məxək wə Tubalning əmiri, Mən sanga қarxımən;⁴ Mən seni arkəngə yandurup, engikingə ilməklərni selip, sən wə pütür koxunungni — atlar wə atlıq əskərlərni, həmmisi toluk қorallanıqan, sipar-kalkanlarıni ketürgən, kılıq tutkan top-top kixilərni jənggə qıkırımən;⁵ Pars, Efiopiya wə Put, həmmisi kalkan-dubulqa bilən қorallinidu.⁶ — Gomer wə uning barlık top-top adəmliri, ximalning əng kəridin kəlgən Torgamah jəməti wə uning barlık top-top adəmliri, bu kəp əllər sanga həmrəh bolup billə bolidu..⁷ Əzüngni təyyarla; sən wə sanga yiqilojan barlık top-top adəmliring təyyarlanıqan petida bol; sən ularqa nazarətqılık kılısan..

⁸Kəp künldərin keyin sən jənggə qakirilən; sən ahirki yillarda kılıqtın қutkuzuļoqan, kəp əllərdin yiqilojan həlkinqə zeminoja, yəni uzundın beri wəyrən əselinip kəlgən Israil taqlırıqə hujum kılısan; uning həlkə əllərdin yiqilojan bolup, ularning həmmisi aman-esən turiweridu;⁹ sən, barlık top adəmliring wə sanga həmrəh bolqan nuroqun əllər bilən billə aloqa besip, boran-qapkundək kılısan; sən yər yüzünü kaplıqan buluttək bolisən»..

¹⁰ — Rəb Pərvərdigar mundak dəydu: «Xu künü xundak boliduki, kenglüggə baxkışqə hiyallar kiriş, sən rəzil hiylə-nəyrəngni oylap qıkışən;¹¹ sən: «Mən sepilsiz yeza-kəntlər jaylaxkən zeminoja besip kirimən; mən aman-esən turuwatkan bir həlkəkə yekinliximən — ularning həmmisi sepilsiz, takəksiz wə dərwazisiz turuwatidu», daysən, — ¹² «Xuning bilən oljilarni elip, bulang-talang kılımən; əslidə wəyrən bolup əmdilikə makanlıq bolqan jaylarqa, əllərdin yiqilojan, mal-dunyaqə iğə bolqan, dunyaning kindikidə yaxawatkan həlkəkə ərəxi kılımən».

¹³ Xu tapta Xeba, Dedan, Tarxixtiki sodigərlər barlık yax xirliri bilən səndin: «Sən olja elixkə

^{37:25} «Mening қulum Dawut ularning xahzadisi bolidu» — bu sözning mənisi idiki mumkinçilik bar: — (1) Huda Dawut padixahıtı tirildür ularqa padixa shüpitidə tikləyə. (2) muxu sözlər Dawutning əwlədi Kütkuzojuçı-Məsihni kərsitidü (34-babın kerüng). Bizningqə hər ikkisi töprüdür. Xu qəjəda Hudanıng səltənəti yər yüzügə kalğanda, Dawut payoşəbar yər yüzidə turup, Israil wə aləmning həkikiyə padixahı wə padiqisi bolqan Məsihəkə wəkil bolup ularning padixahı boluxi mumkin.

^{37:26} Zəb. 89:3-4; Əz. 34:25; 2Kor. 6:16

^{37:27} «Mening turaloju jayim ularda bolidu; Mən ularning Hudasi bolimən, ular Mening həlkim bolidu» — muxu bexarət 40-48-bablırla təpsiliy halda eqilidu.

^{37:27} Əz. 11:20; 14:11

^{38:2} «yüzüngni Magog zeminidiki Rox, Məxək wə Tubalning əmiri Gogka karitip...» — baxka birhil tərjimisi: «yüzüngni Magog zeminidin bolqan Məxək wə Tubalning kattiwax xahzadisi bolqan Gogka karitip...». Məxək wə Tubal xu dawrlərə hazırlı Türkiyədə turojan ikki köbilsə idi. Ularning hazırlı Rusiyədiki «Moskva» wə «Tobolsk» bilən munasivi bar boluxi mumkin. Bəzi alımlar «Rox»ni hazırlı «Rusiyə» bilən munasivi bar, dəp ərəydu.

^{38:2} Wəh. 20:8

^{38:4} Əz. 29:4; 39:2

^{38:5} «Put» — hazırlı «Liwyə» («Libya»).

^{38:6} «Gomer» — bəzi alımlar «Gomer»ni hazırlı «Germaniya» bilən munasivi bar, dəp ərəydu. «Torgamah»ning kim ikənlilikini bir nemə deyix təs, birək Pələstin yaki Babiloja nisbətən «ximaliy əng kəri» bolqan jay Sibiriyədər.

^{38:7} «sən ularqa nazarətqılık kılısan» — baxka birhil tərjimisi: «sən ularqa muhəpizətqi bolisən».

^{38:9} Əz. 30:18

«Əzakiyal»

keldingmu? Sən top-top adəmliringni bulang-talang kiliwelixkə – altun-kümüxni elip ketixkə, mal-dunyani elip ketixkə, zor bir oljıja erixiwelikə yiöldingmu?» — dəp soraydu..

¹⁴ Xunga bexarət bərgin, i insan'oqlı, Gogka xundak degin: — Rəb Pərvərdigar xundak dəydu: — Mening həlkim Israil aman-esən bolidioğan künini, sən bilip yətməmsən? ¹⁵ Sən eż jayingdin, yəni ximalning əng qət jayidin qıkışən, sən wə sanga həmrəh bolovan nuroğun əllər, həmmisi atlık bolup, top-top adəmlər, qong қoxun bolisən. ¹⁶ Sən yər yüzünü қaplıqan buluttək həlkim Israiloğa karxi qıkışən — bu ahirki zamanlarda bolidu — Mən seni eż zeminiçoja қarxilixikə qıkırımən; xundak kılıp Mən sən arkilik, i Gog, əllərning kez aldida Əzümning pak-mukəddəs ikənlilikimni kərsətkəndə, ular Meni tonuydu.

¹⁷ — Rəb Pərvərdigar xundak dəydu: «Mən kədimki zamanlarda կullirim bolovan Israildiki pəyoğəmbərlər arkilik bexarət kılıqan birsə sən əməsmə? Ular xu künlərdə, xundakla kəp yillardin beri, Mening seni həlkimə қarxilixikə qıkırıdıcınlıkim toopruluk bexarət bərgən əməsmə?»

¹⁸ Wə xu kuni, yəni Gog Israil zeminiçoja karxi qıkkan kuni xundak boliduki, — dəydu Rəb Pərvərdigar, — oğazipim bilən Mening kəhrim ərləp qıkıdu. ¹⁹ Mening Əz həlkimə bolovan kızozırılıklımdın, oğazəp bilən xundak sez kılıqanmənki, Israil zeminində zor yər təwrəx bolidu,

²⁰ xuning bilən dengizdiki beliklər, asmandiki uşar-kanatlar, daladiki heyvanlar, yər yüzidiki emilihüqi heyvanlar wə yər yüzidə turoğan barlıq insanlar Mening yüzüm aldida təwrinip ketidü; taqlar erülüp, tik yarlar oqlap ketidü, barlıq tamlar yərgə erülüp qüxicidü.

²¹ Mən barlıq taqlırımda uning bilən қarxilixikə bir kılıq qákırımən, — dəydu Rəb Pərvərdigar, — hərbirsining kılıqi eż kərindixigə karxi qıkıdu. ²² Mən waba kesili wə kan teküx bilən uningoja həküm qıkırıp jazalaxka kiriximən; Mən uningoja, uning қoxunlari üstigə, uningoja həmrəh bolovan nuroğun əllər üstigə dəhəxtlik yamoqur, zor məldür taxliri, ot wə güngürt yaqdurimən; ²³ Mən Əzümni uluqlap, Əzümni pak-mukəddəs dəp kərsitimən; wə nuroğun əllərning kez aldida namayan bolimən, ular Mening Pərvərdigar ikənlilikimni tonup yetidi».

Gog wə Magog toopruluk bexarətning baxka təpsilatları

39 ¹ «Əmdi sən, i insan'oqlı, Gogni əyibləp bexarət berip xundak degin: — Rəb Pərvərdigar

xundak dəydu: — Mana, i Gog, — Rox, Məxək wə Tubalning əmiri, Mən sanga karximan; ² Mən seni arkangoja yandurup, yetəkləp, seni ximalning əng kəridin qıkırımən, Israillning taqları üstigə tajawuz kıldurimən; ³ Mən okyayingni sol əkolungdin urup taxlioquzıwetimən, oklıringni ong əkolungdin qüxüriwetimən; ⁴ sən Israil taqlırining üstigə yikilisən; sən wə sening barlıq қoxunliring, sanga həmrəh bolovan əllər yikilisilər; Mən seni barlıq yirtküq uşar-kanatlarqa gəx, daladiki barlıq heyvanlarqa ot yaqdurimən; ular Mening Pərvərdigar ikənlilikimni tonup yetidi.

⁷ Mening pak-mukəddəs namimni həlkim Israil arısında tonutımən; pak-mukəddəs namimning käytidin buloqinxkə kət'iy yol koymaymən; əllər Mening Pərvərdigar, Israilda turoğan Mukəddəs Boloquqisi ikənlilikimni bilip yetidi.

^{38:13} «Xeba, Dedan, Tarxix...» — «Xeba» wə «Dedan» — Ərəb millətləri id. «Tarxix» — qong bir soda xəhiri (yükirki 27:12-ayəttiki izahatni kerüng).

— «Yax xırlır» — bularqa oxhaydiqan, ular bilən soda kılıdiqan əllər. Aytnıng mənisi bəlkim Gog Israiloğa hujum kılqanda ularnu əhwaldin paydılınmakçı boludu.

^{38:17} «Mən kədimki zamanlarda կullirim bolovan Israildiki pəyoğəmbərlər arkilik bexarət kılıqan birsə sən əməsmə? Ular xu künlərdə, xundakla kəp yillardın beri, Mening seni həlkimə қarxilixikə qıkırıdıcınlıkim toopruluk bexarət bərgən əməsmə?» — bu ayət üstündə biz «kökümqə sez»imizdə tohtilimiz.

^{38:19} Əz. 36:5, 6

^{39:2} Əz. 38:4

^{39:4} Əz. 33:27

«Əzakiyal»

⁸ Mana, u kelidu! Bu ixlar qokum bolidu, — dəydu Rəb Pərvərdigar, — bu dəl Mən eytən künidur. ⁹ Israil xəhərliridə turuwatqanlar qıçıq korrallarnı, jümlidin sipar-kalqanlar, okyalar, tokmaklar wə nəyzilərni kəydürüp ot əkalaydu — ular bular bilən yəttə yil ot əkalaydu. ¹⁰ Daladin həq otun elinmaydu, ormanlardın həq yaqəq kesilməydi; qənki ular korrallarnı ot əkalaxqa ixlididu; ular əzliridin olja tutqanlarnı olja tutidu, əzlirini bulang-talang kılqanlarnı bulang-talang kılıdu, — dəydu Rəb Pərvərdigar.

¹¹ Wə xu künidə xundaq boliduki, Israil zeminidin, yəni dengizning xərkij kirojikidin etidioqanlarning jiloqisidin Gogka bir yərlik boluxi üçün bir orunni berimən; bu yərlik bolsa etküqilərning yolinə tosidu; ular xu yerdə Gog wə uning barlıq top-top adəmlirini kemidi; u «Həmon-Gog jiloqisi» dəp atılıdu. ¹² Israil jəməti zeminini əhal qılıx üçün, ularını yəttə ay kemidi; ¹³ zemindiki barlıq həlk ularını yerlikkə köyidu; xuning bilən Əzüm uluqlanqan muxu künidə bu ix ularoşa xərap bolidu, — dəydu Rəb Pərvərdigar.

¹⁴ Ular birnəqqə adəmni zeminni dawamlıq arılap, tajawuzqılarning zemin yüzidə kalojan jəsətlirini kümüxtək alahidə ixni qılıx üçün ayriydu; ular xu yəttə ay tügigəndə, andin jəsətlərni izdəx hizmitini baxlaydu. ¹⁵ Bu «zemindin etküqilər» aylınip yürüdü; əgər birsi adəmning ustihinini kərgən bolsa, u uning yenioşa bir bəlgə tikləydi; «izdəp kəmgüqilər» uni Həmon-Gog jiloqisioqa dəpnə kiloquqə bəlgə turidu ¹⁶ (jilojda «Həmonah» dəp atalojan bir xəhər bolidu). Ular xu yol bilən zeminni paklaydu».

¹⁷ — «Wə sən, i insan'oqli, Rəb Pərvərdigar xundaq dəydu: — Hərkəndək uqar-kanatlar, dadadiki barlıq hayvanlaroşa mundaq degin: «Yioqilixip kelinglər, Mən silərgə kilməkqi bolojan kurbanlıqimoja, yəni Israil taqlıları üstidə kılinojan qong kurbanlıqkə həryandın jəm bolunglar! Silər xu yerdə gəx yəp, kan iqisilər. ¹⁸ Silər baturlarning gəxini, yər yüzidiki xahzadilarining kənini — kəqkarlarning, eçkilərning, torpaqlarning kənini iqisilər — ularning həmmisi Baxandiki bordalojan mallardur! ¹⁹ Silər Mən silərgə kilməkqi bolojan kurbanlıqimdin, toyouqə may yəp, toyouqə kan iqisilər! ²⁰ Silər dastihinimdə atlar wə jəng hərvisidikilər, baturlar, barlıq jəngqi palwanlar bilən toyunisilər» — dəydu Rəb Pərvərdigar. ²¹ — wə Mən Əz xan-xəripimni əllər arisioşa kərsitmən, barlıq əllər Mening yürgüzən jazalirimni wə ularning üstigə koyoqan kolumni kəridu. ²² Wə xu kündin tartip Israil jəməti Mening Pərvərdigar, ularning Hudasi ikənlilikmi biliq yetidi.

²³ Əller Israil jəmətinin kəbihiliki, Manga asiylik kılqanlılıq tūpəylidin sürgün bolojanlığını biliq yetidi; mana, Mən yüzümni ulardin yoxurup, ularını düxmənlirinin qolioşa tapxurdum; ularning həmmisi kiliqlinip yıkıldı. ²⁴ Ularning paskiniqiliqi wə asiylikləri boyiqə Mən ularını bir tərəp kıldım, yüzümni ulardin yoxurdum».

Hudanıg Israil üçün ahırkı məksətləri

²⁵ Xunga Rəb Pərvərdigar xundaq dəydu: — Mən hazır Yakupni sürgün bolojanlığının əsligə kayturup, pütkül Israil jəməti üstigə rəhim kılıp, Əz pak-mukəddəs namim üçün otluk kəzəqinlikimni kərsitmən. ²⁶⁻²⁷ Əz zeminidə aman-esən turoqinida, həqkim ularını körkütmaydiqan qaçıq kəlgəndə, Mən ularını əllərdin kayturup, düxmənlirinin zeminliridin yioqkinimdə, wə kəp əllərning kəz aldida Əzümning pak-mukəddəs ikənlilikimni kərsətkinimdə, xu qaoğda ular hijalitini wə Məndin yüz ərüp kılqan asiylikininq barlıq gunahını kətürudu; ²⁸ ular Mening ularını əllər arisioşa sürgün kildurojanlığım tūpəylidin, wə andin ulardin həqkəysisini

^{39:11} «Həmon-Gog» — «Gognign top-top adəmları» degenlik.

^{39:14} «Ular birnəqqə adəmni zeminni dawamlıq arılap, tajawuzqılarning zemin yüzidə kalojan jəsətlirini kümüxtək alahidə ixni qılıx üçün ayriydu» — bu hizmetni kılıx üçün nəqqə adəmni alahidə «ayrix» kerək bolidu — qənki jəsatlərgə tegix adəmni «napak» kılıp, ibadəthənəoja kirixkə layakətsiz kılıdu.

^{39:16} «Həmonah» — «zor bir top adamlar» degenlik.

^{39:25} «Əz... otluk kəzəqinlikim» — iibrani tilidə «Əz... həsətim».

«Əzakiyal»

xu yerdə kəldurmay eż zeminoşa yioqanlıkim tüpəylidin, ular Mening Pərwərdigar ikənlikimni bilip yetidi; ²⁹ wə Mən yüzümnı ulardin qayta həq yoxurmamən; qünki Mən Israil jəməti üstigə Əz Rohimni կոյողan bolimən, — dəydu Rəb Pərwərdigar..

Yengi ibadəthanini ayan կılıdiojan alamət kərünüx Shemilarnı kərüng

40¹ Bizning sürgün bolojanlıkimizning yigirmə bəxinqı yili, yilning bexida, ayning oninqı künidə, yəni xəhər besülgəndin on tet yil keyin — dal axu künidə Pərwərdigarning կoli menin wujudumoşa kondı, wə U meni xəhərgə apardi. ² Hudanıng alamət kərünüxliridə U meni Israil zeminoşa apirip, intayın egiz taç üstigə orunluxturdu; taçning janubiy taripidə xəhərdək bir kərulux turattı. ³ U meni xu yərgə apardi; mana կolidə kanap tanisi wə əlqəm hadisini tutğan, misning kərünüxdə bolojan bir kixi; u dərwazida turattı. ⁴ Bu kixi manga: «İnsan'oqlı, kəzliring bilən kərüp, կuliking bilən anglap, kənglüngni mən sanga kərsitidiojan barlık ixlarşa baqlıqın; qürki buning sanga kərsitilixi üçün sən muxu yərgə elip kelindi. Israil jəmətigə barlık kergininingni ayan կıl» dedi.

⁵ Wə mana, ibadəthanining həmmə təripidə tam bar idi. U kixinin կolidə altə gəzlik əlqəm hadisi bar idi; xu qaqdiki «bir gəz» bir gəz bir alyanoşa toqra kelətti. U tamning kənglikini elqidi, bir «hada» qıktı; egizliki bolsa, bir «hada» qıktı. ⁶ U xərkəkə karaydiojan dərwazıqə ke- lip, uning pələmpayırlıqə qıktı; uning bosuojsining kənglikini elqidi, u bir hada qıktı. Yənə bir təripining kənglikini bir hada qıktı. ⁷ Dərwazining iqidiki hərbir «oyuk ey»ning uzunluğu bir hada, kənglikini bir hada idi; oyuk eylərnin arılık bəx gəz idi; dərwazining iqidiki bosuoja, yəni iqlikirigə karaydiojan dəhlizning aliddiki bosuojining ikki təripining uzunluğu ayrim-ayrim bir «hada» qıktı; ⁸ u dərwazining iqlikirigə karaydiojan dəhlizni elqidi, uzunluğu bir hada qıktı.

⁹ U dərwazining dalinining uzunluğunu elqidi, səkkiz gəz qıktı; uning kexikininq yenidiki tamning kəlinlikli ikki gəz qıktı. Muxu dalan iqlikirigə karayttı.

¹⁰ Xərkəkə kariojan dərwazining iqidə, u təripidə üqtin, bu təripidə üqtin oyuq eylər bar idi. Üqilisi ohxax əlqəmdə idi; üq eyninig ikki yan temi ohxax kəlinlikdə idi. ¹¹ U dərwazini elqidi, kənglikini on gəz qıktı; uning jəmiy uzunluğunu üq gəz idi. ¹² Bu yandiki oyuq eylərnin alidda bir gəz kəlinlikdəki bir tosma tam bar idi, wə u yandiki oyuq eylərnin alidda bir gəz kəlinlikdə bir tosma tam bar idi; həryandiki oyuq eylərnin kənglikini altə gəz idi.

¹³ U dərwazining jəmiy kənglikini, yəni bu tərəptiki oyuq eyniniegzisining arkə lewidin u tərəptiki oyuq eyniniegzisining arkə lewiojqə elqidi yigirmə bəx gəz qıktı; bu tərəptiki oyuq

39:29 Yo. 3:1; Ros. 2:17

40:1 «Bizning sürgün bolojanlıkimizning yigirmə bəxinqı yili... Pərwərdigarning կoli menin wujudumoşa kondı, wə u meni xəhərgə apardi» — Əskartix: bu 40-44 babbarda tarjimimizning bazı yərlirdə okurmənlərgə yardımı bolsun dəp bəzi ayətlərgə sez köxtük. Ular əslidiki tekistning bir kismi bolmısımı, ular tekistning mənisiñ toqra qüxinimizgə yardım beridü. Biz adatikidək bundak sezlərni «sus kılduk». «bizning sürgün bolojanlıkimizning yigirmə bəxinqı yili, yilning bexida, ayninq oninqı künidə..» — bu alamat kərünüx birinqi kərünüxtin 19 yil keyin idi.

40:1 Əz. 33:21

40:2 «xəhərdək bir kərulux turattı» — yaki «bir xəhərning karisi turattı».

40:5 «ibadəthana» —ibraniy tilida poket «ey» deyildi. Muxu yerdə «ibadəthana» «mukəddəshana» (41-bab) wə uning höylisini ez iqişa alidi. «u kixinin կolidə altə gəzlik əlqəm hadisi bar idi» — Muqəddəs Kitabta ixlitilğən «gəz» adəmning kolining jaynaktın barmakning uyojqıqə bolojan arılık (təhminən 45 santimet) idi. «xu qaqdiki «bir gəz» bir gəz bir alyanoşa toqra kelətti» — xunga bu babbarda ixlitilğən «gəz» uningdin uzun, təhminen 53 santimetr hesablinniti. —Dərwazisining kəndək ikənlikini qüxinix üçün, towəndiki «keliqəktiki mukəddəs ibadəthana»ni kərsitidiojan shemilərni kərüng. «U tamning kənglikini elqidi, bir «hada» qıktı; egizliki bolsa, bir «hada» qıktı» — okurmənlərning esidə bolsunki, bir «hada» altə gəz idi.

40:7 «oyuk ey» — demək, aldınık temi yok ey. «Oyuk ey»lərning aldi karidor (dəhliz) bolatti.

40:11 «U dərwazining elqidi» — muxu yerdə dərwazining «kirix eojizi»ning sırtkı taripini kərsitidü. Dərwazaning ezi heli uzun bolup, uning «kirix eojizi»ni, dəhlizi (karidori) wə «dalən»i bar idi. Sheminimu kərüng. «uning jəmiy uzunluğu» — sırtkı tam wə pələmpayıñ eż iqişa alsala kerək.

eyning ixiki bilən u tərəptiki oyuk eyning ixiki bir-biriga қarixatti..

¹⁴ U iqki høylioqa kirix eoqizidiki tüwrüklərni əlqidı; ularning egizlikli atmix gəz qıktı; dərwaza temi bu høylining tüwrüklərini orap turoqanidi. ¹⁵ Dərwazining tüwidin dalanning iqki eoqiziojqə əllik gəz qıktı. ¹⁶ Oyuk eylərning hərbirining udul temida, xundakla oyuk eylərning arılıkında, dalanning yenida ohxaxla rojəklər bar idi; muxu rojəklər sirtioja қarap tariyip mangojan idi; hərbir arılıktiki tam-tüwrüklərgə palma dərəhləri nəkkixləngənidi.

Sirtki høyla — shemini körüng

¹⁷ U meni sirtki høylioqa apardi; mana, kiçik hanilar, wə sirtki høylini qəridəp yasalojan tax tahtaylıq supa; supining üstigə ottuz kiçik hana selinojan. ¹⁸ Bu tax tahtaylıq supa høylidiki dərwazalarqa tutaxkan, uning kənglikli ularning uzunluqioja barawer idi; bu «pəs tax supa» idi. ¹⁹ U təwənki dərwazining iqqi təripidin iqki høylining sirtki temiojqə bolovan arılıkni əlqidı; xərk wə ximal tərəplərningmu yüz gəz qıktı..

Baxqa ikki dərwazisi

²⁰ Andin sirtki høylioqa kiridiojan, ximaloja қaraydiojan dərwazining uzunluğunu wə kənglikini əlqidı.

²¹ Uning bu təripidə üqtin oyuk ey, u təripidə üqtin oyuk ey bar idi; uning tüwrükləri, dalanlıri birinqi dərwaziningkigə ohxax idi; uning uzunluğunu əllik gəz, kənglikli yigirmə bəx gəz. ²² Uning deriziləri, dalanlıri, palma dəreh nəkkixləri xərkə қaraydiojan dərwaziningkigə ohxax idi; kixilər uning yəttə basquqluk pələməpiyi bilən qıkattı; uning dalını iqtirigə қaraytti.. ²³ Iqli høyilda ximal wə xərkətiki dərwazalarqa udul birdin dərwaza turattı; u dərwazidin dərwaziqə elqidı, yüz gəz qıktı.

²⁴ U meni jənub tərəpkə apardi; mana, jənubkımı қaraydiojan bir dərwaza bar idi; u uning tüwrükləri, dalanlırını əlqidı, ular baxkılırioja ohxax idi. ²⁵ Dərwazining wə dalininin ətrapidiki derizilər baxkılırioja ohxax idi; uning uzunluğunu əllik gəz, kənglikli yigirmə bəx gəz idi.

²⁶ Uning oja qıkıdiaojan yəttə basquq bar idi; uning dalını iqtirigə қaraytti; uning tüwrükləridə palma dərihining nəkkixi bar idi, u tərəpta biri, bu tərəpta biri bar idi.

²⁷ Iqli høylioqa kiridiojan, jənubka қaraydiojan bir dərwaza bar idi; u jənubiy tərəpta dərwazidin dərwaziqə elqidı, yüz gəz qıktı. ²⁸ U meni iqli høylioqa jənubiy dərwazidin əkirdi; wə jənubiy dərwazini əlqidı; uning əlqəmləri baxqa dərwazılərningkigə ohxax idi. ²⁹ Uning oyuk eyləri, arılık, tamları, dalinining əlqəmləri baxkılırininkigə ohxax idi; uning wə dalininin ətraplırida derizilər bar idi; uning uzunluğunu əllik gəz, kənglikli yigirmə bəx gəz idi. ³⁰ Ətrapida uzunluğunu yigirmə bəx gəz, kənglikli bəx gəz ətrapida dalını bar idi. ³¹ Uning dalını bolsa sirtki høylioqa қaraytti; uning kirix eoqizidiki ikki yan tüwrükidə palma dərəhlərning nəkkixi bar idi; uning qıkış yolinining səkkiz basquqluk pələməpiyi bar idi.

³² U meni iqli høyilda xərk tərəpkə apardi; u tərəptiki dərwazini əlqidı; uning əlqəmləri baxkılırioja ohxax idi. ³³ Uning oyuk eyləri, arılık, tamları, dalinining əlqəmləri baxkılırininkigə ohxax idi; uning wə dalininin ətraplırida derizilər bar idi; uning uzunluğunu əllik gəz, kənglikli yigirmə bəx gəz idi. ³⁴ Uning dalını bolsa sirtki høylioqa қaraytti; uning kirix eoqizindən u wə bu

^{40:13} «bu tərəptiki oyuk eyning ixiki bilən u tərəptiki oyuk eyning ixiki bir-biriga қarixatti» — bu yordiki «ixik»ning nemini kersitidionanlığını bilməymiz. Bezi alımlar «bal tam» yaki «küngür» dəp tarjima kılıdu.

^{40:14} «kirix eoqizidiki tüwrüklər» — yaki «kirix eoqizidiki munarlar». «ularning tüwrüklərning egizlikli atmix gəz qıktı; dərwaza temi bu høylining tüwrüklərini orap turoqanidi» — bu ikti tüwrük intayin egizdur.

-Bezi alımlar atayıtlı «u dərwazining iqli «tosma tam» lıroja ularning arılık tamlarını koxup jəmiy uzunluğunu əlqidı, jəmiy bolup atmix gəz idi» deyən mənidə qüxinidü. Bırak (undak bolsa) bu əlqəm iqli tərəptiki iqli «tosma tam» lırinin arılıkları bilən jəmiy uzunluğunuñ koxulması bolatti. Mundak əlqəxning nəma əhəmiyyəti bolsun?

^{40:19} «təwənki dərwazining iqqi təripidin...» — mumkin qılıkli barkı, «təwənki» muxu yərdə «jənubiy» deyən mənidə ixtililidü. Qünki təwənki dərwazası «xərkj dərwaza» was «ximalj dərwaza» tiləşə elinidü, bırak ayəttə «jənubiy dərwaza» tiləşə elinimaydü.

^{40:22} «uning deriziləri...» — «deriziləri» muxu yərdə uning «rojək»ləri, yaki «rojəklik derizə»lərinin kərsitidü (16-ayətni körüng).

^{40:30} «ətrapida uzunluğunu yigirmə bəx gəz, kənglikli bəx gəz ətrapida dalını bar idi» — öyni tekstini qüxinix təs.

«Əzakiyal»

təripidiki tüwrükidə palma dərəhlərning nəkixi bar idi; uning qikix yolining səkkiz basquqluk pələməpiyi bar idi.

³⁵ U meni ximaliy dərwazioja apardi, wə uni əlqidı; uning əlqəmliri baxkılırioja ohxax idi.

³⁶ Uning oyuk eyliri, arılık tamları, dalanlırı baxkılırioja ohxax idi; ətrapida derizilər bar idi. Uning uzunluğunu əllik gəz, uning kənglikli yigirmə bəx gəz idi. ³⁷ Uning dalinidiki tüwrüklər sırtkı həylioja karaytti; uning kirix eoqızidiki ikki yan tüwrükidə palma dərəhlərning nəkixi bar idi; uning qikix yolining səkkiz basquqluk pələməpiyi bar idi. ³⁸ Hərbir dərwaza ikki tüwrükining yenida ixilikli kiqik ey bar idi; ular xu eylərdə keydürmə kurbanlıklarnı yuyattı.

³⁹ Dərwazining dalinida uyanda ikkidin xırə, buyanda ikkidin xırə bar idi; ular xırələrning üstidə keydürmə kurbanlıq, gunah kurbanlılığı wə itaətsizlik kurbanlıklarını soyıdu. ⁴⁰ Ximaliy dərwazining dalinining kirix eoqızidiki pələmpəyning bir yenida ikki xırə bar idi; dalanning kirix eoqızining yənə bir yenida ikki xırə bar idi. ⁴¹ Xuningdək dərwazining u yenida tət xırə, bu yenida tət xırə bar idi — jəməy səkkiz joza bar idi; ular ularning üstidə kurbanlıklarını soyıdu.

⁴² Yənə taxtin yonup yasalojan, uzunluğunu bir yerim gəz, kənglikli bir yerim gəz, egizlikli bir gəz kelidiqan tət xırə bar idi; ularning üstügə keydürmə kurbanlıklar wə baxka kurbanlıklarını soyidioqan koral-əswablar koyulidu. ⁴³ Dərwaza iqidə, tamları üstigə bir alıkan uzunluktıki jüp ilməklik kanarlar bekitilgən. Xırələr üstiga kurbanlıq gəxləri koyulidu..

Kahinlarning eyliri

⁴⁴ Iqki həyli iqidə wə iqki dərwazining sırtida mədhiliyə nahxiqiləri üçün ikki kiqik ey bar idi; biri ximaliy dərwazining yenida, jənubka yüzləngən; yənə biri jənubi dərwazining yenida, ximaloja yüzləngənidə. ⁴⁵ U manga: «Jənubka yüzləngən ey kahinlər, yəni ibadəthaniyoja məs'ullar üqündür. ⁴⁶ Jənubka yüzləngən ey kahinlər, yəni kurbangah wəzipisigə məs'ullar üqündür. Bular bolsa Zadokning jəmətining oqoul pərzəntliyi; xularla Lawiy jəmətidilər arisidin Pərvərdigarning yəniqə hizmitidə boluxka kirəleydü» — dedi..

⁴⁷ U həylini əlqidı; uzunluğunu yüz gəz, kənglikli yüz gəz, tət qasılık idi; kurbangah bolsa mükəddəshana aldida turatti..

Mükəddəs jayning dalini Shemini kərüng

⁴⁸ U meni mükəddəshanining dalinioja apardi; u dalan eoqızining ikki yenidiki tamların uzunluğunu əlqidı; bir tərəptikisi bəx gəz, yənə bir tərəptikisi bəx gəz qıktı; dalan eoqızining ezi on tət gəz idi; dalan eoqızidiki tamning iqki təripining kənglikli bu təripi üç gəz, u təripi üç gəz idi.. ⁴⁹ Dalanının kənglikli yigirmə gəz, uzunluğunu bir gəz idi; uningoja qikidiqan pələmpəy bar idi; yenidiki tamlar oja a'it tüwrükimə bar idi, u yenida biri, bu yenida biri bar idi..

^{40:37} «uning dalinidiki tüwrüklər ...» — yaki «uning kexəkləri ...».

^{40:42} «Yənə taxtin yonup yasalojan, uzunluğunu bir yerim gəz, kənglikli bir yerim gəz, egizlikli bir gəz kelidiqan tət xırə bar idi; ularning üstügə keydürmə kurbanlıklar wə baxka kurbanlıklarını soyidioqan koral-əswablar koyulidu» — baxka bir həl tərjimi: «Bu tət xırə yonulujan taxtin yasalojan, uzunluğunu bir yerim gəz, kənglikli bir yerim gəz, egizlikli bir gəz; ularning üstügə keydürmə kurbanlıklar wə baxka kurbanlıklarını soyidioqan koral-əswablar koyulidu». Birak bundak jozilar koykalılıcların jəsитини koyqudək dərijidə qong əməs.

^{40:43} «dərwaza iqidə...» — kanarlar bekitilgən. Xırələr üstiga kurbanlıq gəxləri koyulidu» — bəzi alımlar bu xırələr pəkət ximaliy dərwazisidə koyulujan, dəp karaydu. Birak 38-ayat «dərwazaları» nə kərsididü.

^{40:46} «xularla Lawiy jəmətidilər arisidin Pərvərdigarning yəniqə hizmitidə boluxka kirəleydü» — Zadoklarning xu imtiyaz oja iğə bolux sawwabi 44:15da eytildi.


^{40:47} «kurbangah bolsa mükəddəshana aldida turatti» — «mükəddəshana» həyli iqidə turidiqan ey; u «mükəddəs jay» wə «əng mükəddəs jay» ni ez iqiqə alıdu.

^{40:48} «dalan eoqızining ezi on tət gəz idi» — bu jümlə bəzi kona tekistlərdə (bolupmu kona grek tilidiki LXX tərjimisidə) təpildi. Əməliyyətə bayanlarının toluk boluxı üçün muxundak bir jümlə boluxı kerək idi.

^{40:49} «Dalanning ... uzunluğunu bir gəz idi» — bəzi kona tekistlərdə «on ikki gəz» deyilidü.

«Əzakiyal»

Sırtkı tamning dərvazisi – küruluxi (40-bap)



Mukəddəs jay, əng mukəddəs jay Shemilarnı kerüng

41:1 U meni mukəddəshanidiki mukəddəs jayning aldiqə apardi; u jayning kirix eojizining iki təripidiki yan tamni əlqidı, hər ikkisining kelinlikialtə gəz qıktı. Mana ibadəthanining eojizi. **2** Kirix eojizining kenglikli bolsa on gəz idi; mukəddəs jayning kirix eojizidiki toqra tamning iqliki təripinining kenglikini əlqidı, hər ikkisi bəx gəz qıktı; u mukəddəs jayning uzunlukını əlqidı, kırık gəz qıktı; uning kenglikli yigirma gəz qıktı.

3 U iqlikiriga karap mangdi, əng mukəddəs jayqa kirix eojizidiki toqra tamning kenglikli iki gəz; eojizining kenglikli altə gəz idi; iki təraptiki toqra tamning uzunlukı bolsa, yəttə gəz idi.

4 U mukəddəs jayning kəynidiki «əng mukəddəs jay»ning uzunlukını əlqidı, yigirmə gəz qıktı; kenglikimə yigirma gəz idi. U manga: «Bu əng mukəddəs jay» – dedi.

41:3 «U iqlikiriga karap mangdi... kirix eojizidiki toqra tamning kenglikli iki gəz...» – alımlarning bu 1-3 ayəttiki elqəmlər tövəruluk baxka-baxka qüixinixləri bar. Shemilimizni kerüng.


41:4 «U mukəddəs jayning kəynidiki «əng mukəddəs jay»ning uzunlukını əlqidı, ... U manga: «bu əng mukəddəs jay» – dedi» – Əzakiyal kahin bolup, «mukəddəs jay»qa kirdi. Birək «əng mukəddəs jay»qa kirmidi; Musa pəyəjəmbərgə qüxrürləğən kanun boyiąqə pakət «bax kahin» «əng mukəddəs jay»qa kirixkə höküklik idi.

Kəlgüsidi ki Muqəddəs Ibadəthana

(«Əzakiyal» 41-bab) Muqəddəshanining iqliki կուրулuxi

Ibadəthanining
kəsmə yüz kərünüxi
(«kirix eojizi»
muxu kəsmə yüz
kerünüxingin alidə)

1 gez = 530 mm



«Muqəddəshana» oja yandax kiqik hanilar



⁵ U muqəddəshanining temini əlgədi, kəlinlikli altə gəz qıktı; yandıki kiqik hanilarning bolsa, kənglikli tət gəz idi; kiqik hanilar muqəddəshanini qəridap selinqənəndi. ⁶ Yenidiki kiqik hanilar üq kəwətlik, bir-biriga üstiləklilik idi, hər kəwəttə ottuzdin hana bar idi; kiqik hanilarning limliri muqəddəshanining temioqa qıkip kalmaslıkı üçün, limlar kiqik hanilarning sırtkı temioqa bekitilgənədi. ⁷ Yukıriliojanseri muqəddəshanining ətrapidiki kiqik hanilar kengiyip baroşanı; qırkı muqəddəshanının ətrapida kurulux bolqanlıktın bina egizligənsəri hanilar kengəyən. Xu səwəbtin muqəddəshanimu egizligənsəri kengəyən. Təwəndiki kəwəttin yukırılık kəwətkiqliqə otturidiki kəwət arkılıq qılıqıcıqan pələmpay bar idi..

⁸ Mən muqəddəshanining egiz ullaq supisi barlığını kərdüm; u həm yenidiki kiqik hanilarning uli idi; uning egizlikli toptooqra bir «hada» idi, yəni altə «qong gəz» idi. ⁹⁻¹⁰ Yenidiki hanilarning sırtkı temining kəlinlikli bəx gəz idi. Muqəddəshanining yenidiki kiqik hanilar bilən kahılınlarining hujririli arılıkçıdıki box yərning kənglikli yığırmə gəz idi; bu box yər muqəddəshanining həmmə təripidə bar idi. ¹¹ Yenidiki kiqik hanilaroqa kirix eojizi bolsa box yərgə karayıtti; bir kirix eojizi ximaloşa, yənə biri jənubkə karayıtti. Supa üstidiki hanilarnı qəridigən box yərning kənglikli bəx gəz idi.

41:7 «muqəddəshanining ətrapida kurulux bolqanlıktın bina egizligənsəri hanilar kengəyən» — muxu «kərulux» degən söz pütkü «Mukəddəs Kitab»ta pokət bir kəfimla tepilidü, xunga uning mənəsinə bekitix tas. Mumkinlıqlı yənə barkı, u «karidor» yaki «pələmpay» degən mənidə.

41:8 «uning egizlikli toptooqra bir «hada» idi, yəni altə «qong gəz» idi» — okurmənlərning esidə boliduki, «qong gəz» «bir gəzgə əxuluqan bir alıkan» (525 millimetr etrapida) (40:5ni kerüng).

(Qongkurraq selixturux, tətkiq kılıx üçün)
 Əz. 40-42gə asasən, baxqa bir alim pərəz kılqan shemilar



Pütkül ibadəthana; xərkjin bolidiqan kərünüxi

«Əzakiyal»

¹² Ojərbkə jaylaxşan, box yərgə karaydıcıqan binanıq uzunluqı yətmix gəz idi; binanıq sirtki temining kəlinlikli bəx gəz; uning kənglikli toksan gəz idi..

Ibadəthanining yənə bəzi təpsislərləri

¹³ Həlikə kixi mukəddəshanining əzini əlqidı; uning uzunluqı yüz gəz idi. Box yərning kənglikli yüz gəz idi, binanıq tamları qoxulup jəmiy kənglikli yüz gəz idi. ¹⁴ Mükəddəshanining aldi təripi wə xərkəjə jaylaxşan höylisinin kənglikli yüz gəz idi. ¹⁵⁻¹⁶ U mukəddəshanining kəynidiki box yərgə karaydıcıqan binanıq kənglikini, jümlidin u wə bu təripidiki karidornı əlqidı, yüz gəz qıktı. Mükəddəshanining «mukəddəs jay» bilən iqliki «əng mukəddəs jay» wə sirtka karaydıcıqan dalını bolsa, yaqəq tahtalar bilən bezəlgən; uning bosuoşılırı, iqidiki üç jayning etrapidiki rojəkləri həm dəhlizləri bolsa, bosuoşılıdın tartıp həmmə yər, poldin derizilərgiqə yaqəq tahtalar bilən bezəlgən (derizilər ezi rojəklilik idi).

¹⁷⁻¹⁸ Dalandın iqliki «əng mukəddəs jay» oqıqə bolovan torus, iqliki wə sirtki «mukəddəs jay» ning tamlırının həmmə yeri kerub wə palma dərəhləri bilən əlqəmlik nəkixləngənidi. Hər ikki kerub arısında bir palma dərihi nəkixləngənidi; hərbir kerubning ikki yüzü bar idi. ¹⁹ Kerubning insan yüzü bu tərəptiki palma dərihi nəkixigə karayıttı; xir yüzü u tərəptiki palma dərihi nəkixigə karayıttı; pütkülmükəddəshanining iqliki həmmə təripi xundak idi; ²⁰ dalanning poldin tartıp torusloqıqə, xuningdək «mukəddəs jay» ning tamlırıqə kerublar wə palma dərəhləri nəkix kilinojan.

²¹ «Mukəddəs jay» ning ixik kexəkləri bolsa, tət qasılık idi; «əng mukəddəs jay» aldidiki ixik kexəklirimi ohxax idi.

²² «Mukəddəs jay» ning egizlikli üç gəz, uzunluqı ikki gəz bolovan kurbangahı yaqəqtin yasalojan; uning burjəkləri, yüzü wə tamlırının həmmisi yaqəqtin yasalojan; həlikə kixi manga: «Bu bolsa Pərvərdigarning alidda turidıcıqan xırədər» — dedi..

²³ Mükəddəshanining «mukəddəs jay» həm «əng mukəddəs jay» ning hərbirininq kox ənənəvi ixiki bar idi. ²⁴ Hərbir ənənəvinin iqliki katlimi bar idi; bu iqliki katlam katlinatti; bu tərəptiki ənənəvinin iqliki katlimi bar idi; u tərəptikisiningmu iqliki katlimi bar idi. ²⁵ Ularning üstügə, yəni «mukəddəs jay» ning ixikləri üstügə, tamlarınq üstini nəkixligəndək, kerublar wə palma dərəhləri nəkixləngənidi; sirtki dalanning alidda yaqəqtin yasalojan bir aywan bar idi. ²⁶ Dalanning u wə bu təripidə rojəklər wə palma dərəh nəkixləri bar idi. Mükəddəshanining yenidiki kiçik hanilar wə alidiki aywanning xəklimi xundak idi.

Sirtki wə iqliki höyla arisioqa jaylaxşan kahinlarning eyliri Shemilarnı kerüng

42¹ U meni sirtki höyləqə, ximal təripigə apardı; u meni yənə «box yər» gə tutaxşan, ibadəthanining ximaliy udulioqa jaylaxşan kiçik hanilaroqa apardı. ² Hanilarning jəmiy uzunluqı yüz gəz idi; ularning kirix yolu ximaloqa karayıttı; hanilarning jəmiy kənglikli əllik gəz

^{41:12} «binanıq uzunluqı yətmix gəz id... uning kənglikli toksan gəz idi» — bu binanıq kənglikli wə uzunluqı iqliki kənglikli wə iqliki uzunluqı ni kərsətsə kerək. Shemimizdə xundak kiyas kiliyim. Baxşka imkaniyyitim shemimizdə kərsitlidü.

- Alımlar binanıq kaysı yelinixtə (toorqisioqa, uzunisioqa) orunlaxturuluxi toorquluq iqliki pikirdə bar.

^{41:14} «xərkəjə jaylaxşan höylisi» — ibraniy tilidə «xərkəjə jaylaxşan box yər».

^{41:17-18} «iqliki wə sirtki «mukəddəs jay»» — demək, «mukəddəs jay» wə «əng mukəddəs jay».

^{41:22} ««Mukəddəs jay» ning egizlikli üç gəz, uzunluqı iqliki gəz bolovan kurbangahı yaqəqtin yasalojan...» — bu «kurbangah» bəlkim kurbanlıklärning ezi üçün əmas, bəlkı Pərvərdigarning alidda «mukəddəs nan» koyulux üçün yasılıdu; qünki ahirida «Bu bolsa Pərvərdigarning alidda turidıcıqan xırədər» deyildi.


«Əzakiyal»

QƏRB

Ibadəthanining keyni teripi

Barlıq elqemler gaz bilen ipadilinidü 1 gəz = 530 mm

500



(Bz. 40:1) «Bizimki sırıqın bolqanlığımızın yığırma baxını yil, hər biri, aynı onurda, yeri, yəni həsənədindən on təl yəkin! —

(İkki imkanlıdır, xu kün «Ətlik kəlix heyl» kurbani kozisi ayrıldıdan kün (Mis. 12:3) id; yani bir mümkinlik bəksi, «Talmud» boyiqe (Arañkin 12) xu yil «Uyubili» («Kanav-burqa qalğıdan yil», «Azadlık yili», «Xadılık yili») idi. Undak bolsa, xu kün 7-10 kün, yəni «Kəfarət kün» bolşəkə. «Azadlık (akırlıq) burqa» qalğıdan kün bolaltı! Ərtən kəlməyi paylı Yadişa padıxat tehtik olurğan wakit bolqan bolmuk mümkin idi.

— dəl axu künide Perwirdigamıng koll mening wujudumda kondi, we U meni xəhərgə apardı!

XƏRK

idi. ³ Hanilar iqliq həyliqə təwə yigirmə gəz kənglikti «box yər»gə karayetti, xundakla sırtkı həyliqə təwə «tax tahtaylıq supa»ning udulida idi. Üq kəwətlək hanilarlarning karidorining bir təripidiki hanilar yənə bir təripidiki hanilarlarning udulida idi.

⁴ Hanilarlarning aldida on gəz kənglikə, yüz gəz uzunlukta bir karidor bar idi. Hanilarlarning ixikliri ximaloja karayetti; ⁵ yüksəridəki hanilar təwəndiki wə otturisidiki eylərdən tar idi; qünkü karidorlar köp orunni igiliwaloşanıdi. ⁶ Hanilar üç qəwətlək idi; birək həyliqə tutax

^{42:4} «Hanilarlarning aldida on gəz kənglikə, yüz gəz uzunlukta bir karidor bar idi» — biz muxu yərdə grek tərjimi (LXX) wə «Pexitta»ning tekistigə əgixip, «yüz gəz» dəp tərjima kılımımız. Hanilarlarning ixikliri ximaloja karayetti — pütün ayottiki aynı tekistini qüixinə təs. Mumkinlikli bəksi, hər kəwəttə ikki karidor bar; xuning bilən hərbir hana karidoru, yəni «ximaloja» karayetti.

«Əzakiyal»

hanilarningkidək tüvrükliri bolmioqaqka, üçinqi kəwəttiki hanilar astinkı kəwəttiki wə otturidiki hanilardin tar idi.

⁷ Sirttiki hanilarning yenidiki, yəni həylini hanilardin ayrip turidiojan sirtki tamming uzunluğu əllik gəz idi. ⁸ Sirtki həylioja tutaxşan hanilarning bolsa, jəmīy uzunluğu əllik gəz idi; mana, mukəddəshaniqə şəhərə qaraydiojan təripining uzunluğu yüz gəz idi. ⁹ Bu hanilar astida, sirtki həylidin kiridiojan, xərk tərəpkə qaraydiojan bir kirix yoli bar idi.

¹⁰ İbadəthanining jənubiy təripidə, xərkəy təripigə qaraydiojan iqliki həylikidi tamning kənglikli bilən təng bolqan, «box yər»ga tutaxşan, ibadəthanining eziqə qaraydiojan hanilar bar idi;

¹¹ Ularning aldidimu bir karidor bar idi; ular ximaloja qaraydiojan hanilaraqə ohxayıttı. Ularning uzunluğu wə kənglikli, barlıq qıqxı yollırı, xəkli wə ixikliri ohxax idi. ¹² Jənubkə qaraydiojan bir yürüx hanilarning ixiki aldidiki karidorning bexida bir kirix yoli bar idi; bu kirix yolimə xarkəkə qaraydiojan tamning yenida idi.

¹³ Wə u manga: «ibadəthanining həylikidi «box yər»ga tutaxşlik bu ximaliy wə jənubiy yürüx hanilar bolsa, mukəddəs hanilardur; Pərvərdigarə yekinlixalaydiojan kahinlər xu yərlərdə «əng mukəddəs hədiyələr»ni yəydu. Ular xu yərlərdə «əng mukəddəs hədiyələr»ni, yəni axlıq hədiyələrni, gunaş kurbanlıqlarını wə itaətsizlik kurbanlıqlarını koyıdu; qünki xu yərlər mukəddəstür. ¹⁴ Kahinlər Huda aldioja kırğəndin keyin, ular «mukəddəs jay»dən biwasita sirtki həylioja qıxmayıdu, bəlkı xu yərgə hizmət kiyimini selip koyıdu, qünki bu kiyimlər mukəddəstür. Ular pəkət baxşa kiyimlərini kiyip, andin jamaat turqan yərgə qıçıdu» — dedi..

¹⁵ U xundaq kılıp ibadəthanining iqliki kəlimini əlqigəndin keyin, u meni xarkəkə qaraydiojan dərwəzin qıqərdi wə ətrapidiki tamni əlqidı. ¹⁶ U xərkəy təripini əlqəm hadisi bilən əlqidı; u bəx yüz hada qıktı.. ¹⁷ U ximaliy təripini əlqəm hadisi bilən əlqidı; u bəx yüz hada qıktı. ¹⁸ U jənubiy təripini əlqəm hadisi bilən əlqidı; u bəx yüz hada qıktı. ¹⁹ U oğərbiy təripigə burulup, əlqəm hadisi bilən əlqidı; u bəx yüz hada qıktı.

²⁰ U tət təripini əlqidı; ətrapida awam bilən pak-mukəddəs bolqan jaylarnı ayrip turidiojan, uzunluğu bəx yüz hada, kənglikli bəx yüz hada tam bar idi..

Pərvərdigarning xan-xəripi Yerusaleməqə kaytip kelidu

43 ¹U meni dərwəzioja, yəni xarkəkə qaraydiojan dərwəzioja apardi; ² Mana, Israilning Hudasining xan-xəripi xərk tərəptin kəldi; Uning awazi uluoj sularning xarkiriojan sadasidək idi; yər yüzü uning xan-xəripi bilən yorutuldi.

³ Mən kərgən bu alamat kərünükən bolsa, u xəhərni əhalak kılıxka kəlgən ketimda kərgən alamat kərünüxtək boldı; alamat kərünüxlər yənə mən Kewar dəryası boyida turup kərgən alamat kərünüxtək boldı; mən dum yikildim... ⁴ Pərvərdigarning xan-xəripi xarkəkə qaraydiojan dərwaza arkılıq ibadəthaniqə kirdi; ⁵ Roh meni kətürüp, iqliki həylioja

^{42:6} «...həylioja tutax hanilarningkidək tüvrükliri bolmioqaqka, üçinqi kəwəttiki hanilar astinkı kəwəttiki wə otturidiki hanilardin tar idi» — bu jümluning mənisiñi ibarınıñ tilida qüxinix təs. Binadiki tüvrüklərin qandaq orunlaxturulqanlıq enik əməs.

^{42:9} «...sirtki həylidin kiridiojan, xərk tərəpkə qaraydiojan bir kirix yoli bar idi» — bu binadin iqliki həylioja kiridiojan bir yoluñ bolux kerək (13-, 14-ayət wə 44:19-ayətnimə kerüng).

^{42:14} «Kahinlər ... xu yərgə hizmət kiyimini selip koyıdu...» — «xu yər» yukturida təswirləngən «yürüx hanilar»ni kərsitix kerək (44:19-ayətnimə kerüng). Iqli həylinin eziqə kiyim-keşkni alməxturux muwapık, əməstur.

^{42:16} «U xərkəy təripini əlqəm hadisi bilən əlqidı; u bəx yüz hada qıktı» — ibadəthanidiki «sirtki həyloja»ning uzunluğu wə kənglikli bəx yüz gəz idi (hesablaşxa asan bolsun üçün şəhəmlarıñ kerüng). Buningə qərioqanda, sirtki həyloja temininig sirtida yənə bir qong tosma tam bolsa kerək. Xundak bolqanda, bu ibadəthana intayın qong bolqan bolidu. Təhminən uzunluğu wa kənglikli bir kilometrdən exixi mumkin.

-Grek tərjimiñi (LXX)ning tekistə «bəx yüz gəz» deyilidü.

^{42:20} «U tət təripini əlqidı... uzunluğu bəx yüz hada, kənglikli bəx yüz hada tam bar idi» — 16-ayəttiki izahatni kerüng.


^{43:3} ƏZ. 1:4; 8:4

apardi; mana, Pərvərdigarning xan-xəripi ibadəthanini toldurdi.

⁶ Həlikı kixi yenimda turoqanda, ibadəthanining iqidin Birsining səzligən awazini anglidim;

⁷ U manga: — I insan'ooqli, bu Mening təhtim selinoğan jay, Mən ayaq basidioğan, Mən Israillar arisida mənggügə turidioğan jaydurd; Israil jəmətidikilər — ularning əzləri yaxşı padixaşlıları buzuqluklı bilən yaxşı «yukarı jaylar»da padixaşının jəsətləri bilən Mening pak-mükəddəs namimni yənə həq buloqimaydu.⁸ Ular əz bosuojsını Menin bosuojimning yenioğan, ixik kexikini Menin ixik kexikimning yenioğan saloğan, ular bilən Meni pəkət bir tamla ayrip turattı, ular Menin pak-mükəddəs namimni yirginqlikləri bilən buloqioğan. Xunga Mən oqəzipim bilən ularnı yoklığıtwattım.

⁹ Əmdı hazır ular buzuqlukını, padixaşlarning jəsətlərini Məndin yırak kılısun; wə Mən ular arisida mənggügə turimən.



¹⁰ — Əmdı sən, i insan'ooqli, Israil jəmətinin əz kəbihlilikliridin hijalət boluxi üçün bu eyni ularoqa kərsitip bərgin; ular kallisida ibadəthanini elqəp baksun. ¹¹ Əgərdə ular əz kıləolanlıridin hijil bolsa, əmdı sən muxu eyning xəklini, uning selinixini, qıqxı yollırıni, kirix yollırıni wə barlıq layihisini wə barlıq bəlgilimilirini, — xundak, barlıq xəklini wə barlıq ənənələrini ayan kılıp bərgin; ularning pütkül xəklini esidə tutuxı həm uning bəlgilimilirigə əməl kılıxi üçün, uni ularning kəz aldiyoja yazoqın.

¹² İbadəthanining ənənəsi xundak bolidu: U turoğan təqəning qoqqısının bekitilgən pasilojıqə bolovan dairisi «əng mukəddəs» bolidu; mana, bu ibadəthanining ənənəsi.

43:5 «Roh meni kətürüp,...» — Hudanıng Mukəddəs Rohı, əlwəttə.

43:5 Əz. 3:14, Əz. 11:24

43:7 «padixaşların jəsətləri bilən Mening pak-mükəddəs namimni yənə həq buloqimaydu» — Israillar əsaslı zamanlarda bəlkim padixaşlarını «yukarı jaylar»da dəpnə kılıp xu yərlərni tawapgahlar kiliwaloğan. Bəzi alimlər «jəsətləri»ni «abidə taxlısı» dəp tərjimə kılıdu.

43:7 Yər. 16:18

Ibadəthanida kılıdiojan ibadətning bəlgilimiliri — kurbangah Shemini körüng

¹³ Kurbangahning «qong gəz»də əlqəngən əlqəmliri xundak idi: — bu gəz bolsa bir gəz қoxulojan bir alikan bolidu. Kurbangahning ətrapidiki ulining egizliki bir gəz, kənglikli bir gəz, ətrapidiki girwiku bolsa bir alikan idi. Mana bu kurbangahning uli idi.

¹⁴ Uning ulidin astinkı təkqiqiqə ikki gəz, kənglikli bir gəz idi; bu «kiqik təkqə»din «qong təkqə»giqə tət gəz, kənglikli bir gəz idi; ¹⁵ kurbangahning ot supisining egizliki tət gəz idi; ot supisida tət münggüz qoqçiyip qikip turatti. ¹⁶ Kurbangahning ot supisining uzunlukı on ikki gəz, kənglikli on ikki gəz bolup, u tət qasılık idi. ¹⁷ Yukarı təkqiqiqimu tət qasılık idi, uzunlukı on tət gəz, kənglikli on tət gəz; ətrapidiki girwiku bolsa yerim gəz idi; astining kənglikli bir gəz idi; uningoja qikidiojan pələməpiyi xərkəxə karaytti.

¹⁸ U manga xundak dedi: — I insan oqlı, Rəb Pərwərdigar xundak dəydu: Bu kurbangah üstigə kəydürmə kurbanlıklarnı sunux wə üstigə kan sepix üçün uni yasiojan künidə, xular uning bəlgilimiliri bolidu: — ¹⁹ sən Lawiy kəbilisidin bolovan, yəni Mening hizmitimdə bolux üçün Manga yekinlixidiojan Zadok nəslidikilərдин bolovan kahinlar oja gunah kurbanlık süpitidə yax bir torpaqni berisən; ²⁰ sən uning kənidin azrak elip kurbangahning münggüzlrigə, qong təkqininq tət burjikigə həm ətrapidiki girwəkləri üstigə sürisən; xuning bilən sən uni pakizlap wə uningoja kafarət kılışən..

²¹ Sən gunah kurbanlık bolovan torpaqni elip uning jəsитini «mukəddəs jay»ning sırtida bolovan, ibadəthanidiki alahidə bekitilgən jayda kəydürisən; ²² ikinçi künidə sən gunah kurbanlık süpitidə bejirim bir tekini sunisən; ular kurbangahni torpak bilən paklanduroqandək tekə bilən uni paklaydu.

²³ Sən uni paklioqandın keyin, sən bejirim yax bir torpak, köy padisidin bejirim bir қoqkarnı sunisən; ²⁴ sən ularni Pərwərdigarning aldişa sunisən; kahinlar ularning üstigə tuz sepidu wə ularni Pərwərdigaroja atap kəydürmə kurbanlık süpitidə sunidu. ²⁵ Yəttə kün sən hər künı gunah kurbanlık süpitidə bir tekini sunisən; ular bejirim yax bir torpaqni, köy padisidin bejirim bir қoqkarnı sunidu. ²⁶ Ular yəttə kün kurbangah, üçün kafarət kılıp uni paklaydu; xuning bilən ular uni pak-mukəddəs dəp ayriydu.

²⁷ Bu künər təwigändə, sakızıncı kün wə xu kündin keyin, kahinlar silərnin kəydürmə kurbanlıklırları wə inaklık kurbanlıklırları kurbangah üstigə sunidu; xuning bilən Mən silərni kobul kılımən, — dəydu Rəb Pərwərdigar.

Kahinlar wə ularning wəzipilirli, imtiyazlısı

44 ¹Wə u meni ibadəthanining xərkəxə karaydiojan dərwazisioqa apardı; u etiklik idi. ²Pərwərdigar manga: — Bu dərwaza etiklik turidi; u eqilməydi, həqkim uningdin kirməydi; qünki Pərwərdigar, Israilning Hudasi uningdin kirğan; xunga u etiklik əldidü. ³Pəkət xahzadə, xahzadılık süpitidə bilən xu dərwazining karidorida olturnup Pərwərdigar aldida nan yeyixkə bolidu; u dərwazının dalinidin kırıdu wə xu yoldın qıkıdu, — dedi..

⁴ U meni ximaliy dərwazidin qıkırıp ibadəthanining aldişa apardı; mən kərdum, mana, Pərwərdigarning xan-xəripi Pərwərdigarning eyini toldurdı; mən düm yikıldım.

^{43:13} «Mana bu kurbangahning uli idi» — baxka birhil tərjimisi: «kurbangahning egizliki təwəndə: —...»

^{43:20} «xuning bilən sən uni pakizlap wə uningoja kafarət kılışən» — «kafarət kılıx» tooruluk «Law.» 1:3 wə izahatni, xundakla «Təbirlər»nimü körüng.

^{44:3} «u dərwazının dalinidin kırıdu...» — demək, xahzadə xərkəxə dərwazining karodorişa höyla arkılık dalandin etüp kırıdu. Nan yegəndin keyin u xu yol bilən qıkı ketidü.

^{44:4} «Pərwərdigarning eyi» — pütkül ibadəthanını kərsitidü.

«Əzakiyal»

⁵ Pərvərdigar manga xundak dedi: — İnsan'oqlı, Mening sanga Pərvərdigarning əyining barlıq bəlgilimiliri həm ənənlili toorluk eytidioqlanırımnı həmmisini kəngül koyup kezüng bilən kər, əlikinq bilən angla; ibadəthanining kirix yoli wə mukəddəs jayning qıqxı yollırını kəngül koyup esingdə tut. ⁶ Andin asıylarqa, yəni Israil jəmətigə xundak degin: «Rəb Pərvərdigar mundak dəydu: — Yirginqlik kilmixliringlarqa boldi bəs, i Israil jəməti! ⁷ Silər barlıq yirginqlik kilmixliringlardın sirt, Manga nan, ərbənlilik meyi wə ənini sunojininglarda, silər yat adəmlərni, kəlbida hətnə kılınmiojan, tenidə hətnə kılınmiojanlarnı mening mukəddəs jayimda, yəni Mening əyümde turup uni buloqaxqa kirdüngular; ular əhdəmni buzdu. ⁸ Silər Mening pak-mukəddəs nərsilirimə məs'uliyət bilən sadik bolmay, bəlkı mukəddəs jayimda ezünglarning orniqa məs'ul boluxqa yat adəmlərni ixka koydunglar».

⁹ Rəb Pərvərdigar mundak dəydu: — Israil arısida turoqan yat adəmlərdin, yəni kəlbida hətnə kılınmiojan, tenidə hətnə kılınmiojan hərkəndək yat adəmning Mening mukəddəs jayimoja kirixığa bolmaydu

¹⁰ Ilekint Israilling Məndin ezip ketixi bilən, Məndin yıraklıxip azojan, məbdulrijoa intilgən Lawiy jəmətidikilər ez kəbihlikining jazasını tartıdu; ¹¹ halbuki, ular yənilə mukəddəs ornumda, əy dərwazılırida nazarətqılık kılıdiqan wə əy hizmitidə bolidiojan hizmətkarlar bolidu; ular həlk üçün kəydürmə wə baxxqa ərbənliliklarnı soyidu; ular həlkning hizmitidə bolup ularning aldida turidu. ¹² Əmma həlk məbdulrijoa qoqunoqanda, ular həlkning xu ix-lijrida, ularning hizmitidə boloqanlıq, xuning bilən Israil jəmətini kəbihlikkə elip baridiqan putlikaxang boloqanlıq tüpəylidin, xunga Mən ularqa əkolumni ketürüp kəsəm iqtənmənki, — dəydu Rəb Pərvərdigar, — ular kəbihlikining jazasını tartıdu. ¹³ Xunga ular Mən üçün kahinlik wəzipisini etəxkə Mening yenimoja yekin kəlməydu, yaki Mening mukəddəs nərsilirimə, «əng mukəddəs» nərsilirimə yekin kəlməydu; ular bəlkı ez hijalitini wə yirginqlik kilmixlirining jazasını tartixi kerək. ¹⁴ Birək Mən ularnı əyniñ mulazimitigə, uning barlıq hizmitigə wə uningda kılınadiojan barlıq ixlarqa məs'ul kılımən.

Zadok jəmətidiki Hudaşa sadık bołożan kahinlar tooprısında

¹⁵ Birək Israil Məndin ezip kətkəndə, Əz mukəddəs jayimoja əkarxqa sadık kahinlar, yəni Lawylar bołożan Zadokning əwlədiləri — ular hizmitimdə boluxqa yenimoja yekin kelidu; ular ərbənliliklarning meyini wə ənini sunuxqa Mening aldimda turidu, — dəydu Rəb Pərvərdigar. ¹⁶ Ular mukəddəs jayimoja kiridu, Mening hizmitimdə boluxqa dastihinimoja yekin kelidu; ular Mening tapxurukumə məs'ul bolidu.

¹⁷ Wə xundak boliduki, ular iqliki höyla dərwazılıridin kirkəndə, kanap kiyimni kiyixi kerək; iqliki höyla dərwazılırida yaki mukəddəshəna aldida hizmətə boloqanda, ularda hərkəndək yungdin bołożan nərsə bolmaydu; ¹⁸ bexioqa kanaptin tikilgən səllə, belining təwinigə kanaptin tambal kiyidu; ular adəmni tərlitidiojan həqkəndək nərsini kiyəməslikerək. ¹⁹ Ular həlkning aldiqə sirtkə höylioja qıkkanda, ular hizmət kiyimlirini seliwtip, ularni mukəddəs «kiçik hanilar»qa koyup koyidu; ular həlkning bu kiyimlirining pak-mukəddəslilikə tegip ketip ziyanıqə

44:10 «... Israilling Məndin ezip ketixi bilən, Məndin yıraklıxip azojan, məbdulrijoa intilgən Lawiy jəmətidikilər ez kəbihlikining jazasını tartıdu» — Lawiy jəmətidikilər, yəni Lawylararning mukəddəs ibadəthanining hizmiti üçün alahidə məs'uliyiti bołożan. Təpsilatlıri Tawratning «Misirdin qıqxı», «Lawylar» wə «Qel-bayawandıki səpar» degen kışmislardın təpildi.

44:11 «mukəddəs ornum» — muxu yərdə «mukəddəs jay» əməs, bəlkı pütkül ibadəthanini kərsətsə kerək.

44:18 «ular adəmni tərlitidiojan həqkəndək nərsini kiyəməslikerək» — «tərlitidiojan» yaki «tər akkuzidiojan» kiyim kahinlər üçün bolmaydu. Okurmanınşınning eşidə boliduki, Adam'atımız gunah sadıq kılıqandıñ keyin, Huda uningoja: «Sən peşanəngdin tər akkuzuxung bilən neningni yəysən» dəp lənat kılıqandı. Hudanıñ hizməti Uning iltipati, küq-kudriti bilən kılınmışa bolmayıdu; Hudanıñ nijatida yaki hizmətində adəmning tər akkuzidiojan tər»ining heq orni yok.

«Əzakiyal»

uqrımaslıkı üçün baxka kiyimlərni kiyixi kerək.²⁰ Ular qaqlırını qüxürüwətməslik, yaki qaqlırını uzun köyuwətməslik lazımlı; ular pəkət kışka qaq köyuxi kerək.²¹ Iqki høyliqa kırğəndə heqkəysi kahin xarab iqməsliki kerək.

²² Ular tul yaki ajraxkan ayalni eż əmrigə almaslıkı kerək; ular Israil nəslidin bolqan pak kızni, yaki kahindən tul kalqan ayalni elixka bolidu.

²³ Ular həlkiməgə pak-mukəddəs bilən addiyning pərkini egitidu, ularoja ħalal bilən haramni kəndak pərk etixni kərsitidu.

²⁴ Ərz-dəwalarda ular höküm qikirix ornda bolidu; ular bularning üstigə eż hökümlirim boyiqə höküm qikiridu; Mən bekitkən barlıq həyt-bayramlırim toorrisidiki kanun-bəlgilimilirimni tutidu; ular Mening «xabat kün»lirimni pak-mukəddəs dəp atiwarlıxi kerək.

²⁵ Əzini napak kılmaslıkı üçün ular elükning yenioja heq barmaslıkı kerək; ħalbuki, elgən atisi, anisi, oöqli, kişi, aka-ukisi yaki eri yok aqa-singlli üçün ular əzini napak kılıxka bolidu.²⁶ Əzini paklanduroqandan keyin, uningoja yənə yəttə kün sanilixi kerək;²⁷ u mukəddəs jayqa kırğəndə, yəni mukəddəs jayda hizmətə boluxka iqki høyliqa kırğən xu künidə, u ezi üçün gunah, kurbanlığını sunuxi kerək, — dəydu Rəb Pərwərdigar.²⁸ Bu ularoja miras bolidu: — Mən Əzüm ularoja miras bolimən; silər ularoja Israil zeminidin heqkəndək igilikni təksim kilməsilər; Mən ularning igiliyi bolimən.²⁹ Ular axılık hədiyə, gunah kurbanlılığı wə itaətsizlik kurbanlıklıridin yaydı; Israilda məhsus Hudaqa atalojan hərkəndək nərsə ularningki bolidu.³⁰ Tunji qikqan hərkəndək məhsulatlarning esili, barlıq wə hərkəndək «ketürmə hədiyə»lər kahinlər üçün bolidu. Silər arpa-buqdiy়inglarning həsulining tunji hemirini kahinoja təkdim kılıxinglar kerək; xuning bilən bəht-bərikət eyüngləroja ata kılınıdu.³¹ Kahinlər əzlüigidin elgən, yaki yirtkuqlar booup köyojan heqkəndək haywan yaki uqar-kanatlardın yeşixkə bolmayıdu..

Zemindin Pərwərdigar oja atap «ketürmə hədiyə» bolqan parqə yər 44:30-izahat, shemini wə həritini kərüng

45¹ Silər zeminni miras kılıp belüx üçün qək taxlap təksim kılqojininglarda, silər «ketürmə hədiyə» süpitidə zemindiki mukəddəs bir ülüxni Pərwərdigar oja atap sunisilər. Uning uzunlukı yigirmə bəx ming hada, kənglikli yigirmə ming hada bolidu. Bu parqə yər hər tərəptiki qigrisiönqə mukəddəs hesablinidu.² U yərdin bəx ming hada uzunluktiki, bəx ming hada kənglikləti tət qasılık yər mukəddəs jayqa ayrılidu; uning ətrapida box yər bolux üçün əllik gəzlik kənglikləti yər belünidu.³ Bu ülüxtin sən uzunlukı yigirmə bəx ming hada, kənglikli on ming hada bolqan yərni əlqəp bəlisən; buning iqi mukəddəs jay, əng mukəddəs jay bolidu.

⁴ Bu yər zeminning mukəddəs ülüxi bolidu; u mukəddəs jayning hizmitidə bolqan, yəni Pərwərdigarning hizmitidə boluxka yenioja yekin kelidiqan kahinlər üçün bolidu; u ularning

44:19 «Ular həlkinqıng bu kiyimlirining pak-mukəddəslikigə tegip ketip ziyanqa uqrımaslıkı üçün baxka kiyimlərni kiyixi kerək» — okurmanlərning esidə boliduki, Musa pəyərəmbərgə qüxürülən kanun boyıqə addiy pukraların kahinlərin hizmet kiyimlirigə tegix hökükü yok idi. Ular tagkükü bolsa Hudanıng jazasıqa uqrayıtti. Xunga bu bəlgilimə pukralarını koojdax üçün idi. Biz «köxumqa sez»imizdimu yengi ibadəthanidiki kahinlər wə wəzipilirli üstidə tohtılımız.

44:22 Law. 21:13,14

44:28 Qəl. 18:20; Kan. 18:1

44:30 «*«ketürmə hədiyə»lər*» — Musa pəyərəmbərgə qüxürülən kanun boyıqə bəzi kurbanlıklärindən wə Hudaqa atalojan bəzi baxka hədiyələrindən «*«ketürmə hədiyə»*lərni məhsus kahinlər üçün ayrix kerək idi («Mis.» 25:2-3ni kərüng»).

44:30 Mis. 13:2; 22:29,30; Qəl. 18:11

44:31 Law. 22:8

45:1 «uzunlukı yigirmə bəx ming hada» — təhminən 78 kilometr. Baxka birhil tərjimisi «uzunlukı yigirmə bəx ming gəz» — (yəni 13 kilometr) «*kənglikli yigirmə ming hada*» — təhminən 63 kilometr. Biz muxu yərda grek tilidiki LXX tərjimisiqə agiximiz. Baxka birhil tərjimisi «uzunlukı yigirmə ming gəz» — (yəni 10.5 kilometr).

45:2 «U yərdin bəx ming hada uzunluktiki, bəx ming hada kənglikləti tət qasılık yər mukəddəs jayqa ayrılidu» — ibranıylı tilida «U yərdin bəx ming hada uzunlukta, bəx ming hada kəngliklətə tət qasılık yər mukəddəs jayqa ayrılidu» deyilidu.

eyliri üçün, xundakla mukəddəs jayning orunlixixi üçün mukəddəs orun bolidu.⁵ Uningdin sirt yənə uzunluksi yigirmə bəx ming gəz, kənglikli on ming gəz bolğan yər, eyning hizmitidə bolidojan Lawiyarning igitiliyi, yəni əzliri turidjojan xəhərliri üçün bolidu.⁶ Silər bu «kötürmə hədiyə» bolğan mukəddəs ülüxning yenidin xəhər üçün kənglikli bəx ming hada, uzunluksi yigirmə bəx ming hada yərni bəlüp bekitisilər. Bu pütkül Israil jəməti üçün bolidu.⁷ Xahzadining ülüxi bolsa, bu mukəddəs ülüxning ikki təripigə tutixidu, xundakla xəhərgə təwə jayning ikki təripigə tutixidu, yəni əqrəbiy təripi əqrəbkə karaydijoqan, xərk təripi xərkəkə karaydijoqan ikki parqə yər bolidu; bu parqə yərlərning jəmiy uzunluksi əkbililərning ülüxining uzunluksi bilən parallel bolidu.⁸ Bu yər xahzadining Israil zeminidiki igitiliyi bolidu; wə Mening xahzadilirim həlkimni yənə həq əzməydu; zemir Israil jəmətigə, əkbililiri boyiqə bəlüp təkşim kılınidu.

⁹ Rəb Pərvərdigar xundak dəydu: — Boldi bas, i Israil xahzadiliri! Jəbir-zulum wə bulang-talangni əzünglardın neri kılıp, toqra həküm qıkırıp adalət yürgüzüngər; Mening həlkimni əyata yeridin həydiwətküqi bolmanglar, — dəydu Rəb Pərvərdigar.¹⁰ Silərdə toqra mizan, toqra əfah, toqra «bat» bolsun.¹¹ «Əfah» wə «bat» bolsa bir əlqəm bolsun; xuning bilən bat homirning ondin birığə, əfah homirning ondin birığə barawər bolsun; homir bolsa ular ikkisi üçün əlqəm bolsun.¹² Bir xəkəl bolsa yigirmə «gərahə» bolsun. Yigirmə xəkəl, yigirmə bəx xəkəl, on bəx xəkəl koxulup silərgə «mina» bolidu..

Xahzada üçün «kötürmə hədiyə»

¹³ Bu silərning xahzadə üçün «kötürmə hədiyə»nglar bolidu; bir «homir» bu oğdaydin altidin bir əfah buoğday, bir «homir» arpidin altidin bir əfah arpa sunisilər;¹⁴ zəytun meyi bolsa, «bat» bilən əlqinidu, hərbir «kor»din ondin bir bat sunisilər (bir «kor» on «bat» yaki bir «homir» bolidu, qünki on bat bir homir bolidu).¹⁵ Israilning süyi mol yaylaklärindən, hər ikki yüz tuyak padıojə birdin pahlan sunisilər — bular bolsa, «axlık hədiyə», «kəydürmə kurbanlıq», «inaklıq kurbanlıq»lar bolup, Israillar üçün kafarət kılıx üçün bolidu, — dəydu Rəb Pərvərdigar.¹⁶ Zemindiki həlkinqən həmmisining Israilning xahzadisigə sunoqan bu «kötürmə hədiyə»gə təhpisi bolidu.¹⁷ Xahzadining wəzipisi bolsa, həytərgə, «yengi ayx»larqa, «xabat kün»lərgə, jümlidin Israil jəmətinin barlıq «ibadət sorun»larioqa kəydürmə kurbanlıqlar, axlık hədiyələr wə xərab hədiyələrni təminləxtin ibarət; Israil jəməti üçün kafarət elip kelidiqan gunah kurbanlıq, axlık hədiya, kəydürmə kurbanlıq, wə inaklıq kurbanlıqlarını təminligüqi dəl xu bolidu.

Həyt-bayramlar toopluluk bəzi bəlgilimilər

¹⁸ Rəb Pərvərdigar xundak dəydu: — Birinci ayning birinci künidə sən bejirim yax bir torpaqni alısan, uning bilən sən mukəddəs jayni paklaysən.¹⁹ Kəhən bu gunah kurbanlıqının kənidin elip ibadəthanining ixik kexəklirigə, kurbangalıning yukarı təkqisidiki tət burjəkkə wə iqki həyolining dərwazisinin kirix yolinə kexəklirigə süridü;²⁰ xuningdək yoldın azoqanlar yaki nadanlar üçün sən xu ayning yəttinqi künidə ohxax ix kılıxing kerək; xuning bilən sən ibadəthana üçün kafarət kılısan.

^{45:6} «xəhər üçü» — yəni Yerusalem üçün. [«kənglikli bəx ming hada, uzunluksi yigirmə bəx ming hada» — yaki «kənglikli bəx ming gəz, uzunluksi yigirmə bəx ming gəz».

^{45:10} «əfah» — kuruk nərsilərgə əlqəm idi, təhminən 27 litr idi. «bat» — suyuk nərsilərgə əlqəm, əfahka barawər bolup 27 litr idi.

^{45:10} Law. 19:35,36

^{45:11} «bat homirning ondin birığə, əfah homirning ondin birığə barawər bolsun» — «homir»ning əsliy mənisi «exək kətürəligüdək yüksək» idi — təhminən 220-300 litr.

^{45:12} «xəkəl» — kümünxün (yəni altunning) elqimi bolup, 11.4 gramoja barawər idi. «mina» — (yəni «manəh») birhil tənggə, 60 xəkəlgə barawər idi. Əmdi nemixə uning muxu yerdə «20, 25 wə 15 xəkəl»gə belənünxini anqə bilməymiz. Bəlkim muxu belənünxü birhil aldamlıqlıñıñ alındıñ elix üçün boluxi mumkin.

^{45:12} Mis. 30:13; Law. 27:25; Qəl. 3:47

²¹ Birinqi ayning on tətinqi künidə silər «ötüp ketix» həyti, yəttə künlük bir həytini etküzisilər; petir nanni yeyix kerək.²² Xu künə xahzadə ezi wə zəməndikə barlıq həlk üçün gunah kurbanlılığı süpitidə bir torpaqını sunidu.²³ Həytning yəttə künining hərbiridə u Pərvərdigar oja kəydürmə kurbanlığının, yəni yəttə künning hərbiridə yəttə torpaq wə yəttə қoqçarnı, həmmisini bejirim halda sunidu; hər künə gunah kurbanlılığı üçün bir tekini sunidu.²⁴ U hərbir torpaqka bir əfah axılıq hədiyəni, hərbir қoqçaroja bir əfah axılıq hədiyəni қoxup sunidu; hərbir əfah unoşa u bir hin zəytun meyini қoxup sunidu.²⁵ Yəttinqi ayning on bəxinqi künidə baxlanıjan həytta, həytning yəttə künining hərbiridə u muxundakı gunah kurbanlıqları, kəydürmə kurbanlıkları, axılıq hədiyələrni wə zəytun meyi қatarlıqlarını ohxax sunuxi kerək.

«Xabat kün»liri wə «yengi ay»lar

46¹ Rəb Pərvərdigar mundak dəydu: — Iqki həylinə xərkəkə қaraydiojan dərwazisi altə «ix künidə»də etiklik bolidu; biraq xabat künidə u eqilidu; wə «yengi ay» bolovan künləridə u eqilidu.² Xahzadə sırttın xu dərwazining dalininin yoli bilən kiridu, u kirix eojizining kexək temi tüwidə turidu; kahinlər bolsa uning üçün kəydürmə kurbanlığını, inaqlıq kurbanlıqlarını sunidu; u dərwazining bosluğunuda səjdə kılıdu andın qıkıldı; biraq dərwaza kəqkiqə etilməydi.³ Zəməndikə həlkəmu xabat künləridə wə «yengi ay»larda xu dərwazining kirix eojizining tüwidə turup Pərvərdigar aliddə səjdə kılıdu.

⁴ Xabat künidə xahzadə Pərvərdigar oja sunoajan kurbanlıq bolsa altə bejirim pahlan, bir bejirim қoqçar bolidu.⁵ Bular oja қoxulidiojan axılıq hədiyələr қoqçaroja bir əfah, pahlanlar oja bolsa qamining yetixiqə bolidu; hərbir əfah unoşa u bir hin zəytun meyini қoxup sunidu.

⁶ «Yengi ay»ning künidə u sunoajan kurbanlıq yax bir bejirim torpak, altə pahlan, bir қoqçar bolidu; uların həmmisi bejirim bolidu.⁷ Bular oja axılıq hədiyələrni қoxup sunidu; torpaqka bir əfah, қoqçaroja bir əfah, pahlanlar oja qamining yetixiqə bolidu; hərbir əfah unoşa bir hin zəytun meyini қoxup sunidu.⁸ Xahzadə kirgəndə, dərwazining dalını bilən kiridu, wə xu yol bilən qıkıldı.

⁹ Zəməndikə həlk həyt künləridə bekitilgən «ibadət sorun»lirioja Pərvərdigar alid oja kirgəndə, səjdə kılıxka ximaliy dərwazidin kirgən kixi jənubiy dərwazidin qıkıldı; jənubiy dərwazidin kirgən kixi ximaliy dərwazidin qıkıldı; u kirgən dərwazidin qıkımdı, bəlki udulioja mengip qıkıldı.¹⁰ Həlk kirgəndə xahzadə ular bilən billə kiridu; ular qikkanda, billə qıkıldı.

¹¹ Həyt-bayramlarda wə «ibadət sorun»lirida bolsa, u қoxumqə sunoajan axılıq hədiyələr torpaqka bir əfah, қoqçaroja bir əfah, pahlanlar oja bolsa qamining yetixiqə bolidu; hərbir əfah unoşa u bir hin zəytun meyini қoxup sunidu.¹² Xahzadə Pərvərdigar oja həlis kəydürmə kurbanlığını yaxi həlis inaqlıq kurbanlıqlarını sunmakçı bolsa, əmdi xərkəkə қaraydiojan dərwaza uning üçün eqilidu; xabat künidə kılqandak, u ez kəydürmə kurbanlığını wə inaqlıq kurbanlıqlarını sunidu; u kaytip qıkıldı; qikkandin keyin dərwaza etilidu.

¹³ Hər kündə sən Pərvərdigar oja kəydürmə kurbanlıq süpitidə bir yaxlıq bejirim pahlanni sunisən; sən hər ətigini təyyarlap berisən.¹⁴ Hər ətigəndə sən uning oja қoxup axılıq hədiyə, yəni undin altidin bir əfah wə unni maylaxka zəytun meyidin üqtin bir hin təyyarlaysən; bu Pərvərdigar oja əbədiy bəlgilimə bilən bekitilgən axılıq hədiyə bolidu.¹⁵ Ular hər ətigəndə pahlanni, uning axılıq hədiyəsini zəytun meyi bilən əbədiy kəydürmə kurbanlıq süpitidə sunidu.

^{45:21} Mis. 12:3; 23:15; Law. 23:5; Qəl. 9:3; 28:16,17; Kan. 16:1

^{45:24} «bir hin zəytun meyini» — «bir hin» bolkım təhminən 6 litr.

^{45:25} «Yəttinqi ayning on bəxinqi künidə baxlanıjan həyt» — yəni «kəpələr həyt» yaxı «kəpə tikix həyt»

^{45:25} Law. 23:3; Qəl. 29:12; Kan. 16:13

^{46:1} «xabat kün» — okurmənlərning esidə barkı, «xabat kün» xənbə künidur.

Miraslar toçruluğ bəzi bəlgilimilər

¹⁶ Rəb Pərvərdigar mundak dəydu: — Xahzadə əz mirasidin oqullirining birsigə sowşa qılıqan bolsa, əmdi u yənə axu oqlining əz oqul-əjdadlıri üçün bolidu; miras yoli boyiqə u ularning igililiği bolidu. ¹⁷ Bırak u əz mirasidin uning hismətkarlrinə biriga sowşa bərgən bolsa, u uningki «halas kılıx yılı»nıqə bolidu; xu qaoğda u xahzadığə käyturulidu; xahzadining mirasi əslisi əz oqulliriojla mənsup bolidu. ¹⁸ Wə xahzadə həlkəjə bir-zulum selip, ularını mirasidin hədiwətməydi; u oqulliriojə əz igilikidin miras təksim kılıdu; xuning bilən Mening həlkim əz igilikidin tarkitilmaydu.

Kahınlarning kurbanlıklardın aloğan gəxni pixuruxi

¹⁹ Andin həlikə kixi meni ximaloja əraydiojan, kahınlar üçün bolovan mukəddəs «kiqik hanilar»oja dərwazining yenidiki kirix yoli bilən apardı; mana, uning oqərb təripidə məhsus bir jay bar idi; ²⁰ u manga: «Bu kahınlar itaətsizlik kurbanlıklarını wə gunah kurbanlıklarını əynətidiqan həm axlık hədiyələrni pixuridiojan jaydur; bu jayın bekitixtiki məqsət, həlkəning bu axlarning pak-mukəddəslikigə tegip ketip ziyan oqurmaslıkı üçün, ular bu axlarnı sırtkı həylioja elip qıkmayıd». ²¹ U meni sırtkı həylioja apırıp, meni həylini tət bulungidin etküzdü; mana, həylini hərbir bulungida kiqik həyla bar idi. ²² Həylini tət bulungida, uzunluk kırık gəz, kənglikli ottuz gəz bolovan tosma tamlik həylilər bar idi; bu tət həylini əlqəmliri oxhax idi. ²³ Bu tət həyla iqidə ətrapida tax tahtaylıq təkqə bar idi; təkqə astida həmmə ətrapida kazan əynətidiqan ot əkaləydiqan jaylıri bar idi.

²⁴ U manga: «Bular «gəx əynətidiqan eyliri», muxu yərlərdə eyning hizmitidə bolovanlar həlkəning kurbanlıklarını əynətidi» — dedi.

Həyatlık dəryası

47 ¹ Həlikə kixi meni eyning dərwazisioja qayta apardı. Mana, ibadəthanining bosuojisidin sular xərkəjə karap ekip qikiwatatti; qünki eyning aldi xərkəjə ərayattı. Sular eyning astidin, ong təripidin, kurbangahının jənubiy təripidin ekip qüxətti. ² U meni ximaloja əraydiojan dərwazisidin qıçırdı; u meni aylandurup xərkəjə əraydiojan dərwazining sırtioja apardı; mana, sular ong təripidin ekip turattı.

³ Həlikə kixi kolida əlqıqıq tanını tutup, xərkəjə karap mangdi; u ming gəz əlqidı, andin meni sulardın etküzdü; sular adəmning oxukioja qıqtı.

⁴ U yənə ming gəz əlqidı; andin meni sulardın etküzdü; sular adəmning tizlirioja yətti. U yənə ming gəz əlqidı; andin meni sulardın etküzdü; sular adəmning beliğə qıktı. ⁵ U yənə ming gəz əlqidı; u mən ətəlməydiqan dərya bolup qıktı; qünki sular ərləp kəttı; uningda su üzgili bolatti,

46:17 «halas kılıx yılı» — Musa pəyoqbərgə qüfürülgən kanun boyiqə, «halas kılıx yılı» yaxı «büroja qelix yılı» hər 49 yıldır bolidu, axu yıldı hər adəmning karzi halas kılınidu, baxşılara setilojan miras-zeminlər əz igisi yaxı uning əvladlırija käyturulidu. («Law» 25-babını kerüng).

46:20 «Bu kahınlar itaətsizlik kurbanlıklarını wə gunah kurbanlıklarını əynətidiqan həm axlık hədiyələrni pixuridiojan jaydur... həlkəning bu axlarning pak-mukəddəslikigə tegip ketip ziyan oqurmaslıkı üçün, ular bu axlarnı sırtkı həylioja elip qıkmayıd» — okurmanların esida boliduki, kahınlarning kəydürmə kurbanlıklardın sırt, hərhil kurbanlıklardın wə «hədiyə»lərdin bir ülüxni elip yeyix həykəli bar idi. Ularning rəsmiy kırımı bolmioqąqka, bu ülüxlər ularning jenini baktı. Həlk kurbanlıkları wə ülüxlərini Hudaqə atap sunoşandıñ keyin, «mukəddəs» dəp hesablinip, Musa pəyoqbərgə qüfürülgən kanunda addıylı pukralarning ularını yeyixi yaxı ularqa tegixi mən'i kılındı. Bizi «köxümqə sez» imizdim bu kurbanlıklar üstündə tohtılımız.



46:24 «məxū yərlərdə eyning hizmitidə bolovanlar həlkəning kurbanlıklarını əynətidi — «kurbanlıklarını əynətidi» toçruluğ «Law» 7:31-36, 8:31-ayətlərni kerüng. Lawıylar wə kahınlarning həlk aparılan «inaklık kurbanlıkları», «gunah kurbanlıkları» wə «itaətsizlik kurbanlıkları»lardın parçə gəx elip yeyix həykəli bar idi. Bu ularning kurbanlıknı soyup sunuxidiki «ix həkkj» idi.

47:1 «eyning dərwazisi» — «ey» məxū yərdə pütkül ibadəthanını kərsitidu.

47:1 Zək. 14:8

«Əzakiyal»

(Qongkurrak selixturux, tətkik ķılıx üçün)
Əz. 40-42gə asasən, baxka bir alim pərəz kılqan shemilar



«Əzakiyal»

u ətkili bolmaydiqan dərya bolup qıktı. ⁶ U məndin: «Insan'ooqli, buni kərgənsən?» dəp soridi; andin meni dəryanıng kiroqıkçıqa kayturup apardi.

⁷ Kiroqakqa kayttim, mana, dəryanıng kiroqıkida, u wə bu ketida, intayın kəp dərəhlər bar idi..

⁸ U manga mundak dedi: «Bu sular yurtning xərkigə qıkıldı; xu yərdin ular Arabah tuzlənglikigə qüxüp, andin dengizə kiridu. Ular dengizə ekip kirixi bilən, dengiz suliri sakayıtilidu. ⁹ Wə xundak boliduki, bu «jüp dərya» kayşı yərgə ekip kəlsə, xu yərdiki barlıq su üzidiojan janiwarlar yaxaydu; dengizda nuroqun beliklənə bolidu; qünki sular xu yərgə ekip kelidu, wə dengiz suliri sakayıtilidu; dərya nəqə akxa, xu yərning həmmisi həyatka igə bolidu.. ¹⁰ Wə xundak boliduki, belikqlar dengiz boyida turidu; Ən-Gədidiñ Ən-Əglaimiqə ularning torlular yeyilidiojan jaylari bolidu; dengiz beliklirining «Ottura dengiz»dikidək bək kəp sortlular yaxaydu; ¹¹ birək uning zəy-sazlıkları sakayıtilmaydu; ular xorluq boluxka tapxurulidu.

¹² Dərya boyida, u wə bu ketida, ozuk bolidiojan hərhil dərəhlər esidu. Ularning yopurmaklıri solaxmaydu, ular mewisiz kalmaydu; ular hər ayda yengidin mewiləydu; qünki uni suqırıdiojan sular mukəddəs jaydin qıkıldı; ularning mewisi ozuk, ularning yopurmaklıri dora-dərmanlar bolidu..

Zeminni kəbililər üçün belük

¹³ Rəb Pərvərdigar mundak dəydu: — Təwəndə Israilning on ikki kəbilisigə zemin miras süpitidə bəlünüp təksim kılınip qegralar ayrıldı; Yüsüpnin kəbilisigə ikki ülüx bəlünidü..

¹⁴ Mən ələməni kətürüp ata-bowiliringlərə qəsəm iqtəndək, silər bir-biringlərə barawərlik bilən zeminni miras boluxka belisilər; u silərgə miras bolidu..

¹⁵ Zeminning tət təripining qegrasi mundak: Ximaliy təripi, «Ottura dengiz»din baxlinip Hətlonning yolinı boylap, Zədad xəhirining kirix eoqiziojqə bolidu; ¹⁶ u Hamat, Berotah, Sibraim (Dəməxk bilən Hamatning qegrisinin otturisida), Həwanning qegrisida boloğan Hazar-Hattikon xəhərlərini eż iqtığə alıdu; ¹⁷ xuningdək «Ottura dengiz»din baxlanojan qegra Hazar-Enanıqə sozulidu; u Dəməxkning qegrisini boylap, Hamatning ximaliy rayonining qegrasiqə tutixidu; bu bolsa ximaliy təripi bolidu.

¹⁸ Xərk təripining qegrisi, Həwran bilən Dəməxkning otturisidin baxlinip, Gilead wə Israil zeminini bəlüp turidiojan İordan dəryası bolidu. Silər buningdin «Olük dengiz»o唧ə miraslarnı bəlüp elqəysilər. Bu bolsa xərk təripi bolidu. ¹⁹ Jənubiy təripi bolsa, Tamar xəhəridin Meribah-Kədəx dəryasining ekinqilriojqə, andin Misir wadisidin «Ottura dengiz»o唧ə sozulidu. Bu jənubiy qegra bolidu. ²⁰ Oşerbəy təripi bolsa «Ottura dengiz»ning əzi, Hamat rayonuqə kirix eoqiziojqə bolidu; bu oşerbəy qegrisi bolidu.

²¹ Silər bu zeminni Israilning kəbililəri boyiqə eż-aranglarda ülüxübünglər kerək. ²² Xundak bolux kerəkki, silər eż-aranglar wə aranglarda olturaklaxkan, aranglarda balılık boloğan

47:7 Wah, 22:2

47:8 «Arabah tuzlənglik» — həritini kerüng, «Arabah» deyən İordan dəryasining jılığısı. «dengiz» — «Olük dengiz» — bugüngə kədər u dengiz intayın tuzluk boluoqka, uningda həqkəndək janiwar yaximaydu. Birək bu sular bilən uning suliri akar su bولup, nuroqun belik-hayvanlar ularda yaxaydu.

47:9 «jüp dərya» — yukiriki aytılarda «bir dərya» təswirləngəndin keyin, nemixə «jüp dərya» deyilidü? Buning sırlıq manisi pəkət Təwrəttiki «Zek.» 14:8-ayəttə yexilidü. Qünki yəna bir dərya ibadəthanıñ qıkıp oşerbəy tarəpkimu ekip «Ottura dengiz»o唧ə kiridu. «Yo.» 3:18nimy kerüng.

47:12 Wah, 22:2

47:13 «Yüsüpnin kəbilisigə ikki ülüx bəlünidü» — Lawiy kəbilisi zeminoja igə bolmaydu. Yüsüpnin ikki oöqli, Əfraim wə Manassə, ikki kəbila hesablınlı («Yar.» 48:17-20ni kerüng).

47:14 Yar. 12:7; 17:8; 26:3; 28:13

47:18 «Olük dengiz» — İbraniy tilida «xərkij dengiz». «Xərk təripining qegrisi, Həwran bilən Dəməxkning otturisidin baxlinip, Gilead wə Israil zeminini bəlüp turidiojan İordan dəryası bolidu. Silər buningdin «Olük dengiz»o唧ə miraslarnı bəlüp elqəysilər» — baxka birhil tərjimi: «Silər xərkij qegrisinin, yəni Həwran bilən Dəməxkning otturisidin, Gilead wə Israil zeminidin wə İordan dəryasının «Olük dengiz»o唧ə miraslarnı bəlüp elqəysilər».

«Əzakiyal»

musapirlaroqa uni miras boluxka qək taxlap belisilər; ular silərgə nisbətən wətinidə tuqulqan Israillaroqa ohxax boluxi kerək. Ular silər bilən təng qək taxlap Israil əabililiri arisidin miras alsun.

²³ Musapir əksisi əbilə arisida olturaklaxkan bolsa, silər xu yərdin uningoja miras təkşim kılisilər, dəydu Rəb Pərvərdigar.

Ximaliy tərəptiki yəttə əbilə

48¹ Təwəndə əbililər nami boyiqə tizimlinidü; ximal təripidə Dan əbilisining bir ülüxi bar. Uning qegrisi Israil zeminining ximaliy qegrismu bolidü; u Həttonning yolini boylap, Hamat rayonıqa kirix eçiziojqə wə Həzar-Enan xəhirigiqə sozulojan (Həzar-Enan Dəməxk qegrisiqə yandax bolup, Dəməxkning ximaliy təripidiki Hamat xəhirinинг yenida). Uning ülüxi xərkətin oqərbkiqə sozuloqandur.

² Danning qegrisiqə yandax bolojan, xərkətin oqərbkə sozulojan zemin Axır əbilisining bir ülüxidur.

³ Axirning qegrisiqə yandax bolojan, xərkətin oqərbkə sozulojan zemin Naftali əbilisining bir ülüxidur.

⁴ Naftalining qegrisiqə yandax bolojan, xərkətin oqərbkə sozulojan zemin Manassəh əbilisining bir ülüxidur.

⁵ Manassəhning qegrisiqə yandax bolojan, xərkətin oqərbkə sozulojan zemin Əfraim əbilisining bir ülüxidur.

⁶ Əfraimning qegrisiqə yandax bolojan, xərkətin oqərbkə sozulojan zemin Rubən əbilisining bir ülüxidur.

⁷ Rubənninq qegrisiqə yandax bolojan, xərkətin oqərbkə sozulojan zemin Yəhuda əbilisining bir ülüxidur.

Otturidiki ülüx

⁸ Yəhudanıning qegrisiqə tutaxkən, xərkətin oqərbkiqə sozulojan zemin, silərnin «kötürmə hədiyə»nglər bolidü; uning kənglikli yigirmə bəx ming hada, uning uzunlukı əbililərgə təkşim kılınqan ülüxtikidək bolidü; mukəddas jay uning dəl otturisida bolidü.

⁹ Silər Pərvərdigarоja alahidə atıcıqan «kötürmə hədiyə» bolsa, uzunlukı yigirmə bəx ming hada, kənglikli on ming hada bolidü. ¹⁰ Bu mukəddas «kötürmə hədiyə» kahılar üçün bolidü. Ximaliy təripining uzunlukı yigirmə bəx ming hada, oqərbiy təripining kənglikli on ming hada, xərkəy təripining kənglikli on ming hada, jənubiy təripining uzunlukı yigirmə bəx ming hada bolidü; Pərvərdigarning «mukəddas jay»i uning dəl otturisida bolidü.

¹¹ Bu yər Zadok əwlədliridin bolojan, pak-mukəddas dəp ayrıloqan kahinlər üçün bolidü. Israil ezip kətkəndə, ular Lawiyalar ezip kətkəndək ezip kətmigən, bəlkı Mən tapxurojan mə'suliyətkə sadık bolqanidi. ¹² Xuning bilən bu alahidə «kötürmə hədiyə» bolojan yər bolsa pütün «kötürmə hədiyə» bolojan zeminning iqidin bolup, ularoqa nisbətən «əng mukəddas bir nərsə» dəp bilinsun. U Lawiyalarning ülüxigə tutaxkən bolidü.

¹³ Kahınlarning ülüxining qegrisiqə tutax bolojan yər Lawiyalarning ülüxi bolidü. Uning uzunlukı yigirmə bəx ming hada, kənglikli on ming hada. Pütkül uzunlukı yigirmə bəx ming hada, kənglikli on ming hada bolidü. ¹⁴ Ular uningdin yərni heq satmaydu yaki almaxturmaydu.

^{48:1} «Hamat rayonıqa kirix eçiziojqə...» — yaki «Libo-Hamat xəhirigiqə...».

^{48:12} «Xuning bilən bu alahidə «kötürmə hədiyə» bolojan yər bolsa pütün «kötürmə hədiyə» bolojan zeminning iqidin bolup, ularoqa nisbətən «əng mukəddas bir nərsə» dəp bilinsun. U Lawiyalarning ülüxigə tutaxkən bolidü» — Lawiyalarning ülüxi bu yərning ximaliy təripidə bolidü; həritini körüng.

«Əzakiyal»

Ular bu zeminning esilini baxķilaroja həq etküzməydu; qünki u Pərvərdigar oja mukəddəs dəp atalojan.

¹⁵ Қalojan yər, kənglikli bəx ming hada, uzunluki yigirmə bəx ming hada, adəttiki yər bolup, xəhər üçün, yəni eylər wə ortak box yər üçün bolidu. Xəhər uning otturisida bolidu.

¹⁶ Xəhərning əlqəmləri mundaq bolidu; ximaliy təripi tət ming bəx yüz hada, jənubiy təripi tət ming bəx yüz hada, xərkij təripi tət ming bəx yüz hada, wə oqrəbiy təripi tət ming bəx yüz hada bolidu. ¹⁷ Xəhərning box yərliri bolsa, ximaloja қaraydioqan təripi ikki yüz əllik hada kənglikdə, jənubka қaraydioqan təripi ikki yüz əllik hada kənglikdə, xərkək қaraydioqan təripi ikki yüz əllik hada kənglikdə, oqrəbkə қaraydioqan təripi ikki yüz əllik hada kənglikdə bolidu. ¹⁸ Қalojan ikki parqə yər mukəddəs «ketürmə hədiyə» bolojan yargə tutixip uningoja parallel bolidu. Ularning uzunluki xərkək қaraydioqan təripi on ming hada, oqrəbkə қaraydioqan təripi on ming hada; bular mukəddəs «ketürmə hədiyə» bolojan yərgə tutixidu; bularning məhsulatları xəhərning hizmitidə bolojanlarnı ozuklandırdı. ¹⁹ Uni teriydiojanlar, yəni xəhərning hizmitidə bolojanlar Israilning barlıq қabililəri iqidin bolidu.

²⁰ Pütkül «ketürmə hədiyə» bolsa uzunluki yigirmə bəx ming hada, kənglikli yigirmə bəx ming hada bolidu; silər bu tət qasılık mukəddəs «ketürmə hədiyə»gə xəhərgə təwə jaylarnımı koxup sunisilər.

²¹ Mükəddəs «ketürmə hədiyə» bilən xəhərning igidarqılıkiddiki yərning u wə bu təripidiki қalojan zeminlər xahzadə üçün bolidu. «Ketürmə hədiyə»gə yandax xərkətin xərkəkə sozulojan yigirmə bəx ming hada kənglikdiki yər wə oqrəbtin oqrəbkə sozulojan yigirmə bəx ming hada kənglikdiki yər қabililərinin ülüxlirigə parallel bolup, bular xahzadə üqündür; mukəddəs «ketürmə hədiyə», jümlidin ibadəthanining mukəddəs jayı ularning otturisida, ²² xuningdək Lawiyarning ülüxi wə xəhərning igilikimu xahzadining təwəlikining otturisida bolidu. Yəhudanıng qebrisı wə Binyaminning qebrisining otturisida bolojan bu zeminlər xahzadə üçün bolidu.

Jənubiy tərəptiki bəx қabilə

²³ Қalojan қabililərning ülüxləri bolsa: — Binyamin қabilisi üçün xərkətin oqrəb tərəpkə sozulojan bir ülüxi bolidu.

²⁴ Binyaminning qebrisioja yandax bolojan, xərkətin oqrəbkə sozulojan zemin Ximeon қabilisining bir ülüxidur.

²⁵ Ximeonning qebrisioja yandax bolojan, xərkətin oqrəbkə sozulojan zemin Issakar қabilisining bir ülüxidur.

²⁶ Issakarning qebrisioja yandax bolojan, xərkətin oqrəbkə sozulojan zemin Zəbulun қabilisining bir ülüxidur.

²⁷ Zəbulunning qebrisioja yandax bolojan, xərkətin oqrəbkə sozulojan zemin Gad қabilisining bir ülüxidur.

²⁸ Gadning yan təripi, yəni jənubiy təripi, pütkül zeminning jənubiy qebrisı Tamar xəhīridin Meribah-Қədəx dəryasining ekinliroiqə, andın Misir wadisini boylap «Ottura dengiz»oqiqə sozulidu. ²⁹ Bu silər Israilning қabililirigə miras boluxka qək taxlap bəlidiojan zemin bolidu; bular ularning ülüxləri, — dəydi Rəb Pərvərdigar.

Xəhərning dərwaziləri


³⁰ Təwəndə xəhərning qıqxı yolları bolidu; uning ximaliy təripining kənglikli tət yüz əllik hada bolidu; ³¹ xəhərning կowuklıri Israilning қabililirining nami boyiqə bolidu; ximaliy təripidə üç կowuk bolidu; biri Rubənning կowukı bolidu; biri Yəhudanıng կowukı bolidu; biri Lawiyarning կowukı bolidu; ³² xərkij təripining kənglikli tət yüz əllik hada, uningda üç կowuk bolidu;

«Əzakiyal»

biri Yüsüpnинг қовуқи бolidu; бiri Binyaminning қовуқи bolidu; biri Damning қовуқи bolidu.³³ Jənubiy təripining kənglikli tət yüz əllik hada, uningda üç қowuk bolidu; biri Ximeonning қowuk bolidu; biri Issakarning қowuk bolidu; biri Zəbulunning қowuk bolidu. ³⁴ Xərkyl təripining kənglikli tət yüz əllik hada, uningda üç қowuk bolidu; biri Gadning қowuk bolidu; biri Axirning қowuk bolidu; biri Naftalining қowuk bolidu.

³⁵ jəmiy bolup uning aylanmisi on səkkiz ming hada bolidu; xu kündin baxlap xəhərning namı: «Pərvərdigar xu yərdə» bolidu.

«Məsihning ming yillik səltəneti» — Қanaan zeminining təşsim kılınixi



Қoxumqə sez

Təwəndə biz kitabtiki həmmə bab-ayət üstidə əməs, bəlkı kitabning bəzi alahidə əşyaları nuktiliri wə bəzi bayanlardın tuqulmuş soallar üstidə baykiojinimizni қoxumqə bayan kılımımız.

Tət hayat məhluk (kerublar)

(1-bab) Birinci kərənünuxtə kerublar tət əşyaları kərənidir. Musa pəyojəmbər tikligən «mukaddəs qədir»da, Sulayman padixahı kuroğan ibadəthanida ular «ikki əşyaları» dəp sürətlinidir. Ular tət yüzü tartıp boyiqə insanning, xirning, bukining wə bürküntüng kərənünükədə bolidü. İkkinçi əsirdən tartıp Injil alimləri muxu «tət yüzü»də Məsih Əysanın tərjimi halını təswirləydiqan Injildiki «tət bayan» təkitləydiqan Məsihning tərəplirini kərəp yətti: –

(1) İnsan: «Luqa»ning bayani — Məsih Əysanın toluq insan ikənlərini, jümlidin uning ərxtiki atisioşa tayinixi, iq-baqrıdiki həssiyatlarını wə dualırını təkitləydi;

(2) Xir: Təwrat boyiqə xir «hayvanlarning padixahı» («Pənd.» 30:30): — «Matta»ning bayani — Məsih Əysanın «İsrailning padixahı», «Yəhuda əşyalarının qılqan Xir» süpütidə pəyojəmbərlərinə səzini əməlgə axuruxi, wə Uning padixahlıqının alahidiliklərini təkitləydi;

(3) Buğa — eojir əmgək kılıdiqan hayvan: — «Markus»ning bayani, Əysa Məsihning insaniyətkə bolovan kiçik peillik hizmitini təkitləydi («Mar.» 10:45ni kərəng).

(4) Bürküt — həmmidin yukarı pərvaz kılıdu: — «Yuhanna»ning bayani, Məsihning Hudalığ təbiitini təkitləydi; məsilən 3:13: — «**Yukiridin kəlgən zat həmmidin yukiridur**».

390 kün wə 40 kün (4:1-8)

Bexarəttə hər bir kün bir yilni kərsitudu; biraq bu məzgillər nemini kərsitidiqanlığını birnemə demək təs; «İsrail üçün 390 kün» (390 yil) bəlkim ularning Yəhudadın (janubiy padixahlıq), xuningdək Dawut jəmətinin padixahlıqından ayrılxı bilən baxlinidir (miladiyədin ilgiriki 930-yili); ayıqı bəlkim Pars imperatori Körəxning Babilə wə ularoja bekindi əllərdə kələşən sürgün bolovanları hər kılıxi bilən ahirlixidir. Bu wakıt miladiyədin ilgiriki 540- yaxşı 539-yili bolidü, jəməy 390 yil bolidü. Bu məzgil İsrailning Asuriyə imperiyəsi astida sürgün boluxını ez iqiqə alıdu; bu eojir dərd-ələmlik ix idi, əlwəttə; biraq Yəhuda wə Yəhudanıñ padixahlıridin ayrılxımı dərdlik ix wə jaza idi; qünki Asuriya tajawaz kıləpuqə, ularning yigirmə padixahlıdın birimə həkkənəyi bolmıldı. Yəhudanıñ jazasını kərsitidiqan 40 kün (40 yil) bəlkim İsrailning 390 yilinin ahirkı 40 yil bilən təng etüp, Yerusalemning wəyrən kılınxı (miladiyədin ilgiriki 586-yili) bilən baxlinip, Pars imperatori Körəxning sürgün bolovanları hər kılıxi (miladiyədin ilgiriki 540- yaxşı 539-yili) ojıqə dawamlaxkan — Əmma bu wakıt 40 yil əməs, bəlkı 47 yil idi. Həlbuki, Nebokadnəsarning yəttə yil sarang bolovan wakıtnı buningdin qılırıwətsək 40 yil bolidü, wə bundak kilixirımız bəlkim toqra bolidü; mumkinlıqliki barkı, bu wakitta Babil, jümlidin İsraillər Daniyal pəyojəmbərning hakimiyəti astida wakıtlıq turuwatatti. Bügündən kədər muxundak qüxəndürük bu sırlıq sanlaroja əng uyğun kelidiqan təbir.

«Əzakiyal»

Yənə ikki orunluq qüxəndürük barkı, bəzi alımlar Əzakiyal yatkan bu 430 künni, 430 yilni kərsitip bexarət beridu, kəlgüsida Israilning yat əllərgə bekiniidinqan wakıtını bildüridi, dəp karaydu, yəni ular 430 yilni: —

(1) Nebokadnəsarning Isaillarning kəp kışmini Babiloja sürgün kılıxidin tartip (miladiyədin ilgiriki 597-yilidin tartip) «Makkabiylar» (Yəhədiy wətənpərvərələr) Isaillarning grek imperiyəsinin boyunturukını taxlap isyan kətürqinigiq (miladiyədin ilgiriki 167-yili) boloğan wakıtını kərsitudu, dəp karaydu.

(2) Nebokadnəsarning Yerusalemni mutlək wəyran kılıxidin tartip (miladiyədin ilgiriki 586-yilidin tartip) «Makkabiylar» Grek imperiyəsindən mustəkil bolup, «Yəhədiy mustəkəlliği» bərpa kılınoq (miladiyədin ilgiriki 158-yili) boloğan wakıt, dəp hesablaydu.

Əgər bu künldərə pəyəqəmbər bexini Yerusalemoja kəritip, xərk-əjərb tərəplərgə sozulup yatkan bolsa, undakta uning Israileja munasiwətlik 390 künlük «sol yanpaxlap yetix»i Israileja (ximaliy padixahlılkə) yüzlinətti; Yəhudaçşa munasiwətlik 40 künlük «ong yanpaxlap yetix»i bolsa Yəhudaçşa yüzlinətti.

18- wə 33-bab — «Gunah sadir kılıoqı jan igisi əlidü»

18-babta birnəqqə mühüm prinsiplar tiləşə elinidu. Ulardın biri 20-ayəttə kışkərtip eytilidu: «**Gunah sadir kılıoqı jan igisi əlidü. Ooqlı atisining əkbəhəlikining jazasını kəturməydu, wə yaki ata oqlining əkbəhəlikining jazasını kəturməydu; həkkaniy kixinining həkkaniyliki eż üstidə turidu, rəzil kixinining rəzilliki eż üstidə turidu.**»

Bundak eytix, «Əz atisining gunahlırinin balilaroja kelidioqan həqkandak təsiri bolmayıdu» degənlik əməs, əlwəttə. Hudanıng Musa pəyəqəmbərgə: «**Mənki Pərvərdigar Hudaying wapasızlıkka həsat kılıoqı Hudadurmən. Mandın nəprətləngənələrning əkbəhəliklirini əzlirigə, ooqlullrioqa, hətta nəwrə-qəwrilirigiq qüxürimən...**» («Mis.» 20:5) degəndi. Bu ikki bayanni selixturux paydılık. Bu ikki bayanni selixturqanda, undakta «**Atilarning əkbəhəliklirini ... ooqlullrioqa ... qüxürüx**» degənning mənisi nemə?

Mukəddəs Kitabtiki «jaza» degən sözning hərhil mənisi üstidə oylinix paydılık ixtur. Mukəddəs Kitabning hər yərliridin roxenki, Hudanıng bizning hətta birlə gunahımız üstigə adil, tegixlik jazası dozahtur — bu bolsa Hudadin ayrılip, Uning huzuridin məhərum bolux degənlik, bu «mənggülük elüm» dəpmu atıldı (hər jayda təkrarlıqinimizdək, hux həwər xuki, bizdə kəqürüm-məəqibərət wə nijat pursiti bolsun dəp, Əysə Məsih həmmimizning barlıq gunahımızning jazasını Əz teni wə rohida kətürüp kəbul kılıoqan). «Mis.» 20:5tə «**əkbəhəliklirini qüxürüx**» yaki «**jazalırını yətküzüx**» (ibraniy tilida «pahad»)ning kəp tərəplik mənisi bar. Asasiy mənisi: «yoklax»tur. Huda bizni «yoklısa», towa kilmioqan bolsaq nətijisi «jaza» bolidu; towa kılıoqan bolsaq «yoklax»ning nətijisi bəht-bərikət bolidu. Xuning bilən bu ayəttə «yoklax»ning mənisi qoşum «jaza»ni ipadılıxi kerək. Həlbuki, əgər muxu yərdə mənisi «toluk jaza» bolsa, undakta nətijisi balilar atisining gunahlıri tüpəylidin dozahka qüxüxi kerək idi. Undakta həqkaysımızda ümid yok bolatti. Birək «jaza» bəzi wakıtlarda toluk mənisdə əməs, baxğıqə mənidə ixlitilidu; u «tərbiyə» mənisdə keliximu mumkin; məsilən, ata eż balilirini tərbiyə üçün jazalıqinida: «Balamni kəndək jazalısam adil bolar?» dəp oylimaydu, bəlki «Kəndək jaza uning üçün sawak, tərbiyə bolar?» dəp olaydı. Əməliyəttə

«Əzakiyal»

Təwratning kəp yərliridə «jaza» xu mənidə ixitilidu, xu yərlərdə «jaza» Hudanıng adəmni dozahka qüxüridioqanlığını, yəni «gunahqə tegixlik wə adıl boləjan jaza»sini kərsətməydi.

Əmdi «Mis.» 20:5gə kəlsək, atining gunahlırinin bəzi nətijiliri balılırioqa qüxicidu, degili bolidu. «Əzakiyal» 20:18 bilən selixtursak təwəndiki hulasılrgə kelixkə toqra kelidu: —

(1) Atining gunahlıri balilaroqa xu jəhəttə təsir yətküciduki, balilar atining gunahlırını kerüp ularni dorisa, atılırioqa boləjan jaza bolidu; xu yolda bəzi qaqlarda atilar balılıri arkılık eż kilmixlirinin nətijə-mewisini kəridu wa tetiydu, həmdə kilmixlirinin yirginqlikini kerüp towa kılıxi mumkin.

(2) Atining gunahlıri balilaroqa yənə bir jəhəttin təsir yətküciduki, balilar bu dunyada atisining gunahlırinin akiwitidin japa tartixi mumkin. Məsilən, bir hərəkəx dada bolsa, u pulni hərəkəkə buzup qaqla, balılıri yahxi eginix pursitigə erixəlməydi. Əzakiyal əzimu bir misal — eż həlkining ata-bowlırının gunahlıri tüpəylidin, u amalsız sürgün boləjan. Baxka misallardın yənə ikkini kerüb üçün Təwrat, «2Sam.» 12:1-25, wə «Yəxaya pəyoqəmbər» 39:5-8 ayətlərnimə kerüng. Birinqidin, Natan pəyoqəmbərnin Dawut pəyoqəmbərnin gunahlıri üçün əyibliginini, gunahlırinin akiwiti jümlidin Dawutning yengila tuqulqan bowikining dunyadın kətkinini, ikkinqidin Həzəkiya padixaḥning təkəbburlixip kətkinining keyinkı dəvrələrgə yətküzgən ziyanlarını kərgili bolidu.

(3) «Əzakiyal» 18:20 bilən selixtursak, əmdi Əzakiyalning: «**Ooqul atisining kəbihlikining jazasını kətürməydi, wə yaki ata ooqlining kəbihlikining jazasını kətürməydi**» deyən bayanida, «jaza» əzining toluk mənisidə, yəni **rohiy, mənggülük hayat-mamat jəhəttə ixitililgən bolsa kerək**. Atining gunahlıri bolsa, ooqlining towa kılıxi kerəkləkini bilip yetixigə tosalıq bolmayıdu, wə xuningdək uningoja towa kılmaslıq üçün həqkandaq bahana bolalmaydu. Ooqul eż gunahqə towa kilsa, uning Hudanıng həzurında turuxıq, mənggülük hayatka erixixiga həkandaq tosalıq məwjut əməs. «**Gunah sadir kiloquqi jan igisi olidi**» deyənning mənisi, izahlıqinimizdək, jismani yəhəttiki olümündən baxka bir elüxni kərsitixi kerək. Həmmimiz elimiz — birak xu qaqla biz Hudanıng həzuridin ayrıloqan haldə əlsək bu həkikiy elümdür. Ohxaxla «**Rəzil kixi barlık sadir kilojan gunahlıridin yenip towa kılıp, mening barlık bəlgilimilirimi tutup, adillik həm adalətni yürgüzidioqan bolsa, u jəzmən hayat bolidu, u olmayıdu**» (18:21) wə uningoja ohxaydioqan baxka ayətlərdimə kərsitilgən «hayat»mu pəkət «olümdin aman kəlix» yaki «turmuxning dawami»ni əməs, bəlkı «aliy dərijidiki bir hayat»ni, «həkikiy hayat»ni kərsitixi kerək. Bu del Injil bizgə yətküzgən təlim: «**Mana mənggülük hayat — u bolsimu, Sən həkikiy Hudani həm Sən əwətəkən Əysə Məsihni tonuxtın ibarəttür**» («Yh.» 17:3). Mənggülük hayat jismani olum bilən əməs, bəlkı həkikiy imanning pəydə boləjan dəlikisi bilən baxlinidu; u pəkət «yaxaxning üzlüksiz dawami»la əməs, bəlkı tirik Huda bilən boləjan munasiwəttin ibarəttür.

Biz yənə 18- wə 33-bablardın xundak bir hulasığa kelələymizki, iman-ixənq (məyli Hudaqə, əzimizgə yaki baxkilaroqa baqlanoqan bolsun) bizning həyatımızning yənilixidur. Kərünüxtə həkkaniyi adəmning həyatining yahxi bir baxlinixi bolsimu, əgər uning ahirkı yənilixi rəzillik bolsa, u rəzil dəp hesablinidu. Uning əksiqə, kərünüxtə rəzil bir adəm eż gunahlırını tonup yetip, həyatını burap eżgirixkə baxlisa — haram yolda aloqinini igisigə kaytursa, baxkilaroqa məhrəbanlığınızı kərsitixkə baxlisa — u həkkaniyi adəm dəp hesablinidu. Hudaqə baqlanoqan həkikiy iman-ixənq həkkaniyi həyatının yənilixi barlık tərəplərdə, yəni Hudaqə əzarap ibadət

«Əzakiyal»

kılıxta, insanoğa қарap mehribanlıq wə səməmiy muamilə kərsitixta kərünidu. Xundak ixlar Huda bilən həkikiy munasiwətning nətijisi, yengi կəlb, yengi rohning mewisidur (18:31) wə iman-ixənqning əməliyitini ispatlaydu; ular hərgiz adəmning eż küqigə tayinip bolovan tirixixlirining nətijisi bolmaydu. Hətta etikadning bu mewilirining əzигиму тayinixkə bolmaydu (33:13); həkəkaniy adəmning iman-ixənqi hərgiz əzininq həkəkaniylikqoşa əməs, bəlkı tirik Hudanining Əzığın baqlinidu («Həb.» 2:7, «Rim.» 1:17).

Üzüm teli toqrluluk təmsil toqrisida (15-bab)

İsrail yaki Yerusalem ormanlıqning dərəhliri arisidiki bir üzüm telioşa ohxitilidu. Bu ohxitixning mənisi nemə? Üzüm telining yahxi mewə berixtin sirt həqkandak artukqılıki yoktur. Uning yaqılıqining adəttiki yekiloşu boluxtin baxka, həqkandak ixlitlidiojan jayı yoktur. Hudanining İsrailoşa bolovan birdinbir məksiti: ularning mewə berixi – bu mewə bolsa uning həkəkaniy adəmlərdin huzur alidiojını, yəni ularning Huda oja baqlıqan muhəbbiti, baxkilaroşa kərsətkən mehribanlılığıdır. Bu mewə bolmisa, İsrail bolovan «üzüm teli»ning yekiloşu boluxtin baxka paydısı yoktur.

Bu ohxitix Məsih Əysanıng: «**Mən Əzüm həkikiy üzüm telidurmən**» degən səzini esimizgə kəltüridu («Yuhanna» 15-bab). İsrail «mewisiz üzüm teli» bolovan, lekin «Həkikiy Üzüm Teli» boluoqı, Huda oja mewə bərgüqi kəldi; u bolsa Məsihning Əzidur. Məsihkə etikad baqlısak, Uningoşa («xah üzüm telioşa ulanqandək») ulinip, Uning bilən bir bolsak, bizmu «üzüm telining xahlırıcı» süpitidə Huda oja mewə berimiz.

Wədimizdə qing turux (17:13-16, 18-19)

Izahlıojinimizdək, muxu yerdə yənə təkrarlaymızkı, İsrail padixahı Zədəkiyanıng Nebokadnasar bilən tüzgən əhdisi Huda təripidin: «Mening əhdəm» dəp karilatti (19-ayət). Bu səzning mühüm tegi bar. Bəzi adəmlər: «Ixəngüçilər imansızlar, «kapırlar» wə butpərəslər bilən bəkitkən wədə-əhdiliridə qing turuxining hajiti yok» dəp oplaydu. Bırak biz bu yəordin Hudanining Əz məmin bəndiliridin, ularning baxka həmmə adəmlərgə (ular məyli Uningoşa iman-ixənq baqlıqan yaki baqlıqan bolsun) bərgən səzidə qing turuxini tələp kılənlikini kərimiz.

Tur xəhərigə қaritiloğan bexarətlər (26-28-bablar)

26-babta Tur toqrluluk berilgən bəzi bexarətlər adəmni əjəbləndüridiqan dərijidə, hətta kiqik təpsilatlıriqıqə əməlgə axuruloğan bolup, bu təpsilatlar inqikə təkxürükə ərziydiqan ixlardur.

26-bab, 8-ayəttin, Babil padixahı Nebokadnəsarning Tur xəhərini wəyran kılıdıcılanlığını okuyımız. Pəyəqəmbərninq yənə 3-ayəttə: «**Mən... kəp əllərni sən bilən қarxılıxixkə қozəyəmən**» 4-ayəttə: «Turni takır tax kılıp կoyımən», 5-ayəttə: «(Tur) dengiz otturisidiki (belikqılarning) torlar yeyildioqan jayı bolidu», 12-ayəttə: «Ular sepilliringni buzup օqlutip, həxəmətlik eyliringni harabə kılıdu; ular sening taxliring, yaqaq-limliring wə topa-qangliringni dengiz suluri iqigə taxlaydu», 14-ayəttə: «**Sən** (Tur) կaytidin kurulmaysən» wə 21-ayəttə: «**Sən** (Tur) kaytidin həq bolmaysən,mənggügə tepilmaysən» dəp aldın'ala eytənlikini baykaymımız.

«Əzakiyal»

Əzakiyalning bu bexaritidin üq yil keyin, Nebokadnəsar padixah kəp millətlik köxunni yetəkləp, xəhərnı 13 yil mühasirəgə aldı. 13 yıldın keyin u seplidin bəsüp kırğın, lekin aħalining kəpi dengizdən etüp xəhərdin yerim kilometr yıraklıktıki bir araloja qaqtı; aralda yənə bir kəl'ə bolovanidi. Nebokadnəsar Əzakiyal 8-ayəttə aldın eytkinidək, xəhərning əzini yər bilən yəksan kıldı. Xuning bilən aralda turojanlar uning xərtlirini köbul kılıp təslim boldi.

Keyin bu araldiki kəl'ə kəp mustəhkəmlənilip əzi bir xəhər bolup qıktı. Miladiyədin ilgiriki 330-yili ətrapida, böyük Iskəndər (Aleksandır, Greklarning imperatori) kılıp, əzигə isyan ketürgən xu araldiki xəhərgə hujum kıldı. U kona xəhərning harabilirini baykıdı. U bu tax-topiları astidiki taxtin kırıwetip, dengizoja taxlap kədəmmükədəm araloja baridiojan 60 metr kəngərlilikti bir yolni yasap qıktı, andın hərwilik potaylirini yetkəp yekinləxturdu. Buning bilən 3-, 12-ayəttə deyilgəndək, Iskəndər aralnimu besiwaldı; u Turning nuroğun kemilirini sepili aldida oqərk kiliwətti. 4-5-ayətlərdə deyilginidək, kona xəhər bir taķır taxka aylinip kətkən. Tur «[dengizoja taxlanojan](#)».

Turning tarihi Iskəndərning dəhəxətlik urux elip berixi bilən ayaqlaxlaşan əməs. Keyinqə, awwal Antigon (miladiyədin ilgiri 314-yilda), andın Pitolimi Filadelfus (miladiyədin ilgiri 285-247-yillarda) uning sodisining wə dengiz üstidiki hakimiyitining hökümrənlilikini bitqit kılıqan. Ahiri, miladiyədin keyin 1321-yili ərəb ləxkərləri uni ixçəl kılıp pütünləy həlak kılıqan. Bir ərəb sayahətqisi Ibn Batutanın sezləri bilən eytkənda: «U bir təmsil,... pütünləy bir harabə boldi». Bu, bexarəttə deyilgini, 14-ayəttə dəl aldın eytilojan.

19-əsirdə xu araldın etkən yənə bir yoluqi ərəb belikqılırinin 14-ayəttə eytilojsandək xu yərdə torlurunu kürutuxka yayənlikini baykıdı.

Hətnə kılınojan wə hətnə kılınmıqənlar (28:10)

«Sən yat adəmlərning kolida hətnə kılınmıqənlar ola layik bolovan olüm bilən elisən; qünki Mən xundak, sez kılıqan», — dəydi Rəb Pərvərdigar».

Ökurmənlər bəlkim: ««Hətnə kılınmıqənlar ola layik bolovan olüm» degən kəndak, elüx?» — dəp sorxi mumkin. «Hətnə (sünnat) kılıxning nemə əhəmiyyəti bar?»

Ökurmənlər esigə kəltürələydi, Huda İbrahîmni butpərəslikni taxlaxlaş, eż yurtini taxlap baxka natonux zeminoja səpər kılıxqa qağırojınıda, u ixənq-etikəd bilən itaət kıldı; Huda uni Pələstin zeminoja yetəklidi. Xu yərdə uning etikədi bilən Huda uni Əz nəziri aldida «həkkənəyi adəm» dəp jakarlıdı. Uning etikədi ola wə xundakla eżining alahidə «Hudanıñ adımı» bolovanlılığı ola bəlgə boluxka, Huda uningoja hətnə bəlgisini ata kıldı. Bu bəlgə İbrahîmning əwləldiləri bolovan Yəhudiylər ola eżirinen Hudanıñ alahidə həlkə bolovanlığını dunyaoça kərsitixi üçün tapxuruluojan («Aləmnıñ yaritiliyi» 18-bab). Ətrapidiki baxka əl-yurtlardıklıklar hətnə kılımçıqka, bu intayın eniç bir bəlgə idi. Həm Yəhudiylər wə ərəblər (həmmisi İbrahîmning əwləldiləri) bütüngə kədər hətnə kılıp kəlgən.

Injil Hudanıñ İbrahîmoja hətnə toqıruluk tapxuruluojan əmri üstidə xundak təbir beridu: — Hudanıñ hətnidə bolovan tüp məksiti bolsa, uning kəlgüsü tehimə muhîm bir hətnigə birhil bexarət boluxidin ibarət idi. Bu «rohîy hətnə» Hudanıñ Məsih Əysə arqlik həmmə insanlar ola əmdi sunidiojan nijatida ayan kılınidu. Təwrat dəwriddə, hətnida təndin ətning kesilixi kəlgüsü Injil dəwriddə təndə bolovan gunah asarətlərning wə bu dunyadiki hökük, abrūv wə puloja tayinixlarning həm arzi-həwəslərning kesip taxlinixini kərsitip, əsirmə-əsir bexarət berip

«Əzakiyal»

kəldi. Pəkət rohı wə ələbi «hətnə kılınip» gunah asarətliridin azad bolsila, andin insan Hudaqə «rohətə wə həkikəttə» həkikiyi ibadət kılıdiqan bolidu («Fil.» 3:3, «Kol.» 2:11, 12, «Rim.» 4:9-12, «Gal.» 5:1-15nimü kərüng). Ələb wə rohni gunahtın halas kılıp, adəmni Hudaqə əməliy ibadət kılıqası kılıx Hudanıñ Məsihətə bolqan nijatini қobul kılıqan hərbiri üçün Əz Rohı bilən yaritidiqan bahasız bir mejizisidur.

Əmdi nemixkə Əzakiyal adəmning dikkətini «hətnə kılınmioqanlaroja layık bolqan əlüm»gə tartıdu? Asasiy pakit xuki, Əzakiyalning dəwrində Huda Əz həlkigə muxu hətnə bəlgisi bilən «taməja basatti». Təwrat dəwrində, «yat əllər»dən birsi tırık Hudaqə bolqan etikadını ipadılxəni, Hudanıñ əhdisigə müyəssər bolup ibadəthanida Hudanıñ həlkigə həmrəh bolup sajdə kılıxni haloqan bolsa, undakta u Hudanıñ əmriga boysunup hətnə bəlgisini қobul kılıxi kerək idi. Xunga, «hətnə kılınmioqan haldə» əlüx, Hudanıñ əhdisidin wə bərikətliridin ayrıloqan haldə əlüxtin ibarət idi.

Hətnining adəmning salamətlikigə məlum paydılık yərliri bar, wə xu səwəbtin oğerbətki məməlikətlərdə etikadlıq həm etikadsız kixilər eż oqullırını hətnə kilsimu, bu dəwrədə əqəkim bu yolda əqəkandaq rohiy bəht-bərikətni қobul kılalmayıd; mənggülük həyatqa nisbətən jismaniy hətnini қobul kılıx yaki kılmaslıqning əqəkandaq əhəmiyyəti wə təsiri yoktur; birək «rohiy hətnə»ni қobul kılımioqan əqəkim Hudanıñ padixaqlikiqə kirməydi.

Misiroqa қaratiloqan bexarətlər (29-32-bablar, bolupmu 29:10-14)

Bu ayətlər boyiqə, Misiroqa uni adəmzatsız kılıdiqan, kırıq yillik bir wəyrənqılıq qüxitid. Izahatımızda eytkinimizdək, bəlkim bexarətning birinqi ketimlik, xuningdək kışmən əməlgə axuruluxi miladiyədin ilgiriki 525-487-yillarda, Pars imperatori «Kambisis»ning Misir üstidin rəhimsiz həküm sürüxü, xuningdək Misirning pəs orunoja qüxürülüxi bilən bolqan. «Kışmən əməlgə axurulux» deginimiz, xu dəwrədə Misir «uningda əqə adəm turmaydu» deyilgəndək pütünləy adəmzatsız bolmioqan əməs. Xunga bexarət Məsihning dunyaqa ming yil həküm sürüxining («Wəh.» 20:4) dəsləpki 40 yilda toluk əməlgə axurulidu, dəp oylaymiz. Məsih, dunyaqa kəytiq kəlgəndin keyin, Misir xu yolda baxxə əllər üçün Pərvərdigarning təribiyisini kərsitidiqan kırıq yillik bir misal bolup, andin ahalilik bolidu.

Bu bəbtin yənə bir soal tuşuluxi mumkin: Nemixkə Əzakiyal Misirning jazalinixi, hələk kılıniçioja xunqə dikkət kılıdı? Uning kitabida tət bab muxu temida yeziloqan. Səwəb xübhisizki, Israilning Babilin kəlgən awara-azablardın kutulux üçün, hərdaim Misirdin panaq izdixi Hudaqə xunqə yirginqliq idı. Israilni dəsləptə kullukka saloqan Misir əməsmu? U Musa pəyojəmbər arkılık ularını bir kılıqmu ketürməy Misirdin kütküzəqan əməsmu? Huda Israilning ezi kizojinlik bilən panaqlanmakçı bolqan axu «büyük məmlikət»ning həlakatka məhküm bolidioqanlığını qüxinip yetixini ümidi kılətti. Xuningdək, Misiroqa ohxax baxxə allikəysi «büyük məmlikətlər», Misirdin ilgiri dəwr sürgən andin yokaloqan Asuriyə imperiyəsigə (31-bab) ohxax ixənqsizdir.

Nemixkə Babil tooruluq bexarət yok?

Baxxə əllər wə məmlikətlər tooruluq xunqə kəp bexarətlər berilip, «Nemixkə Əzakiyal arkılık Babil tooruluq bexarət kəlməydi?» deyən məsilə üstidə muzakirə yürgütüxkə ərziyidu. Bəzi alımlar Əzakiyal Babiləqə sürgün bolqaqka, «Babilning akiwiti tooruluq bexarət berix akılanılık bolmayıtti (qünki əzığə hətərlik bolətti, xunga u қorktı)» dəp karaydu. Biz bundak

«Əzakiyal»

kez-karaxni Əzakiyalqa kara qaplıqanlıq dəp қaraymız. Uning kitabida roxən turiduki, u əzining kərindaxlıridin bolsun, yat əlliklərdin bolsun, həq körkmas ikənlikini kərsətkən. Əz dəwridə Daniyal pəyojəmbər allıqəsan Nebokadnəsar padixahqə Babil imeriyəsining pəkət wakıtlıq dəwr süridiojanlığını yüz turanə eytənədi.

Əməliyəttə, biz Əzakiyalning xundak bexarət bərməslikining səwəbi naħayiti əməliy dəp қaraymız. Əzakiyal pəyojəmbərning kəngül bəlgini bolsa, sürgünoloğan Israillarning ezelirining sürgünoloğanlığını Hudanıng jazasidinoloğan dəp köbul kılıxi, hərgiz sahta pəyojəmbərlərin: «Biz Babilin tez kütulimiz» degəndək ham hiyallirini köbul kılmaslıkı idı. Israillar ezelirining sürgünoloğanlığını Hudanıng jazasidin, gunahlıları tüpəylidinoloğan dəp tonup yətmigən əhəwalda, Babilning kəlgüsü əhalikti (55 yıldın keyin bolidü) toopruluk bexarət berilsə, u halda ular: «Huda bizni jazalaxqə Babilni saloğan, biz towa kılıxımız kerək» deyixinining orniqə, əksiqə «Huda «düxminiz» Babilni jazalaydu» dəp həq towa kilməy, huxal bolup ketətti.

Həlbuki, 150 yıl ilgiri, Yəxaya pəyojəmbər wə uningdin keyin Həbakuk wə Yərəmiya (Israil zəminda turoğan) pəyojəmbərlər Babilning zawal bolidiojanlıkı toopruluk bexarət bərgənidi. Kimiki pəyojəmbərlərin kitablırını ətiwarlısa wə ularda ularni okux səmimiyyiti bar bolsa, uların Babilning akiwiti toopruluk kep təpsilatları tapşan bolatti. Əməliyəttə bolsa, Əzakiyal 31:14də Babilning əhalikti toopruluk wasitilik bexarət bərgənidi. Bu ayətlərdə, Asuriyənin əhalakoloğanlıkı wə Misirning əhalakoloğanlıkı bilən baxqa barlıq «büyük məmlikətlər»gə bir aqah yollinidü: **«Buning məksəti, sulardın suqırılıdıcı dərəhlərinin həqbırı əzini egiz ketürmisün, yaki uqını bulutlarqa taqaxturmisün, yahxi suqırılıdıcı dərəhlərinin həqbırı undak egizlikkə ketürümisün üqündür; qünki ularning həmmisi əlümgə bekitilgən — yərning təglirigə qüxtüxkə bekitilgənlərin, əlidicən adəm balılırin, həngəja qüxidiojanlarning katarididur».**

Xübhisizki, Babil əzi bu **«əzini egiz ketürən dərəhlər»**din biri idi.

36-bab: Əzakiyalning «yengi əhdə» toopruluk bayanı

Əzakiyalqa wə əz zamandixioloğan Yərəmiya pəyojəmbərgə Israilning gunahını üzülkesil mutlək axkarilax wəzipisi tapilandı. Əmdi Hudadin ikkisigə oxaxla Israilning gunahının xipasi toopruluk wəhiy kəlgənlikı adəmni həyran əldərdiridiojan ix əməs. Qünki Huda məlum bir məsilininq həl kılıx yolinin təng bərmisə, hərgiz xu məsilini axkarılımadyu. Israilning gunahını həl kılıdıcıdan yol bizningkinim həl kılalaydiqan birdinbir yol — **«yengi bir roh, yengi bir kəlb»**. Bu **«yengi bir roh, yengi bir kəlb»** bilən Huda bizgə **«silərni əmr-pərmanırim boyiąqə mangozızmən, həkümlirimni tutkuzmən, xuning bilən ularqa əmal kılısilər»** dəp eytidü (25-32). Muxundakı ixlar bolsa Hudanıng Əzi yaritidiojan mejizilərdur, hərgiz adəmning kolidin kəlməydu. Təwratning tüp həwiri dəl xudur; Israilni misaloja kəltürüp u munu ixlarnı kərsitudı:

-
- (1) İnsanlarning tüp gunahlıq təbiiti;
 - (2) İnsanlarning Hudanıng nijatiqə, kütkuzux yolioja mutlək möhtəjlik;
 - (3) Bu kütkuzux yoli Huda əwətidiojan Kütkuzoğu-Məsih arkılık bolidü.

Əysə Məsih Israil həlkə aliddə birinqi ketim wəz eytkanda, Qəmündürgüqi Yəhya pəyojəmbər munu sezlər bilən uni tonuxturdı: — **«Mən silərni ... towa kılıxını bildürük üçün suda qəmündürimən; bırak** (bu zat).... **silərni Mükəddəs Rohla qəmündüridü»** («Mat.» 11:3). Mana

«Əzakiyal»

buning bilən Əzakiyal arkılık wədə kılınoğan «yengi կելբ, yengi րօհ» bolidu. Huda bu wədini kengəytip pütün insanlar oja tutmaqçı; xunga İnjilda «**Gunahning ix həkki yənilə olımdur, bırak Hudanıng Rəbbimiz Məsih əysada boloğan sowoğtu yənilə mənggülük həyattur**» dəp yeziloğandur.

İsrail oja nisbətən bu bexarətning toluk əməlgə axuruluxi, ular ahirki zamanlarda towa kılıp Məsihni köbul kılıxi bilən bolidu.

11-bab, 16-20-ayəttimu Əzakiyal bu yengi əhdini kiskiqə bayan kılıdu. Muxu yərdə kızık bir nukta barki: «**Mən ularoja bir կելբնi berimən**». Bisdə hərkəndək xəhsiyətqılık bolidikən, baxqlar bilən «bir կելբ» tə bolux mumkin bolmayıdu. «Birlilik» toqqruluk barlıq siyasi xuarlar ham hiyalndır; pəkət adamlar towa kılıqandıla Hudanıng muhəbbiti iqidə həkikiy birlikning mumkinqliliyi bolidu.

37-bab — Israilning «tirilixi»

Biz muxu bab üstidə pəkət ikki ixni alahidə kəyt kılımımız: —

(1) bexarət boyiqə Israil wə Yəhuda kaytidin bir həlk bolidu; bu əkmən əməlgə axurulogan, əmma ixinimizki, kəlgüsidi toluk əməlgə axurulidu (15-22). Bəzilər bəlkim: «Həzir Israilning yokaloğan on əkbilisining kəyərdə ikənlikini həqkim bilməydu» deyixi mumkin; lekin bir tirik Huda buni obdan bilidu.

(2) Israil elining tirilixida ikki basquq bar; birinqi basquq «**səngəklərning bir-birigə kelixi,... pəylər wə ət ularning üstigə kelip ularni կառախ**»; bu basquqta ularda həq həyat-nəpəs yok; ikkinqi basquqta «Roh» (xübhisiżki, Hudanıng Muğəddəs Rohı) ularoja kelip həyat beridu (12-14). Xuning oja əkbilisinde, Hudanıng pilanining birinqi basquqida U Israilni əz zeminoja kaytip kəltürüxi; ikkinqi basquqida, ular «kəyətdin tuoçulup» rohiy həyatni köbul kılıdu. Pələstində həzir turoğan Yəhudiylər həlkining əhwali birinqi basquqta boluxi kerək; ular kaytidin kəp delətlərin yioqılıqan (miladiyədən keyinki 1948-yilidin baxlap), biraq ularda rohiy həyat yok — qünki ular tehi Əysani «bizning Məsihimiz» dəp etirap kılıp köbul kılımırlan.

Baxka pəyoğəmbərlərning sezlirigə əkbilisinde yənə mumkinqliliyi barkı, ahirki zamandiki «tirilix»tin ilgiri, Yəhudiylər həlkining bəziləri Pələstin zeminidin yənə tarkitiwetildidu.

40-44-bablarda kərsitilgən, Israilning yengi ibadəthanisi toqqruluk 26-28 ayətlərdimə bexarət bar.

38-39 Bablar; Gog wə Magog — ahirki zamanlar

Bu bablar iqidə Gog toqqruluk kızık bir ayət (17) bar: «**Rəb Pərvərdigar xundak, dəydu: «Qədimki zamanlarda կullirim boloğan Israildiki pəyoğəmbərlər arkılık bexarət kılıqan birsə sən əməsmə? Ular xu künlərdə, xundakla kəp yillardın beri, Mening seni həlkimə կarxilixixə qikiridioğanlığım toqqruluk bexarət bərgən əməsmə?»**

Biliximizqə, ilgiriki pəyoğəmbərlər əz kitablırida «Gog»ni ismi bilən tiloja almayıdu. Xuning bilən xu hulasığə keliximiz kerəkki, ular «Gog» toqqruluk səzligəndə, uni baxka bir nami bilən tiloja alıqan.

Yəxaya, Yoel, Yərəmiya wə Daniyal pəyoğəmbərlər (həmmisi Əzakiyalın burun bexarət bərgən)ning kitablırını kətirkinip okusak, ahirki zamanda bolidioğan, ximaldin qıkkən Israil

«Əzakiyal»

zeminiqə besip kiridioğan eoqır bir tajawuzluk, xuningdək nuroqunlioğan əl-yurtlarning Israiloğan kárxi yioqılıp koxun boluxi toopruluk bexarətlərnimə baykaymız. Bu bexarətlər boyiqə bu zor koxun «dəjjal» (Məsihning rəkibi) təripidin yetəklinidü. Xunga «Gog»ni «dəjjal»ning baxka bir ismi dəp kiyas kilsək bəlkim tooprider. Mikah pəyojəmbər uni «Asuriyəlik» dəp ataydu. Təwəndiki bexarətlər «Əzakiyal» 38-39-babtiki bexarət bilən munasiwətlik boluxi mumkin. Waktu-saiti yekin kəlgəndə bəlkim bu bexarətlərning təpsilatlırı, ularning bir-birigə kəndak maslixidioğanlılı tehimu enik bolup qıqxı mumkin.

«Yəx.» 29:5-8, 34:1-6, 63:1-6, 66:15-16; «Mik.» 5:5, «Dan.» 11:40-45 («ximaliy padixah»), «Yoel» 3:9-16, «Yər.» 4-bab, «Zəf.» 3:8ni kerüng.

Əzakiyalning bu bexariti əzidin yirək bir küni toopruluk səz kılıdu. Xunga yənə bir mumkininqiliki barkı, bexarətning «kədimki zamanlar» degini, Əzakiyalın keyinki künərnimə eż iqiğə alidi; undakoloğanda «pəyojəmbərlər» degini uningdin keyin boloğan pəyojəmbərlərnimə, məsilən Zəkəriya, hətta Injil dəwrdiki Pawlus wə Yuhanannanımə kərsitixi mumkin. Undakta munasiwətlik bexarətlər yənə «Zək.» 12-14 bablar, Injil «Wəh.» 16:14, 16, 19:19nimə eż iqiğə alatti.

40-44-bablar; yengi ibadəthanining əhməyi

Okurmənlər tarihta boloğan birnəqqə ibadəthanining hərbirinə əhməyi toopruluk bir muzakirini okumaqçı bolsa Həgag pəyojəmbərning kitabidiki «koxumqə səz» imizni kərsun. «İbadəthanilar» toopruluk enik bir prinsip bar. U Injilda mukim bekitiləngənki, Hudanıng nixan kılıqən məksəti Əz həlkini Əz ibadəthanisi kılıxtn ibarəttur. Hudanıng tüp pilani, «insan kəli bilən yasioğan ibatəthana»da turux əməs, bəlkı Əz həlkining kəlb-rohini toldurup turuxidur. Xunga nemixə Huda bu yengi «jismaniyy» ibadəthanini kərsitidü? Uning əhməyi nemə? Əgər Məsih Əysanıng kurbanlılı pütükəl insanlar üçün («ibraniylarqa» degen kitabta deyilgəndək) «əng ahirki kurbanlılı» bolsa, bu ibadəthanida soyulidioğan kurbanlıklärning nemə məksəti bolidü? Təwəndə bir jawab berimiz.

Ibadəthana wə uning əlgəmliri toopruluk ikki eoqız səz kılıxka toopra kəlidü. Birinqi, bu ibadəthanini əlgəx usuli binalarnı tekxürgüqi məhsus hadim yaki inżenerning adəttiki tərtipi boyiqə bolmastın, bəlkı eyning aldinkı dərwazisidin baxlinip, dalinining iqlik bulung-puxkəklirioğışqə uzunluk-kənglikini əlgəp, haman kiyik əlgəmlərdin qong əlgəmlərgə etüx usulida bolidü. Muxu usul haman (insanlar kılıqən bolsa) hərhil pərk-hatalıklärni kəltürüp binanıng qertyozını toptoopra sizixka mumkin bolmas kılıdu. Toopra usul omumiy uzunluk-kənglikli bilən baxlinip, andın bulung-puxkəklirioğışqə uzunluk-kənglikini əlgəxtur. Bu, alamat kərünüxning qokum Hudadin kəlgənlikini tehimu ispatlaydu. Əzakiyal pəyojəmbər ezi bir «qertyoz»ni awwal sizoqan əməs; u pəkət eż yetəkqisigə əgixip binanıng u-bu təraplırını aylınip uning əlgığın yərlərini hatirlayıdu. Binanıng əlgəmləri qertyozoja kəltürülgəndə həmmisi bir-birigə toptoopra maslixip, asasən mukəmməl bir pütünlükni kez aldimizoja kəltüridü (bəzi kiyik eylirining wə jaylirining təpsilatlırı toluk bolmioqaqka, ularni sizoqılı bolmayıtti – təwəndiki sezikmizi kerüng).

Əlgəmlərning bir-birigə maslixixi jəhəttə pəkət birlə əlgəmdə kiyikkinə bir məsilə bar (40:49); biz bu ayəttə Təwrattiki kona grek tili tərjimisi (LXX)gə əgiximiz, xuning bilən məsilə həl kəlinidü.

İkkinqi, Əzakiyal bizgə təminligən təpsilatlar wə əlgəmlərdin bu ibadəthanini əzimiz toluk kürup qıqxımız mumkin əməs. Bəzi yərliri, məsilən sirtkə höylidiki axhanilar, sirtkə tamoşa

«Əzakiyal»

tutax turojan «kiqik hanilar» wə kahinlarning əylirining bayanliri bizgə ularni sizəsudak, xundakla kuroqudək təpsilatlarnı təminliməydu. Huda Əzakiyalıja kərsətkən bu kərünüxning əzi toluk bir qertyoz sizix üçün əməstur. Huda həlkigə həqkəyərdə uni kuruşxi tapiliojan əməs, pəkət «**kallisida ibadəthanini elçəp baksun**» dəp buyrulojan (43:10-11). U kəlgüsində məwjut bolidiojan bir bina, lekin uni kuroquqi Hudadur, enik desək Məsihning Əzi bolidu. Məsih, toqıruluk: «**U ibadəthanini kəridu, wə kahin süpitidə Əz təhtigə olturidu**» dəp bexarət berilgən («Zək.» 6:13). Zəkəriyaning xu bexaritidə etyilojan «ibadəthana»ning birinqi kərsətkini Hudanıng «tirik taxlar» bolğan məmin bəndiliridin tərkib tapkan ibadəthanidur («1Pet.» 2:5-8). Biraq bu bexarət yənə «hayatsız taxlardın kuruşlojan» bir ibadəthanini kərsətkən bolsa, qoşum Əzakiyal pəyoqəmbər alamət kərünüxtə kərgən ibadəthana boluxi kerək.

İsrailiyədə turuwatkan Yəhudiyy həlkining az degəndə 1950-yillardın beri yengi bir ibadəthanını kaytidin kuruş qertyozi wə ibadsəthanining əslidiki ornida kaytidin kurbanlıq kılıx pilani bolup kəlgən. Angliximizqə ular kürmakçı bolğan ibadəthanining qertyozi Əzakiyalning 40-44-bablırioja asaslanıjan. Lekin Zion teojining (taoqning bugünkü tüzüllüxigə əkariqanda) Əzakiyal kərgən ibadəthanını patkuzojudak yeri yok, wə küruluxka baxıxa tosalıqlar bar. Lekin ixinimizki, ular bir ibadəthanını kəridu — qünki Təwrat wə Injilda, dəjjalning ahirkı zamanda «ibadəthanını igiliwelixi» wə xu yerdə eż yirginqlik məbudiini tiklixi toqıruluk bexarətlər bar («Dan.» 9:27, 12:11, «Mat.» 24:25, «2Tes.» 2:1-11ni kerüng). Bu ibadəthana (bəlkim dəjjalning əcoli bilən) wəyrən bolidu; Əysə Məsih dunyaya qayıtip kəlgəndə yər yüzü üstigə ming yil həküm sürüxi («Wəh.» 20:1-7)ning dəslipidə Əzakiyal kərgən bu yengi ibadəthanını kəridu, dəp ixinimiz.

Hudanıng məmin bəndiliridə bu «yengi ibadəthana» wə uning əhmiyyiti toqıruluk birnəqqə kezçərəxlar bolup kəlgən. Bəziliri bu ibadəthanining kərünüxi Injil dəwridiki «Məsihiy jamaət»ni simwol süpitidə kərsitudu, dəp oylaydu. Əmdi undak bolğanda Hudanıng pilan-məksətləri toqıruluk hazırlığı bilimimizgə asaslanıqanda, əyning nuroqun təpsilatlırinin kəndək simwollıq mənisi barlığını kərüp qıkış təs bolidu. Dərwəkə burunki zamanlarda bolğan barlık ibadəthanırların, bolupmu Musa pəyoqəmbər kurojan «mukəddəs qedir»ningkidək («Mis.» 25-30, 35-40 bablar) barlık təpsilatlırinin simwollıq mənisi bolidu, dəp karaymiz. Əzakiyal kərgən bu yengi ibadəthanını əzimiz «həkkikiy» dəp ixinimiz; xuning bilən bir wakıttı bizmu uning təpsilatlırinin «simwolluk mənə»si bar dəp karaymiz; biraq bularning kəpinqisinin nemə mənidə ikənlilik bugünkü biliximizdin həlkip ketidü.

Məsih Əysə alliburun «**gunahlar üçün ahirkı kurbanlıka beqixlanıjan**» tursa («Ibr.» 10:12), undakta «Əzakiyal»da (40-44-bablardı) tiləqə elinəjan kurbanlıklar, həyt-bayramlar wə kahinlikning nemə əhmiyyiti bar? «Ibr.» 5-, 7-, 8- wə 10-bablardı, Əysə Məsih bizning «birdinbir Bax Kəhin», «Lawiy kətaridiki kahinlardin tolimu yüksəri, tolimu əzwəl» kahin dəp atalojan bolsa, bu Lawiylik kahinlarning nemə zərürüyiti?

Kıskıqə eytkanda, jawabni xundak beriximiz kerəkki, Məsihning «ming yillik padixaḥlılıkda» bu kurbanlıklar, həyt-bayramlar wə kahinlikmə bir əslətmə rolida bolidu. Burunki dəwridiki kurbanlıklar, həyt-bayramlar wə kahinlik ulardın keyin bolidiojan Məsihning kurbanlığını wə hizmətlirigə «bexarət rəsim» bolup kərsətkəndək, kəlgüsü zamandiki kurbanlıq katarlıklar bu ixlərni əslitip «burunki»ni kərsitudu. Xu dəwrədə kurbangah üstigə qeqilojan ənənələr xu dəwridiki adəmlərgə Məsih Əysanıng bizning mənggülüük nijatka eriximiz üçün bədəl tələp təkkən kimmətlik kəni bolğanlılıqça üzlüksiz əslətmə bolidu. Əməliyəttə bolsa, həlkıng «mukəddəs

«Əzakiyal»

jay»ning alidiki høylioja kirix pursatliri (pəkət həyt-bayram waqtılarda) Musa pəyəqəmbər tikligən «mukəddəs qedir» wə Sulayman kurojan ibadəthana turojan waqıttiki xundak pursatlırdın az bolidu. Bu ixning ezi kəlgüsü «ming yillik padixahlılıq»ta bəlkim həlkə etkənki itaətsizlikliri, kona əhədə»ning qəklilikli, «yengi əhədə»ning kerəklikli toopluluk bir əslətmə-agah boluxi mumkin.

«Ming yillik» ibadəthana «ming yillik padixahlılıq»ka ohxax pəkət waqıtlıq bolidu. Ahir berip həmmisi «**həkkaniylik makanlıxidiojan**» «**yengi asman, yengi zemin**»qə eżgərtildi («Wəh.,» 21:1-8). Biz bu yengi asman-zemin tooplulukmu: «Ularning nami **«Pərwərdigar xu yərdə bolidu»** («Əz.,» 48:35)» dəp eytalaymız; uni seygənlər üçün **«Pərwərdigar xu yərdə bolidu»** degən bu sözning ezi ularning talipning həmmisi bolidu.

«**Mən xəhərdə** (yengi asman-zemindiki yengi Yerusalemda) **həqkandaq ibadəthana kərmidim, qünkü Həmmigə əkdir Pərwərdigar Huda wə қoza uning ibadəthanisidur. Xəhərning yorutuluxi üçün kuyaxqa yaki ayoja mohtaj əməs, qünkü Hudanıng xan-xəripi uni yorutkanıdi, uning qırıqi bolsa қozidur» («Wəh.,» 21-bab).**